

1992-2011-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRİQLARI

Qeyd 1. İstifadə olunmuş test tapşırıqlarının matnında, dil, üslub və orfoqrafiyasında heç bir düzəliş apanılmamış və onlar müvafiq ilin qəbul imtahanlarında olduğu kimi verilmişdir. Təqdim olunan test blokları orijinal variantlardır və onlar burada şərti olaraq A, B variantları adı altında verilmişdir.

Qeyd 2. Son illər məktəb dərslikləri, tədris və qəbul proqramlarında apanılmış dayışıklık və təkmilləşdirmə işləri ilə əlaqədar olaraq, əvvəlki illərin qəbul imtahanlarında istifadə edilmiş bir səra test tapşırıqları öz aktuallığını itirmişdir. Belə test tapşırıqlarının qarşısında ulduz (*) işarəsi qoyulmuşdur.

Qeyd 3. Sonunda "Bu test tapşırığı lağv olunmuşdur" yazılmış test tapşırıqları vaxtı ilə onlarda texniki sahvlara yol verildiyinə görə lağv edilmiş və həmin testlərin cavabları abituriyentlərin xeyrinə hesablanmışdır.

1992

I, II, III qruplar, Variant A

1. Aşağıdakı düsturlardan hansı Huk qanununu ifadə edir?

- A) $\vec{F} = m\vec{a}$ B) $F = \mu N$ C) $F = G \frac{m_1 m_2}{r^2}$
 D) $F = -kx$ E) $\vec{F}_1 = -\vec{F}_2$

2. Gücün ölçü vahidini göstərin.

- A) Coul B) Watt C) Nyuton
 D) Volt E) Amper

3. Aşağıda göstərilən düsturlardan hansı maye sütununun kapılıyar boruda hündürlüğünü ifadə edir?

- A) $h = \frac{P}{\rho g}$ B) $h = \frac{2\sigma}{\rho gr}$ C) $h = \frac{A}{mg}$
 D) $h = \frac{v^2}{2g}$ E) $h = \frac{gt^2}{2}$

4. 1,2,3 cisimləri şəkildə göstərildiyi kimi yüklenmişlər. Onlardan hansılar bir-birini cəz edir?



- A) 3 və 1; 3 və 2; 1 və 3 B) heç bir cüt

- C) 1 və 2; 1 və 3 D) 2 və 3; 1 və 2
 E) 3 və 2; 3 və 1

5. Maqnit sahəsinin induksiyası hansı vahidə ölçülür?

- A) Tesla B) Weber C) Henri
 D) Om·m E) Amper

6. Səsin yüksəkliyi nədən asılıdır?

- A) rəqslərin tezliyindən
 B) dalğa uzunluğundan
 C) rəqslərin amplitudundan
 D) rəqslərin fazasından
 E) dalğanın yayılma sürətindən

7. İki mühiti ayıran sərhadda şüla düşərkən düşmə bucağını mələyyən və qiymatında düşmə bucağı sinusunun sinmə bucağının sinusuna olan nisbəti n -ə bərabərdir. Düşmə bucağını iki dəfə artırısaq, bu nisbat naya bərabər olar?

- A) $\frac{n}{2}$ B) n C) $2n$
 D) $\sqrt{2}n$ E) $\frac{n}{\sqrt{2}}$

8. Oksigen ^{17}O izotopunun nüvəsində neçə neytron vardır?

- A) 17 B) 9 C) 8
 D) 25 E) 7

9. Suda həcmi $0,2 \text{ m}^3$ olan daşa təsir edən itələyici qüvvəni tapın. (Suyun sıxlığı 1000 kg/m^3 -dur, $g=10 \text{ m/san}^2$)
 A) 200 N B) 20 N C) 2000 N
 D) 2 N E) 50000 N
10. Müəyyən miqdardan qaza 100 C istilik miqdardı verilmiş, xarici qüvvələr isə qaz üzərində 300 C iş görmüşdür. Onun daxili enerjisinin dəyişməsini tapın.
 A) 0 C B) 100 C C) 200 C
 D) 300 C E) 400 C
11. Şəkildə göstərilən elektrik dövrəsində K və M nöqtələri arasındaki gərginlik $U_{KM}=60 \text{ V}$ -dur. L və M nöqtələri arasındaki gərgindiyi tə'yin edin.
-
- A) 30 V B) 40 V C) 10 V
 D) 20 V E) 50 V
12. Transformasiya əmsalı 20 olan transformatorun birinci dolağındağı gərginlik 120 V -dur. İkinci dolağdakı gərginliyi tə'yin edin.
 A) 2400 V B) 6 V C) 100 V
 D) 60 V E) 240 V
13. Çıxış işi $3,31 \cdot 10^{-19} \text{ C}$ olan metalda fotoeffektin müşahidə oluna bilməsi üçün onun üzərinə düşən işığın tezliyinin ən kiçik qiymətini tapın. $h=6,62 \cdot 10^{-34} \text{ C}\cdot\text{san}$ qəbul etməli.
 A) 10^{14} Hz B) $2 \cdot 10^{14} \text{ Hz}$ C) $5 \cdot 10^{14} \text{ Hz}$
 D) 10^{15} Hz E) $2 \cdot 10^{15} \text{ Hz}$
14. Şəkildə atomun enerji səviyyələri diaqramı verilmişdir. On kiçik dalğa uzunluqlu fotonun şüalanmasına uyğun keçidin nömrəsini göstərin.
-
- A) 1 B) 3 C) 2 D) 4 E) 5
15. Avtomobil yolun birinci yarısını sabit 10 m/san , ikinci yarısını isə 15 m/san sürətlə getmişdir. Avtomobilin orta sürətini tapın.
 A) $12,7 \text{ m/san}$ B) $12,5 \text{ m/san}$
 C) $11,5 \text{ m/san}$ D) 13 m/san
 E) 12 m/san
16. İdeal qazın halının dəyişməsini təsvir edən qrafikdə hansı nöqtə temperaturun ən kiçik qiymətinə uyğun gəlir?
-
- A) 1 B) 2 C) 3 D) 4 E) 5
17. E.H.Q. $1,1 \text{ V}$ olan mənbəyə qoşulmuş 2 Om müqavimətli naqıldən axan cərəyan şiddəti $0,5 \text{ A}$ -dir. Qısa qapanma zamanı cərəyan şiddətini tapın:
 A) 2 A B) 5 A C) 1 A
 D) $0,55 \text{ A}$ E) $5,5 \text{ A}$
18. Kütlesi 10 q olan maddi nöqtə $x=0,05 \cdot \sin(0,6t+0,8) \text{ (m)}$ qanunu üzrə harmonik rəqs edir. Nöqtəyə tə'sir edən qüvvənin (nyutonlarla) ən böyük qiymətini tapın:
 A) 0 B) $8 \cdot 10^{-5}$ C) $2 \cdot 10^{-3}$
 D) $1,8 \cdot 10^{-4}$ E) $2,5 \cdot 10^{-4}$
19. Güzgül mühəvisi ilə 30° -li bucaq əmələ gətirən düz xətt 2 m/san sürətlə hərəkat edən adam öz xəyalına hansı sürətlə yaxınlaşır?
 A) $2\sqrt{3} \text{ m/san}$ B) 4 m/san C) $\frac{2}{\sqrt{3}} \text{ m/san}$
 D) 3 m/san E) 2 m/san
20. Aşağıda göstərilən nüvə reaksiyasından alınan ikinci zərrəciyi tə'yin edin.
 ${}^9_4\text{Be} + {}^4_2\text{He} \rightarrow {}^{12}_6\text{C} + ?$
 A) n B) p C) e^-
 D) ${}^3_3\text{Li}$ E) ${}^4_2\text{He}$

1993, Bakı

I, II, III qruplar, Variant A

1. Elektrostatik sahənin intensivliyi hansı vahidlərlə ölçülür?

- A) KI B) F C) N D) $\frac{V}{m}$ E) V

2. Verilmiş düsturlardan hansı ümumdünya cazibə qüvvəsini ifadə edir?

- A) $F=ma$ B) $F=k \frac{|q_1| \cdot |q_2|}{R^2}$ C) $F=mg$
 D) $F=G \frac{m_1 \cdot m_2}{R^2}$ E) $F=\mu N$


3. m -kütləli $+q$ elektrik yükü maqnit induksiyası B olan maqnit sahəsində R radiuslu çəvərə cızır. Bu elektrik yükünün hərəkat sürətinin ifadəsini tapın.

- A) $v = \frac{mBR}{q}$ B) $v = \frac{qBR}{m}$ C) $v = \frac{qB}{Rm}$
 D) $v = \frac{Bm}{qR}$ E) $v = \frac{qmR}{B}$

4. Müqaviməti $3 \cdot 10^{-2}$ Om olan naqilin konturundan keçən maqnit səli bərabər sürətlə $1,2 \cdot 10^{-2}$ Vb dəyişdikdə naqilda 2 A induksiya cərəyanı yaranır. Maqnit selinin dəyişməsinə sərf edilən zaman müddətini tapın.

- A) 1 san B) 1,2 san C) 0,2 san
 D) 1,8 san E) 2,6 san

5. Cərəyan mənbəyinin elektrik hərəkat qüvvəsi ϵ , müqaviməti r olduqda şəkildə göstərilən elektrik dövrəsində cərəyan şiddətinin ifadəsi necə olar?



- A) $I = \frac{5\epsilon}{3R + 5r}$ B) $I = \frac{\epsilon}{2R + r}$
 C) $I = \frac{3\epsilon}{2R + 3r}$ D) $I = \frac{\epsilon}{R + r}$
 E) $I = \frac{\epsilon}{3R + r}$

6. Linzanın fokus məsafəsi F , cisimdən lizaya qədər olan məsafə d , lizadan xəyalə qədər olan məsafə isə f ilə işara edilir. Aşağıdakı ifadələrdən hansı d -nin qiymətini göstərir? (Linza toplayıcı lizadır).

- A) $d=F-f$ B) $d=f-F$ C) $d = \frac{F \cdot f}{F-f}$
 D) $d = \frac{F \cdot f}{f-F}$ E) $d = \frac{F(f+F)}{f}$

7. Riyazi rəqqasın rəqs tezliyini 3 dəfə azaltmaq üçün nə etmək lazımdır?

- A) Rəqqasın rəqs amplitudunu 3 dəfə artırmaq
 B) Rəqqasın rəqs amplitudunu $\sqrt{3}$ dəfə azaltmaq
 C) Sapın uzunluğunu 9 dəfə artırmaq
 D) Sapın uzunluğunu 9 dəfə azaltmaq
 E) Kürəciyin kütləsini 3 dəfə artırmaq

8. Azotun $^{14}_7N$ izotopunun nüvəsi neytronu udarkən namə'lum element və α -zərrəcik əmələ gəlir. Həmin elementi təyin edin.

- A) $^{11}_5B$ B) $^{12}_5C$ C) $^{10}_5B$
 D) $^{11}_6C$ E) $^{9}_4Be$

9. Verilmiş düsturlardan hansı biratomlu ideal qazın daxili enerjisini ifadə edir?

- A) $U = \lambda m$ B) $U = cm\Delta T$
 C) $U = \frac{3}{2} \frac{m}{\mu} RT$ D) $U = \frac{T_1 - T_2}{T_1}$
 E) $U = \frac{T_1}{T_1 - T_2}$

10. Şəquli istiqamətdə aşağı yönəlmış və intensivliyi $10^8 \frac{V}{m}$ olan bircinsli elektrik sahəsində yüksək $-3 \cdot 10^{-16}$ KI olan maye damcısı tarazlıqda qalır. Damcının kütləsi nə qədərdir?

$$\left(g = 10 \frac{m}{\text{san}^2} \right)$$

- A) $3 \cdot 10^{-9}$ kq B) $1,5 \cdot 10^{-8}$ kq
 C) $2,5 \cdot 10^{-9}$ kq D) $3,5 \cdot 10^{-9}$ kq
 E) $3,2 \cdot 10^{-9}$ kq

11. Fotoeffekt zamanı metaldan çıkan elektronların sayı nədən asılıdır?

- A) çıxış işindən
- B) işığın tezliyindən
- C) işığın intensivliyindən
- D) çıxış işindən və işığın tezliyindən
- E) işığın tezliyindən və intensivliyindən

12. Sürəti $v=2+3t$ şəklində ifadə edilmiş cismin yeyinləşən hərəkətə balayandan sonra 10 m yol gəlməsi üçün nə qədər vaxt lazımdır?

- A) 2 san
- B) 3,5 san
- C) 2,5 san
- D) 4 san
- E) 1,5 san

13. Həcmi 20 kq olan cisim 150 N qüvvənin təsiri altında sürətini $1 \frac{m}{\text{san}}$ -dən $4 \frac{m}{\text{san}}$ -ə qədər artırılmışdır. Bu zaman o, nə qədər yol gəmişdir?



- A) 1 m
- B) 0,5 m
- C) 2 m
- D) 4 m
- E) 3 m

14. Həcmi 2 kq olan cisim çəvrə boyunca $10 \frac{m}{\text{san}}$ sürətlə hərəkət edir. $t=2T$ müddətində onun impulsunun dəyişməsini tapmalı. (T -çəvrə boyunca fırlanma periodudur).

- A) $245 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
- B) $248,6 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
- C) $261,3 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
- D) $251,2 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
- E) $260,2 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$

Bu test tapşırığı lağv olunmuşdur

15. Verilmiş qrafiklərdən hansı izobarik prosesi ifadə edir?



16. Verilmiş ifadələrdən hansı izoxorik prosesi ifadə edir? (A-sistem üzərində görülən işdir)

- A) $Q=\Delta U$
- B) $Q=-A$
- C) $Q=\Delta U-A$
- D) $\Delta U=-A$
- E) $\Delta U = \frac{m}{\mu} R \Delta T$

17. Daxili müqavimati 8 Om olan cərəyan mənbəyi müqaviməti 12 Om olan naqilla qapanmışdır. Əgər xarici dövrədə ayrılan güc 12 Vt olarsa, mənbəyin e.h.q. təyin edin.

- A) 18 V
- B) 20 V
- C) 22 V
- D) 24 V
- E) 26 V

18. Elektrik tutumu 2 mkF olan rəqs konturu hansı induktivliyi malik olmalıdır ki, konturda 10^3 Vs tezliyə malik səs alınsın? (Konturun aktiv müqaviməti nəzərə alınır.)

- A) $14 \cdot 10^{-3}$ Hn
- B) $12,7 \cdot 10^{-3}$ Hn
- C) $13,7 \cdot 10^{-3}$ Hn
- D) $14,7 \cdot 10^{-3}$ Hn
- E) $11,7 \cdot 10^{-3}$ Hn

19. Lay qalınlığı $d_1 \neq d_2$ olan iki müxtəlif mühitdə işığın yayılma müddətləri $t_1 \neq t_2$ -dirsa, bu mühitlərin işığı sindirme əmsallarının nisbəti necə olmalıdır?

- A) $\frac{n_1}{n_2} = \frac{t_1}{t_2}$
- B) $\frac{n_1}{n_2} = \frac{t_2}{t_1}$
- C) $\frac{n_1}{n_2} = \frac{d_1 t_1}{d_2 t_2}$
- D) $\frac{n_1}{n_2} = \frac{d_1}{d_2}$
- E) $\frac{n_1}{n_2} = \frac{d_1 t_2}{d_2 t_1}$

Bu test tapşırığı lağv olunmuşdur

20. İşığ dalğasının sudakı uzunluğu $5,26 \cdot 10^{-7}$ m-dir. Onun havadakı uzunluğu nə qədər olar? (Suyun sindirme əmsali $n_{su}=1,33$)

- A) 700 nm
- B) 740 nm
- C) 720 nm
- D) 760 nm
- E) 680 nm

1993, Bakı

I, II, III qruplar, Variant B

1. Elektrik sahəsinin potensialı hansı vahidlərlə ölçülür?

- A) KI B) F C) N D) $\frac{V}{m}$ E) V

2. Verilmiş düsturlardan hansı cismin çəkisini ifadə edir?

- A) $P=ma$ B) $P=k \frac{|q_1| \cdot |q_2|}{R^2}$
 C) $P=mg$ D) $P=G \frac{m_1 \cdot m_2}{R^2}$
 E) $P=\mu N$


3. m -kütləli $+q$ elektrik yükü bircinsli maqnit sahəsində R radiuslu çevrə boyunca v sürəti ilə hərəkat edir. Maqnit sahəsinin B induksiyasının ifadəsini tapın.

- A) $B = \frac{mq}{Rv}$ B) $B = \frac{mv}{Rq}$ C) $B = \frac{mR}{vq}$
 D) $B = \frac{qv}{Rm}$ E) $B = \frac{Rq}{mv}$

4. Konturdan keçən maqnit səli 2 san ərzində $1,2 \cdot 10^{-2}$ Vb dəyişir və bu zaman naqildə 2 A induksiya cərəyanı yaranır. Maqnit selinin dəyişməsi bərabərsürlüdür. Konturun naqilinin müqavimətini tapın.

- A) $0,6 \cdot 10^{-2}$ Om B) $0,2 \cdot 10^{-2}$ Om
 C) $0,55 \cdot 10^{-2}$ Om D) $0,3 \cdot 10^{-2}$ Om
 E) $0,5 \cdot 10^{-2}$ Om

5. Cərəyan mənbəyinin elektrik hərəkət qüvvəsi ϵ , daxili müqaviməti r olduqda şəkildə göstərilən elektrik dövrəsində cərəyan şiddətinin ifadəsi necə olar?



- A) $I = \frac{3\epsilon}{7R+r}$ B) $I = \frac{7\epsilon}{3R+7r}$ C) $I = \frac{\epsilon}{3R+r}$
 D) $I = \frac{\epsilon}{7R+r}$ E) $I = \frac{3\epsilon}{7R+3r}$

6. Toplayıcı linsanın fokus məsafəsi F , cisimdən linsaya qədər olan məsafə d , linsadan xəyala qədər olan məsafə isə f ilə işara edilir. Aşağıdakı ifadələrdən hansı F -in qiymətini göstərir?

- A) $F=f-d$ B) $F = \frac{f \cdot d}{f-d}$ C) $F = \frac{f \cdot d}{f+d}$
 D) $F=f+d$ E) $F = \frac{f(f+d)}{f}$

7. Riyazi rəqqasın tezliyini necə artırmaq olar?

- A) rəqsin amplitudunu artırmaqla
 B) kürəciyin kütləsini artırmaqla
 C) sapın uzunluğunu artırmaqla
 D) rəqsin amplitudunu azaltmaqla
 E) sapın uzunluğunu azaltmaqla

8. Karbon $^{12}_6C$ izotopu protonlarla şüalandırılonda

- $^{12}_6C$ izotopu əmələ gəlir. Bu zaman hansı zərrəcik buraxılır?
 A) neytron B) elektron C) pozitron
 D) γ -kvarit E) α -zərrəcik

9. Verilmiş düsturlardan hansı termodinamikanın birinci qanunu ifadə edir?

- A) $Q=cm\Delta T$ B) $U = \frac{3}{2} \frac{m}{\mu} RT$
 C) $\eta = \frac{T_1 - T_2}{T_1}$ D) $\Delta U = A + Q$
 E) $Q = \lambda m$

10. Şəquli istiqamətdə aşağı yönəlmış və $5 \cdot 10^5 \frac{V}{m}$ intensivlikli bircinsli elektrik sahəsində kütləsi $1 \cdot 10^{-12}$ kq olan maye damcısı tarazlıqdadır. Damcıkdağı artıq elektronların sayını tapın
 $\left(g = 10 \frac{m}{\text{san}^2} \right)$.

- A) 360 B) 250 C) 125 D) 180 E) 200

11. Fotoeffekt zamanı metaldan çıxan elektronların kinetik enerjisi nədən asılıdır?

- A) işığın tezliyindən
 B) işığın intensivliyindən
 C) işığın tezliyindən və intensivliyindən
 D) metalin temperaturundan və işığın intensivliyindən
 E) metala tətbiq olunan gərginlikdən və işığın intensivliyindən

12. Sürəti $v = v_0 + 2t$ şəklində ifadə edilmiş cismin yeyinləşən hərəkətə başlayandan sonra 20 sənəzdə 600 m yol getməsi üçün başlanğıc sürətin qiyməti nə qədər olmalıdır?

- A) $15 \frac{m}{s}$ B) $7 \frac{m}{s}$ C) $10 \frac{m}{s}$
 D) $20 \frac{m}{s}$ E) $17 \frac{m}{s}$


13. $2 \frac{m}{s}$ sürəti ilə hərəkət edən 15 kg kütləli cismin sürətini 100 m məsafədə $3 \frac{m}{s}$ qiymətinə çatdırmaq üçün ona nə qədər qüvvə ilə təsir etmək lazımdır?

A) 1 N B) $0,375 \text{ N}$ C) $1,545 \text{ N}$
 D) $0,585 \text{ N}$ E) $0,755 \text{ N}$

14. Kütləsi 3 kg olan cisim 3 m hündürlükdən $6 \frac{m}{s^2}$ tə'cillə düşür. Bu zaman cismin impulsu nə qədər dəyişər?

- A) $16 \frac{\text{kg} \cdot \text{m}}{\text{s}}$ B) $18 \frac{\text{kg} \cdot \text{m}}{\text{s}}$ C) $36 \frac{\text{kg} \cdot \text{m}}{\text{s}}$
 D) $32 \frac{\text{kg} \cdot \text{m}}{\text{s}}$ E) $24 \frac{\text{kg} \cdot \text{m}}{\text{s}}$

15. Verilmiş qrafiklərdən hansı izoxorik prosesi ifadə edir?



16. Verilmiş ifadələrdən hansı izobarik prosesi ifadə edir? (A-sistem üzərində görülən işdir)

- A) $Q = \Delta U$ B) $Q = -A$ C) $\Delta U = \frac{m}{\mu} R \Delta T$
 D) $\Delta U = -A$ E) $Q = \Delta U - A$

17. Daxili müqaviməti 4 Om və e.h.q. 12 V olan cərəyan mənbəyi müqaviməti 8 Om olan naqılla qapanmışdır. Xarici dövrədə aynılan gücü tapın.

- A) 12 Vt B) 10 Vt C) 8 Vt
 D) 6 Vt E) 4 Vt

18. Rəqs konturu elektrik tutumu 48 mF olan kondensatordan, induktivliyi $24 \cdot 10^{-3} \text{ Hn}$ olan makaradan və R aktiv müqavimətindən ibarət olduqda konturdakı rəqslerin tezliyi 132 Hz -ə bərabərdir. Makaranın aktiv müqaviməti nəzərə alınmadıqda konturdakı rəqs tezliyinin dəyişməsini hesablayın.

- A) 16 Hz B) 18 Hz C) 20 Hz
 D) 22 Hz E) 24 Hz

19. Sindırma əmsalları $n_1 \neq n_2$ və eyni lay qalılığına $d_1 = d_2$ malik olan iki mühitdən işığın keçmə müddətləri t_1 və t_2 -nin nisbatı necə olar?

- A) $\frac{t_1}{t_2} = \frac{n_2}{n_1}$ B) $\frac{t_1}{t_2} = n_1 \cdot n_2$ C) $\frac{t_1}{t_2} = n_1 + n_2$
 D) $\frac{t_1}{t_2} = \frac{n_1}{n_2}$ E) $\frac{t_1}{t_2} = n_2 - n_1$

20. Havada dalğa uzunluğu 700 nm olan işığın dalğasının skipidarda dalğa uzunluğu nə qədər olar? (Skipidarın sindırma əmsali $n_c = 1,47$)

- A) $4,3 \cdot 10^{-7} \text{ m}$ B) $4,9 \cdot 10^{-7} \text{ m}$
 C) $4,7 \cdot 10^{-7} \text{ m}$ D) $4,5 \cdot 10^{-7} \text{ m}$
 E) $4,1 \cdot 10^{-7} \text{ m}$

Bu test tapşırığı lağv olunmuşdur

1993, Naxçıvan

I, II, III qruplar, Variant A

1. Kondensatorun tutumu BS-də hansı vahidlərlə ölçülür?

A) KI B) F C) $\frac{V}{m}$
 D) Vb E) Tl

2. Verilmiş dösturlardan hansı mərkəzəqəçmə qüvvəsini ifadə edir?

A) $F=m(a+g)$ B) $F=\frac{mc^2}{R}$
 C) $F=mg$ D) $F=G \frac{m_1 \cdot m_2}{R^2}$
 E) $F=\mu N$


3. q elektrik yükünə malik m kütləli zərrəcik maqnit induksiya vektorunun modulu B olan maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə v sürəti ilə hərəkət edir. Onun hərəkət trayektoriyasının R radiusunun ifadəsini tapın.

A) $R = \frac{qB}{mv}$ B) $R = \frac{mq}{Bv}$ C) $R = \frac{Bv}{mq}$
 D) $R = \frac{Bm}{qv}$ E) $R = \frac{mv}{qB}$

4. Müqaviməti $5 \cdot 10^{-2}$ Om olan naqilin konturundan keçən maqnit seli 3 san ərzində $2,4 \cdot 10^{-2}$ Vb qədər dəyişmişdir. Maqnit seli bərabər dəyişərsə, naqildən keçən cərəyan şiddətini hesablayın.

A) 1 A B) 0,16 A C) 0,08 A
 D) 0,8 A E) 1,2 A

5. Cərəyan mənbəyinin elektrik hərəkət qüvvəsi ϵ , daxili müqaviməti r olan elektrik dövrəsində cərəyan şiddətinin ifadəsi necə olar?



A) $I = \frac{\epsilon}{6R+r}$ B) $I = \frac{\epsilon}{6R+r}$
 C) $I = \frac{6\epsilon}{11R+6r}$ D) $I = \frac{\epsilon}{11R+6r}$
 E) $I = \frac{11\epsilon}{6(R+r)}$

6. Fokus məsafəsi F olan toplayıcı linszada cismin kiçildilmiş xəyalını almaq üçün cisim linszadan hansı d məsafəsində yerləşdirilməlidir?

A) $d=F$ B) $F < d < 2F$ C) $d=2F$
 D) $d > 2F$ E) $d < F$

7. Yaylı rəqqasın rəqs tezliyini 4 dəfə artırmaq üçün nə etmək lazımdır?

- A) Yaydan asılan cismin kütləsini 4 dəfə artırmaq
 B) Yaydan asılan cismin kütləsini 4 dəfə azaltmaq
 C) Rəqsin amplitudunu 4 dəfə azaltmaq
 D) Yaydan asılan cismin kütləsini 16 dəfə artırmaq
 E) Yaydan asılan cismin kütləsini 16 dəfə azaltmaq

8. Azotun ^{14}N izotopunun nüvəsi α -zərrəciyi udarən nəmə'lum element və proton əmələ galır. Həmin elementi təyin edin.

A) $^{17}_8\text{O}$
 B) $^{16}_8\text{O}$
 C) $^{12}_6\text{C}$
 D) $^{18}_9\text{F}$
 E) $^{19}_9\text{F}$

9. İstilik mühərrikinin faydalı iş əmsalının maksimal qiyməti qızdırıcıının T_1 və soyuducunun T_2 temperaturu ilə necə ifadə olunur?

A) $\eta_{\max} = T_1 \cdot T_2$ B) $\eta_{\max} = T_1 - T_2$
 C) $\eta_{\max} = \frac{T_1}{T_2}$ D) $\eta_{\max} = \frac{T_1}{T_1 - T_2}$
 E) $\eta_{\max} = \frac{T_1 - T_2}{T_1}$

10. Şəquli aşağı yönəlmis bircinsli elektrik sahəsində kütləsi $2,4 \cdot 10^{12}$ kq olan maye damcısı tarazlıq halindadir. Damcidakı elektronların sayı 10^3 -ə bərabərdir. Sahənin intensivliyini hesablayın.

$$e=1,6 \cdot 10^{-19} \text{ KI}, g=10 \frac{\text{m}}{\text{san}^2} \text{ qəbul etməli.}$$

A) $2 \cdot 10^5 \frac{\text{V}}{\text{m}}$

B) $1,6 \cdot 10^5 \frac{\text{V}}{\text{m}}$

C) $1,4 \cdot 10^5 \frac{\text{V}}{\text{m}}$

D) $1,5 \cdot 10^5 \frac{\text{V}}{\text{m}}$

E) $1,8 \cdot 10^5 \frac{\text{V}}{\text{m}}$

11. Fotoeffekt zamanı metali tərk edən elektronların sayını 2 dəfə artırmaq üçün nə etmək lazımdır?

A) Düşən işığın intensivliyini dəyişmədən tezliyini 2 dəfə artırmaq

B) Düşən işığın intensivliyini dəyişmədən dalğa uzunluğunu 4 dəfə azaltmaq

C) Düşən işığın tezliyini dəyişmədən intensivliyini 2 dəfə artırmaq

D) Düşən işığın tezliyini dəyişmədən intensivliyini 4 dəfə artırmaq

E) Düşən işığın intensivliyini dəyişmədən tezliyini 8 dəfə artırmaq

12. Sürəti $v=3+1,5t$ ($\frac{\text{m}}{\text{san}}$) şəklində ifadə edilmiş cismin hərəkətə balayandan sonra 10 san ərzində getdiyi yolu hesablayın.

A) 100 m B) 110 m C) 95 m
D) 90 m E) 105 m

13. Cisim 78 N qüvvənin tə'siri altında 50 m

yolda sürətini $5 \frac{\text{m}}{\text{san}} - \text{dən} \quad 8 \frac{\text{m}}{\text{san}} - \text{ə qədər}$ artmışdır. Onun kütləsini tə'yin edin.
A) 150 kq B) 200 kq C) 175 kq
D) 125 kq E) 100 kq

14. Kütləsi 3 kq olan cisim çevrə boyunca $\frac{5 \text{ m}}{\text{san}}$

sürətlə bərabərsür'ətli hərəkat edir. $\Delta t = \frac{5\pi}{4}$ müddətində onun impulsunun dəyişməsinin modulunu tapın. (T -çevrə boyunca fırlanma periodudur).

A) 30 N·san






B) 15 N·san

C) 0

D) $15\sqrt{2}$ N·san

E) $\frac{15}{\sqrt{2}}$ N·san

15. Verilmiş qrafiklərdən hansı izoxorik prosesi xarakterizə edir?



16. Aşağıdakı ifadələrdən hansı izotermik prosesi ifadə edir? (A - sistem üzərində görülən işdir)

A) $Q=\Delta U-A$ B) $Q=\Delta U$

C) $Q=-A$ D) $\Delta U=-A$

$$\Delta U = \frac{m}{\mu} R \Delta T$$

E)

17. E.h.q. 18 V olan mənbəyin qısa qapanma cərəyanının şiddəti 6 A-dir. Həmin mənbəyə 6 Om xarici müqavimət qoşduqda dövrədəki cərəyan şiddəti nə qədər olacaqdır?

A) 1 A B) 2,5 A C) 4,5 A
D) 3 A E) 2 A

*18. Verilmiş ionlaşdırıcı şüalanmanın 2 dəfə zəiflədən qoruyucu qatın qalınlığı 30 sm-dirsə, qalınlığı 1,2 m olan qat şüalanmanın neçə dəfə zəiflədər?

- A) $2\sqrt{2}$
- B) 4
- C) 8
- D) 16
- E) $4\sqrt{2}$

19. Sındırma əmsalları $n_1 \neq n_2$ olan iki mühitin d_1 və d_2 lay qalınlıqları nisbatı necə olmalıdır ki, işığın onlardan keçmə müddəti eyni olsun?

- A) $\frac{d_1}{d_2} = n_1 - n_2$
- B) $\frac{d_1}{d_2} = \frac{n_1}{n_2}$
- C) $\frac{d_1}{d_2} = \frac{n_2}{n_1}$
- D) $\frac{d_1}{d_2} = n_1 + n_2$
- E) $\frac{d_1}{d_2} = n_1 \cdot n_2$

20. Havada işığın dalğa uzunluğu 704 nm-dir. Şüşədə onun dalğa uzunluğu nə qədər olar? (Şüşənin sindırma əmsali $n_s=1,6$)

- A) $440 \cdot 10^{-7}$ m
- B) $4,4 \cdot 10^{-9}$ m
- C) $4,4 \cdot 10^{-7}$ m
- D) 1126,4 nm
- E) 44 nm

1993, Naxçıvan I, II, III qruplar, Variant B

1. Elektrostatik sahənin intensivliyi BS-də hansı vahidlə ölçülür?

- A) N·Kl
- B) $\frac{N \cdot m^2}{Kl^2}$
- C) $\frac{N}{Kl}$
- D) V·m
- E) $\frac{V}{m^2}$

2. Verilmiş düsturlardan hansı sərbəstdüşmə tə'cili istiqamətində tə'cıl ilə hərəkət edən cismin çəkisini ifadə edir?

- A) $P=mg$
- B) $P=m(g-a)$
- C) $P=m(g+a)$
- D) $P=ma$
- E) $P=m \frac{a}{g}$


3. m kütülü yüklü zərrəcik maqnit induksiya vektorunun modulu B olan maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar istiqamətdə və sür'əti ilə R radiuslu çevre boyunca hərəkət edir. Zərrəciyin yükünü tə'yin edin.

- A) $q = \frac{mvR}{B}$
- B) $q = \frac{RBv}{m}$
- C) $q = \frac{Bv}{Rm}$
- D) $q = \frac{Bm}{Rv}$
- E) $q = \frac{mv}{RB}$

4. Müqaviməti 1,4 Ohm olan naqılın konturundan keçən maqnit səli 5 san ərzində bərabər sür'ətla dəyişən zaman naqıldə yaranan induksiya cərəyanının şiddəti 0,07 A olmuşdur. Maqnit səlinin dəyişməsini tapın.

- A) 0,49 Vb
- B) 100 Vb
- C) 2,5 Vb
- D) $1,96 \cdot 10^{-2}$ Vb
- E) 4,9 Vb

5. Cərəyan mənbəyinin elektrik hərəkət qüvvəsi ϵ , müqaviməti r olduqda şəkildə göstərilən elektrik dövrəsində cərəyan şiddətinin ifadəsi necə olar?




A) $I = \frac{\epsilon}{8R + 5r}$ B) $I = \frac{8\epsilon}{5R + r}$
 C) $I = \frac{8\epsilon}{R + 8r}$ D) $I = \frac{\epsilon}{5R + 8r}$
 E) $I = \frac{8\epsilon}{5R + 8r}$

6. Fokus məsafəsi F olan səpici linszada cismin böyüdülülmüş xəyalını almaq üçün onu linszadan hansı d məsafəsində yerləşdirmək lazımdır?
 A) $d=F$
 B) $d=1,5F$
 C) $0 < d < F$
 D) Səpici linszada cismin böyüdülülmüş xəyalını almaq olmaz.
 E) $F < d < 2F$

7. Yaylı rəqqasın rəqs tezliyini 2 dəfə azaltmaq üçün nə etmək lazımdır?
 A) Yaydan asılan yükün kütləsini 2 dəfə azaltmaq
 B) Yaydan asılan yükün kütləsini 2 dəfə artırmaq
 C) Yaydan asılan yükün kütləsini 4 dəfə artırmaq
 D) Yaydan asılan yükün kütləsini 4 dəfə azaltmaq
 E) Rəqsin amplitudunu 2 dəfə artırmaq

8. Maqneziumun $^{25}_{12}\text{Mg}$ izotopunun nüvəsi protonlarla bombardman edildikdə namə'lum element və α zərrəcik əmələ gəlir. Həmin elementi təyin edin.



9. Cismi qızdırmaq üçün ona verilən istilik miqdarı hansı düsturla ifadə olunur?

A) $Q=mc\Delta T$
 B) $Q=m\lambda$
 C) $Q=mg$
 D) $Q=mr$
 E) $Q=A+\Delta u$

10. İntensivliyi $45 \frac{\text{kV}}{\text{m}}$ olan elektrik sahəsində kütləsi $2,7 \cdot 10^{-8} \text{ kq}$, elektrik yükü $3 \cdot 10^{-9} \text{ Kl}$ olan zərrəcik hansı ta'cillə hərəkət edər? Ağırılıq qüvvəsini nəzərə almayıñ.

A) $500 \frac{\text{m}}{\text{san}^2}$ B) $5000 \frac{\text{m}}{\text{san}^2}$
 C) $50 \frac{\text{m}}{\text{san}^2}$ D) $5 \frac{\text{m}}{\text{san}^2}$
 E) $5500 \frac{\text{m}}{\text{san}^2}$

11. Fotoeffekt zamanı metal tərk edən elektronların maksimal sür'əti 1,5 dəfə artmışsa ləngidici gərginlik necə dəyişər?
 A) 1,5 dəfə artar
 B) 1,5 dəfə azalar
 C) Dəyişməz
 D) 2,25 dəfə artar
 E) 2,25 dəfə azalar


12. Sürəti $v=14-0,5t (\frac{\text{m}}{\text{san}})$ şəklində ifadə edilmiş cismin hərəkətə balayandan sonra 160 m yol getməsi üçün nə qədər vaxt lazımdır?
 A) 80 san
 B) 8 san
 C) 160 san
 D) 1,6 san
 E) 16 san

13. Başlangıç sür'əti $4 \frac{\text{m}}{\text{san}}$, kütləsi isə 4 kq olan cisim 8 N qüvvənin ta'siri altında 12 m yol getmişdir. Onun son sür'ətini tapın.

A) $18 \frac{\text{m}}{\text{san}}$ B) $8 \frac{\text{m}}{\text{san}}$ C) $16 \frac{\text{m}}{\text{san}}$
 D) $24 \frac{\text{m}}{\text{san}}$ E) $64 \frac{\text{m}}{\text{san}}$

14. Kütlesi 5 kg olan cisim çevre boyunca $4 \frac{\text{m}}{\text{san}}$ süratle bərabərsürətli hərəkət edir. $\Delta t = \frac{7}{4} T$ müddətində onun impulsunun dəyişməsinin modulunu tapın. (T -çevre boyunca fırlanma periodudur).
- A) $40 \text{ N}\cdot\text{san}$
 B) $20 \text{ N}\cdot\text{san}$
 C) $20\sqrt{2} \text{ N}\cdot\text{san}$
 D) 0
 E) $\frac{20}{\sqrt{2}} \text{ N}\cdot\text{san}$

15. Verilmiş qrafiklərdən hansı izotermik prosesi xarakterizə edir?



- ifadə edir? (A- sistem üzərində görülen işdir)
- A) $Q = \Delta U - A$ B) $Q = \Delta U$ C) $Q = -A$
 D) $\Delta U = -A$ E) $\Delta U = \frac{m}{M} R \Delta T$

17. E.h.q. 6 V , daxili müqaviməti $0,2 \text{ Ohm}$ olan mənbəyə müqaviməti $1,8 \text{ Ohm}$ olan naqil qoşulmuşdur. 2 dəq müddətində naqildəki cərəyanın işini hesablayın.
- A) 1944 C B) 1296 C
 C) 6 C D) 40 C
 E) 400 C

- *18. Verilmiş ionlaşdırıcı şüalanmanın 4 dəfə zəiflədən qatın qalınlığı 40 sm -dir. Şüalanmanın 32 dəfə zəiflətmək üçün hansı qalınlıqlı qoruyucu qat tələb olunur?
- A) $1,6 \text{ m}$
 B) $12,8 \text{ m}$
 C) $3,2 \text{ m}$
 D) 1 m
 E) $0,8 \text{ m}$

19. Qalınlıqları d_1 və d_2 , sindırma əmsalları n_1 və n_2 olan mühitlərdən işig şularının keçmə müddətlərinin fərqiన təyin edin.

A) $t_2 - t_1 = \frac{1}{c} (d_2 n_2 - d_1 n_1)$
 B) $t_2 - t_1 = \frac{1}{c} (d_2 n_1 - d_1 n_2)$
 C) $t_2 - t_1 = \frac{d_2}{n_2} - \frac{d_1}{n_1}$
 D) $t_2 - t_1 = d_2 n_2 - d_1 n_1$
 E) $t_2 - t_1 = c \left(\frac{d_2}{n_2} - \frac{d_1}{n_1} \right)$

20. İşığın mühitdəki dalğa uzunluğu $0,46 \text{ mkm}$ dirsə, onun vakuumdakı dalğa uzunluğu nəyə bərabər olar? (Mühitin sindırma əmsali $2,3 \times 10^{-3}$ bərabərdir).

- A) 20 nm
 B) $105,8 \text{ nm}$
 C) 2000 nm
 D) $0,2 \text{ mkm}$
 E) 1058 nm

1994, I, II, III qruplar, Variant A

1. İndüksivlik BS-də hansı vahidlə ölçülür?

- A) Hn
- B) Tl
- C) Vb
- D) F
- E) V

2. Təzyiq hansı cihazla ölçülür?

- A) ampermetrlə
- B) voltmetrlə
- C) manometrlə
- D) psixrometrlə
- E) dinamometrlə

3. Radioaktiv parçalanma qanunu hansı düsturla ifadə olunur?

$$A) N=N_0 2^{\frac{T}{t}}$$

$$B) N=N_0 2^{-\frac{t}{T}}$$

$$C) N=N_0 2^{\frac{t}{T}}$$

$$D) N=N_0 2^{\frac{T}{t}}$$

$$E) N=2^{-\frac{t}{T}}$$

4. Aşağıdakı düsturlardan hansı Coul Lens qanununu ifadə edir?

- A) $Q=U^2 R \Delta t$
- B) $Q=IR \Delta t$
- C) $Q=UR \Delta t$
- D) $Q=I^2 R \Delta t$
- E) $Q=I^2 UR \Delta t$


5. Müstəvi kondensatorun elektrik tutumu BS-də hansı düsturla hesablanır?

$$A) C=\frac{\epsilon_0 \epsilon S}{d} \quad B) C=\frac{S}{\epsilon_0 \epsilon d}$$


$$C) C=\frac{\epsilon_0 \epsilon d}{S} \quad D) C=\frac{\epsilon_0 S}{\epsilon d}$$

$$E) C=\frac{d}{\epsilon_0 \epsilon S}$$


6. Aşağıdılardan hansı ifrat keçiriciləri xüsusi müqavimətini temperaturdan asılılıq qrafikdir?



7. Hansı qrafik doymuş su buxarının təzyiqinin temperaturdan asılılığını ifadə edir?




8. Şəkildə sürtünmə əmsalının müxtəlif qiymətlərində sürtünmə qüvvəsinin modulunu cismin çəkisindən asılılıq qrafikləri göstərilmişdir. Sürtünmə əmsalları arasındaki münasibəti tapın.



- A) $\mu_3 > \mu_2 > \mu_1$
- B) $\mu_3 = \mu_2 = \mu_1$
- C) $\mu_1 > \mu_2 > \mu_3$
- D) $\mu_1 > \mu_3 > \mu_2$
- E) $\mu_3 > \mu_1 > \mu_2$

9. Şəkildə üfüqə bucaq altında atılmış cismin hərəkət trayektoriyası göstərilmişdir. Trayektoriyanın hansı nöqtəsində cismin tam mexaniki enerjisi on böyük olar?



- A) 1 nöqtəsində
- B) bütün nöqtələrdə eynidir
- C) 2 nöqtəsində
- D) 3 nöqtəsində
- E) 4 nöqtəsində

Bu test tapşırığı lağv olunmuşdur.

- 10.** Enerji Gündən Yerə hansı üsullarla ötürülür?
- yalnız konveksiya üsulu ilə
 - yalnız istilik keçirmə üsulu ilə
 - yalnız şüalanma üsulu ilə
 - şüalanma və konveksiya üsulları ilə
 - hər üç üsulla
- 11.** Liftin içərisində üstündə adam dayanmış yaylı tərəzi quraşdırılmışdır. Lift $a=g$ tacılı ilə aşağı hərəkət etdikdə tərəzinin göstərişi necə dəyişir?
- 2 dəfə artar
 - sifra qədər azalar
 - 2 dəfə azalar
 - 3 dəfə artar
 - dəyişməz qalar
- 12.** Dəyişən cərəyanın tezliyini 2 dəfə azaltdıqda sarğacın induktiv müqaviməti necə dəyişir?
- 2 dəfə artar
 - 3 dəfə azalar
 - 2 dəfə azalar
 - 3 dəfə artar
 - dəyişməz
- 13.** Hidrolik presin kiçik porşeni bir gedişdə 50 sm aşağı düşür, böyük proşeni isə 10 sm yuxarı qalxır. Əgər kiçik porşenə 200 N qüvvə tə'sir edərsə böyük porşenə təsir edən təzyiq qüvvəsini tapın.
- 40 N
 - 100 N
 - 500 N
 - 1000 N
 - 800 N
- 14.** İdeal qazın mütləq temperaturunu 3 dəfə artırıqda qazın təzyiqi 50% artır. Bu proses zamanı qazın hacmi necə dəyişir (Qazın kütłəsini sabit hesab etməli)?
- 2 dəfə artar
 - 3 dəfə artar
 - 2 dəfə azalar
 - 3 dəfə azalar
 - dəyişməz
- 15.** İntensivliyi $4 \cdot 10^6 \frac{N}{Kl}$ olan elektrostatik sahədə 2 mkKl nöqtəvi yüklə hansı qüvvə tə'sir edir?
- 10 N
 - 8 N
 - 2 N
 - 5 N
 - 0,5 N
- 16.** Induktivliyi 0,25 Hn olan sarğacda cərəyan şiddəti nə qədər olmalıdır ki, sarğacın enerjisi 2 C olsun?
- 12,5 A
 - 1,25 A
 - 4 A
 - 0,5 A
 - 2 A
- 17.** Toplayıcı linzadan 12 sm məsafədə olan cisim baş optik ox boyunca 4 sm linzaya doğru yerini dəyişir. Əgər linzanın fokus məsafəsi 4 sm-dirsə, xəyalın yerdəyişməsi nəyə bərabər olar?
- 3 sm
 - 1 sm
 - 0 sm
 - 4 sm
 - 2 sm
- 18.** Periodu 1,2 mm olan difraksiya qəfəsində alınmış birinci tərtib spektrdə işıq şüalarının ($\lambda=600$ nm) meyl bucağını tapın:
- 90°
 - 45°
 - 60°
 - 30°
 - 0°
- 19.** ${}_Z^AX \rightarrow {}_{Z-2}^{A-4}Y + \dots$ radioaktiv parçalanması zamanı hansı hissəcik ayrılır?
- 0_1e
 - 4_2He
 - 1_0n
 - 1_1p
 - 0_1e
- *20.** $v=0,6 c$ sür'ətilə hərəkət edən protonun kinetik enerjisini tapın (MeB-lə) ($E_{kp}=938$ MeB-protonun sükunət enerjisi, $c=3 \cdot 10^8$ m/san-işığın vakuumda yayılma sür'ətidir)
- 18,45 MeB
 - 182,4 MeB
 - 234,5 MeB
 - 342,85 MeB
 - 168,54 MeB

1994,**I, II, III qruplar, Variant B**

1. Xüsusi müqavimət BS-də hansı vahidlə ölçülür?

- A) $\frac{\text{Om}}{\text{m}}$ B) $\text{Om} \cdot \text{m}$ C) $\frac{\text{Om}}{\text{m}^2}$
 D) Om E) $\text{Om} \cdot \text{m}^2$

2. Qüvvə hansı cihazla ölçülür?

- A) ampermetrlə
 B) voltmetrlə
 C) dinamometrlə
 D) psixrometrlə
 E) manometrlə

3. Verilmiş düsturlardan hansı nüvənin rabiə enerjisini ifadə edir?

- A) $E_{\text{rab}} = (Nm_p + Zm_n - M_n)c^2$
 B) $E_{\text{rab}} = (Nm_n - M_n)c^2$
 C) $E_{\text{rab}} = (Zm_p - M_n)c^2$
 D) $E_{\text{rab}} = M_n \cdot c^2$
 E) $E_{\text{rab}} = (Zm_p + Nm_p - M_n)c^2$


4. Dəyişən cərəyanın şiddətinin effektiv və amplitud qiymətləri arasındaki əlaqə necə ifadə olunur?

- A) $I = \frac{\sqrt{2}}{I_m}$ B) $I = \sqrt{2}I_m$
 C) $I = \frac{I_m}{2}$ D) $I = \frac{I_m}{\sqrt{2}}$
 E) $I = 2I_m$


5. Aşağıdakı düsturlardan hansı rəqs konturunda yaranan sərbəst rəqsərin periodunu ifadə edir (Tomson düsturu)?

- A) $T = 2\pi\sqrt{LC}$ B) $T = \frac{1}{\sqrt{LC}}$
 C) $T = \sqrt{LC}$ D) $T = \frac{2\pi}{\sqrt{LC}}$
 E) $T = 2\pi\sqrt{\frac{L}{C}}$

6. Aşağıdılardan hansı yarımkəcicilərin xüsusi müqavimətini temperaturdan asılılıq qrafikdir?




7. Şəkildə müxtəlif temperaturlarda ideal qazın təzyiqinin molekulların konsentrasiyasından asılılıq qrafikləri göstərilmişdir. Temperaturlar arasındaki münasibəti tapın.



- A) $T_1 > T_2 > T_3$
 B) $T_3 > T_2 > T_1$
 C) $T_2 > T_1 > T_3$
 D) $T_3 > T_1 > T_2$
 E) $T_2 > T_3 > T_1$

8. Verilmiş qrafiklərdən hansı cismin kinetik enerjisinin sür'ətdən asılılığını ifadə edir ($v \ll c$)?




9. Cavab variantlarından hansında harmonik rəqs zamanı yalnız kosinus və ya sinus qanunu ilə dəyişən kəmiyyatlar göstərilmişdir?

- A) yerdəyişmə, sür'ət, amplituda
 B) period, tezlik, sür'ət
 C) yerdəyişmə, sür'ət, tə'cıl
 D) faza, yerdəyişmə, tə'cıl
 E) period, yerdəyişmə, faza.

10. Kristal cismin xüsusi ərimə istiliyindən asılıdır?

- A) temperaturdan
 B) cismin kütləsindən
 C) cismin materialından
 D) cismin sıxlığından
 E) cismin formasından

11. M və N nöqtələrinin mərkəzəqəçmə tə'cillərini müqayisə edin.




- A) $a_M = 2a_N$
B) $a_N = 2a_M$
C) $a_N = 4a_M$
D) $a_M = 4a_N$
E) $a_M = a_N$

12. Dəyişən cərəyanın tezliyini 2 dəfə azaltdıqda kondensatorun tutum müqaviməti necə dəyişir?

- A) 3 dəfə azalar
B) 3 dəfə artar
C) dəyişməz qalar
D) 2 dəfə azalar
E) 2 dəfə artar

13. Tərəpnəzə blokdan keçirilmiş uzanmayan və çökisiz ipdən şəkildəki kimi yüksək asılmışdır. Sistemin tə'cili tapın (Sürtünməni nəzərə almamalı).



- A) $a = \frac{g}{5}$
B) $a = g$
C) $a = \frac{g}{2}$
D) $a = \frac{g}{3}$
E) $a = \frac{g}{4}$

14. Bir atomlu qazın daxili enerjisi 300 C , həcmi 2 m^3 -dir. Qazın təzyiqi nəyə bərabərdir?

- A) 150 Pa
B) 200 Pa
C) 250 Pa
D) 100 Pa
E) 300 Pa

15. Elektrik sahəsinin bir nöqtəsindən digərinə 5 mKl yükün yerdəyişməsi zamanı 200 mC iş görülsə, həmin nöqtələr arasındakı potensiallar fərqi nəyə bərabərdir?

- A) 30 V
B) 40 V
C) 50 V
D) 60 V
E) 100 V

16. Tutumu 10 pF olan kondensatorun enerjisi 800 mC -dur. Kondensatorun lövhələri arasındaki gərginliyi tapın.

- A) 100 V
B) 150 V
C) 400 V
D) 600 V
E) 200 V

17. Toplayıcı linzadan cisma qədər olan məsafə linzanın fokus məsafəsinin iki mislinə bərabərdir. Cisim ilə onun xəyalı arasındaki məsafə 20 sm -dir. Linzanın optik qüvvəsini tapın.

- A) 5 dptr
B) 25 dptr
C) 10 dptr
D) 15 dptr
E) 20 dptr

18. Periodu $0,02 \text{ mm}$ olan difraksiya qəfəsinin üzərinə işıq şüası düşür ($\lambda=0,5 \text{ mkm}$). Həmin qəfəsdə alınan spektrdəki maksimumların ən böyük tərtibi nəyə bərabərdir?

- A) 40 B) 30 C) 20 D) 50 E) 10

19. İstilik nüva reaksiyası zamanı iki protonun birləşməsi nəticəsində deyterium nüvəsi və neytrino ayrılır. Bunlardan başqa hansı hissəcik ayrılır?

- A) ${}_{-1}^0 e$ B) ${}_{0}^1 n$ C) ${}_{\frac{1}{2}}^1 He$ D) ${}_{-1}^0 e$ E) ${}_{\frac{1}{2}}^1 p$

20. $v=0,6c$ sürətli nərəkət edən elektronun impulsunu tapın ($c=3 \cdot 10^8 \text{ m/san-işığın vakuümnda yayılma sürətidir, elektronun stükunat kütləsi } m_{ec}=9 \cdot 10^{-31} \text{ kq-dır.}$)

- A) $2,025 \cdot 10^{-22} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
B) $3,5 \cdot 10^{-20} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
C) $1,62 \cdot 10^{-12} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
D) $2,5 \cdot 10^{-32} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
E) $3,025 \cdot 10^{-30} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$

1995, I qrup, Variant A

1. Elektrik hərəkət qüvvəsinin vahidi nədir?

- A) A
- B) H
- C) V
- D) F/m
- E) Vt

2. Dalğa uzunluğu λ olan fotonun impulsu hansı dösturla tə'yin olunur? (h - Plank sabitidir).

- A) $P = \frac{h}{\lambda}$
- B) $P = \frac{h^2}{\lambda}$
- C) $P = \frac{\lambda}{h}$
- D) $P = \lambda h$
- E) $P = \frac{\lambda^2}{h}$

3. Qravitasiya sabitinin vahidi nədir?

- A) $(N \cdot m)/kq$
- B) $(N \cdot kq)/m^2$
- C) $(N \cdot m^2)/kq^2$
- D) $N \cdot m$
- E) $(kq \cdot m)/s$

4. $\left(\frac{N_A \cdot m}{M}\right)$ ifadəsi hansı fiziki kəmiyyəti tə'yin edir? (N_A -Avogadro adədi, m - maddənin kütləsi, M - molar kütlədir).

- A) maddə miqdarnı
- B) cisimdə olan atom və ya moleküllərin sayını
- C) temperaturu
- D) konsentrasiyanı
- E) moleküllərin orta kvadratik sür'ətini

5. n -tip yarımkəcəricidə əsas yüksəşiyiciləri hansılardır?

- A) elektronlar
- B) deşiklər
- C) müsbət ionlar
- D) mənfi ionlar
- E) protonlar

6. Rabitə enerjisi $4,5 \cdot 10^{-12} \text{ C}$ olan nüvənin kütlə defektini tapın ($c=3 \cdot 10^8 \text{ m/s}$).

- A) $2 \cdot 10^{-29} \text{ kq}$
- B) $2 \cdot 10^{-28} \text{ kq}$
- C) $5 \cdot 10^{-30} \text{ kq}$
- D) $5 \cdot 10^{-28} \text{ kq}$
- E) $5 \cdot 10^{-29} \text{ kq}$

7. İki cismin hərəkət tənləyi $x_1=5-2t$ və $x_2=2t-5$ şəklində verilmişdir. Onların görüş vaxtını tapın:

- A) 2 s
- B) 5 s
- C) 2,5 s
- D) 4 s
- E) 10 s

8. Hansı cihaz dəyişən cərəyanı düzəndirmək üçün istifadə olunur?

- A) transformator
- B) rəqs konturu
- C) kondensator
- D) vakuum diodu
- E) şunt

9. Hansı şərt ödəndikdə difraksiya mənzərəsində maksimumlar müşahidə olunar? (d -difraksiya qəfasının periodu, φ -şuanın meyl bucağı, λ -dalğa uzunluğu, k -maksimumların tərtibidir).

- A) $d \cos \varphi = k \lambda$
- B) $d \cos \varphi = (2k+1) \frac{\lambda}{2}$
- C) $d \sin \varphi = k \lambda$
- D) $d \sin \varphi = (2k+1) \frac{\lambda}{2}$
- E) $d \operatorname{tg} \varphi = k \lambda$

10. Elektrostatik sahədə 0,8 mkC nöqtəvi yük yerini dəyişəndə sahə 48 mkC iş görür.

Trayektoriyanın başlangıç və son nöqtələri arasındaki potensiallar fərqi tapın:

- A) 40 V
- B) 30 V
- C) 36 V
- D) 24 V
- E) 60 V

11. 8 saniyə ərzində 4N qüvvə tə'sir edən cismin impulsunun dəyişməsini tapın:


- A) 2 $(kq \cdot m)/s$
- B) 32 $(kq \cdot m)/s$
- C) 16 $(kq \cdot m)/s$
- D) 4 $(kq \cdot m)/s$
- E) $4\sqrt{2} (kq \cdot m)/s$

- 12.** Dielektrik nüfuzluğunun (ϵ) vahidi nədir?
 A) F/m B) KI C) V/m
 D) Hn/m E) adsız kəmiyyətdir
- 13.** Eyni bircinsli mühitdə yerləşən iki mənbə tezlikləri $v_1 = v$ və $v_2 = 2v$ olan dalğa şüalandırırlar. Bu dalğaların mənbələrdən eyni uzaqlıqda yerləşən nöqtəyə gəlib çatma müddətlərinin (t_1/t_2) nisbətini tapın:
 A) $1/2$ B) 2 C) 1
 D) $1/4$ E) 4
- 14.** (N-sən) ifadəsi hansı fiziki kəmiyyətin vahididir?
 A) qüvvə impulsunun B) qüvvə momentinin
 C) güclün D) işin
 E) təzyiqin
- 15.** Şəkildə cismin sür'ətinin zamandan asılılıq grafiği verilmişdir. 6 saniyədə cismin getdiyi yolu tapın:
-
- A) 24 m B) 3 m C) 6 m
 D) 18 m E) 12 m
- 16.** Hansı dəstur cismin sərbəstdülşmə tə'silinin planetin səthindən hesablanan hündürlüyündən asılılığını ifadə edir? (M -planetin kütləsi, R -onun radiusu, m -cismin kütləsi, G -gravitasiya sabiti).
 A) $g = G \frac{M \cdot m}{(R+h)^2}$ B) $g = G \frac{M}{(R+h)^2}$
 C) $g = G \frac{m}{(R+h)^2}$ D) $g = G \frac{M}{R+h}$
 E) $g = G \frac{m}{R+h}$
- 17.** Maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar istiqamətdə hərəkət edən elektronun sür'əti 4 dəfə artanda və maqnit sahəsinin induksiyası 2 dəfə azalanda ona tə'sir edən Lorens qüvvəsi neçə dəyişir?
- 18.** Cismin rəqs tənliyi $x = 0,1 \sin 10t$ şəklindədir. Sür'ətin v_m amplitudunu tapın:
 A) 100 m/san B) 10 m/san
 C) 5 m/san D) 1 m/san
 E) 0,1 m/san
- 19.** Suyun səthində üzən cismin həcmimin $\frac{1}{4}$ hissəsi suya batmışdır. Cismin sıxlığını tapın ($\rho_{su} = 1000 \text{ kg/m}^3$).
 A) 750 kg/m^3 B) 600 kg/m^3
 C) 500 kg/m^3 D) 1250 kg/m^3
 E) 250 kg/m^3
- 20.** Hidrogen atomu enerjisi -13,6 eV olan əsas haldadır. Enerjisi 10,2 eV olan foton ududuqdan sonra atomun enerjisini tapın.
 A) -23,8 eV B) 3,4 eV C) 23,8 eV
 D) -3,4 eV E) -11,9 eV
- 21.** Bir dairəvi proses ərzində ideal istilik maşını 400 C iş görür və soyuducuya 600 C istilik miqdarı verir. İstilik maşının F.I.Ə. -i tapın.
 A) 66% B) 60% C) 40%
 D) 50% E) 20%
- 22.** A_2 ampermetrinin göstərişi $I_2 = 3 \text{ A}$, $R_1 = 3 \text{ Ohm}$ və $R_2 = 4 \text{ Ohm}$ olduqda A ampermetrinin göstərişini tapın.
-
- A) 7A B) 4A C) 1A
 D) 11A E) 5A
- 23.** Dəyişən cərəyanın tezliyini 2 dəfə artırıqda və sarğacın induktivliyini 4 dəfə azaltıqda sarğacın induktiv mütqavimati necə dəyişir?
 A) 4 dəfə artar B) 2 dəfə artar
 C) dəyişməz D) 4 dəfə azalar
 E) 2 dəfə azalar

24. Vakuum diodunda vahid zamanda katoddan geçen elektronların sayısını 1,5 dəfə artırıqda dəyinmə cərəyanının şiddəti necə dəyişər?

- A) 3 dəfə azalar
- B) 1,5 dəfə azalar
- C) dəyişməz
- D) 1,5 dəfə artar
- E) 3 dəfə artar

25. Şəkildə ideal qazın rətəziqinin ρ sıxlığından asılılığı verilmişdir. Hansı qrafika ən böyük T temperaturu uyğun gəlir?





- A) 1
- B) 2
- C) 3
- D) 4
- E) $T_1 = T_2 = T_3 = T_4$

26. $(\frac{LI_m^2}{2} - \frac{LI^2}{2})$ ifadəsi rəqs konturunda nəyə uyğun gəlir? (L -sarğacın induktivliyi, I və I_m -cərəyan şiddətinin ani və amplitud qiymətləridir).

- A) rəqs konturunun tam enerjisini
- B) kondensatorun ani enerjisini
- C) sarğacın ani enerjisini
- D) kondensatorun tutumuna
- E) məxsusi rəqslərin tezliyinə

27. Hansı qrafik fotoeffekt zamanı fotoelektronların maksimal kinetik enerjisinin düşən işığın λ dalğa uzunluğundan asılılığını düzgün ifadə edir?



28. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun köynəkləri arasındakı məsafə 3 dəfə artanda onun enerjisi necə dəyişər?

- A) 9 dəfə artar
- B) 3 dəfə artar
- C) dəyişməz
- D) 3 dəfə azalar
- E) 9 dəfə azalar

29. Eyni kütləli iki cisim qapalı sistem əmələ gətirir. Onların qarşılıqlı tə'siri zamanı birinin sür'əti 2 dəfə azalarsa, digərinin kinetik enerjisi necə dəyişər?

- A) 4 dəfə artar
- B) 2 dəfə azalar
- C) dəyişməz
- D) 2 dəfə artar
- E) 4 dəfə azalar

30. Biratomlu 1 mol ideal qaz izobar qızanda onun həcmi 4 dəfə artmışdır. Qazın başlangıç temperaturu 27°C olarsa, genişlənmədən sonra onun daxili enerjisini tapın. ($R = 8 \frac{\text{C}}{\text{mol} \cdot \text{K}}$).

- A) 6,4 kC
- B) 14,4 kC
- C) 28,8 kC
- D) 12,8 kC
- E) 24 kC

1995, I qrup, Variant B


1. $(\text{Pa}\cdot\text{m}^2)$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) impulsun B) işin C) qüvvənin
 D) təzyiqin E) gücün
2. Hansı cihaz dəyişən cərəyanın gərginliyini artırmaq üçün istifadə olunur?
 A) vakuüm diodu B) transformator
 C) voltmetr D) şunt
 E) əlavə mühəvəimət
3. Boltzman sabitinin vahidi nədir?
 A) C/K B) $\text{C}/(\text{mol}\cdot\text{K})$ C) $(\text{mol}\cdot\text{C})/\text{K}$
 D) C E) $\text{mol}\cdot\text{K}$
4. Cisinin hərəkat tənliyi $x=5-6t-2,5t^2$ şəklində verilmişdir. Cisinin tə'cili a_x .
 proyeksiyasını tapın.
 A) $5(\text{m/s}^2)$ B) $-6(\text{m/s}^2)$ C) $2,5(\text{m/s}^2)$
 D) $-2,5(\text{m/s}^2)$ E) $-5(\text{m/s}^2)$
5. Elektrik sahəsinin enerji sıxlığının vahidi nədir?
 A) C B) kq/m^3 C) $\text{C}\cdot\text{m}^3$
 D) C/m^3 E) V/m
6. Tezliyi v olan fotonun enerjisi hansı dəsturla tə'yin olunur? (h - Plank sabiti, c - işığın vakuuumdakı sürətidir).
 A) $E=h/v$ B) $E=hc/v$ C) $E=hv$
 D) $E=hv/c$ E) $E=hc\cdot v$
7. Maddənin maqnit nüfuzluğunu (μ) vahidi nədir?
 A) Hn/m B) F/m C) KI
 D) A E) adsız kəmiyyətdir
8. Hansı qüvvənin tə'siri ilə cismin impulsu $7,5$ saniyə ərzində $30 (\text{kq}\cdot\text{m})/\text{s}$ qədər dəyişər?
 A) 225N B) 450N C) 15N
 D) 4N E) 8N

9. Hansı şərt ödəndikdə difraksiya mənzərəsində minimumlar müşahidə edilər? (d -difraksiya qəfəsinin periodu, φ -şuanın meyl bucağı, λ - dalğa uzunluğu, k - minimumların tərtibidir).
 A) $d\cos\varphi=k\lambda$
 B) $d\cos\varphi=(2k+1)\cdot\frac{\lambda}{2}$
 C) $d\sin\varphi=(2k+1)\cdot\frac{\lambda}{2}$
 D) $d\sin\varphi=k\lambda$
 E) $d\operatorname{tg}\varphi=k\lambda$
10. $\left(\frac{PV}{vR}\right)$ ifadəsi hansı fiziki kəmiyyəti tə'yin edir? (P və V - uyğun olaraq ideal qazın təzyiq və həcmi, v - maddə miqdarı, R - universal qaz sabitidir).
 A) temperaturu
 B) Boltzman sabitini
 C) moleküllerin konsentrasiyasını
 D) moleküllerin sayını
 E) qazın kütləsini
11. Elektrostatik sahədə nöqtəvi yük potensialı fərqi 90 V olan iki nöqtə arasında hərəkat edəndə 54 mkC iş görürlür. Yükün qiymətini tapın.
 A) 60 mkKI
 B) 6 mkKI
 C) 30 mkKI
 D) $0,3 \text{ mkKI}$
 E) $0,6 \text{ mkKI}$
12. Kütlə defekti 10^{-28} kq olan nüvənin rabiə enerjisini tapın.
 A) $9\cdot10^{-12} \text{ C}$ B) $4,5\cdot10^{-12} \text{ C}$
 C) $1,8\cdot10^{-12} \text{ C}$ D) $3\cdot10^{-12} \text{ C}$
 E) $9\cdot10^{-11} \text{ C}$
13. Eyni bircinsli mühitdə yerləşən iki mənbə dalğa uzunluqları $\lambda_1=\lambda$ və $\lambda_2=2\lambda$ olan dalğalar şüalanırlar. Bu dalğaların mənbələrdən eyni uzaqlıqda yerləşən nöqtəyə gəlib çatma müddətlərinin (t_1/t_2) nisbatını tapın.
 A) $1/2$ B) 2 C) 1 D) $1/4$ E) 4

14. p-tip yarımkeçiricidə əsas yükdaşıyıcılar hansılardır?

- A) elektronlar
- B) deşiklər
- C) müsbət ionlar
- D) mənfi ionlar
- E) protonlar

15. Şəkildə cismin sür'ətinin zamandan asılılıq qrafiki verilmişdir. 8 saniyədə cismin getdiyi yolu tapın.




- A) 24m
- B) 3m
- C) 6m
- D) 18m
- E) 12m

16. Hansı düstur ağırlıq qüvvəsinin planetin səthindən hesablanan h hündürlüyündən asılılığını ifadə edir?
(M - planetin kütləsi, R - planetin radiusu, m - cismin kütləsi, G - qravitasiya sabitidir.)

- A) $F = G \frac{Mm}{(R+h)^2}$
- B) $F = G \frac{M}{(R+h)^2}$
- C) $F = G \frac{m}{(R+h)^2}$
- D) $F = G \frac{M}{R+h}$
- E) $F = G \frac{m}{R+h}$

17. Rəqs edən cismin sür'ətinin zamandan asılılığı $v_x = 20 \sin 2t$ tənliyi ilə verilmişdir. Yerdəyişmənin x_m -amplitudunu tapın.
A) 10m
B) 20m
C) 40m
D) 5m
E) 2m

18. A_1 ampermetrinin göstərişi $I_1 = 4A$, $R_1 = 3 \Omega$ və $R_2 = 4 \Omega$ olduqda A ampermetrinin göstərişini tapın.



- A) 5A
- B) 4A
- C) 1A
- D) 11A
- E) 7A

19. Dəyişən cərəyanın tezliyini 2 dəfə artırıqda və kondensatorun tutumunu 4 dəfə azaltıqda tutum müqaviməti necə dəyişər?

- A) 4 dəfə artar
- B) 2 dəfə artar
- C) dəyişməz
- D) 2 dəfə azalar
- E) 4 dəfə azalar

20. Hidrogen atomu enerjisi $-13,5 \text{ eV}$ olan əsas haldadır. Enerjisi 12 eV olan foton udduqdan sonra atomun enerjisini tapın.

- A) $-25,5 \text{ eV}$
- B) $1,5 \text{ eV}$
- C) $25,5 \text{ eV}$
- D) $-1,5 \text{ eV}$
- E) $-3,4 \text{ eV}$

21. Maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar istiqamətdə hərəkət edən protonun sür'əti 2 dəfə, maqnit sahəsinin induksiyası isə 4 dəfə artanda, ona tə'sir edən Lorens qüvvəsi necə dəyişər?

- A) 2 dəfə azalar
- B) dəyişməz
- C) 2 dəfə artar
- D) 4 dəfə artar
- E) 8 dəfə artar

22. Bir dairəvi proses ərzində ideal istilik maşını 200 C iş görür və soyuducuya 300 C istilik miqdarı verir. İstilik maşınının F.I.Ə. -ni tapın.


- A) 20%
- B) 40%
- C) 60%
- D) 66%
- E) 50%

23. Suyun səthində üzən cismin həcmiminin $3/4$ hissəsi suya batmışdırsa, cismin sıxlığını tapın ($\rho_{su} = 1000 \text{ kg/m}^3$).


A) 750 kg/m^3
 B) 600 kg/m^3
 C) 500 kg/m^3
 D) 1250 kg/m^3
 E) 250 kg/m^3

24. Qazda qeyri-müstəqil boşalma halında ionizatorun tə'siri ilə vahid zamanda yaranan ionların sayı 2 dəfə artarsa, doyma cərəyanının sıddatı necə dəyişir?
- A) 4 dəfə zazalar
 B) 2 dəfə azalar
 C) dəyişməz
 D) 2 dəfə artar
 E) 4 dəfə artar

25. Hansı qrafik fotoeffekt zamanı fotoelektronların E_k maksimal kinetik enerjisiniň düşən işığın v tezliyindən asılılığını ifadə edir?



26. Şəkildə ideal qazın P təzyiqinin T temperaturundan asılılıq qrafikləri verilmişdir. Hansı qrafikə ən böyük ρ sıxlığı uyğun gəlir?



A) 1 B) 2 C) 3 D) 4
 E) $\rho_1 = \rho_2 = \rho_3 = \rho_4$

27. $(\frac{CU_m^2}{2} - \frac{CU^2}{2})$ ifadəsi rəqs konturunda nəyə uyğun gəlir? (C -kondensatorun tutumu, U və U_m - kondensatordakı gərginliyin ani və amplitud qiymətləridir)
- A) rəqs konturunun tam enerjisine
 B) kondensatorun ani enerjisine
 C) sarğacın ani enerjisine
 D) sarğacın induktivliyinə
 E) məxsusi rəqslərin tezliyinə

28. Eyni kütłeli iki cisim qapalı sistem əmələ gətirir. Onların qarşılıqlı tə'siri zamanı birinin sürüntəti 2 dəfə artarsa, ikincinin kinetik enerjisini necə dəyişir?
- A) 4 dəfə azalar
 B) 2 dəfə azalar
 C) dəyişməz
 D) 2 dəfə artar
 E) 4 dəfə artar

29. Izobar genişlənmə zamanı 2 mol ideal qazın həcmi 4 dəfə artır. Başlanğıc temperatur 27°C olarsa, ideal qazın gördüyü işi tapın ($R=8 \text{ C/(mol}\cdot\text{K)}$)
- A) 24 kC B) 28,8 kC
 C) 14,4 kC D) 28 kC
 E) 21,6 kC


30. Sabit gərginlik mənbəyindən ayrılan yüksəlmiş müstəvi kondensatorun köynəkləri arasındaki məsafəni 3 dəfə azaldıqda kondensatorun enerjisi necə dəyişir?
- A) 9 dəfə artar
 B) 3 dəfə artar
 C) dəyişməz
 D) 3 dəfə azalar
 E) 9 dəfə azalar

**1995,
IV qrup, Variant A**

1. Kelvin şkalasında hansı temperatur 17°C -ya uyğundur?
 A) 17 K B) 273 K C) 290 K
 D) 256 K E) 317 K
2. Maddi nöqtəyə modulları F_1 və F_2 olan cini istiqamətli iki qüvvə tə'sir edir. Yekun qüvvənin modulu təqmin olmalıdır.
 A) $F = F_1 + F_2$ B) $F = F_1 - F_2$
 C) $F = \frac{F_1 + F_2}{2}$ D) $F = \frac{F_1 - F_2}{2}$
 E) $F = \frac{F_1 F_2}{F_1 + F_2}$
3. Başlanğıc halda ideal qazın temperaturu 27°S , təzyiqi 100 kPa-dir. Qazı həcmini dəyişmədən hansı temperatura qədər qızdırmaq lazımdır ki, onun təzyiqi 200 kPa olsun?
 A) 327 K B) 450 K C) 500 K
 D) 600 K E) 540 K
4. Izoxorik proses üçün termodinamikanın birinci qanunu hansı düsturla ifadə olunur? (ΔU - daxili enerjinin dəyişməsi, Q - istilik miqdarı, p - təzyiq, ΔV - həcmin dəyişməsidir.)
 A) $\Delta U = Q + p\Delta V$ B) $\Delta U = Q - p\Delta V$
 C) $\Delta U = Q$ D) $\Delta U = p\Delta V$
 E) $\Delta U = -p\Delta V$
5. Hansı rəngli işıq dalğası üçün mühitin sindirimə əmsali ən böyükdür?
 A) bənövşəyi B) mavi C) yaşıl
 D) qırmızı E) narancı
6. Naqılın müqaviməti R aşağıda göstərilən hansı düsturla hesablanıa bilər? (I -cərəyan şiddəti, U -gərginlikdir).
 A) $R = \frac{I}{U}$ B) $R = IU$
 C) $R = I^2 U$ D) $R = U^2 I$
 E) $R = \frac{U}{I}$
7. Maqnit selinin dəyişmə sür'ətinin vahidi nədir?

- A) m/s B) Tl/s C) Hn/s
 D) Vb/s E) Vb·s

8. Aşağıda göstərilən hansı qrafik fotonun enerjisinin (E) tezlikdən (v) asılılığına uyğun gəlir?



9. Universal qaz sabitinin (R) ölçü vahidi nədir?

- A) C/K B) C·s C) C/(mol·K)
 D) 1/K E) 1/mol

10. Ən yüksək tonlu səs dalğası aşağıda göstərilən tənliklərdən hansına uyğundur?


- A) $x = 0,5 \cdot \sin 200\pi t$ B) $x = 1,5 \cdot \sin 400\pi t$
 C) $x = 2 \cdot \sin 150\pi t$ D) $x = 4 \cdot \sin 500\pi t$
 E) $x = 5 \cdot \sin 100\pi t$

11. Cisinin hərəkət tənliyi $x = 2 + 2t - 2t^2$ şəklindədir. Cisinin sür'ətinin zamandan asılılığını tapın.


- A) $v_x = 2 - 4t$
 B) $v_x = 2 + 4t$
 C) $v_x = 4 - 2t$
 D) $v_x = 4 + 2t$
 E) $v_x = 4t$

- 12.** Elektrolit məhlulundan 900 Kl yük keçəndə elektrod üzərində 270 mq maddə ayrılsısa, maddənin elektrokimyəvi ekvivalentini tapın.
 A) $0,1 \text{ mq/Kl}$ B) $0,25 \text{ mq/Kl}$
 C) $0,4 \text{ mq/Kl}$ D) $0,3 \text{ mq/Kl}$
 E) $0,6 \text{ mq/Kl}$
- 13.** Hidrogen atomu altıncı həyəcanlaşmış haldadır. Atom hansı energetik səviyyəyə keçəndə görünən işıq şüalanar?
 A) birinci B) ikinci C) üçüncü
 D) dördüncü E) beşinci
- 14.** Vakuumda dalğa uzunluğu $6 \cdot 10^{-7} \text{ m}$ olan işığın sindirma əmsali $n=2$ olan mühitdə dalğa uzunluğunu tapın.
 A) 10^{-7} m
 B) $3 \cdot 10^{-7} \text{ m}$
 C) $1,8 \cdot 10^{-6} \text{ m}$
 D) $1,2 \cdot 10^{-6} \text{ m}$
 E) $1,5 \cdot 10^{-7} \text{ m}$
- 15.** Nüvəsi 4 proton və 5 neytrondan ibarət olan neytral atomun elektron təbəqəsində neçə elektron var?
 A) 5 B) 1 C) 6 D) 9 E) 4
- 16.** Riyazi rəqqasın asılma nöqtəsi $a=3g$ tə'cili ilə şəquili olaraq yuxarı hərəkət etməyə başlayarsa, onun rəqs periodu necə dəyişər?
 (g-sərbəstdüşmə tə'ciliidir.)
 A) 2 dəfə azalar
 B) 3 dəfə azalar
 C) 4 dəfə azalar
 D) 2 dəfə artar
 E) 3 dəfə artar
- 17.** 20 kV potensiallар fərqini keçən elektronun əldə etdiyi kinetik enerjini tapın. (elementar yük $e=1,6 \cdot 10^{-19} \text{ Kl}$ -dur.)
 A) $1,6 \cdot 10^{-15} \text{ C}$
 B) $3,2 \cdot 10^{-15} \text{ C}$
 C) $2 \cdot 10^{-20} \text{ C}$
 D) $3,2 \cdot 10^{-17} \text{ C}$
 E) $1,6 \cdot 10^{-16} \text{ C}$
- 18.** Tutumu $4 \text{ m}\mu\text{F}$ olan kondensatorun enerjisi 20 mC olarsa, onun köynəkləri arasındaki potensiallər fərqini tapın.
 A) 10 V
 B) 200 V
 C) 100 V
 D) 50 V
 E) 400 V
- 19.** Mayeyə batırılmış m kütləli cismin çökisi hansı düsturla hesablanı bilər?
 (g - sərbəstdüşmə tə'cili, F_A - Arximed qüvvəsidir.)
 A) $P=mg-F_A$
 B) $P=mg+F_A$
 C) $P=mg$
 D) $P=(mg+F_A)/2$
 E) $P=(mg-F_A)/2$
- 20.** $\sqrt{C \cdot F}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) cərəyan şiddətinin
 B) elektrik yükünün
 C) gərginliyin
 D) induktivliyin
 E) maqnit selinin
- 21.** Verilmiş kütləli ideal qazın müxtəlif halları şəkildə nöqtələrlə qeyd edilmişdir. Qazın hansı halına ən böyük T temperaturu uyğun gəlir? (p - qazın təzyiqi, V - onun həcmidir.)
-
- A) 1 B) 2 C) 3 D) 4 E) $T_1=T_2=T_3=T_4$
- 22.** İmpulsu $80 \text{ (kq} \cdot \text{m})/\text{s}$ olan 16 kq kütləli cismin kinetik enerjisini tapın.
 A) 200 C
 B) 80 C
 C) 400 C
 D) 100 C
 E) 160 C

23. Cisim verilmiş radiuslu çevrə boyunca bərabərsürətli hərəkət edir. Hansı qrafik cismin v sürətinin T dövretmə periodundan asılılığına uyğun gəlir.




24. Şəkildə göstərilən hansı nöqtəyə uyğun gələn sarğacın induktivliyi ən böyükdür?
(X_L -induktiv məqavimət, ω - dəyişən cərəyanın dairəvi tezliyidir.)



- A) 1 B) 2 C) 3 D) 4 E) 5

25. Mənbənin daxili məqavimətini və birləşdirici naqillərin məqavimətini nəzərə almadan şəkildə göstərilən elektrik dövrəsinin ümumi məqavimətini tapın.



- A) $3R$ B) R C) $\frac{R}{3}$ D) $\frac{3}{2}R$ E) $\frac{2}{3}R$

26. Su ilə dolu qabda bir-birilə qarşılıqlı tə'sirdə olan iki nöqtəvi yük vardır. Su tamamilə buxarlandıqda yüksək arasındakı Kulon qarşılıqlı tə'sir qüvvəsi necə dəyişər? (Suyun dielektrik nüfuzluğu $\epsilon=81$.)

- A) 3 dəfə artar B) 9 dəfə artar
C) 81 dəfə artar D) 9 dəfə azalar
E) 81 dəfə azalar


27. Daxili müqaviməti 1 Om olan cərəyan mənbəyinə 5 Om müqavimət qoşduqda dövrədən 0,5 A cərəyan keçir. Qısa qapanma cərəyanını tapın.

- A) 1 A B) 2 A C) 10 A
D) 3 A E) 0,6 A

28. Misin xüsusi ərimə istiliyi $1.8 \cdot 10^5$ C/kq-dır.
 $3.6 \cdot 10^5$ C istilik miqdarı sərf etməklə ərimə temperaturunda götürülmüş 4 kq misin hansı hissəsini əritmək olar?

- A) 0,1 B) 0,2 C) 0,8 D) 0,4 E) 0,5

29. Sınaq yükü şəkildə göstərilən trayektoriyalar boyunca yerini A nöqtəsindən B nöqtəsinə dəyişəndə q nöqtəvi yükün yaratdığı elektrostatik sahənin gördüyü işləri müqayisə edin.



- A) $A_1 = A_2 > A_3$ B) $A_1 = A_2 < A_3$ C) $A_1 = A_2 = A_3$
D) $A_1 > A_2 > A_3$ E) $A_1 < A_2 < A_3$

30. $\left(\frac{hc}{\lambda e} - A \right)$ ifadəsi hansı fiziki kəmiyyəti tə'yin edir? (h - Plank sabiti, c - işığın vakuumdakı sürəti, λ - işığın dalğa uzunluğu, A - çıxış işi, e - elementar yükdür.)

- A) Fotolektronların maksimal kinetik enerjisini
B) Vakuum diodunda doyma cərəyanının şiddətini
C) Mənbənin daxili məqavimətindəki gərginlik döşküsünü
D) Fotonun tezliyini
E) Fotoeffektde ləngidən gərginliyi

1995,

IV qrup, Variant B

1. Kelvin şkalasında hansı temperatur 7°C -ya uyğundur?

- A) 7 K
B) 273 K
C) 280 K
D) 266 K
E) 307 K

2. Maddi nöqtəyə modulları F_1 və F_2 olan əks istiqamətli iki qüvvə tə'sir edir ($F_1 > F_2$). Yekun qüvvənin modulunu tapın.

- A) $F = F_1 + F_2$
B) $F = F_1 - F_2$
C) $F = \frac{F_1 + F_2}{2}$
D) $F = \frac{F_1 - F_2}{2}$
E) $F = \frac{F_1 F_2}{F_1 + F_2}$

3. Hansı rəngli işq dalğası üçün mühitin sindırma əmsalı ən kiçikdir?

- A) bənövşəyi
B) mavi
C) yaşıl
D) qırmızı
E) sarı

4. Ən aşağı tonlu səs dalğası aşağıda göstərilən tənliklərdən hansına uyğundur?

- A) $x = 0,5 \cdot \sin 200\pi t$
B) $x = 1,5 \cdot \sin 400\pi t$
C) $x = 2 \cdot \sin 150\pi t$
D) $x = 4 \cdot \sin 500\pi t$
E) $x = 5 \cdot \sin 100\pi t$

5. Cərəyan şiddətinin dəyişmə sür'ətinin ölçüsü vahidi nədir?

- A) m/s
B) KI
C) A/s
D) Vb/s
E) A


6. Kondensatorun tutumu aşağıda göstərilən hansı düsturla hesablanı bilər? (q - yük, U - gərginlikdir.)

- A) $C = \frac{U}{q}$
B) $C = \frac{U^2}{2q}$
C) $C = \frac{q}{U}$
D) $C = \frac{2q}{U^2}$
E) $C = qU$

7. Sindırma əmsalı $n=3$ olan mühitdə işığın yayılma sür'ətini tapın. (İşığın vakuumdakı sür'ətini $c=3 \cdot 10^8$ m/s götürməli.)

- A) $3 \cdot 10^8$ m/san
B) $\sqrt{3} \cdot 10^8$ m/san
C) $1,5 \cdot 10^8$ m/san
D) 10^8 m/san
E) $3,3 \cdot 10^7$ m/san

8. Aşağıda göstərilən hansı qrafik fotonun enerjisinin E - dalğa uzunluğundan (λ) asılılığına uyğun gəlir?



9. Cisinin hərəkət tənliyi $x = 3t - 5t^2$ şəklindədir.

- Cisinin sür'ətinin zamandan asılılığını tapın.
- A) $v_x = 3 - 5t$
B) $v_x = -5t$
C) $v_x = 3t$
D) $v_x = 3 - 10t$
E) $v_x = -3 + 5t$

III. Həcmi 10 l olan ideal qazın başlangıç temperaturu 127°C -dir. Qazın təzyiqini dəyişmədən hansı temperatura qədər qızdırmaq lazımdır ki, onun həcmi 15 l olsun?

- A) 427 K B) 500 K
C) 540 K D) 600 K
E) 800 K

II. Elektrolit məhlulundan 500 K1 yük keçəndə elektrod üzərində 300 mq maddə ayrılsa, maddənin elektrokimyəvi ekvivalentini tapın.
A) 0,2 mq/K1 B) 0,6 mq/K1 C) 0,5 mq/K1
D) 1,5 mq/K1 E) 0,3 mq/K1


12. Plank sabitinin (h) ölçü vahidi nədir?
A) C/K B) C·s C) C/(mol·K)
D) 1/K E) 1/mol

13. Ağrı açıq qabda olan h hündürlüklü mayenin qabın dibinə göstərdiyi təzyiq hansı düsturla hesablanır bilər? (ρ - mayenin sıxlığı, p_0 - atmosfer təzyiqi, g - sarbəstdüشمə tə'cildir.)
A) $p = \rho gh$
B) $p = p_0 + \rho gh$
C) $p = p_0 - \rho gh$
D) $p = (p_0 + \rho gh)/2$
E) $p = (p_0 - \rho gh)/2$

14. Nüvəsi 11 proton və 12 neytrondan ibarət olan neytral atomun elektron təbəqəsində neçə elektron var?
A) 12 B) 1 C) 11 D) 23 E) 6

15. Adiabatik proses üçün termodinamikanın birinci qanunu hansı düsturla ifadə olunur?
(ΔU - daxili enerjinin dəyişməsi, Q - istilik miqdarı, A' - qazın gördüyü işdir.)
A) $\Delta U = Q + A'$ B) $\Delta U = Q - A'$
C) $\Delta U = Q$ D) $\Delta U = A'$
E) $\Delta U = -A'$

16. Verilmiş kütłəni ideal qazın müxtəlif halları şəkildə nöqtələrlə qeyd edilmişdir. Qazın hansı halına on kiçik T temperaturu uyğun gəlir? (p - qazın təzyiqi, V - onun həcmidir.)




- A) 1 B) 2 C) 3
D) 4 E) $T_1 = T_2 = T_3 = T_4$


17. Kinetik enerjisi 400 C olan 8 kq kütłeli cismin impulsunu tapın.
A) 50 (kq·m)/s B) 80 (kq·m)/s
C) 100 (kq·m)/s D) 10 (kq·m)/s
E) 40 (kq·m)/s

18. Riyazi rəqqasın asılma nöqtəsi $a=3g$ tə'cili ilə şəquli olaraq yuxarı hərəkət etməyə başlayarsa, onun rəqs tezliyi necə dəyişər? (g -sarbəstdüşmə tə'cildir.)
A) 2 dəfə azalar B) 3 dəfə azalar
C) 4 dəfə azalar D) 2 dəfə artar
E) 3 dəfə artar

19. Cisim verilmiş radiuslu çevrə boyunca bərabərsürətli hərəkət edir. Hansı qrafik cismin v sürətinin n fırlanma tezliyindən asılılığına uyğun gəlir.



20. Şekilde gösterilen hansı nöqtəyə uyğun gələn sarğacın induktivliyi ən kiçikdir? (X_L -induktiv müqavimət, ω - dəyişən cərəyanın dairəvi tezliyidir.)



- A) 1 B) 2 C) 3
D) 4 E) 5

21. Etil spirti ilə dolu qabda bir-birilə qarşılıqlı tə'sirdə olan iki nöqtəvi yük vardır. Spirt tamamilə buxarlandıqda yükler arasındaki Kulon qarşılıqlı tə'sir qüvvəsi necə dəyişər? (Etil spirtinin dielektrik nüfuzluğu $\epsilon=25$.)

- A) 5 dəfə artar
B) 5 dəfə azalar
C) 10 dəfə azalar
D) 25 dəfə azalar
E) 25 dəfə artar

22. Tutumu $2 \text{ m}\mu\text{F}$ olan kondensatorun enerjisi 10 mJ olarsa, onun yükünü tapın.

- A) $2 \cdot 10^{-4} \text{ KJ}$
B) 10^{-4} KJ
C) $4 \cdot 10^{-4} \text{ KJ}$
D) $4 \cdot 10^{-2} \text{ KJ}$
E) $2 \cdot 10^{-3} \text{ KJ}$

23. 10 kV potensiallar fərqini keçən protonun əldə etdiyi kinetik enerjini tapın. (elementar yük $e=1,6 \cdot 10^{-19} \text{ KJ-dur.}$)

- A) $3,2 \cdot 10^{-19} \text{ C}$
B) $1,6 \cdot 10^{-18} \text{ C}$
C) $3,2 \cdot 10^{-15} \text{ C}$
D) $1,6 \cdot 10^{-15} \text{ C}$
E) $4,8 \cdot 10^{-15} \text{ C}$

24. Aşağıda gösterilən hansı keçid halında hidrogen atomu görünən işıq şüalandırır?


- A) $E_4 \rightarrow E_2$
B) $E_4 \rightarrow E_3$
C) $E_2 \rightarrow E_1$
D) $E_5 \rightarrow E_4$
E) $E_4 \rightarrow E_1$

25. $\left(\frac{\sqrt{2W_k \cdot m}}{qB} \right)$ ifadəsi hansı fiziki kəmiyyəti

ta'yin edir? (W_k - yüklü zərrəciyin kinetik enerjisi, m - zərrəciyin kütləsi, q - onun yükü, B - maqnit sahəsinin induksiyasıdır.)

- A) Yüklü zərrəciyin maqnit sahəsindəki hərəkat trayektoriyasının əyrilik radiusunu
B) Yüklü zərrəciyin maqnit sahəsindəki sür'ətini
C) Lorens qüvvəsini
D) Amper qüvvəsini
E) Yüklü zərrəciyin impulsunu

26. Sınaq yükü şəkildə göstərilən trayektoriyalar boyunca yerini A nöqtəsindən B nöqtəsinə dəyişəndə q nöqtəvi yükün yaratdığı elektrostatik sahənin gördüyü işləri müqayisə edin.



- A) $A_1 = A_2 > A_3$
B) $A_1 = A_2 < A_3$
C) $A_1 > A_2 > A_3$
D) $A_1 < A_2 < A_3$
E) $A_1 = A_2 = A_3$


27. $\sqrt{C \cdot H_n}$ ifadəsi hansı fiziki kəmiyyətin ölçü vahidinə uyğundur?

- A) cərəyan şiddətinin
B) elektrik yükünün
C) maqnit selinin
D) elektrik tutumunun
E) gərginliyin

28. Qurğunun xüsusi ərimə istiliyi $2,5 \cdot 10^4 \text{ C/kg}$ dir. $7,5 \cdot 10^4 \text{ C}$ istilik miqdarı sərf etməklə ərimə temperaturunda götürülmüş 6 kq qurğunun hansı-hissəsini əritmək olar?

- A) 0,1
B) 0,4
C) 0,5
D) 0,6
E) 0,8

29. Mənbənin daxili müqavimətini və birləşdirici naqillərin müqavimətini nəzərə almadan şəkildə göstərilən elektrik dövrəsinin ümumi müqavimətini tapın.



- A) $3R$ B) $\frac{3}{2}R$ C) R
 D) $\frac{R}{3}$ E) $\frac{R}{2}$

30. Elektrik hərəkət qüvvəsi 5 V olan mənbəni qısa qapadıqda dövrədən 5 A cərəyan keçir. Bü mənbəyə 4Ω xarici müqavimət qoşanda dövrədən keçən cərəyan şiddətini tapın.
 A) $0,5 \text{ A}$
 B) 1 A
 C) 2 A
 D) 4 A
 E) $0,1 \text{ A}$

1996, I, VI qruplar, Variant A

1. Atmosfer təzyiqi hansı cahazla ölçülür?

- A) dinamometrlə
 B) aerometrlə
 C) barometr-aneroidlə
 D) termometrlə
 E) psixrometrə

2. Cisim çevrə üzrə 2 m/san sür'ətlə fırlanır. Cismin mərkəzəqəcəma tə'cili 10 m/san^2 olarsa, çevrənin radiusunu tapın.

- A) 10 sm
 B) 4 m
 C) 1 sm
 D) 40 sm
 E) 4 sm











3. Qüvvəni iki dəfə artırıqda qüvvə momenti 3 dəfə artmışsa, qüvvənin qolu necə dəyişmişdir?

- A) 1,5 dəfə artmışdır
 B) 1,5 dəfə azalmışdır
 C) dəyişməmişdir
 D) 3 dəfə artmışdır
 E) 3 dəfə azalmışdır

4. Gravitasiya sabitini hansı düsturla hesablamalı olar?

- A) $G = \frac{m_1 m_2}{FR^2}$ B) $G = \frac{m_1 m_2}{FR}$
 C) $G = \frac{FR^2}{m_1 m_2}$ D) $G = \frac{m_1 F}{m_2 R}$
 E) $G = \frac{FR}{m_1 m_2}$

5. $\frac{C}{N \cdot \text{san}}$ ifadəsi hansı fiziki kəmiyyətinin vahidində uyğundur?
 A) sür'ətin
 B) tə'ciliin
 C) təzyiqin
 D) qüvvənin
 E) gücün

6. Yerdəyişməyə 60° bucaq altında yönəlmüş 25 N qüvvənin tə'siri altında cisim 16 m yerdəyişmə icra edərsə, onun kinetik enerjisini dəyişməsini tapın ($\cos 60^\circ = 0,5$).
 A) 180 C
 B) 100 C
 C) 200 C
 D) 400 C
 E) 150 C
7. Hansı qrafik yaydan asılmış yükün rəsətlərinin tezliyinin yayın sərtliyindən asılılığını ifadə edir?
- A)  B) 
- C)  D) 
- E) 
8. Müəyyən hündürlükdən üfüqi atılmış cismin atılma sür'ətini 3 dəfə azaltsaq, onun Yer düşmə müddəti necə dəyişər?
 A) 1,5 dəfə azalar
 B) dəyişməz
 C) 3 dəfə artar
 D) 3 dəfə azalar
 E) 1,5 dəfə artar
9. 100 m/sür'ətlə uçan qurğusun qırma taxtaya dəyərək onun içərisində qalır. Qırmanın enerjisinin 52%-i onun qızmasına sərf olunursa o, neçə dərəcə qızar? Qurğusunun xüsusi istilik tutumu $130 \text{ C}/\text{kq}\cdot\text{K}$ -dir.
 A) 13
 B) 10
 C) 20
 D) 5,2
 E) 5
10. Sabit təzyiqdə havanın temperaturu 20% artıqdə havada yerləşmiş cisma tə'sir edən Arximed qüvvəsi necə dəyişər?
 A) 2 dəfə azalar
 B) 1,2 dəfə artar
 C) 1,2 dəfə azalar
 D) dəyişməz
 E) 2 dəfə artar
11. Yunq modulunun vahidi nədir?
 A) adsız ədəddir
 B) N
 C) N·m
 D) Pa
 E) N/m
12. Təzyiqi 10^4 Pa , həcmi $0,48 \text{ m}^3$ olan 2 mol qazın temperaturunu tapın. $R = 8 \frac{\text{C}}{\text{mol} \cdot \text{K}}$ qəbul etməli.
 A) 450K B) 200K C) 500K
 D) 300K E) 150K
13. 15°S temperaturlu 1 kq suyu 30°S temperaturlu 2 kq su ilə qarışdırıldıqda alınan ümumi temperaturu tapın.
 A) 20°S B) $17,5^\circ\text{S}$ C) $27,5^\circ\text{S}$
 D) $22,5^\circ\text{S}$ E) 25°S
14. Hansı qrafik sabit temperaturda verilmiş kütłeli doymamış buxarın təzyiqinin həcmindən asılılığını ifadə edir?
- A)  B) 
- C)  D) 
- E) 

15. Hərəkət edən yüklü zərrəciyə məqnit sahəsi tərəfindən tə'sir edən qüvvə (Lorens qüvvəsi) hansı dəsturla hesablanır?

- A) $F_L = qB I$
 B) $F_L = qB I \sin\alpha$
 C) $F_L = IvB \sin\alpha$
 D) $F_L = qvB \sin\alpha$
 E) $F_L = IvB$


16. Elektrokimyəvi ekvivalentin vahidi nədir?

- A) $\text{Kl} \cdot \text{kq}$
 B) $\text{Kl} \cdot \text{m}^2$
 C) kq/Kl
 D) Kl/s
 E) Kl/kq

17. Uzunluğu 1 m, çəkisi 30 N olan naqıl induksiyası 20 Tl olan bircinsli məqnit sahəsində qüvvə xətlərinə perpendikulyar olaraq, asılı vəziyyətdədir. Naqıldən keçən cərəyan şiddətini tə'yin edin.

- A) $\frac{2}{3} \text{ A}$
 B) 0,3 A
 C) 1,5 A
 D) 3 A
 E) 0,15 A

18. Hansı qrafik naqıldəki cərəyan şiddətinin onun uclarındakı gərginlikdən asılılığını ifadə edir?



19. Elektrik sahəsində hərəkət edən m kütləli müsbət q yüküna malik zərrəcik potensialı φ_1 olan nöqtədən potensialı φ_2 olan nöqtəyə yerini dəyişən zaman onun kinetik enerjisinin dəyişməsi hansı dəsturla ifadə olunur?

- A) 0
 B) $\frac{m}{q} \cdot (\varphi_1 - \varphi_2)$
 C) $\frac{q}{m} \cdot (\varphi_1 - \varphi_2)$
 D) $q \cdot (\varphi_1 - \varphi_2)$
 E) $qm \cdot (\varphi_1 - \varphi_2)$

20. $\sqrt{\frac{kq}{\epsilon E}}$ dəsturu ilə hansı fiziki kəmiyyəti tə'yin etmək olar (E -nöqtəvi q yükünün dielektrik nüfuzluğunu olan mühitdə yaratdığı intensivlik, k -Kulon qanunundakı mütənasiblik əmsalıdır)?

- A) enerjini
 B) məsafəni
 C) elektrik tutumunu
 D) potensialı
 E) elektrik sabitini


21. Elektromaqnit şüalanmasının güclü şüalandırıcı konturun rəqs tezliyindən necə asılıdır?

- A) tezliyin 4-cü dərəcəsi ilə düz mütənasibdir
 B) asılı deyil
 C) tezliklə düz mütənasibdir
 D) tezliyin kvadratı ilə düz mütənasibdir
 E) tezliklə tərs mütənasibdir

22. Induktivliyi 10 mHn olan konturda 0,5 V öz-özünə induksiya EHQ-si yaranırsa, konturda cərəyan şiddətinin dəyişmə sür'ətinin modulunu tapın.

- A) 10 A/c
 B) 20 A/c
 C) 25 A/c
 D) 5 A/c
 E) 50 A/c

23. Cərəyan şiddətinin verilmiş qiymətində sarğacın məqnit sahəsinin enerjisinin onun induktivliyindən asılılığı hansı qrafiklə ifadə olunur?



24. Tezliyi 40% azaltıldığda və sarğacın induktivliyini 2 dəfə artırıldığda dəyişən cərəyan dövrəsinin induktiv müqaviməti necə dəyişir?

- A) 1,2 dəfə artar
- B) 1,25 dəfə azalar
- C) 1,2 dəfə azalar
- D) dəyişməz
- E) 1,25 dəfə artar

25. Yükləndikdən sonra gərginlik mənbəyindən ayrılmış müstəvi kondensatorun lövhələri arasındaki məsafəni 1,5 dəfə böyütdükdə kondensatorda enerji sıxlığı necə dəyişir?

- A) dəyişməz
- B) 2,25 dəfə azalar
- C) 2,25 dəfə artar
- D) 1,5 dəfə artar
- E) 1,5 dəfə azalar

26. Səpici linzanın fokusu nəyə deyilir?

- A) baş optik oxun linza ilə kəsişdiyi nöqtəyə
- B) işıq mənbəyinin yerləşdiyi nöqtəyə
- C) baş optik oxa paralel gələn şüaların linzada sindiqdan sonra baş optik oxla kəsişdiyi nöqtəyə
- D) mənbəyin xəyalının alındığı nöqtəyə
- E) baş optik oxa paralel gələn şüaların linzada sindiqdan sonra uzantılarının kəsişdiyi nöqtəyə

27. Aşağıdakılardan hansı fotoeffekt üçün Eynsteyn düsturudur?

- A) $v_{\min} = \frac{mv^2}{2} - A$
- B) $E=hv$
- C) $hv=mc^2$
- D) $hv = A + \frac{mv^2}{2}$
- E) $A=hv_{\min}$

28. β -çevrilmə zamanı nüvənin yükü necə dəyişir?

- A) dəyişməz
- B) bir vahid artır
- C) iki vahid artır
- D) bir vahid azalır
- E) iki vahid azalır

29. Sındırma əmsalı 1,25 olan mühitdə yayılan $4 \cdot 10^{14}$ Hz tezlikli işığın dalğa uzunluğunu tap ($c=3 \cdot 10^8$ m/san).

- A) 200 nm
- B) 300 nm
- C) 500 nm
- D) 600 nm
- E) 400 nm

***30.** $v = \frac{\sqrt{15}}{4} c$ (c - işığın vakuumda yayılma sür'ətidir) sür'ətildə hərəkət edən cismin sıxlığı necə dəfə artar?

- A) 16
- B) 2
- C) 8
- D) 4
- E) 5

1996, I, VI qruplar, Variant B

1. Təzyiq hansı cihazla ölçülür?

- A) termometrlə
- B) manometrlə
- C) aerometrlə
- D) psixrometrlə
- E) dinamometrlə

2. Cisim radiusu 30 sm olan çevrə üzrə 10 san^{-1} tezliklə fırlanır. Cismin mərkəzəqəcma tə'ciliini hesablayın. ($\pi^2=10$).

- A) 360 m/san^2
- B) 120 km/san^2
- C) 3600 km/san^2
- D) 1200 m/san^2
- E) 36 m/san^2

3. Qüvvənin qolunu 2 dəfə azaldıb, qüvvəni 3 dəfə böyütək qüvvə momenti necə dəyişir?
 A) 2 dəfə artar
 B) 6 dəfə azalar
 C) 1,5 dəfə artar
 D) 6 dəfə artar
 E) 3 dəfə azalar


4. $G \frac{M_Y}{(R_Y + h)^2}$ düsturu ilə hansı fiziki kəmiyyatı tə'yin etmək olar? (M_Y - Yerin kütłesi, R_Y - Yerin radiusu, h - cismin Yer səthindən olan hündürlüyü, G - qravitasiya sabiti)
 A) kinetik enerjini
 B) h yüksəklikdən düşən cisim gördüyü iş
 C) h yüksəklikdə sərbəstdüshə tə'ciliini
 D) potensial enerjini
 E) cismin sür'ətini

5. $\frac{Vt}{N \cdot \text{san}}$ ifadəsi hansı fiziki kəmiyyətin ölçü vahidinə uyğundur?
 A) sür'ətin
 B) qüvvənin
 C) təciliin
 D) təzyiqin
 E) gücün

6. Qarşılıqli tə'cir zamanı iki arabacığın sür'ətlərinin dəyişməsi 20 sm/san və 60 sm/san -dir. Böyük arabacığın kütłesinin 600 q olduğunu bilərək, kiçik arabacığın kütłesini tapın.

- A) 1800 q
- B) 300 q
- C) 400 q
- D) 600 q
- E) 200 q

7. Qrafiklərdən hansı riyazi rəqqasın rəqs periodunun onun uzunluğundan asılılığını ifadə edir?



8. Müəyyən yüksəklikdən üfüq istiqamətdə atılan cismin sür'ətini iki dəfə artırıq üçün məsafəsi necə dəyişir?
 A) $\sqrt{2}$ dəfə artar
 B) 2 dəfə artar
 C) dəyişməz
 D) 2 dəfə azalar
 E) 4 dəfə azalar

9. Müəyyən hündürlükdən tökülen suyun potensial enerjisinin 84%-nin istiliyə çevrilmesi nəticəsində su $0,2^\circ\text{C}$ qızır. Su hansı yüksəklikdən töklür? $g=10 \text{ m/san}^2$, $c=4200 \text{ J/kg}\cdot\text{K}$
 A) 100 m B) 500 m
 C) 200 m D) 300 m
 E) 50 m

10. Temperaturu dəyişmədən havanın təzyiqini 5% artırıqda havada yerləşmiş cisimə tə'sir edən Arximed qüvvəsi necə dəyişər?

- A) dəyişməz B) 1,1 dəfə artar
C) 1,05 dəfə artar D) 1,1 dəfə azalar
E) 1,05 dəfə azalar

11. Mexaniki gərginliyin vahidi nədir?

- A) Vt B) C C) $(kg \cdot m)/san$
D) N E) Pa


12. Hacmi $V=0,1 \text{ m}^3$ olan balonda $T=240 \text{ K}$ temperaturda və $R=9,6 \cdot 10^3 \text{ Pa}$ təzyiqdə neçə mol qaz vardır? ($R = 8 \frac{\text{C}}{\text{mol} \cdot \text{K}}$)

- A) 0,5 B) 2 C) 20
D) 50 E) 5

13. Temperaturu 30°C , kütləsi 20 kg olan suya neçə kg 60°C temperaturlu su əlavə etmək lazımdır ki, alınan qatışığın temperaturu 50°C olsun?

- A) 35 kg B) 45 kg C) 25 kg
D) 40 kg E) 70 kg

14. Hansı qrafik sabit temperaturda doymuş buxarın təzyiqinin həcmindən asılılığını ifadə edir?



15. Amper qüvvəsi hansı düstürü hesablanır?

- A) $F=BI \cdot \sin\alpha$ B) $F=I\Delta l \cdot \sin\alpha$
C) $F=B\Delta I \cdot \sin\alpha$ D) $F=BI\Delta I \cdot \sin\alpha$
E) $F=\frac{IB}{\Delta l} \cdot \sin\alpha$


16. Xüsusi müqavimətin vahidi nədir?

- A) $\frac{1}{\text{Om}}$ B) $\frac{\text{Om}}{\text{m}}$ C) $\text{Om} \cdot \text{m}$
D) $\text{Om} \cdot \text{m}^2$ E) Om

17. Elektrik dövrəsi E.H.Q.-si 6V, daxili müqaviməti 2 Om olan mənbədən və elektrik müqaviməti 1 Om olan naqıldən ibarətdir.

- Dövrədə cərəyan şiddəti nəyə bərabərdir?
A) 2 A B) 9 A C) 6 A
D) 4 A E) 3 A

18. Hansı qrafik sabit gərkilikdə cərəyan şiddətinin naqılın müqavimətindən asılılığını ifadə edir?



19. Elektrik sahəsində hərəkət edən m kütləli müraciət q yükünə malik zərərciyin sür'əti v_1 -dən v_2 -yə dəyişdikdə, onun bu sahədəki potensial enerjisinin dəyişməsi hansı düstürü ifadə olunur?

- A) $\frac{m}{2q} \cdot (v_1^2 - v_2^2)$ B) $m \cdot (v_2^2 - v_1^2)$
C) $m \cdot (v_2 - v_1)$ D) $\frac{m}{2} \cdot (v_1^2 - v_2^2)$
E) $\frac{q}{2m} \cdot (v_2^2 - v_1^2)$

20. $\frac{kq_1q_2}{F \cdot r^2}$ düstürü ilə hansı fiziki kəmiyyəti tə'yin etmək olar (F -aralarındaki məsafə r olan q_1 və q_2 yükleri arasındaki qarşılıqlı tə'sir qüvvəsi, k -Kulon qanunundakı mütənasiblik əmsalıdır)?

- A) elektrik sahəsinin intensivliyini
B) potensialı
C) elektrik sabitini
D) elektrik tutumunu
E) dielektrik nufuzluğunu

21. $\sqrt{F \cdot H_n}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?


A) rəqs tezliyinin
B) rəqs periodunun
C) rəqs amplitudunun
D) cərəyan şiddətinin
E) maqnit induksiyasının

22. İnduktivliyi $0,21 \text{ Hn}$ olan sarğacdan

$I = 5 \sin 100\pi t$ (A) qanunu ilə dəyişən cərəyan axır. Sarğacda yaranan öz-özünlə induksiyada E.H.Q.-nin maksimum qiymətini tapın ($\pi = 3$ qəbul etməli).

A) 100 V B) 5 V C) 300 V
 D) $3,15 \text{ V}$ E) 315 V

23. Sarğacın maqnit sahəsinin enerjisinin ondakı cərəyan şiddətindən asılılığı hansı qrafiklə ifadə olunur?



24. Cərəyanın tezliyini 2 dəfə və kondensatorun tutumunu 50% artırıqlıda dəyişən cərəyan dövrəsinin tutum müqaviməti necə dəyişir?
- A) 3 dəfə azalar B) 1,5 dəfə azalar
 C) dəyişməz D) 1,5 dəfə artar
 E) 3 dəfə artar

25. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun lüvhələri arasındaki məsafəni 3 dəfə büyütükdə kondensatorun enerji sıxlığı necə dəyişir?

A) dəyişməz B) 9 dəfə artar
 C) 3 dəfə azalar D) 9 dəfə azalar
 E) 3 dəfə artar

26. Toplayıcı linzanın fokusu nəyə deyilir?

A) baş optik oxun linza ilə kəsişdiyi nüqtəyə
 B) baş optik oxa paralel galən şüaların linzada sindiqdan sonra baş optik oxla kəsişdiyi nüqtəyə
 C) baş optik oxa paralel galən şüanın linza ilə kəsişdiyi nüqtəyə
 D) mənbəyin xəyalının alındığı nüqtəyə
 E) işıq mənbəyinin yerləşdiyi nüqtəyə

27. Ləngidici gərginlik hansı dəsturla tə'yin edilir?

$$\begin{array}{ll} A) U_3 = \frac{2e}{mv^2} & B) U_3 = \frac{hv}{2e} \\ C) U_3 = \frac{mv^2}{e} & D) U_3 = \frac{A}{2e} \\ E) U_3 = \frac{mv^2}{2e} & \end{array}$$

28. α -çevriləmə zamanı nüvənin kütləsi necə dəyişir?

A) nüvənin kütləsi dəyişmir
 B) 4 atom kütlə vahidi qədər azalır
 C) 2 atom kütlə vahidi qədər artır
 D) 4 atom kütlə vahidi qədər artır
 E) 2 atom kütlə vahidi qədər azalır

29. Işığın vakuumda dalğa uzunluğu $0,48 \text{ mkm}$, mühitdə isə $0,36 \text{ mkm}$ olarsa, bu mühitdə ışığın yayılma sür'ətini tapın (vakuumda ışığın yayılma sür'əti $c = 3 \cdot 10^8 \text{ m/san-dir}$).

$$\begin{array}{ll} A) 2,25 \cdot 10^8 \frac{\text{m}}{\text{san}} & B) 2 \cdot 10^8 \frac{\text{m}}{\text{san}} \\ C) 1,25 \cdot 10^8 \frac{\text{m}}{\text{san}} & D) 2,5 \cdot 10^8 \frac{\text{m}}{\text{san}} \\ E) 1,5 \cdot 10^8 \frac{\text{m}}{\text{san}} & \end{array}$$

- *30. Hərəkət edən cismin sür'ətinin hansı qiymətində onun sıxlığı 4 dəfə artır? (c - ışığın vakuumda yayılma sür'ətidir).

$$A) \frac{c}{5} \quad B) \frac{\sqrt{3}}{2}c \quad C) \frac{c}{4} \quad D) \frac{c}{3} \quad E) \frac{c}{2}$$

1996,**IV qrup, Variant A**


1. Çevrə üzrə bərabərsür'ətli hərəkətdə sür'ət hansı düstürlə ifadə edilir?

A) $v = 4\pi^2 n^2 r$
 B) $v = 4\pi n r^2$
 C) $v = 2\pi n r$
 D) $v = 4\pi n r$
 E) $v = 2\pi n^2 r$

2. $\frac{C \cdot \text{san}^2}{m^2}$ ifadəsi hansı fiziki kəmiyyətin ölçü vahidini tə'yin edir?

A) tə'cili
 B) kütlənin
 C) təzyiqin
 D) impulsun
 E) sür'ətin

3. Verilmiş cismin aldığı tə'cili ona tə'sir edən qüvvədən asılılıq qrafikini hansıdır?



4. Təməzlanma yolu hansı düstürlə ifadə edilir?

A) $S = \frac{mv_0^2}{F_{\text{sür}}}$ B) $S = \frac{mv_0^2}{2F_{\text{sür}}}$
 C) $S = \frac{v_0^2}{2F_{\text{sür}}}$ D) $S = \frac{v_0^2}{F_{\text{sür}}}$
 E) $S = \frac{mc_0}{2F_{\text{sür}}}$

5. $\sqrt{\frac{C}{kq}}$ hansı fiziki kəmiyyətin ölçü vahididir?

A) təzyiqin B) qüvvənin
 C) tə'cili D) sür'ətin
 E) impulsun

6. Aşağıdakı kəmiyyətlərdən hansı üslüqə bucaq altında atılmış cismin hərəkəti zaman dəyişməz qalır (cisimlə hava arasında sərtlənməni nəzərə almamalı)?


A) tam enerji
 B) potensial enerji
 C) kinetik enerji
 D) impulsun mütləq qiyməti
 E) sür'ətin şaquli toplananı

7. Mayenin səthində üzən 40 kq kütləli cismin yarısı mayeyə batmışdır. Cismə tə'sir edən

Arximed qüvvəsi nə qədərdir? ($g=10 \frac{m}{\text{san}^2}$)

A) 400 N
 B) 800 N
 C) 50 N
 D) 200 N
 E) 10 N

8. Şəkildə göstərilən modulca bərabər qüvvələrin hasının O nöqtəsinə nəzərən momentinin modulu ən böyündür?



A) F_5
 B) F_3
 C) F_2
 D) F_1
 E) F_4

9. Səthində sərbəstdüshə tə'cili $6,7 \text{ m/san}^2$ olan planetin orta sıxlığını tə'yin edin. Planetin radiusu 5000 km-dir. ($\pi=3$, $G=6,7 \cdot 10^{11} \text{ N} \cdot \text{m}^2/\text{kq}^2$ qəbul etməli).

A) 6000 kq/m^3
 B) 3000 kq/m^3
 C) 2500 kq/m^3
 D) 1000 kq/m^3
 E) 5000 kq/m^3

10. Yaydan asılmış m kütləli yük 3 Hs tezliklə rəqs edir. Yükün kütləsini 9 dəfə artırısaq, rəqs tezliyi nə qədər olar?

A) 27 Hs B) 9 Hs C) $1/9 \text{ Hs}$
 D) $1/3 \text{ Hs}$ E) 1 Hs

11. $1,6 \cdot 10^9$ Pa mexaniki gərginliyin tə'siri altında gümüş çubuğun nisbi uzanmasını tapın. Gümüş üçün Yunq modulu $8 \cdot 10^{10}$ Pa-dır.
- A) 0,142
B) 5
C) 0,02
D) 1,42
E) 0,2
12. $\frac{A}{R\Delta T}$ ifadəsi hansı fiziki kəmiyyəti tə'yin edir? (A -temperaturun izobar olaraq ΔT qədər artması zamanı qazın gördüyü iş, R -universal qaz sabitidir).
- A) daxili enerjini
B) qazın həcmini
C) qazın molar kütłəsini
D) maddə miqdarını
E) qazın kütłəsini
13. Şəkildə göstərilən hansı asılılıq ideal qazın izoxor soyumasına uyğun gəlir?
-
- A) $1 \rightarrow 2$
B) $1 \rightarrow 4$
C) $1 \rightarrow 3$
D) $1 \rightarrow 6$
E) $1 \rightarrow 5$
14. Şəkildə sabit həcmdeki buxarın təzyiqinin temperaturdan asılılıq qrafiki verilmişdir. Göstərilən nöqtələrdə buxarın kütłələri arasında hansı münasibət doğrudur?
-
- A) $m_1 = m_2 = m_3$
B) $m_1 < m_2 = m_3$
C) $m_1 < m_2 < m_3$
D) $m_1 > m_2 > m_3$
E) $m_1 = m_2 < m_3$
15. İnduksiyası $B_0 = 1$ mT l olan maqnitləş-dirici sahədə yerləşən çuqun lövhənin daxilində maqnit sahəsinin induksiyası $B = 0,5$ T l olarsa, çuqunun maqnit nüfuzluğunu tapın:
- A) 5000
B) 2500
C) 500
D) 250
E) 1000
16. Oksidləşmə - reduksiya reaksiyaları nəticəsində elektrod üzərində maddə ayrılmazı prosesi necə adlanır?
- A) ionlaşma
B) termoelektron emissiyası
C) elektroliz
D) fotoeffekt
E) buxarlanması
17. Bircinsli dielektrik daxilində yerləşən nöqtəvi yükün elektrik sahəsinin intensivliyi hansı düsturla hesablanır?
- A) $E = \frac{k|q|}{er}$
B) $E = k \frac{\epsilon|q|}{r}$
C) $E = k \frac{|q|}{er^2}$
D) $E = \frac{\epsilon|q|}{kr}$
E) $E = k \frac{|q|}{er^2}$
18. $\frac{2\pi m v}{F_L}$ ifadəsi hansı kəmiyyəti tə'yin edir? (m - bircinsli maqnit sahəsində qüvvə xatlırinə perpendikulyar müstəvidə fırlanan zərrəciyin kütłəsi, v -onun sür'əti, F_L -Lorens qüvvəsidir)?
- A) zərrəciyin enerjisini
B) fırlanma periodunu
C) çevrənin uzunluğunu
D) çevrənin radiusunu
E) fırlanma tezliyini
19. Yükləndikdən sonra gərginlik mənbəyindən ayrılmış müstəvi kondensatorun enerjisinin lövhələr arasındaki məsafədən asılılıq qrafiki hansıdır?
-

20. $\frac{Kl}{\sqrt{F \cdot Hn}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

A) elektrik yükünün miqdarının
B) induktivliyin
C) elektrik tutumunun
D) müqavimətin
E) cərəyan şiddətinin


21. İnduktivliyi 0,04 Hn olan sarğacda cərəyan şiddəti zamana görə $I=15t$ qanunu ilə artır. Sarğacda yaranan öz-özüncə induksiya EHQ-ni hesablayın.

A) 60 V B) 0,2 V C) 6 V
D) 1 V E) 0,6 V

22. Ampermetrin iş prinsipi hansı fiziki hadisəyə əsaslanır?

A) cərəyanın istilik tə'sirinə
B) maqnit sahəsinin cərəyanlı çərçivəyə göstərdiyi yönəldici tə'sira
C) yüksək zərrəciklərin elektrik sahəsində meyl etməsinə
D) yüklerin elektrostatik qarşılıqlı tə'sirinə
E) cərəyanın kimyəvi tə'sirinə

23. Rəqs konturunda cərəyan şiddətinin zamandan acılılıq qrafiki şəkildə verilmişdir. Qrafiklərin hansı kondensatordakı elektrik sahəsinin enerjisinin zamandan asılılığını eks ctdirir?



24. Müqaviməti 5 Om olan qapalı naqilin konturundan keçən maqnit seli $F=(4+10t)$ (Vb)

qanunu ilə artır. Naqilda yaranan induksiyə cərəyanının şiddəti nə qədardır?

A) 20 A B) 5 A C) 50 A
D) 2 A E) 1,2 A

25. Aktiv müqaviməti 100 Om olan konturda cərəyan şiddəti $i=4 \cdot \cos 20\pi t$ qanunu ilə dəyişir. Rəqsin perioduna bərabər olan müddədə konturda ayrılan istilik miqdarnı tapın.

A) 100 C B) 40 C C) 80 C
D) 60 C E) 20 C

26. Fotonun kütləsi hansı düstürlə ifadə olunur?

A) $m = \frac{hc}{v}$ B) $m = h\nu c$ C) $m = \frac{hv}{c}$
D) $m = \frac{hc^2}{v}$ E) $m = \frac{hv}{c^2}$

27. Hündürlüyü 2 sm olan cisim toplayıcı linzadan 15 sm məsafədə yerləşmişdir. Linzanın fokus məsafəsi 0,1 m-dirsə, cismi xəyalının hündürlüyünü tə'yin edin.

A) 12 sm B) 20 sm C) 10 sm
D) 4 sm E) 8 sm

28. Yollar fərqi $1,6\lambda$ qədər dəyişən zaman fəzanın interferensiya mənzərəsində maksimum və minimum müşahidə olunan nöqtələrində işığın intensivliyi necə dəyişir?

A) maksimum nöqtələrində işığın intensivliyi azalar, minimum nöqtələrində isə artar
B) maksimum və minimum nöqtələri bir digəri ilə yerini dəyişir
C) mənzərə dəyişməz
D) minimum və maksimum nöqtələrində işığın intensivliyi azalar
E) maksimum və minimum nöqtələrində işığın intensivliyi artar

29. $^{235}_{92}\text{U}$ nüvəsi neytronun tə'sirilə bölünərək $^{139}_{54}\text{Xe}$ və $^{94}_{38}\text{Sr}$ qəlpələrinə parçalanır. Bu zaman neçə sərbəst neytron ayrılır?

A) 5 B) 4 C) 1 D) 3 E) 2

30. $v = \frac{2\sqrt{2}}{3}c$ (c - işığın vakuumda yayılma sür'ətidir) sür'ətilə hərəkət edən protonun kinetik enerjisini tapın (protonun sükunət enerjisi 940 MeV-dir).


A) 470 MeV B) 1880 MeV C) 100 MeV
D) 940 MeV E) 2820 MeV

1996, IV qrup, Variant B

1. Çevrə üzrə bərabərsür'ətli hərəkətdə sür'ət hansı düsturla ifadə edilir?
- A) $v = 2\pi rT$ B) $v = \frac{4\pi^2 r^2}{T^2}$ C) $v = \frac{2\pi r^2}{T}$
 D) $v = \frac{2\pi r}{T}$ E) $v = \frac{4\pi^2 r^2}{T}$

2. $\frac{C}{m^2}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidini tə'yin edir?
- A) təzyiq B) güclü C) qüvvə
 D) yayın sərtliliyi E) enerji sıxlığı

3. Sabit qüvvənin tə'siri ilə cismin aldığı tə'cili onun kütləsindən asılılıq qrafikini hansıdır?



4. Tormozlanma müddəti hansı düsturla ifadə edilir?

$$A) t = \frac{mv_0^2}{F_{sür}} \quad B) t = \frac{F_{sür}}{mv} \\ C) t = \frac{mv_0}{F_{sür}} \quad D) t = \frac{mv_0}{2F_{sür}} \\ E) t = \frac{mv_0^2}{2F_{sür}}$$

5. $\frac{V_1}{N}$ hansı fiziki kəmiyyətin ölçü vahididir?


- A) tə'cili
 B) impulsun
 C) təzyiqin
 D) sür'ətin
 E) gedilən yolun

6. Aşağıdakı kəmiyyətlərdən hansı müəyyən hündürlükdən tiflisi istiqamətdə atılan cismin hərəkəti zamanı dayışmaz qalır? (Cisimlə hava arasında sürtünməni nəzərə almamalı).

- A) sür'ətin şaquli toplananı
 B) impulsun mütləq qiyməti
 C) kinetik enerji
 D) potensial enerji
 E) sür'ətin üsfqi toplananı

7. 20 kq kütləli daş gölün dibinə hansı qüvvə ilə tə'sir edir? Daşın sıxlığı 2500 kq/m^3 , suyun sıxlığı 1000 kq/m^3 -dir. $g=10 \text{ m/san}^2$.
- A) 280 N
 B) 80 N
 C) 100 N
 D) 200 N
 E) 120 N

8. Şəkildə göstərilən qüvvələrin hansının qüvvə momenti ədədi qiymətcə ən kiçikdir?



- A) F_1
 B) F_3
 C) F_4
 D) F_5
 E) F_2

9. Səthində sarbəstdüsmə tə'cili $3,35 \text{ m/san}^2$ olan planetin radiusunu tapın. Planetin sıxlığı 2500 kq/m^3 -dir. ($\pi=3$, $G=6,7 \cdot 10^{-11} \text{ N} \cdot \text{m}^2/\text{kq}^2$ qəbul etməli).

- A) 3000 km
 B) 2500 km
 C) 4000 km
 D) 4000 km
 E) 5000 km

10. Şəquli aşağı yönəlmüş 2 m/san^2 tə'cillə enən liftin kabinetindən asılmış riyazi rəqqas 10 san. ərzində 5 rəqs etmişdirsə, rəqqasın uzunluğunu tapın ($g=10 \text{ m/san}^2$, $\pi^2=10$ qəbul etməli).

- A) 2 m B) 0,8 m C) 1 m D) 1,2 m E) 0,6 m


11. Kapilyar borunun radiusunu iki dəfə kiçildikdə verilmiş mayenin boruda qalxma hündürlüyü necə dəyişir?

- A) 2 dəfə artar
- B) 2 dəfə azalar
- C) 4 dəfə artar
- D) dəyişməz
- E) 4 dəfə azalar

12. $\frac{2UM}{3mR}$ ifadəsi hansı fiziki kəmiyyəti tə'yin edir? (U -ideal qazın daxili enerjisi, M -qazın molar kütləsi, m -qazın kütləsi, R -universal qaz sabitidir).


- A) qazdakı molekulların sayını
- B) qazın təzyiqini
- C) qazın həcmini
- D) qazın sıxlığını
- E) qazın temperaturunu

13. Şəkildə göstərilən hansı asılılıq ideal qazın izoxor qızmasına uyğun gəlir?



- A) $1 \rightarrow 2$
- B) $1 \rightarrow 4$
- C) $1 \rightarrow 5$
- D) $1 \rightarrow 6$
- E) $1 \rightarrow 3$

14. Şəkildə mayenin və onun buxarının sıxlığının temperaturdan asılılıq şərtləri verilmişdir. Hansı nöqtəyə uyğun temperaturda heç bir təzyiqdə qazı mayeyə çevirmək olmaz?



- A) 2
- B) 1
- C) 4
- D) 5
- E) 3

15. İçərisi maye ilə dolu qabı intensivliyi 162 kV/m olan bircinsli elektrik sahəsinə gətirdilər. Mayenin daxilində sahənin intensivliyinin 9 kV/m olduğunu bilsək, mayenin dielektrik nüfuzluğunu tapın.

- A) 9
- B) $\frac{1}{18}$
- C) 18
- D) $\frac{1}{9}$
- E) $3\sqrt{2}$

16. Termoelektron emissiyası naya deyilir?

- A) yüksək temperatura qədər qızdırılmış cisimlərin elektron buraxmasına
- B) işığın tə'siri ilə maddədən elektron qopmasına
- C) elektronların istiqamətlənmış hərəkatına
- D) elektron dəstəsinin elektrik sahəsində meyli etməsinə
- E) atomun bir səviyyədən digərinə keçərkən işiq şüalandırmasına


17. Bircinsli dielektrik daxilindəki iki nöqtəvi yükün qarşılıqlı tə'sir qüvvəsi hansı dəsturla hesablanır?

- A) $F = k \frac{|q_1||q_2|}{r}$
- B) $F = k \frac{e|q_1||q_2|}{r}$
- C) $F = k \frac{|q_1||q_2|}{r^2}$
- D) $F = k \frac{|q_1||q_2|}{er}$
- E) $F = k \frac{|q_1||q_2|}{er^2}$

18. $q\sqrt{\frac{2W}{m}}$ Bsino ifadəsi hansı kəmiyyəti tə'yin edir? (W -induksiyası V olan bircinsli maqnit sahəsinin qüvvə xəlləri ilə α bucağı altında hərəkat edən zərrəciyin kinetik enerjisi, q -zərrəciyin yüksü, m -kütləsidir).

- A) çəvrənin radiusunu
- B) Lorens qüvvəsini
- C) fırlanma tezliyini
- D) zərrəciyin impulsunu
- E) fırlanma periodunu

19. Gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun enerjisinin ləvhələr arasındakı məsafədən asılılıq qrafiki hansıdır?



20. $\sqrt{\frac{Hn}{F}} \cdot A$ ifadəsi hansı fiziki kəmiyyətin ölçü vahidiidir?

- A) elektrik tutumunun
- B) gərginliyin
- C) cərəyan şiddətinin
- D) maqnit selinin
- E) müqavimətin



21. Cərəyan şiddəti 5 A olan naqilin aktiv hissəsinin uzunluğu 20 sm olarsa, induksiyası 0,2 Tl olan maqnit sahəsi ona hansı qüvvə ilə tə'sir edər? Sahənin induksiya xətləri cərəyanın istiqamətinə paraleldir.

- A) 0,1 N B) 20 N C) 2 N
D) 0 E) 0,2 N

22. Voltmetrin iş prinsipi hansı fiziki hadisəyə əsaslanır?

- A) maqnit sahəsinin cərəyanlı çarçivaya göstərdiyi yönəldici tə'sirə
B) cərəyanın kimyəvi tə'sirinə
C) cərəyanın istilik tə'sirinə
D) yüklərin elektrostatik qarşılıqlı tə'sirinə
E) yüklü zərrəciklərin elektrik sahəsində meyl etməsinə

23. Rəqs konturunda kondensatordakı gərginliyin zamandan asılılıq qrafiki şəkildə verilmişdir. Qrafiklərdən hansı sarğacın maqnit sahəsinin enerjisinin zamandan asılılığını eks etdirir?



24. Konturda cərəyan şiddətinin dəyişmə sür'əti 20 A/san olduqda 2 V öz-özünə induksiya EHQ-si yaranırsa, konturun induktivliyini tapın.

- A) 0,1 Hn B) 2 Hn C) 40 Hn
D) 0,2 Hn E) 10 Hn

25. Aktiv məlqaviməti 100 Om olan konturda gərginlik $U=200 \cdot \cos 20\pi t$ qanunu ilə dəyişir. Rəqsin perioduna bərabər olan müddədə konturda ayrılan istilik miqdərini tapın.

- A) 30 C B) 10 C C) 80 C
D) 20 C E) 40 C

26. Fotonun impulsu hansı düsturla ifadə olunur?

- A) $p = \frac{hv}{c}$ B) $p = \frac{hc^2}{v}$ C) $p = \frac{\lambda}{h}$
D) $p = hvc$ E) $p = \frac{hv}{c^2}$

27. Toplayıcı linsadan 60 sm məsafədə qoyulmuş cismin xəyalı linsadan 12 sm məsafədə alınır. Əgər cismin hündürlüyü 80 sm olarsa, xəyalın hündürlüyünü tapın.

- A) 16 sm B) 24 sm C) 32 sm
D) 20 sm E) 36 sm

28. Yollar fərgi $0,75\lambda$ qədər dəyişən zaman fəzanın interferensiya manzarasında maksimum və minimum müşahidə olunan nöqtələrində işığın intensivliyi necə dəyişir?

- A) minimum və maksimum nöqtələrində işığın intensivliyi azalar
B) maksimum nöqtələrində işığın intensivliyi azalar, minimum nöqtələrində artar
C) minimum və maksimum nöqtələrində işığın intensivliyi artar
D) manzara dəyişməz
E) maksimum və minimum nöqtələri biri digəri ilə yerini dəyişir

29. $^{235}_{92}\text{U}$ nüvəsi neytronun tə'sirilə bölünərkən $^{142}_{56}\text{Ba}$ və $^{91}_{36}\text{Kr}$ qəlpələrinə parçalanır. Bu zaman neçə sərbəst neytron ayrılır?

- A) 4 B) 2 C) 3 D) 1 E) 5

30. Zərraciyyin kinetik enerjisi onun sükunət enerjisinin yarısına bərabərdir. Zərraciyyin sür'əti nə qədərdir? (c - işığın vakkumda yayılma sür'ətidir)

- A) $\frac{c}{2}$ B) $\frac{\sqrt{3}}{2}c$ C) $\frac{\sqrt{5}}{3}c$ D) $\frac{c}{3}$ E) $\frac{\sqrt{2}}{2}c$

1997,

I, VI qruplar, Variant A


1. Kinetik enerjinin vahidi nədir?

- A) N B) C C) Vt D) m/s^2 E) Pa

2. $x=0,5\cos 0,25\pi t$ qanunu ilə rəqs edən cismin tarazlıq vəziyyətindən maksimum yerdəyişməsi (uzaqlaşması) üçün nə qədər vaxt sərf olunur ($\pi=3$)?

- A) 7 san B) 1san C) 2san
D) 4san E) 3san

3. Elastiki deformasiyada mexaniki gərginliyin nisbi uzanmadan asılılıq qrafiki hansıdır?



4. Çəkisi 100N-a bərabər bircins kub üfüqi müstəvi üzərindədir. Kubu çevirmək üçün onun üst kənar tillərindən birinə üfüqi istiqamətdə tə'sir edən qüvvəni tapın:

- A) 25N
B) 20N
C) 100N
D) 50N
E) 75N

5. Şaqlı olaraq yuxarı istiqamətə yönəlmüş 5m/s^2 tə'cilli hərəkət edən liftin kabinetində isladan mayeli kapillyar boru şaqlı vəziyyətdə yerləşir. Lift dayanarkən boruda mayenin səviyyəsi necə dəyişir ($g=10\text{m/s}^2$)?

- A) dəyişməz B) 3 dəfə azalar
C) 1,5 dəfə artar D) 3 dəfə artar
E) 1,5 dəfə azalar

6. Yayın sərtliyi hansı düsturla hesablana bilər?

$$A) k=ma \quad B) \frac{k}{|\Delta l|} \quad C) \frac{F_x}{m}$$

$$D) k=F|\Delta l| \quad E) k=mg$$

7. Kütləsi 100 q olan top 10 m hündürlükdən düşərək 7 m hündürlüyə sıçradı. Ayrılın istilik miqdarını tapın ($g=10 \text{ m/s}^2$):

- A) 17 C B) 18 C C) 10 C
D) 3 C E) 6 C

8. $\frac{vb^2}{C}$ hansı fiziki kəmiyyətin vahidini ifadə edir?

- A) maqnit induksiyasının
B) induktivliyin
C) gərginliyin
D) cərəyan şiddətinin
E) gücün

9. Çevrə üzrə bərabərsürətli hərəkətdə tə'cili hansı düsturla ifadə edilir?

$$A) a = \frac{2\pi r^2}{T} \quad B) a = \frac{2\pi r^2}{T^2} \quad C) a = \frac{4\pi^2 r}{T^2}$$

$$D) a = \frac{2\pi r}{T} \quad E) a = \frac{2\pi r}{T^2}$$

10. Uçuş yolunda yerindən tərpənən təyyarənin bərabərtə'cilli hərəkəti zamanı onun kabinetində asılmış fənər şaquldandan 45° bucaq qədər meyl edir. Təyyarə uçuş yolu 10 san-yə gedərsə, uçuş məsafəsi nə qədərdir ($g=10 \text{ m/s}^2, \operatorname{tg} 45^\circ = 1$)?

- A) 1000 m B) 800 m C) 500 m
D) 300 m E) 1200 m

11. Broun hərəkəti nödür?

- A) mayedə və ya qazda asılı halda olan hissəciklərin istilik hərəkətidir;
- B) atom və moleküllərin istilik hərəkətidir.
- C) atomların istilik hərəkətidir;
- D) ionların istilik hərəkətidir;
- E) moleküllerin istilik hərəkətidir;

12. Dalğa uzunluğu 20 nm olan fotonun impulsunu tapın ($\hbar = 6,6 \cdot 10^{-34} \text{ C} \cdot \text{san}$):

- A) $10^{-26} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
- B) $6,6 \cdot 10^{-26} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
- C) $1,32 \cdot 10^{-25} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
- D) $3,3 \cdot 10^{-26} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
- E) $2 \cdot 10^{-26} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$

13. Heyger saygacının elektrik tutumu 16 pF -dır. Saygaca birləşdirilmiş voltmetr gərginliyin 10 V azaldığını göstərərsə, saygacda boşalma vaxtı neçə cüt birvalentli ion əmələ gələr ($e=1,6 \cdot 10^{-19} \text{ KI}$)?

- A) 10^9
- B) $1,5 \cdot 10^{24}$
- C) $9 \cdot 10^5$
- D) 10^{20}
- E) $2 \cdot 10^{15}$


14. Sink məhlulunun elektrolizi zamanı 4 MC enerji sərf olunmuşdur. Elektroliz 2 V gərginlikdə aparılmışdır. Nə qədər sink ayrılmışdır? Sinkin elektrokimyavi ekvivalenti $0,34 \cdot 10^{-6} \text{ kq/KI}$ -dur.

- A) $2,72 \text{ kq}$
- B) $0,068 \text{ kq}$
- C) $6,8 \text{ kq}$
- D) 8 kq
- E) $0,68 \text{ kq}$

15. Daxili müqaviməti r olan cərəyan mənbəyinə hər birinin müqaviməti $R=4r$ olan iki rezistor ardıcıl birləşdirilmişdir. Bu rezistorlar paralel birləşdirilərsə, dövrədəki cərəyan şiddəti neçə dəyişər?

- A) 3 dəfə artar
- B) 4 dəfə azalar
- C) 4 dəfə artar
- D) 3 dəfə azalar
- E) dəyişməz

16. Bircins maqnit sahəsində hərəkət edən yüklü zərrəciyin cirzığı çevrənin radiusunun onun kinetik enerjisindən asılılığını hansı qrafik ifadə edir?



17. Müqaviməti 10 Om , induktivliyi $0,2 \text{ Hn}$ olan sarğacdan sabit cərəyan keçir. Nə qədər müddətdə ayrılan istilik miqdarı maqnit sahəsinin enerjisine bərabər olar?

- A) 20 ms
- B) 5 ms
- C) 15 ms
- D) 10 ms
- E) 25 ms

18. Dəyişən cərəyan dövrəsinə tutumu 10nF olan kondensator və induktivliyi $0,05 \text{ Hn}$ olan sarğac qoşulmuşdur. Tezliyin hansı qiymətində induktiv müqavimət tutum müqavimətindən 2 dəfə böyük olar ($\pi^2=10$)?


- A) 8 kHz
- B) 10 kHz
- C) 12 kHz
- D) $10,5 \text{ kHz}$
- E) $12,5 \text{ kHz}$

19. Linzadan 20 sm məsafədə cismin həqiqi xəyalı alınmışdır. Linzanın böyütməsi 1-dirə, onun optik qüvvəsini tapın:

- A) $0,1 \text{ dptr}$
- B) 5 dptr
- C) $0,05 \text{ dptr}$
- D) $0,5 \text{ dptr}$
- E) 10 dptr

20. İpek sapdan müsbət yüklü m kütüleli kürəcik asılmışdır. Onun altında qiymatçı eyni, işaretə əks yüklü kürəcik yerləşdirildikdə sapın gərilmə qüvvəsi $2mg$ oldu. Kürəciklərin mərkəzləri arasındakı məsafəni 2 dəfə azaltıqda sapın gərilmə qüvvəsi nə qədər olar?

- A) $4mg$ B) mg C) $2mg$
D) $3mg$ E) $5mg$




- A) $10 \frac{m}{\text{san}}$ B) $20 \frac{m}{\text{san}}$ C) $5 \frac{m}{\text{san}}$
D) $15 \frac{m}{\text{san}}$ E) $40 \frac{m}{\text{san}}$

21. Məsafənin sür'ətdən asılılığı necə ifadə olunur?

- A) $I = I_0(1 - \frac{v}{c})$
 $I = \frac{I_0}{1 - \frac{v^2}{c^2}}$
B)
C) $I = I_0 \sqrt{1 - \frac{v^2}{c^2}}$
 $I = \frac{I_0}{\sqrt{1 - \frac{v^2}{c^2}}}$
D) $I = I_0(1 - \frac{v^2}{c^2})$
E)

22. İki maddi nöqtənin hərəkət tənliyi $x_1=2t^2+3t+2$ və $x_2=2t^2+5t+2$ şəklində verilmişdir. İkinci nöqta birinciye nəzərən necə hərəkət edir?
A) x oxu istiqamətdə düzxətti bərabərsür'ətli
B) sükunətdədir
C) bərabəryeyinləşən
D) bərabəryavaşıyan
E) x oxuna əks istiqamətdə düzxətti bərabərsür'ətli

23. Şəkildə Yer səthindən şəquili yuxarı atılmış cismin sür'ətinin zamandan asılılıq qrafiki verilmişdir. Cismin başlangıç sür'ətini tapın. Havanın müqavimətini nəzərə almayın ($g=10 \frac{\text{m}}{\text{san}^2}$).



24. Maqnit induksiya vektorunun modulu hansı düsturla hesablanır?

- A) $B = \frac{F_m d l}{I}$ B) $B = \frac{F_m}{Idl}$ C) $B = \frac{F_m}{I}$
D) $B = \frac{F_m l}{dl}$ E) $B = F_m \cdot l \cdot \Delta l$


25. Qüvvə səthə perpendikulyar istiqamətdə tə'sir etdiqdə təzyiq hansı düsturla ifadə olunur?

- A) $p=F \cdot V$ B) $p = \frac{S}{F}$ C) $p=F \cdot S$
D) $p = \frac{F}{S}$ E) $p = \frac{F}{V}$

26. Elektrik sahəsinin intensivliyinin $\frac{V}{\text{m}}$ vahidi BS-də əsas vahidlərlə necə ifadə olunur?

- A) $\frac{kq \cdot m}{A \cdot \text{san}^3}$ B) $\frac{\text{san}^3}{A \cdot kq}$ C) $\frac{\text{san}^2}{V \cdot kq}$
D) $\frac{A}{kq \cdot \text{san}^3}$ E) $\frac{kq \cdot A}{\text{san}^3}$

27. Bircins mühitdə elektromaqnit dalğasının yayılma sür'ətinin rəqs tezliyindən asılılığı hansı qrafiklə ifadə olunur?



28. İnterferensiya mənzərəsini yaradan iki koherent dalğanın yollar fərqiinin vahidi nədir?

- A) $\frac{1}{m}$
- B) s
- C) m
- D) $\frac{1}{\text{san}}$
- E) adsız ədəddir

29. Eyni radiuslu iki naqıl kürələrin yüksəkli $+q$, $-3q$ -dür. Kürələr bir-birinə toxundurulduğdan sonra hər birində nə qədər yüksək olar?

- A) $2q$
- B) $4q$
- C) $-q$
- D) $-4q$
- E) $-2q$

30. İstilik mühərrikinin F.I.Ə. 50%-dir.

Mühərrikin soyuducuya verdiyi istilik miqdarı 100 C-dursa, qızdırıcıdan nə qədər istilik miqdarı almışdır?

- A) 150 C
- B) 300 C
- C) 250 C
- D) 50 C
- E) 200 C

**1997,
I, VI qruplar, Variant B**


1. Qüvvə impulsunun vahidi nədir?

- A) $\frac{N}{m^2}$
- B) $\frac{N}{\text{san}}$
- C) N
- D) C
- E) N · san

2. 5 sm sixilmiş və sərtliyi $100 \frac{N}{m}$ olan yaya bağlanmış 1 kq kütləli yük hərəkəti başlıdıqdan sonra onun rəqsi hansı düsturla ifadə olunar?

- A) $x=0,5\cos 10t$
- B) $x=0,05\cos 10t$
- C) $x=0,05\sin 10t$
- D) $x=0,05\sin(10t+\frac{\pi}{3})$
- E) $x=10\sin 5t$

3. Sabit qüvvə tə'siri altında mexaniki gərginliyin möftülərinin en kəsiyinin sahəsindən asılılıq qrafiki hansıdır?




4. Bircins çubuğun bir ucundan 40sm uzunluqlu parça kəsilərsə, onun ağırlıq mərkəzi nə qədər sürüşər?
 A) 20sm B) 30sm C) 40sm
 D) 0 E) 80sm

5. Difraksiya qəfəsi periodunun vahidi nədir?

A) $\frac{1}{\text{san}}$	B) s	C) $\frac{1}{\text{m}}$
D) adsız ədəddir	E) m	

6. Bircins maqnit sahəsində çevrə üzrə hərəkət edən protonun dövretmə periodunun onun kinetik enerjisində asılılığı hansı qrafiklə ifadə olunur?



7. Hava kondesatorunun lövhələri arasına dielektrik ($\epsilon=2$) daxil etdikdə onun tutum müqaviməti necə dəyişir?
 A) dəyişməz B) 4 dəfə artır
 C) 4 dəfə azalır D) 2 dəfə azalır
 E) 2 dəfə artır

8. Maqnit səli hansı düsturla hesablanır?
 A) $\Phi=I \cdot S$ B) $\Phi=B \cdot S \cdot \cos \alpha$
 C) $\Phi=F \cdot S \cdot \cos \alpha$ D) $\Phi = \frac{F}{I \cdot S}$
 E) $\Phi = \frac{B}{S} \cdot \cos \alpha$

9. Elektroliz zamanı elektrolitdəki cərəyan şiddəti 1A-dir. Katodun sahənin sahəsi na qədər olmalıdır ki, 180 san ərzində onun sahəsində toplanan alüminium təbəqəsinin qalınlığı 3,1 mkm olsun? Alüminiumun elektrokimyavi ekvivalenti $9,3 \cdot 10^{-8}$ kq/Kl, sıxlığı $2,7 \cdot 10^3$ kq/m³-dir.
 A) 25 sm²
 B) 30 sm²
 C) 10 sm²
 D) 15 sm²
 E) 20 sm²

10. Çekisi 2500 H olan yükü 2750 H qüvvə tətbiq edərək, tərpənməz blok vasitəsilə 2 m hündürlüyə qaldırıldıqda na qədər mexaniki enerji daxili enerjiya çevrilir?
 A) 200 C
 B) 500 C
 C) 600 C
 D) 400 C
 E) 300 C


11. Şaqlı olaraq aşağı istiqamətə yönəlmüş 5m/s^2 təcillə hərəkət edən liftin kabinetində isladan mayeli kapillyar boru şaqlı vəziyyətdə yerləşir. Lift dayanarkən boruda mayenin səviyyəsi necə dəyişir ($g=10 \text{m/san}^2$)?
 A) 1,5 dəfə artar
 B) 2 dəfə artar
 C) 2 dəfə azalar
 D) 1,5 dəfə azalar
 E) dəyişməz

12. Zaman fasılışının sürətdən asılılığı necə ifadə olunur?

A) $\tau = \frac{\tau_0}{\sqrt{1 - \frac{v^2}{c^2}}}$ B) $\tau = \tau_0(1 - \frac{v}{c})$

C) $\tau = \tau_0(1 - \frac{v^2}{c^2})$ D) $\tau = \frac{\tau_0}{(1 - \frac{v^2}{c^2})}$
 E) $\tau = \tau_0 \sqrt{1 - \frac{v^2}{c^2}}$

13. Verilmiş bircins mühitdə yayılan elektromaqnit dalğasının sürətinin onun dalğa uzunluğundan asılılığı hansı qrafiklə ifadə olunur?




14. Cisim fokus məsafəsi F olan toplayıcı linsadan $4F$ məsafədə yerləşmişdir. Linzanın böyütməsini tapın:

- A) 2 B) 3 C) $\frac{1}{3}$
D) $\frac{1}{2}$ E) 8

15. İpək sapdan müsbət yüksək m kütəli kürəcik asılmışdır. Onun altında cyni yüksək malik kürəcik yerləşdirildikdə, sapın gərilmə

$\frac{mg}{2}$ oldu. Kürəciklərin mərkəzləri arasındaki məsafəni 2 dəfə artırıqda sapın gərilmə qüvvəsi nə qədər olar?

- A) $\frac{2}{3} mg$ B) $\frac{5}{6} mg$ C) $\frac{8}{9} mg$
D) $\frac{3}{4} mg$ E) $\frac{7}{8} mg$



16. Elektrik tutumunun F vahidini BS-də əsas vahidlərlə ifadə edin:

- A) $\frac{A \cdot \text{san}}{kq \cdot m^2}$ B) $\frac{A \cdot m^2}{kq^2 \cdot \text{san}}$ C) $\frac{A^2 \cdot \text{san}^2}{kq \cdot m^2}$
D) $\frac{A \cdot \text{san}^3}{kq^2 \cdot m}$ E) $\frac{A^2 \cdot \text{san}^4}{kq \cdot m^2}$

17. Aşağıdakı temperaturlardan hansının fiziki mənası yoxdur?

- A) -5K B) 5K C) -10°C
D) 0°C E) 0K

18. İdeal istilik maşının qızdırıcının mütləq temperaturu soyuducununkundan 4 dəfə çoxdur. İşçi cisim qızdırıcıdan 40kC istilik miqdarı alıqda nə qədər iş görər?

- A) 40 kC B) 160 kC C) 30 kC
D) 10 kC E) 20 kC

19. Maksimal sükunət sürtünmə qüvvəsi hansı düsturla hesablanır bilər?

- A) $(F_{\text{sür.}})_{\text{max}} = \frac{\mu g}{N}$ B) $(F_{\text{sür.}})_{\text{max}} = \frac{N g}{\mu}$
C) $(F_{\text{sür.}})_{\text{max}} = \mu N$ D) $(F_{\text{sür.}})_{\text{max}} = \frac{N}{\mu g}$
E) $(F_{\text{sür.}})_{\text{max}} = \frac{N}{\mu}$


20. Mayenin qabın dibinə göstərdiyi təzyiq hansı düsturla ifadə olunur?

- A) $p = \rho h$ B) $p = \rho g h$ C) $p = \frac{\rho}{g h}$
D) $p = \frac{\rho g}{h}$ E) $p = \rho g$

21. Daxili müqaviməti r olan cərəyan mənbəyinə hər birinin müqaviməti $R=3r$ olan üç rezistor paralel qoşulmuşdur. Bu rezistorlar ardıcıl birləşdirilərsə, dövrədəki cərəyan şiddəti necə dəyişər?

- A) 5 dəfə azalar
B) 9 dəfə artar
C) dəyişməz
D) 5 dəfə artar
E) 9 dəfə azalar

- 22.** Tezliyi $9 \cdot 10^{15}$ Hz olan fotonun kütləsini tapın ($\hbar = 6,6 \cdot 10^{-34}$ C-sən, $c = 3 \cdot 10^8 \frac{\text{m}}{\text{san}}$):
- A) $4,4 \cdot 10^{-35}$ kq B) $2,2 \cdot 10^{-35}$ kq
 C) $3,3 \cdot 10^{-35}$ kq D) $9,9 \cdot 10^{-35}$ kq
 E) $6,6 \cdot 10^{-35}$ kq
- 23.** Əgər R -elektrik cərəyanının gücü, k -elektrokimyəvi ekvivalent, t -zaman, m -kütlə olarsa, $\frac{Pk^2t^2}{m^2}$ ifadəsinin vahidini tapın:
- A) Hn B) A C) Vt
 D) Om E) V
- 24.** Çevrə üzrə bərabərsür'ətli hərəkətdə tə'cili hansı düsturla ifadə edilir?
- A) $a = 4\pi^2nr$ B) $a = 2\pi n^2 r$ C) $a = 2\pi nr$
 D) $a = 4\pi^2 n^2 r$ E) $a = 2\pi nr^2$
- 25.** İntensivliyi $180 \frac{\text{V}}{\text{m}}$ olan bircins elektrik sahəsinə slüda lövhə yerləşdirildikdə lövhənin daxilində sahənin intensivliyi $30 \frac{\text{V}}{\text{m}}$ olarsa, slüdanın dielektrik nüfuzluğu nə qədərdir?
- A) 0 B) 6 C) $\frac{1}{6}$
 D) $\frac{1}{12}$ E) 12
- 26.** Heyger saygacının tutumu 32 pF -dır. Saygacda boşalma vaxtı $2 \cdot 10^{-8}$ cüt birvalentli ion əmələ gəldiyini bilərək, ondakı gərginliyin dəyişməsini tapın ($e = 1,6 \cdot 10^{-19} \text{ KI}$):
- A) 1 V B) 10 V C) 25 V
 D) 30 V E) 100 V
- 27.** Şəkildə Yer səthindən şaquli olaraq yuxarı atılmış cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Cismin maksimal qalxma hündürlüyünü tapın. Sürtünməni nəzərə almayın ($g = 10 \frac{\text{m}}{\text{san}^2}$).
- A) 5 m B) 20 m C) 10 m
 D) 2 m E) 3 m
- 28.** Kütləsi 50 kq olan cisim 600 m/s sür'ətlə şaquli olaraq yuxarı atılmışdır. Havanın müqavimət qüvvəsi sabit olub 300 N -dur. Yenidüşən anda cismin sür'əti nə qədər olar ($g = 10 \text{ m/s}^2$)?
- A) $300 \frac{\text{m}}{\text{san}}$ B) $600 \frac{\text{m}}{\text{san}}$ C) $200 \frac{\text{m}}{\text{san}}$
 D) $100 \frac{\text{m}}{\text{san}}$ E) $400 \frac{\text{m}}{\text{san}}$
- 29.** Müqaviməti 20 Om olan sarğacdan sabit cərəyan keçərkən 20 msan müddətində ayrılan istilik miqdarı maqnit sahəsinin enerjisiniə bərabərdir. Sarğacın induktivliyini tapın:
- A) 0,2 Hn
 B) 0,4 Hn
 C) 0,8 Hn
 D) 0,7 Hn
 E) 0,5 Hn
- 30.** İki maddi nöqtənin hərəkat tənliyi $x_1 = 5t$ və $x_2 = 2 + 5t$ şəklində verilmişdir. İkinci nöqtənin birinciye nəzərən sür'ətinin modulunu tapın:
- A) 0 B) $12 \frac{\text{m}}{\text{san}}$ C) $10 \frac{\text{m}}{\text{san}}$
 D) $2 \frac{\text{m}}{\text{san}}$ E) 5



1997, IV, VIII qruplar, Variant A

1. Cismin Yerin cazibəsi nəticəsində dayaq və asqıya tə'sir etdiyi qüvvə necə adlanır?

- A) sürtünmə qüvvəsi
- B) Arximed qüvvəsi
- C) Lorens qüvvəsi
- D) cismin çəkisi
- E) ağırlıq qüvvəsi

2. $\frac{2\pi m}{qB}$ ifadəsi hansı fiziki kəmiyyəti tə'yin edir (m və q - zərraciyan kütləsi və yüksək, B -sahənin maqnit induksiyasıdır)?

- A) zərraciyan kinetik enerjisini
- B) zərraciya tə'sir edən Lorens qüvvəsini
- C) zərraciyan maqnit sahəsində hərəkat etdiyi çəvrənin radiusunu
- D) zərraciyan çəvrə üzrə dövretmə periodunu
- E) zərraciyan sür'ətini

3. Riyazi rəqqasın rəqs periodunu hansı düstur ifadə edir?

- A) $T = 2\pi\sqrt{\frac{l}{g}}$
- B) $T = \sqrt{\frac{l}{g}}$
- C) $T = \sqrt{\frac{g}{l}}$
- D) $T = 2\pi\sqrt{lg}$
- E) $T = 2\pi\sqrt{\frac{g}{l}}$

4. Maqnit induksiyasını 5 dəfə artırıb, naqıldəki cərəyan şiddətini 4 dəfə azaldıqda naqılı tə'cir edən Amper qüvvəsi necə dəyişər?






- A) 1,25 dəfə azalar
- B) dəyişməz
- C) 20 dəfə artar
- D) 1,25 dəfə artar
- E) 20 dəfə azalar

5. Kütləsi 1 t olan avtomobil sabit qüvvə tə'siri altında sükunət vəziyyətindən hərəkətə başlayaraq, müəyyən zaman ərzində $10^4 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$

qədər impuls aldı. Bu müddətdə avtomobile tə'sir edən qüvvənin gördüyü işi tapın:

- A) 50 kC
- B) 1 kC
- C) 10 kC
- D) 100 kC
- E) 500 kC

6. İdeal qazın təzyiqinin mütləq temperaturdan asılılıq qrafikində verilmiş prosesə $V(T)$ qrafiklərindən hansının uyğun olduğunu tə'yin edin:



7. Dövretmə periodunun vahidi nədir?

- A) s
- B) m
- C) $\frac{\text{m}}{\text{san}^2}$
- D) $\frac{1}{\text{san}}$
- E) $\frac{\text{m}}{\text{san}}$

*8. Kinetik enerjisi $9 \cdot 10^{-10} \text{C}$ olan zərraciyan kütləsini tapın. Zərraciyan sükunət kütləsi 10^{-26}kq -dır ($c=3 \cdot 10^8 \frac{\text{m}}{\text{san}}$).

- A) 10^{-26}kq
- B) $3 \cdot 10^{-26} \text{kq}$
- C) $2 \cdot 10^{-26} \text{kq}$
- D) $2,5 \cdot 10^{-26} \text{kq}$
- E) $1,5 \cdot 10^{-26} \text{kq}$

9. $\sqrt{\frac{C}{\text{Om} \cdot \text{san}}}$ hansı fiziki kəmiyyətin vahidində uyğundur?


- A) gərginliyin
- B) maqnit induksiyasının
- C) maqnit selinin
- D) güclün
- E) cərəyan şiddətinin

10. Məcburi rəqslerin tezliyi rezonans tezliyindən 2 dəfə az olarsa, rəqs konturunun kondensatorundakı və sarğacındakı gərginliyin amplitud qiymətlərinin nisbatını tapın:

- A) $\frac{1}{2}$
- B) $2\sqrt{2}$
- C) 4
- D) $\sqrt{2}$
- E) 2

11. Elektroliz zamanı 20 san ərzində katodda 10,8 mq maddə ayrılmışdır. Cərəyan şiddətinin zamandan asılılıq qrafikindən istifadə edərək, maddənin elektrokimyəvi ekvivalentini tapın:

- A) $1,8 \frac{\text{mq}}{\text{KI}}$
- B) $3,6 \frac{\text{mq}}{\text{KI}}$
- C) $0,36 \frac{\text{mq}}{\text{KI}}$
- D) $0,18 \frac{\text{mq}}{\text{KI}}$
- E) $0,09 \frac{\text{mq}}{\text{KI}}$



12. Kondensatorun lövhələri arasındakı maddənin dielektrik nüfuzluğu hansı düsturla hesablanıbilər?

- A) $\epsilon = C \cdot U$
- B) $\epsilon = C \cdot q$
- C) $\epsilon = C \cdot d$
- D) $\epsilon = \frac{C}{C_0}$
- E) $\epsilon = q \cdot E$

13. Xüsusi ərimə istiliyinin vahidi nədir?

- A) $\frac{C}{K}$
- B) $\frac{C}{K \cdot \text{mol}}$
- C) $\frac{C}{\text{san}}$
- D) $\frac{C}{\text{mol}}$
- E) $\frac{C}{\text{kg}}$

14. Hən-A hansı fiziki kəmiyyətin vahidində uyğundur?

- A) maqnit induksiyasının
- B) maqnit selinin
- C) yükün
- D) induksiya EHQ-nin
- E) enerjinin

15. Biratomlu ideal qazın həcmini və təzyiqini 2 dəfə artırıqda, onun daxili enerjisi necə dəyişər?

- A) dəyişməz
- B) 2 dəfə azalar
- C) 4 dəfə azalar
- D) 4 dəfə artar
- E) 2 dəfə artar

16. Uzanmayan sapdan asılmış 4 q kütləli 50nKI mənfi yüksək malik olan kürəcik rəqsi hərəkətdədir. Kürəciyi şaquli aşağı yönəlmüş intensivliyi $600 \frac{\text{kV}}{\text{m}}$ olan bircins elektrik sahəsinə daxil etdikdə rəqs periodu necə dəyişər ($g = 10 \frac{\text{m}}{\text{san}^2}$)?



- A) 4 dəfə artar
- B) 4 dəfə azalar
- C) dəyişməz
- D) 2 dəfə artar
- E) 2 dəfə azalar

17. 100°C -də doymuş su buxarının həcmi 20l -dir. Izotermik sıxma nəticəsində buxarın həcmini 10l -ə qədər azaltmaq üçün görülən işi tapın: Kondensasiya zamanı yaranan suyun həcmini nəzərə almayıñ. Atmosfer təzyiqi 10^5Pa -dır.


- A) 1kC
- B) 2kC
- C) 0,2kC
- D) 3kC
- E) 0,1kC

18. Oturacağının sahəsi 5dm^2 olan silindrik qabdakı olan suya cisim saldıqda suyun səviyyəsi 2sm qalxdı. Cismə tə'sir edən itələyici qüvvəni tapın ($\rho_{su} = 10^3 \frac{\text{kg}}{\text{m}^3}$, $g = 10 \frac{\text{m}}{\text{san}^2}$)

- A) 10 N
- B) 20 N
- C) 1 N
- D) 100 N
- E) 50 N

19. $^{253}_{98}\text{X}$ nüvəsi 2 dəfə α -çevrilməyə və 1 dəfə β^- -çevrilməyə məruz qalır. Nəticədə hansı nüvə əmələ gelir?
 A) $^{249}_{95}\text{Y}$
 B) $^{249}_{97}\text{Y}$
 C) $^{245}_{95}\text{Y}$
 D) $^{245}_{93}\text{Y}$
 E) $^{245}_{97}\text{Y}$
20. R radiuslu yüksək rəngli metal kürənin səthində elektrik sahəsinin intensivliyi $36 \frac{\text{V}}{\text{m}}$ -dir. Kürənin səthindən $2R$ məsafədə olan nöqtədə sahənin intensivliyini tapın:
 A) $18 \frac{\text{V}}{\text{m}}$
 B) $2 \frac{\text{V}}{\text{m}}$
 C) $12 \frac{\text{V}}{\text{m}}$
 D) $9 \frac{\text{V}}{\text{m}}$
 E) $4 \frac{\text{V}}{\text{m}}$
21. A dayağı üzərində olan bircins çubuq F qüvvəsinin tə'siri altında tarazlıqdadır. Bu qüvvənin çubuğa tə'sir edən ağırlıq qüvvəsinə nisbatını tapın (bölgülər arası məsafə eynidir):
- 
- A) 3 B) $\frac{1}{3}$ C) $\frac{1}{2}$ D) $\frac{2}{3}$ E) $\frac{5}{3}$
22. Kütlosu 2 t olan boş yük avtomobili $0,6 \frac{\text{m}}{\text{san}^2}$ tə'cillə yerindən tərpanır. Bu avtomobildə 1 t kütłeli yük olduqda, əvvəlki dəri qüvvəsinin tə'sirilə o, hansı tə'cillə yerindən tərpanır?
 A) $0,2 \frac{\text{m}}{\text{san}^2}$ B) $1 \frac{\text{m}}{\text{san}^2}$ C) $0,9 \frac{\text{m}}{\text{san}^2}$
 D) $0,8 \frac{\text{m}}{\text{san}^2}$ E) $0,4 \frac{\text{m}}{\text{san}^2}$
23. Monoxromatik işq dalğası şüşədən vakuuma keçir. Şuşənin mütləq sindirma əmsali 1,6 olarsa, işığın dalğın uzunluğu necə dəyişər?
 A) dəyişməz
 B) 40% azalar
 C) 40% artar
 D) 60% azalar
 E) 60% artar
24. Hansı qrafik fotonun kütləsinin onun dalğın uzunluğundan asılılığını ifadə edir?
- 
25. Bircins maqnit sahəsinə uzunluğu 20 sm olan naqıldəki cərəyan şiddəti 50 A-dir. Naqıl induksiya xətlərinə perpendikulyar istiqamətdə 50 sm yerini dəyişərək sahənin gördüyü iş 5 mC-dur. Sahənin maqnit induksiyasını tapın:
 A) 1 mTl B) 3 mTl C) 4 mTl
 D) 2 mTl E) 5 mTl
26. Kütləsi 1 kg olan cismi üfüqlə 30° bucaq altında atıldıqda 200C enerjiyə malik olmuşdur. Cismi nə qədər müddətdən sonra yere düşər? Havanın müqavimətini nəzərə almayıñ ($\sin 30^\circ = \frac{1}{2}$, $g = 10 \frac{\text{m}}{\text{san}^2}$).
 A) 10 san B) 1 san C) 2 san
 D) 3 san E) 5 san

27. Cismə tə'sir edən qüvvələrin əvəzləyicisi sabit olduqda, cismin getdiyi yolun zamandan asılılığını hansı qrafik ifadə edir?



28. Işıq şüası hava-maye sərhədində düşür və 30° -lik bucaq altında sınır. Işığın həmin mayedə yayılma sür'əti $\frac{2c}{3}$ olarsa, düşmə bucağının sinusunu tapın (c -işığın vakuumda sür'ətidir; $n_{\text{hava}}=1$, $\sin 30^\circ = \frac{1}{2}$).

- A) $\frac{2}{3}$ B) $\frac{1}{3}$ C) $\frac{1}{4}$ D) $\frac{1}{2}$ E) $\frac{3}{4}$

29. Rəqs konturunun elektromaqnit sahəsinin tam enerjisini hansı düstur ifadə edir?

- A) $W = \frac{Li}{2} + \frac{q^2}{2C}$ B) $W = \frac{Li^2}{2} + \frac{q}{2C}$
 C) $W = \frac{Li}{2} + \frac{q}{2C}$ D) $W = \frac{Li^2}{2} + \frac{qC^2}{2}$
 E) $W = \frac{Li^2}{2} + \frac{q^2}{2C}$

30. Müəharrik 1 saatda 3,6 kq benzин sərf edirsə, $23 \frac{\text{m}}{\text{san}}$ sür'ətlə düzxətli bərabərsür'ətlə hərəkət edən avtobusun dərti qüvvəsini tapın (istilik itkisini nəzərə almayıñ; benzinin xüsusi yanma istiliyi $46 \cdot 10^6 \frac{\text{C}}{\text{kq}}$ -dir).

- A) 1 kN B) 2 kN C) 1,5 kN
 D) 3 kN E) 2,5 kN

1997, IV, VIII qruplar, Variant B

1. Bir cismin digər cisim üzərində hərəkəti zaman yaranan və hərəkat istiqamətinin əksinə yönələn qüvvə necə adlanır?

- A) reaksiya qüvvəsi
 B) sürüşmə sürtünmə qüvvəsi
 C) Lorens qüvvəsi
 D) Arximed qüvvəsi
 E) sükunət sürtünmə qüvvəsi

2. $\frac{q^2 B^2 r^2}{2m}$ nisbəti hansı fiziki kəmiyyəti ifadə edir (B - maqnit induksiyası, r - trayektoriyanın radiusu, m və q elektronun kütłəsi və yüküdür)?

- A) Lorens qüvvəsini
 B) elektronun kinetik enerjisini
 C) elektronun sür'ətini
 D) elektronun impulsunu
 E) elektronun tə'ciliyi

3. Yaydan asılmış cismin rəqs periodunu hansı düstur ifadə edir?

- A) $T = 2\pi\sqrt{\frac{m}{k}}$ B) $T = \sqrt{\frac{m}{k}}$ C) $T = \sqrt{\frac{k}{m}}$
 D) $T = 2\pi\sqrt{mk}$ E) $T = 2\pi\sqrt{\frac{k}{m}}$

4. Maqnit induksiyasını 3 dəfə, naqıldəki cərəyan şiddətini 6 dəfə artırıqda naqılə tə'cir edən Amper qüvvəsi necə dəyişər?



- A) dəyişməz B) 18 dəfə artar
 C) 2 dəfə artar D) 2 dəfə azalar
 E) 18 dəfə azalar

5. Kütłəsi 5 kq olan cismin koordinatının zamandan asılılığı $x = 50 + 5t + t^2$ şəklindədir.

Cismin impulsu $50 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$ dəyişərsə, ona tətbiq olunan qüvvənin tə'sir müddətini tapın:

- A) 1 san B) 3 san C) 5 san
 D) 7 san E) 9 san

6. İdeal qazın təzyicinin mütləq temperaturdan asılılıq qrafikində verilmiş prosesə $V(T)$ qrafiklərindən hansının uyğun olduğunu təyin edin:



7. Dövretmə tezliyinin vahidi nədir?

- A) san B) san^{-1} C) $\frac{\text{m}}{\text{san}^2}$
 D) $\frac{\text{san}}{\text{m}}$ E) $\frac{\text{m}}{\text{san}}$

- *8. $v=0,6c$ sürətla hərəkət edən neytronun impulsunu tapın ($m_{0n}=1,6 \cdot 10^{-27}$ kq,

$$c=3 \cdot 10^8 \frac{\text{m}}{\text{san}} :$$

- A) $2,88 \cdot 10^{-19} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$ B) $3 \cdot 10^{-19} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
 C) $3,6 \cdot 10^{-19} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$ D) $2 \cdot 10^{-19} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
 E) $3,6 \cdot 10^{-20} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$

9. $\frac{\text{C} \cdot \text{Om}}{\text{V}^2}$ hansı fiziki kəmiyyətin vahidinə

- uyğundur?
 A) cərəyan şiddətinin
 B) xüsusi müqavimətin
 C) gərginliyin
 D) istilik miqdarının
 E) zamanın


10. Macburı rəqslerin tezliyi rezonans tezliyindən 3 dəfə çox olarsa, rəqs konturunun sarğacındaki və kondensatorundakı gərginliyin amplitud qiymətlərinin nisbətini tapın:

- A) $\frac{1}{3}$ B) $\frac{1}{\sqrt{3}}$ C) $\sqrt{3}$
 D) 3 E) 9

11. Gəydaş məhlulunun elektrolizində cərəyan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. Katodda 40 san ərzində nə qədər mis

ayrılar ($k=0,33 \frac{\text{mq}}{\text{Kl}}$)?

- A) 6,6 mq B) 19,8 mq
 C) 39,6 mq D) 9,9 mq
 E) 3,3 mq



12. Yüklənmiş kondensatorun enerjisi hansı düsturla ifadə olunur?






- A) $W_P = \frac{CU^2}{2}$ B) $W_P = \frac{CU}{2}$
 C) $W_P = \frac{qC}{2}$ D) $W_P = \frac{U^2}{2q}$
 E) $W_P = \frac{q^2}{2U}$

13. Səthi gərilmə əmsalının vahidi nədir?

- A) $\frac{\text{N}}{\text{m}}$ B) adsız ədəddir
 C) $\frac{\text{N}}{\text{m}^3}$ D) N·m
 E) $\frac{\text{N}}{\text{m}^2}$

14. $\text{Hn} \cdot \text{A}^2$ hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) induksiya EHQ-nin
 B) yükün
 C) maqnit selinin
 D) enerjinin
 E) maqnit induksiyasının

- 15.** Biratomlu ideal qazın həm həcmi, həm də təzyiqi 3 dəfə azaldıqda, daxili enerjisi necə dəyişir?
- A) 9 dəfə azalar
B) 9 dəfə artar
C) 3 dəfə artar
D) 3 dəfə azalar
E) dəyişməz
- 16.** Uzanmayan sapdan asılmış kütlesi 1 q olan 25 nKl müsbət yüksəklik kürəcik rəqsi hərəkətdədir. Kürəciyi şaquli yuxarı yönəlmış, intensivliyi $300 \frac{kV}{m}$ olan bircins elektrik sahəsinə daxil etdikdə, rəqsin tezliyi necə dəyişir ($g = 10 \frac{m}{san^2}$)?
- A) 2 dəfə artar
B) 4 dəfə azalar
C) 2 dəfə azalar
D) 4 dəfə artar
E) dəyişməz
- 17.** Silindrik qabda sahəsi 2 sm^2 olan çəkisiz porşen altında 100°C -də yalnız doymuş buxar və su vardır. Izotermik genişlənmə zamanı porşen sürtünməz olaraq 4 sm qalxarkən doymuş buxarın gördülüyü işi tapın. Atmosfer təzyiqi 10^5 Pa -dır.
- A) $0,7\text{C}$
B) $0,5\text{C}$
C) $1,2\text{C}$
D) $0,8\text{C}$
E) $1,6\text{C}$
- 18.** Kütlesi $8,9 \text{ kg}$ olan mis cisim tamamilə suya batırılmışdır. Cismin sıxışdırıb çıxartdığı suyun çəkisini tapın ($\rho_{su} = 10^3 \frac{\text{kg}}{\text{m}^3}$, $\rho_{mis} = 8,9 \cdot 10^3 \frac{\text{kg}}{\text{m}^3}$, $g = 10 \frac{\text{m}}{\text{san}^2}$):
- A) 89 N
B) 20 N
C) $44,5 \text{ N}$
D) 15 N
E) 10 N
- 19.** Monoxromatik işıq şüası havadan şüçəyə keçən zaman işığın dalğa uzunluğu necə dəyişir ($n_{hava} = 1$, $n_{şüşə} = 2$)?
- A) 50% azalar
B) 20% azalar
C) 20% artar
D) 50% artar
E) dəyişməz
- 20.** İşıq şüası havadan mütləq sindirma əmsalı n olan mühitə keçir. Düşən şüa qayıdan şüa ilə 60° -lik bucaq əmələ gətirirsə, sinma bucağının sinüsü nə qədərdir ($\cos 60^\circ = \sin 30^\circ = \frac{1}{2}$)?
- A) $\frac{n}{2}$
B) $\frac{\sqrt{3}}{2n}$
C) $\frac{1}{2n}$
D) $\frac{n\sqrt{3}}{2}$
E) $\frac{2}{n}$
- 21.** Kütlesi 2 kg olan cismi üfüqlə 45° bucaq altında atıldıqda 100 C enerjiyə malik olmuşdur. Cisinin uçuş məsafəsini tapın (havanın müqavimətini nəzərə almayıñ; $\sin 90^\circ = 1$; $g = 10 \frac{\text{m}}{\text{san}^2}$):
- A) 10 m
B) 50 m
C) 100 m
D) 22 m
E) 20 m
- 22.** Hansı qrafik relativistik mexanikada zərrəciyin kütləsinin kinetik enerjisindən asılılığını ifadə edir?
- A) 
B) 
C) 
D) 
E) 

23. Sarğacdakı cərəyan şiddəti 2A olduqda ondan keçən maqnit səli 50mVb -dır. Sarğacın maqnit sahəsinin enerjisini tapın:

- A) $0,5\text{C}$ B) 1C C) 5C
 D) 50C E) $0,05\text{C}$

24. Motorollerin mühərriki 1 saatda 2kq yanacaq sərf edərək gücünü 6kVt -a qədər artırırsa, onun $\text{F}\dot{\theta}$ -ni tapın (yanacağın xüsusi yanma istiliyi $36 \cdot 10^6 \frac{\text{C}}{\text{kq}}$ -dır):

- A) 30% B) 50% C) 20%
 D) 60% E) 40%

25. Elektromaqnit şüalanması selinin sıxlığı hansı düsturla ifadə olunur?

- A) $I = \frac{\Delta W \cdot S}{\Delta t}$
 B) $I = \frac{\Delta W}{\Delta t}$
 C) $I = \frac{\Delta W \cdot \Delta t}{S}$
 D) $I = \frac{\Delta W}{S}$
 E) $I = \frac{\Delta W}{S \Delta t}$

26. Radiusu R olan yüklü metal kürənin səthindən $3R$ məsafədə elektrik sahəsinin intensivliyi $2 \frac{\text{V}}{\text{m}}$ -dir. Kürənin səthində sahənin intensivliyi nə qədərdir?

- A) $4 \frac{\text{V}}{\text{m}}$ B) $8 \frac{\text{V}}{\text{m}}$ C) $16 \frac{\text{V}}{\text{m}}$
 D) $32 \frac{\text{V}}{\text{m}}$ E) $64 \frac{\text{V}}{\text{m}}$


27. Yüklə birlikdə kütləsi 4t olan avtomobil $0,5 \frac{\text{m}}{\text{san}^2}$ tə'cillə yerindən tərpənir. $2t$ -luq yükünü boşaldıqdan sonra avtomobil əvvəlki dəri qüvvəsinin tə'sirilə hansı tə'cillə yerindən tərpənər?

- A) $0,75 \frac{\text{m}}{\text{san}^2}$ B) $4 \frac{\text{m}}{\text{san}^2}$ C) $2 \frac{\text{m}}{\text{san}^2}$
 D) $2,5 \frac{\text{m}}{\text{san}^2}$ E) $1 \frac{\text{m}}{\text{san}^2}$

28. $^{60}_{27}\text{Co}$ kobalt izotopunun β^- -çevrilmesi zamanı alınan elementin nüvəsində neçə neytron vardır?



- A) 60
 B) 87
 C) 27
 D) 32
 E) 33

29. A dayağı üzərində olan bircins çubuq F qüvvəsinin tə'siri altında tarazlıqdadır. Bu qüvvənin çubuğa tə'sir edən ağırlıq qüvvəsinə nisbatını tapın (bölgülər arası məsafə ceynidir):



- A) 0,8 B) 2 C) 0,4 D) 4 E) 2,5

30. Cismə tə'sir edən qüvvələrin əvəzləyicisi sıfır bərabər olduqda, cismin sür'ətinin zamandan asılılığını hansı qrafik ifadə edir?



1998,

I, VI qruplar, Variant A

1. Aşağıdakılardan hansı BS-də əsas vahiddir?

- A) kilogram
B) nyuton
C) paskal
D) volt
E) tesla

2. Hansı mühəhizə doğrudur?

- Sarğacda cərəyan şiddətinin rəqsləri:
A) gərginlik rəqsləri ilə fazaca üst-üstə düşür
B) gərginlik rəqslərini fazaca π qədər qabaqlayır
C) gərginlik rəqslərini fazaca $\frac{\pi}{2}$ qədər qabaqlayır
D) gərginlik rəqslərindən fazaca π qədər geri qalır
E) gərginlik rəqslərindən fazaca $\frac{\pi}{2}$ qədər geri qalır

3. $\left(W - \frac{F^2}{2k} \right)$ ifadəsi yaylı rəqqas üçün hansı fiziki

- kəmiyyətə uyğun gəlir (W -rəqsin tam enerjisi, k -yayın sərtliyi, F - qüvvənin ani qiymətidir)?
A) məxsusi rəqslərin perioduna
B) kinetik enerjinin ani qiymətinə
C) məxsusi rəqslərin tezliyinə
D) potensial enerjinin ani qiymətinə
E) cismin kütləsinə

4. Mühitin mütləq sindirma əmsali hansı düsturla ifadə olunur?

- A) $n = \sqrt{\frac{c}{v}}$
B) $n = c \cdot v$
C) $n = \frac{c}{v}$
D) $n = \sqrt{\frac{v}{c}}$
E) $n = \frac{v}{c}$

5. $^{200}_{80}\text{Hg}$ nüvəsində neytronların sayı protonların sayından neçə dəfə çoxdur?

- A) 2,5 B) 2 C) 1,8 D) 1,5 E) 1,2

6. İnduktivliyi dəyişməyan konturdakı cərəyan şiddətini necə dəyişmək lazımdır ki, onun maqnit sahəsinin enerjisi 25 dəfə azalsın?
A) 5 dəfə artırmaq
B) 25 dəfə artırmaq
C) 625 dəfə artırmaq
D) 25 dəfə azaltmaq
E) 5 dəfə azaltmaq

7. İnduktivlik hansı düsturla ifadə olunur?

- A) $L = \frac{F}{I}$ B) $L = \frac{B}{I}$ C) $L = \frac{q}{F}$
D) $L = \frac{I}{F}$ E) $L = \frac{F}{q}$

8. Açıq rəqs konturunun sarğacının induktivliyi $0,25\text{mHn}$, şüalandırıldığı elektromaqnit dalgasının uzunluğu isə 900 m -dir. Konturdakı kondensatorun tutumunu hesablayın ($\pi^2=10$, $c=3 \cdot 10^8 \frac{\text{m}}{\text{san}}$).

- A) $1,8\text{mF}$ B) $0,5\text{ mF}$ C) $0,9\text{ mF}$
D) $3,6\text{ mF}$ E) $2,5\text{ mF}$


9. Lövhənin hazırlandığı maddə üçün fotoeffekt qırmızı sərhədi spektrin mavi hissəsinə düşür. Lövhəni hansı şüalanma ilə işıqlandırıldığda fotoeffekt müşahidə olunar?
A) sarı B) yaşıl
C) infraqırmızı D) ultrabənövşəyi
E) qırmızı

*10. Cismin relyativistik impulsu hansı düsturla ifadə olunur?


- A) $\bar{p} = m_0 \bar{v}$ B) $\bar{p} = m_0 \bar{v} \left(1 - \frac{v^2}{c^2}\right)$
C) $\bar{p} = \frac{m_0 \bar{v}}{\sqrt{\left(1 - \frac{v^2}{c^2}\right)}}$ D) $\bar{p} = m_0 \bar{v} \sqrt{\left(1 - \frac{v^2}{c^2}\right)}$
E) $\bar{p} = \frac{m_0 \bar{v}}{\left(1 - \frac{v^2}{c^2}\right)}$

11. Düzxətli bərabərsür'ətlı hərəkət edən cismiñ sür'ət qrafikinə əsasən 15 san müddətində getdiyi yolu hesablayın.

- A) 120 m B) 80 m
C) 30 m D) 60 m
E) 40 m



12. Hansı qrafik elektroliz zamanı elektrod üzərində ayrılan maddənin kütləsinin elektrolitdən keçən yükün miqdardan asılılığını ifadə edir?



13. Qaz molekullarının konsentrasiyası hansı ifadə ilə tə'yin olunur?

- A) $\frac{M}{m} N_A$ B) $\frac{V M}{m} N_A$ C) $\frac{m}{M} N$
D) $\frac{1}{V} \frac{m}{M} N_A$ E) $\frac{M}{m} N$


14. Dövrədə cərəyan şiddətini tənzimləmək üçün hansı cihaz işlədirilir?

- A) qoruyucu
B) voltmetr
C) reostat
D) ampermətr
E) dinamometr

15. $\frac{N}{kg}$ hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
A) sür'ətin B) tə'ciliñ C) zamanın
D) uzunluğun E) işin

16. Yükü dəyişmədən onun asıldığını məftilin en kəsiyinin radiusu 2 dəfə azaldılsaydı, məftildəki mexaniki gərginlik necə dəyişərdi?
A) 2 dəfə artardı B) 2 dəfə azalardı
C) dəyişməzdı D) 4 dəfə azalardı
E) 4 dəfə artardı

17. Dövrənin ümumi mütəvadiməti nəyə bərabərdir?
A) 6 Ohm
B) 2 Ohm
C) 0,5 Ohm
D) 4 Ohm
E) 5 Ohm



18. İnduksiyası 30mTl olan bircins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar istiqamətdə sahəyə daxil olan 20mkA yüksə malik hissəciyə tə'sir edən Lorens qüvvəsinin 6N olduğunu bilərək, hissəciyin sür'ətini hesablayın.

- A) $10^7 \frac{\text{m}}{\text{san}}$ B) $3 \cdot 10^6 \frac{\text{m}}{\text{san}}$ C) $6 \cdot 10^6 \frac{\text{m}}{\text{san}}$
D) $2 \cdot 10^5 \frac{\text{m}}{\text{san}}$ E) $4 \cdot 10^7 \frac{\text{m}}{\text{san}}$

19. Təzyiqin vahidi nədir?

- A) C B) Pa C) $\frac{\text{m}}{\text{san}^2}$
D) Vt E) N

20. Cismə öks istiqamətdə yönəlmüş iki $F_1=25\text{N}$ və $F_2=17\text{N}$ qüvvəsi tətbiq edilmişdir. Bu qüvvələrin əvəzlayıcısının modulunu tapın.

- A) 10N
B) 42N
C) 21N
D) 4N
E) 8N

21. Elektrostatik sahənin potensiallar fərqiinin vahidi BS-də əsas vahidlərlə necə ifadə olunur?
- A) $\frac{kq \cdot m^2}{A^2 \cdot \text{san}^2}$ B) $\frac{kq \cdot m^2}{A \cdot \text{san}^3}$ C) $\frac{kq \cdot m^2}{A \cdot \text{san}^2}$
 D) $\frac{kq \cdot m}{A \cdot \text{san}^3}$ E) $\frac{kq \cdot m^2}{A \cdot \text{san}}$


22. 2000 sm^3 havada 1q su buxarı vardır. Su buxarının sıxlığını hesablayın.

- A) $100 \frac{\text{q}}{\text{m}^3}$ B) $200 \frac{\text{q}}{\text{m}^3}$ C) $500 \frac{\text{q}}{\text{m}^3}$
 D) $400 \frac{\text{q}}{\text{m}^3}$ E) $300 \frac{\text{q}}{\text{m}^3}$

23. Eyni tutuma malik üç kondensator ($C_1 = C_2 = C_3$) cəmde göstərildiyi kimi sabit gərginlik mənbəyinə qoşulmuşdur.

Kondensatorlardakı yükleri müqayisə edin.

- A) $q_2 = q_3 = 2q_1$
 B) $q_2 = q_3 = q_1$
 C) $q_2 = q_3 = \frac{q_1}{3}$
 D) $q_2 = q_3 = 3q_1$
 E) $q_2 = q_3 = \frac{q_1}{2}$



24. Yuxarı atılmış cismin başlangıç sürətini 3 dəfə artırıqda qalxma hündürlüyü necə dəyişər?

- A) 9 dəfə artar B) 3 dəfə artar
 C) 1,5 dəfə artar D) dəyişməz
 E) $\sqrt{3}$ dəfə artar

25. Üfüqi səth üzrə hərəkətdə cisimə tə'sir edən sürtünmə qüvvəsi hansı ifadə ilə tə'yin olunur (m -cismin kütləsi, μ -sürtünmə əmsali, g -sərbəstdüshəmə tə'ciliidir)?


- A) $\frac{2\mu g}{m}$ B) $m + \mu g$ C) $\frac{mg}{\mu}$
 D) μmg E) $\frac{2mg}{\mu}$

26. $\frac{Tl}{Vb \cdot m}$ ifadəsi hansı fiziki kəmiyyətin ölçü vahidinə uyğundur?
 A) enerjinin
 B) səthin sahəsinin

- C) həcmiñ
 D) maqnit induksiya selinin
 E) konsentrasiyanın

27. İki A və B cisimləri uyğun olaraq, R və $2R$ radiuslu

çevrələr üzrə eyni tezliklə hərəkət edir. Cisimlərin impulslarının nisbəti $\frac{P_A}{P_B} = 4$. Sa, onların kütlələri nisbətini $(\frac{m_A}{m_B})$ tapın.




- A) 4 B) 16 C) 2 D) 8 E) 1

28. Saatin saniyə əqrəbinin fırlanma periodu nə qədərdir?

- A) 1 dəq B) 36 dəq
 C) 60 dəq D) 12 dəq
 E) 24 dəq


29. Şəkildə difraksiya qəfəsinin spektrində ikinci tərtib maksimum üçün ϕ meyl bucağının sinusunun qəfəsin üzərinə düşən monoxromatik şüalanmanın λ dalğa uzunluğundan asılılıq qrafiki göstərilmişdir. Difraksiya qəfəsinin periodunu tapın.



- A) 20 mkm B) 40 mkm C) 5 mkm
 D) 4mkm E) 10 mkm

30. Sabit kütləli ideal qaz üzərində qapalı proses aparılmışdır. Prosesin hansı hissəsi xarici qüvvələrin ideal qaz üzərində müsbət iş görməsinə uyğun gəlir?

- A) CD hissəsində
 B) AB hissəsində
 C) heç bir hissədə qaz üzərində müsbət iş görülməmişdir
 D) DA hissəsində
 E) BC hissəsində



1998, I, VI qruplar, Variant B

1. Tam daxili qayitmanın limit bucağı hansı düsturla tə'yin edilir?

- A) $\sin\alpha_0 = n - 1$ B) $\sin\alpha_0 = \frac{1}{n}$
 C) $\sin\alpha_0 = n^2$ D) $\sin\alpha_0 = \sqrt{n}$
 E) $\sin\alpha_0 = n$

2. 30 dm³ havada 6 q su buxarı vardır. Su buxarının sıxlığını hesablayın.

- A) $100 \frac{\text{q}}{\text{m}^3}$ B) $150 \frac{\text{q}}{\text{m}^3}$ C) $200 \frac{\text{q}}{\text{m}^3}$
 D) $50 \frac{\text{q}}{\text{m}^3}$ E) $250 \frac{\text{q}}{\text{m}^3}$

3. Yuxarı atılmış cismin başlanğıc sür'ətini 2 dəfə artırıqda uçuş müddati necə dəyişər?
 A) 4 dəfə artar B) 2 dəfə azalar
 C) $\sqrt{2}$ dəfə artar D) 2 dəfə artar
 E) dəyişməz

4. Maili müstəvi üzrə hərəkətdə cismə tə'sir edən sürtünmə qüvvəsi hansı ifadə ilə tə'yin olunur (m -cisinin kütləsi, α -meyl bucağı, μ -sürtünmə əmsali, g-sərbəst düşmə tə'cildir)?

- A) $\mu mg \cos\alpha$ B) $2\mu mg$ C) $2\mu mg \cos\alpha$
 D) μmg E) $\mu mg \sin\alpha$

5. $\left(\frac{F^2}{2k} + \frac{mv^2}{2}\right)$ ifadəsi yaylı rəqqas üçün hansı fiziki kəmiyyətə uyğun gəlir (k -yayın sərtliyi, m -cisinin kütləsi, v və F -sür'ətin və qüvvənin ani qiymətləridir)?
 A) məxsusi rəqslərin tezliyinə
 B) kinetik enerjinin ani qiymətinə
 C) rəqsin tam enerjisini
 D) potensial enerjinin ani qiymətinə
 E) məxsusi rəqslərin perioduna

6. Tl·A·m² ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) qüvvə momentinin
 B) gücün
 C) uzunluğun
 D) maqnit induksiya selinin
 E) qüvvənin

7. Konturdakı cərəyan şiddəti sabit qalmaq şərtilə onun induktivliyini necə dəyişmək lazımdır ki, konturun maqnit sahəsinin enerjisi 16 dəfə artınsın?

- A) 4 dəfə azaltmaq
 B) 2 dəfə azaltmaq
 C) 4 dəfə artırmaq
 D) 16 dəfə azaltmaq
 E) 16 dəfə artırmaq

8. İnduksiya cərəyanın şiddətini hansı düstur ifadə edir?

- A) $I_i = \frac{\mathcal{E}_i}{R}$ B) $I_i = 2\mathcal{E}_i R$ C) $I_i = \frac{\mathcal{E}_i}{2R}$
 D) $I_i = \mathcal{E}_i R$ E) $I_i = \frac{2\mathcal{E}_i}{R}$




9. Lövhənin hazırlandığı maddə üçün fotoeffektin qırmızı sərhədi spektrin yaşıl hissəsinə düşür. Lövhəni hansı şüalanma ilə işıqlandırıldığda fotoeffekt müşahidə olunmaz?

- A) ultrabənövşəyi
 B) göy
 C) rentgen
 D) bənövşəyi
 E) narıncı

10. İnduksiyası 10mTl olan bircins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar istiqamətdə $10^6 \frac{\text{m}}{\text{san}}$ sür'ətlə sahəyə daxil olan 20mkKI yüksək malik hissəciyiə tə'cir edən Lorens qüvvəsini hesablayın.
 A) 0,1N B) 0,2N C) 0
 D) 0,4N E) 0,01N

*11. Kütlənin sür'ətdən asılılıq düsturu hansıdır?


- A) $m = \frac{m_0}{\sqrt{1 - \frac{v^2}{c^2}}}$ B) $m = m_0 \sqrt{(1 - \frac{v^2}{c^2})}$
 C) $m = m_0 (1 - \frac{v^2}{c^2})$ D) $m = m_0 \sqrt{(1 + \frac{v^2}{c^2})}$
 E) $m = \frac{m_0}{1 - \frac{v^2}{c^2}}$

- 12.** $\frac{kq \cdot m}{san^2}$ hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) sür'ətin B) cismin impulsunun
 C) qüvvənin D) gücün
 E) işin
- 13.** Hansı mühəlizə doğrudur?
 Kondensatorda cərəyan şiddətinin rəqsləri:
 A) gərginlik rəqslərini fazaca π qədər qabaqlayır
 B) gərginlik rəqslərindən fazaca $\pi/2$ qədər geri qalır
 C) gərginlik rəqslərindən fazaca π qədər geri qalır
 D) gərginlik rəqsləri ilə fazaca üst-üstə düşür
 E) gərginlik rəqslərini fazaca $\pi/2$ qədər qabaqlayır
- 14.** $\frac{N}{m^2}$ hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) enerjinin B) qüvvə impulsunun
 C) gücün D) təzyiqin
 E) qüvvə momentinin
- 15.** Dövrənin ümumi müqaviməti nəyə bərabərdir?

 A) 8 Ohm B) 4 Ohm C) 0,5 Ohm
 D) 4,5 Ohm E) 2 Ohm
- 16.** Eyni tutuma malik üç kondensator ($C_1 = C_2 = C_3$) sxemda göstərildiyi kimi sabit gərginlik mənbəyinə qoşulmuşdur.
 Kondensatorlardakı yükleri müqayisə edin.

 A) $q_2 = q_3 = \frac{q_1}{3}$ B) $q_2 = q_3 = \frac{q_1}{2}$
 C) $q_2 = q_3 = 2q_1$ D) $q_2 = q_3 = 3q_1$
 E) $q_2 = q_3 = q_1$
- 17.** Saatin saat əqrəbinin fırlanma periodu nə qədərdir?
 A) 12 saat B) 1 saat
 C) 36 saat D) 24 saat
 E) 60 saat
- 18.** $^{128}_{52}\text{Te}$ nüvəsində neytronların sayı protonların sayından nə qədər çoxdur?
 A) 48 B) 76
 C) 52 D) 24
 E) 72
- 19.** Elektrik sabitinin vahidi BS-də əsas vahidlərlə necə ifadə olunur?
 A) $\frac{A^2 \cdot san^2}{kq \cdot m^2}$ B) $\frac{A \cdot san^2}{kq \cdot m}$ C) $\frac{A \cdot san}{kq \cdot m^3}$
 D) $\frac{A^2 \cdot san^4}{kq \cdot m^2}$ E) $\frac{A^2 \cdot san^4}{kq \cdot m^3}$
- 20.** Sabit kütləli ideal qaz üzərində qapaklı proses aparılmışdır. Prosesin hansı hissəsi xarici qüvvələrin ideal qaz üzərində mənfi iş görməsinə uyğun gəlir?

 A) AB hissəsi B) BC hissəsi
 C) DA hissəsi D) heç bir hissədə qaz üzərində mənfi iş görülməmişdir
 E) CD hissəsi
- 21.** Dövrədə cərəyan şiddəti kəskin artan zaman işlədiciyi dövrədən avtomatik açmaq üçün nədən istifadə olunur?
 A) dinamometrdən B) ampermetrdən
 C) reostatdan D) voltmetrdən
 E) qoruyucudan

22. Açıq rəqs konturundakı kondensatorun tutumu $1\text{m}\mu\text{F}$, şüalanıldığı elektromaqnit dalğasının uzunluğu isə 600 m -dir. Konturdakı sarğacın induktivliyini hesablayın ($\pi^2=10$, $c=3 \cdot 10^8 \frac{\text{m}}{\text{san}}$).
 A) $0,2\text{ m}\mu\text{Hn}$ B) $0,1\text{ m}\mu\text{Hn}$
 C) $0,3\text{ m}\mu\text{Hn}$ D) $0,5\text{ m}\mu\text{Hn}$
 E) $0,4\text{ m}\mu\text{Hn}$

23. Aşağıdakılardan hansı BS-də əsas vahiddir?
 A) farad B) volt C) weber
 D) saniye E) paskal


24. Yükü dəyişmədən onun asıldığı məftilin en kəsiyininin radiusu 3 dəfə artırılsaydı, məftildəki mexaniki gərginlik necə dəyişərdi?
 A) dəyişməzdi B) 3 dəfə azalardı
 C) 3 dəfə artardı D) 9 dəfə artardı
 E) 9 dəfə azalardı

25. Düzxəlli bərabərsür'ətli $v, \text{m/san}$ hərəkət edən cismin sürət qrafikinə əsasən 5 san ərzində getdiyi yolu hesablayın.
 A) 100 m B) 25 m
 C) 75 m D) 50 m
 E) 10 m
- 

26. Qaz molekullarının konsentrasiyası hansı ifadə ilə tə'yin olunur?


$$\begin{array}{lll} \text{A)} \frac{\bar{E}}{m_0 kT} & \text{B)} \frac{3}{2} kT & \text{C)} \frac{3p}{m_0 v^2} \\ \text{D)} \frac{3}{2} RT & \text{E)} \sqrt{\frac{3RT}{M}} \end{array}$$

27. 5m və m kütükləli A və B cisimləri radiusları R və $3R$ olan çəvrələr üzrə eyni periodla hərəkət edir. Bu cisimlərin $\frac{p_A}{p_B}$ impulsları nisbətini tapın.




$$\begin{array}{lllll} \text{A)} 15 & \text{B)} \frac{6}{5} & \text{C)} \frac{1}{15} & \text{D)} \frac{5}{3} & \text{E)} \frac{3}{5} \end{array}$$

28. Hansı qrafik sabit gərginlikdə elektrolitdəki cərəyan şiddətinin müqavimətdən asılılığını ifadə edir?



29. Şəkildə difraksiya qəfəsinin spektrində ikinci tərtib maksimum üçün φ meyl bucağının sinusunun qəfəsin üzərinə düşən monoxromatik şüalanmanın λ dalğa uzunluğundan asılılıq qrafiki göstərilmişdir. Difraksiya qəfəsinin periodunu tapın.



$$\begin{array}{lllll} \text{A)} 4\text{ mkm} & \text{B)} 20\text{ mkm} & \text{C)} 10\text{ mkm} & \text{D)} 40\text{ mkm} & \text{E)} 5\text{ mkm} \end{array}$$

30. Cismə eyni istiqamətdə yönəlmüş iki $F_1=18\text{N}$ və $F_2=12\text{N}$ qüvvəsi tətbiq edilmişdir. Bu qüvvələrin əvəzləyicisinin modulunu tapın.
 A) 3 N B) 10 N C) 30 N
 D) 6 N E) 15 N


1998,**IV, VIII qruplar, Variant A**

1. Lorens qüvvəsinin istiqamətini göstərin (\vec{B} vektoru)

Şəkil müstəvisindən

Sizə doğru yönəlmüşdür.

- A) 4 B) 3
C) 5 D) 1
E) 2



2. Dövrədə gərginlik $U=180 \cdot \cos\omega t$ qanunu ilə dəyişir. Bu dövrəyə qoşulmuş 30 Om müqavimətli elektrik qızdırıcısında 1 dəq-dən qədər istilik miqdarı ayrırlar?

- A) $32,4 \text{ kC}$
B) 30 kC
C) 40 kC
D) $27,6 \text{ kC}$
E) $28,6 \text{ kC}$

3. Izotermik proses üçün termodinamikanın birinci qanunu necə ifadə olunur (A' -qazın gördüyü iş, A -qaz üzərində görülen işdir)?


- A) $\Delta U = Q$
B) $Q = A'$
C) $Q = \Delta U + p\Delta V$
D) $Q = \Delta U + V\Delta p$
E) $\Delta U = A$

4. Metalların xüsusi müqavimətinin temperaturdan asılılığı hansı düsturla ifadə olunur ($\rho_0 - 0^\circ\text{C}$ -də xüsusi müqavimətdir)?

- A) $\rho = \rho_0 \alpha t$
B) $\rho = \frac{\rho_0 t}{1 + \alpha t}$
C) $\rho = \rho_0 (1 + \alpha t)$
D) $\rho = \frac{\rho_0}{1 + \alpha t}$
E) $\rho = \frac{\rho_0 t}{1 + \alpha}$

5. Şəkildə cismin tə'ciliinin ona tə'sir edən qüvvədən asılılıq qrafiki verilmişdir. Cismin kütləsini tapın.

- A) 4 kq
B) 0,5 kq
C) 8 kq
D) 2 kq
E) 1 kq



6. Daxili diametri $0,4 \text{ mm}$ olan kapillyar boruda qalxan mayenin çakısı 36 mkN olmuşdur. Mayenin səthi gərilmə əmsali nə qədərdir ($\pi = 3$)?

- A) $0,06 \frac{\text{N}}{\text{m}}$
B) $0,01 \frac{\text{N}}{\text{m}}$
C) $0,02 \frac{\text{N}}{\text{m}}$
D) $1 \frac{\text{N}}{\text{m}}$
E) $0,03 \frac{\text{N}}{\text{m}}$

7. Yükün saxlanma qanunu hansıdır?


- A) İstənilən sistemin bütün hissəciklərinin yüklerinin hesabi cəmi sabitdir.
B) Elektrik yükünün miqdarı sür'ətdən asılı deyil.
C) Qapalı sistem təşkil edən hissəciklərin yüklerinin cəbri cəmi sabit qalır.
D) İstənilən sistemin hissəciklərin yüklerinin cəbri cəmi sabitdir.
E) Qapalı sistemdə müsbət yüklerin cəmi sabitdir.

8. Verilmiş kondensatorun gərginliyini 5 dəfə artırıqda onun tutumu necə dəyişər?

- A) 25 dəfə azalar B) 25 dəfə artar
C) 5 dəfə azalar D) dəyişməz
E) 5 dəfə artar

9. Şəkildə detektorlu qəbuledicinin sxemi göstərmişdir. Qəbuledicinin hansı elementinin köməyi ilə pulsasiya edən cərəyanın hamarlanması həyata keçirilir?


- A) 1 B) 2
C) 3 D) 5
E) 4



10. $\frac{V}{Tl \cdot m}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidində uyğundur?

- A) qüvvənin
- B) tə'cili
- C) sür'atın
- D) cərəyan şiddətinin
- E) maqnit selinin

11. Fotoelektronların maksimal sür'atının işığın tezliyindən asılılıq qrafikli hansıdır?



12. Eyni sərtlilikli iki yaydan asılmış $m_1=m$ və $m_2=9m$ kütləli yüksəkler harmonik rəqs edir. Bu yüksəklerin rəqs amplitudları hansı şərti ödəməlidir ki, onların maksimal sür'atları eyni olsun?

- A) $x_{m1}=3x_{m2}$
- B) $x_{m1}=x_{m2}$
- C) $x_{m2}=3x_{m1}$
- D) $x_{m2}=9x_{m1}$
- E) $x_{m1}=9x_{m2}$

13. İki avtomobil qarşı-qarşıya hərəkət edir. Onların hər birinin yer kürəsinə nəzərən sür'əti v -dir. İkinci avtomobillə bağlı hesablama sistemində birinci avtomobilin farasından çıxan işığın sür'əti naya bərabərdir (İşığın yerlə bağlı hesablama sistemində nəzərən sür'əti c-yə bərabərdir)?

- A) c
- B) $c+2v$
- C) $c+v$
- D) $c-2v$
- E) $c-v$

14. $\sqrt{\frac{Vt}{Om}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidində uyğundur?

- A) induktivliyin
- B) zamanın
- C) cərəyan şiddətinin
- D) işin
- E) gərginliyin

15. Çevrə üzrə bərabərsür'ətli hərəkətdə cisim t zaman fasılısında N dövr edərsə, bucaq sür'əti hansı ifadə ilə tə'yin olunur?

- A) $\frac{N}{2\pi t}$
- B) $\frac{2\pi N}{t}$
- C) $\frac{2\pi t}{N}$
- D) $\frac{N}{t}$
- E) $\frac{\pi N}{t}$

16. Bir mühitdən digərinə keçərkən işığın dalğa uzunluğu 2,5 dəfə azalırsa, onun tezliyi necə dəyişir?

- A) 2,5 dəfə azalır
- B) 5 dəfə azalır
- C) 5 dəfə artır
- D) dəyişmir
- E) 2,5 dəfə artır

17. Cərbəst düşən cismin 8-ci san-də getdiyi yol 2-ci san-də getdiyi yoldan neçə dəfə çoxdur?

- A) 8
- B) 6
- C) 4
- D) 2
- E) 5

18. Gücü R olan elektrik qızdırıcısı t zaman fasılısında qaynama temperaturunda m kütləli mayeni buخارlandırırsa, onun f.i.a. hansı ifadə ilə tə'yin olunur (L -xüsusi buخارlanma istiliyidir)?

- A) $\frac{Pm}{Lt}$
- B) $\frac{PL}{mt}$
- C) $\frac{mt}{PL}$
- D) $\frac{Lm}{Pt}$
- E) $\frac{Pt}{Lm}$

19. Hansı fiziki kəmiyyət $\frac{M}{F}$ ifadəsi ilə tə'yin olunur? Burada M -qüvvə momenti, F -qüvvədir.

- A) cismin kütləsi
- B) qüvvənin qolu
- C) cismin tə'cili
- D) zaman
- E) güc


20. İşin vahidi nədir?

- A) m B) Vt C) Pa D) C E) N

21. Cisim $36 \frac{\text{km}}{\text{saat}}$ sürətlə düzxətti bərabərsürətti hərəkat edir. 10 saat ərzində cismin nə qədər yol getdiyini hesablayın.
A) 10 m B) 360 m C) 1 m
D) 3,6 m E) 100 m

22. İdeal qazın halının dəyişmə qrafikində hansı nöqtə həcmiñ ən böyük qiymətinə uyğun gəlir?

- A) 3
B) 4
C) 2
D) 5
E) 1



23. Poloniumun radioaktiv izotopunun miqdarı nə qədər vaxtdan sonra 16 dəfə azalar (poloniumun izotopunun yarımcəvri ləmə periodu $T=2 \cdot 10^{-4}$ san-dir)?


- A) $12 \cdot 10^{-2}$ san B) $8 \cdot 10^{-4}$ san
C) $2 \cdot 10^{-3}$ san D) $6 \cdot 10^{-4}$ san
E) 10^{-4} san

24. Bircins elektrik sahəsinin qüvvə xə'ləri istiqamətində sahəyə daxil olan neytron necə hərəkat edəcəkdir (neytrona olan digər tə'sirlər nəzərə alınmır)?

- A) düzxətti bərabəryavaşıyan
B) çeyrə üzrə
C) düzxətti bərabəreyinləşən
D) spiral üzrə
E) düzxətti bərabərsürətti

25. Naqılın konturunu kəsən maqnit selinin zamandan asılılığı şəkildə təsvir olunmuşdur. Naqıldə yaranan induksiya e.h.q.-ni hesablayın.

- A) 2 V B) 0,5 V
C) 1 V D) 18 V
E) 0




26. $\frac{N}{A \cdot Tl}$ hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) məsafənin
B) gərginliyin
C) tə'ciliñ
D) enerjinin
E) maqnit selinin

27. $\frac{N}{m}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) enerjinin B) təzyiqin C) gücün
D) qüvvə momentinin E) yayın sərtliyinin

28. Hansı qrafik doymuş buxarın təzyiqinin temperaturundan asılılığını düzgün təsvir edir?



29. Həqiqi xəyal alınan hal üçün toplayıcı lens-düsturu hansıdır?

- A) $\frac{1}{F} = \frac{1}{d} + \frac{1}{f}$ B) $\frac{1}{F} = \frac{1}{f} - \frac{1}{d}$
C) $F = d + f$ D) $F = f - d$
E) $F = f \cdot d$

30. Sahəsi $0,8 \text{ m}^2$ olan səthə düşən təzyiq 5 kPa -dır. Təzyiq qüvvəsini hesablayın.

- A) 3000 N B) 5000 N C) 1000 N
D) 4000 N E) 2000 N

1998,**IV, VIII qruplar, Variant B**

1. Kapillyar boruda qalxan suyun çəkisi 66 mN olarsa, borunun diametrini tapın:


$$(\sigma = 22 \frac{\text{mN}}{\text{m}}, \pi = 3).$$

- A) 1,2 mm B) 0,5 mm C) 0,8 mm
D) 0,2 mm E) 1 mm

2. Şəkildə sarğacdakı cərəyanın şiddətinin zamandan


asılılıq qrafiki verilmişdir.
İnduktivlik $1,2 \text{ Hn}$ olarsa,
sarğacda yaranan induksiya e.h.q.-ni tapın.

- A) 48 mV B) 48 kV
C) 480 V D) $4,8 \text{ mV}$
E) 48 V



3. Şəkildə sabit qüvvənin tə'siri ilə cismin aldığı tə'cili onun kütləsindən asılılıq qrafiki verilmişdir.

Bu qüvvənin qiymətini hesablayın.
A) 24 N B) 8 N
C) 6 N D) 12 N
E) 48 N




4. Yerə nisbətən sür'əti $0,6 c$ olan proton fotonla eks istiqamətdə hərəkət edir. Fotonun protona nisbətən sür'əti nə qədərdir (c -ışığın vakuumda sür'ətidir)?

- A) $0,2c$ B) $1,6c$ C) $0,4c$
D) c E) $0,8c$

5. Şəkildə detektorlu qəbuledicinin sxemi göstərilmişdir. Qəbuledicinin hansı elementinin köməyi ilə müxtalif radiostansiyalardan gələn modullaşmış siqnalların qəbulu hayata keçirilir?

- A) 2 B) 3
C) 5 D) 4
E) 1



6. Radioaktiv elementin aktivliyi 9 saatda 8 dəfə azaldı. Bu elementin yarımparçalanma periodunu tapın:

- A) 3 saat B) 24 saat C) 12 saat
D) 27 saat E) 18 saat


7. Bircins maqnit sahəsinə maqnit induksiyasının qüvvə xətləri istiqamətində daxil olan neytron necə hərəkət edəcəkdir (Neytrona göstərilən digər tə'sirlər nəzərə alınmır)?

- A) çevrə üzrə bərabərsür'ətli
B) spiral üzrə bərabəryeyinləşən
C) bərabərsür'ətli düzxətli
D) spiral üzrə bərabəryayaşıyan
E) düzxətli bərabəryeyinləşən

8. İzobarik proses üçün termodinamikanın birinci qanunu necə ifadə olunur?

- A) $\Delta U=A$ B) $Q=A'$ C) $Q=\Delta U+V\Delta p$
D) $\Delta U=A$ E) $Q=\Delta U+p\Delta V$


9. Fotoelektronların maksimal sür'ətinin işığın dalğa uzunluğundan asılılıq qrafiki hansıdır?



10. Sərtlikləri $k_1=k$ və $k_2=9k$ olan iki yaydan asılmış eyni kütləli yüksər harmonik rəqs edir. Bu yüksərərin rəqs amplitudları hansı şərti ödəməlidir ki, onların maksimal sür'ətləri eyni olsun?


- A) $x_{m1}=9x_{m2}$ B) $x_{m1}=x_{m2}$ C) $x_{m2}=3x_{m1}$
D) $x_{m2}=9x_{m1}$ E) $x_{m1}=3x_{m2}$

11. $\sqrt{Vt \cdot Om}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
- induktivliyin
 - gərginliyin
 - zamanın
 - cərəyan şiddətinin
 - işin
12. Işıq bir mühitdən başqa mühitə keçərkən onun dalğa uzunluğu 1,5 dəfə azalırsa, işığın tezliyi necə dəyişir?
- 3 dəfə azalır
 - 2,5 dəfə artır
 - 1,5 dəfə artır
 - 1,5 dəfə azalır
 - dəyişmir
13. Gücü R olan elektrik qızdırıcısı t zaman fasiləsində ərimə temperaturunda götürülmüş m kütləli kristal cismi əridirsa, onun f.i.o. hansı ifadə ilə tə"yin olunur (λ -xüsusi ərimə istiliyiidir)?
- $\frac{P\lambda}{mt}$
 - $\frac{Pt}{\lambda m}$
 - $\frac{\lambda m}{Pt}$
 - $\frac{Pm}{\lambda t}$
 - $\frac{mt}{P\lambda}$
14. Metalların müqavimətinin temperaturdan asılılığı hansı düsturla ifadə olunur (R_0 -0°C-dəki müqavimətdir)?
- $R = R_0 \alpha t$
 - $R = \frac{R_0 t}{1 + \alpha}$
 - $R = \frac{R_0 t}{1 + \alpha t}$
 - $R = R_0 (1 + \alpha t)$
 - $R = \frac{R_0}{1 + \alpha t}$
15. Bircins dielektrik daxilində elektrik sahəsinin \vec{E} intensivliyinin modulunun vakuumda sahənin \vec{E}_0 intensivliyinin modulundan neçə dəfə az olduğunu göstərən fiziki kəmiyyət necə adlanır?
- elektrik tutumu
 - potensial
 - dielektrik nüfuzluluğu
 - gərginlik
 - maqnit nüfuzluluğu
16. Cərbəst düşən cismin 8-ci san-də getdiyi yol 2-ci san-də getdiyi yoldan nə qədər çoxdur? $g = 10 \frac{m}{san^2}$ qəbul etməli:
- 50 m
 - 80 m
 - 40 m
 - 60 m
 - 70 m
17. Səpici linzanın düsturu hansıdır?
- $F = f - d$
 - $-\frac{1}{F} = \frac{1}{d} - \frac{1}{f}$
 - $F = d + f$
 - $\frac{1}{F} = \frac{1}{d} - \frac{1}{f}$
 - $F = d - f$
18. Hansı qrafik sabit həcmində verilmiş kütləli doymamış buxarın təzyiqinin temperaturdan asılılığını düzgün ifadə edir?
-



19. Düzxəlli hərəkat edən cismin orta sür'əti $\frac{72 \text{ km}}{\text{saat}}$ -dır. Cismin 6 saat müddətində getdiyi yolu tapın.
- 432 m
 - 120 m
 - 24 m
 - 12 m
 - 43,2 m

20. Ideal qazın halının dəyişmə qrafikində hansı nöqtə təzyiqin ən kiçik qiymətinə uyğun gəlir?
- 1
 - 5
 - 2
 - 4
 - 3



21. $\frac{V \cdot \text{san}}{\text{m}^2}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) enerjinin
- B) gücün
- C) maqnit selinin
- D) maqnit sahəsinin induksiyasının
- E) cərəyan şiddətinin

22. Sahəsi $0,5\text{m}^2$ olan səhə düşən təzyiq 200 Pa olarsa, təzyiq qüvvəsini hesablayın.

- A) 150 H
- B) 100 N
- C) 300 N
- D) 250 N
- E) 200 N

23. Cismin potensial enerjisinin vahidi nədir?

- A) Vt
- B) N
- C) Pa
- D) C
- E) m

24. Verilmiş kondensatorun yükünü 5 dəfə artırıqda onun tutumu necə dəyişər?

- A) dəyişməz
- B) 2,5 dəfə azalar
- C) 5 dəfə artar
- D) 2,5 dəfə artar
- E) 5 dəfə azalar

25. Radiusu r olan çevrə üzrə bərabərsür'ətli hərəkətdə cisim t zaman fasılınsında N dövr edərsə, onun xətti sür'əti hansı ifadə ilə təyin olunur?

- A) $\frac{\pi Nr}{t}$
- B) $\frac{2\pi r}{Nt}$
- C) $\frac{Nr}{t}$
- D) $\frac{2\pi t}{Nr}$
- E) $\frac{2\pi Nr}{t}$

26. Hansı fiziki kəmiyyət $F \cdot d$ ifadəsi ilə tə'yin edilir (Burada F - qüvvə, d - qüvvənin qoludur)?

- A) cismin tə'cili
- B) kütlə
- C) qüvvə momenti
- D) zaman
- E) güc

27. Dövrədə carayan şiddəti $i=7 \cdot \sin 100t$ qanunu ilə dəyişir. Bu dövrəyə qoşulmuş 20 Ohm müqavimətli elektrik qızdırıcısında 3dəq-də nə qədər istilik miqdarı ayrırlar?

- A) 88,2kC
- B) 38,4kC
- C) 52,4kC
- D) 68kC
- E) 40kC

28. $\frac{N}{T \cdot m}$ hansı fiziki kəmiyyətin vahidinə uyğundur?


- A) sür'ətin
- B) carayan şiddətinin
- C) tə'cili
- D) maqnit selinin
- E) gərginliyin

29. Cismin çökisinin vahidi nədir?

- A) N
- B) $\frac{N}{m}$
- C) N·m
- D) kq
- E) C


30. Lorens qüvvəsinin istiqamətini göstərin (\vec{B} vektoru Sizdən şəkil müstəvisinə doğru perpendikulyar istiqamət də yönəlmüşdür).

- A) 5
- B) 2
- C) 4
- D) 3
- E) 1




1999, I qrup, Variant A

1. Işıq mütləq sindırma əmsalı $n=3$ olan mühitdən vakuuma keçən zaman onun dalğa uzunluğu necə dəyişər?
 A) 3 dəfə azalar B) 6 dəfə azalar
 C) dəyişməz D) 6 dəfə artar
 E) 3 dəfə artar
2. Bir ucundan bərkidilmiş, en kəsiyinin sahəsi 1 sm^2 olan məftilə 2 N dəri qüvvəsi tətbiq olunmuşdur. Məftildə yaranan mexaniki gərginliyi hesablayın.
 A) 30 kPa B) 10 kPa C) 15 kPa
 D) 20 kPa E) 25 kPa
3. 0,5 Hn induktivlikli sarğacdan şiddəti 10 A olan cərəyan keçərkən yaranan maqnit sahəsinin enerjisini tə'yin edin.
 A) 35 C B) 30 C C) 20 C
 D) 40 C E) 25 C
4. $\left(\frac{\Phi i}{2} + \frac{Cu^2}{2}\right)$ ifadəsi rəqs konturunda hansı fiziki kəmiyyətə uyğun gəlir (C – kondensatorun tutumu, i , u və Φ – cərəyan şiddətinin, gərginliyin və maqnit selinin ani qiymətləridir)?
 A) kondensatorun elektrik sahəsinin enerjisinin ani qiymətinə
 B) sarğacın maqnit sahəsinin enerjisinin ani qiymətinə
 C) konturun məxsusi rəqslərinin perioduna
 D) rəqs konturunun tam enerjisini
 E) konturun məxsusi rəqslərinin tezliyini
5. Cisinin kinetik enerjisinin ən böyük qiyməti hansı nöqtəyə uyğundur (v – cismin sür'əti, P – impulsudur)?
 A) 5 B) 3
 C) 4 D) 1
 E) 2
6. Çubuğu mütləq uzanması 3 dəfə artıqda elastiklik qüvvəsinin modulu necə dəyişər?




- A) 3 dəfə artar
 B) dəyişməz
 C) 9 dəfə azalar
 D) 3 dəfə azalar
 E) 9 dəfə artar
7. Qüvvə momentinin vahidi nədir?
 A) Vt B) Pa C) N D) $N\cdot m$ E) $\frac{N}{m}$
8. Aşağıdakılardan hansı adsız fiziki kəmiyyətdir?
 A) difraksiya qəfəsinin periodu
 B) şüaların yollar fərqi
 C) linzanın fokus məsafəsi
 D) linzanın optik qüvvəsi
 E) linzanın böyütməsi
9. Düzxəlli 'barəbərə' cili hərəkətdə sür'ətin proyeksiyası hansı ifadə ilə tə'yin edilir (v_0 – başlangıç sür'ətin proyeksiyası, a_x – tə'ciliin proyeksiyası, t – zamandır)?
 A) $v_{0x} \cdot t$ B) $v_{0x} \cdot t - a_x t^2$ C) $v_{0x} + a_x t$
 D) $\frac{a_x t}{v_{0x}}$ E) $\frac{v_{0x}}{a_x t}$
10. Yükü 25 nKl olan yağı damcısı bircins elektriq sahəsində tarazlıqdadır. Damcının kütləsinin 50 mg olduğunu bilərək sahənin intensivliyin tapın ($g=10 \text{ m/san}^2$).
 A) 5 kV/m B) 10 kV/m C) 16 kV/m
 D) 8 kV/m E) 20 kV/m
- *11. $v = 0,6 c$ sür'ətilə hərəkət edən cismin kütləsindən neçə dəfə çoxdur (c – işğın vakuumda sür'ətidir)?
 A) $\frac{5}{4}$ dəfə B) $\frac{7}{5}$ dəfə C) 2 dəfə
 D) 4 dəfə E) $\frac{3}{2}$ dəfə
12. Doymuş buxar nöyə deyilir?
 A) sabit temperaturda molekullarının konsentrasiyası həcmindən asılı olan buxara
 B) öz mayesi ilə dinamik tarazlıqda olmayan buxara
 C) sabit temperaturda sıxlığı həcmindən asılı olan buxara
 D) öz mayesi ilə dinamik tarazlıqda olan buxara
 E) sabit temperaturda təzyiqi həcmindən asılı olan buxara

13. Müsbət nöqtəvi yükün elektrik sahəsinin qüvvə xətləri hansı şəkildə düzgün təsvir edilmişdir?



14. Şəkildə çevrə üzrə bərabərsür'ətli hərəkətdə radiusun dönmə bucağının zamandan asılılıq qrafiki göstərilmişdir. Bucaq sür'ətini tapın.


- A) $4 \frac{\text{rad}}{\text{san}}$ B) $5 \frac{\text{rad}}{\text{san}}$ C) $8 \frac{\text{rad}}{\text{san}}$
D) $2 \frac{\text{rad}}{\text{san}}$ E) $10 \frac{\text{rad}}{\text{san}}$



15. Bərabər kütłeli iki qurğuşun kürə eyni sür'ətlə qarşı-qarşıya hərəkat edir. Mütlaq qeyri-elastiki toqquşma nəticəsində kürələrin temperaturu ΔT qədər yüksəlmışdır. Kürələr hansı sür'ətlə hərəkat edirdi (Qurğuşunun xüsusi istilik tutumu c-dir)?

- A) $\sqrt{\frac{c\Delta T}{2}}$ B) $\sqrt{c\Delta T}$ C) $\sqrt{2c\Delta T}$
D) $\frac{1}{2}\sqrt{c\Delta T}$ E) $2\sqrt{c\Delta T}$

16. Aşağıdakı şəkildə vakuum diodunun sxematik təsviri hansıdır?



- A) 5 B) 4 C) 2 D) 1 E) 3



17. Elektrik tutumunun vahidi nədir?

- A) A B) F C) Hn D) Vb E) Om

18. Sərbəstdüshmə tə'ciliinin yer səthindən olan h hündürlükdən asılılığı hansı düsturla ifadə edilir?

- A) $g = G \frac{M_y}{(R_y + h)^2}$ B) $g = G \frac{M_y}{\sqrt{R_y + h}}$
C) $g = G \frac{M_y}{R_y + h}$ D) $g = \frac{\sqrt{GM_y}}{(R_y + h)^2}$
E) $g = G \frac{M_y}{R_y^2} \cdot h$

19. Şəkildə verilmiş kütłeli ideal qazın həcmimin mütləq temperaturdan asılılıq qrafiki göstərilmişdir. P(V) koordinat sistemində hansı qrafik bu prosesə uyğun gəlir?



20. $\frac{C}{kq \cdot K}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) xüsusi istilik tutumunun
B) sıxlığın
C) təzyiqin
D) molyar kütłənin
E) maddə miqdarının

9. Düzxətli bərabərsür'ətli hərəkətdə yerdəyişmənin proyeksiyası hansı ifadə ilə tə'yin edilir?

- A) $\frac{v_x}{2t}$ B) $\frac{v_x}{t}$ C) $v_x r^2$
 D) $\frac{v_x t^2}{2}$ E) $v_x t$

10. N·m ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) kütlənin B) qüvvə momentinin
 C) sür'ətin D) impulsun
 E) gücün

*11. $v = 0,8 c$ sür'ətilə hərəkat edən cismin kütləsi sükunət kütləsindən neçə dəfə çoxdur (c -ışığın vakuumda sür'atıdır)?

- A) $\frac{3}{2}$ dəfə B) 5 dəfə C) $\frac{5}{3}$ dəfə
 D) 3 dəfə E) $\frac{7}{5}$ dəfə

12. Dairəvi müstəvi konturun radiusu 2 dəfə artıqda konturu kəsən bircins məqnit sahəsinin səli necə dəyişər?

- A) dəyişməz B) 4 dəfə azalar
 C) 2 dəfə artar D) 2 dəfə azalar
 E) 4 dəfə artar

13. $\frac{\text{Pa} \cdot \text{san}^2}{\text{m}^2}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?


- A) qüvvənin B) kütlənin
 C) sıxlığın D) konsentrasiyanın
 E) enerjinin

14. En kəsiyinin sahəsi 2 sm^2 olan məftildə yaranan mexaniki gərginlik 10 kPa olduqda məftilə tətbiq olunan dərəcə qüvvəsini hesablayın.


- A) 1 N B) 4 N C) 5 N D) 3 N E) 2 N

15. Cismin kinetik enerjisinin ən kiçik qiyməti hansı nöqtəyə

- uyğundur (v -cismin sür'əti, P -impulsudur)?
 A) 3 B) 2
 C) 5 D) 1
 E) 4




16. Mənfi nöqtəvi yükün elektrik sahəsinin qüvvə xəlləri hansı şəkildə düzgün təsvir edilmişdir?



17. Şəkildə çevrə üzrə bərabərsür'ətli hərəkətdə

bucaq sür'ətinin zamandan asılılığı qrafiki göstərilmişdir. 5 san müddətində radiusun dönmə bucağını tapın.



- A) 16 rad
 B) 8 rad
 C) 12 rad
 D) 20 rad
 E) 4 rad

18. Yüklənmiş yağ damcısı intensivliyi 50 kV/m olan bircins elektrik sahəsində tarazlıqdır. Yağ damcısının kütləsinin 40 mg olduğunu bilərək damcının elektrik yükünün modulunu tapın ($g=10 \text{ m/san}^2$).

- A) 4 nKl
 B) 10 nKl
 C) 8 nKl
 D) 16 nKl
 E) 2 nKl

19. Nöfi peykin Yer səthindən h hündürlükdə sür'əti hansı düsturla ifadə olunur?

A) $v = \frac{GM_y}{\sqrt{R_y + h}}$

B) $v = \sqrt{G \frac{M_y}{R_y + h}}$

C) $v = \frac{\sqrt{GM_y}}{R_y + h}$

D) $v = G \sqrt{\frac{M_y}{R_y + h}}$

E) $v = \frac{GM_y}{R_y + h}$

20. Dalğanın yayılma sür'əti hansı düsturla ifadə olunur?

A) $v = \lambda v$


B) $v = \frac{v}{\lambda}$

C) $v = \lambda v^2$

D) $v = \lambda^2 v$

E) $v = \frac{\lambda}{v}$

21. Göstərilən şəkildə yarımkənarıcı diodon sxematik təsviri hansıdır?



- A) 3
B) 1
C) 5
D) 4
E) 2

22. Böhran temperaturu nədir?

- A) Mayenin kristallaşlığı temperaturdur.
B) Maye və onun doymuş buxarının fiziki xassələri arasındaki fərqli yox olduğu temperaturdur.
C) Bərk cismin əridiyi temperaturdur.
D) Mayenin qaynadığı temperaturdur.
E) Kristal cismələrin anizotroplığının yox olduğu temperaturdur.

23. Enerji sıxlığının vahidi nədir?

A) $\frac{C}{m^3}$

B) C·m

C) C·m²

D) $\frac{C}{m^2}$

E) $\frac{C}{m}$

24. $\left(\frac{\Phi^2}{2L} + \frac{qu}{2} \right)$ ifadəsi rəqs konturunda hansı fiziki kəmiyyətə uyğun gəlir (L – sarğacın induktivliyi, q , u , Φ – elektrik yükünün, gərginliyin və maqnit selinin ani qiymətləridir)?

- A) sarğacın maqnit sahəsinin enerjisinin ani qiymətinə
B) konturun maksimi rəqslerinin tezliyinə
C) konturun maksimi rəqslerinin perioduna
D) rəqs konturunun tam enerjisini
E) kondensatorun elektrik sahəsinin enerjisinin ani qiymətinə

25. Fotoeffektin qırmızı sərhədi hansı düsturla ifadə olunur?

A) $\lambda_{max} = \frac{mv^2}{2A}$

B) $\lambda_{max} = \frac{Ah}{c}$

C) $\lambda_{max} = A - \frac{mv^2}{2}$

D) $\lambda_{max} = \frac{mc^2}{2} - A$

E) $\lambda_{max} = \frac{hc}{A}$

26. Işıq vakuumdan mütləq sindirma əmsali $n=2$ olan mühitə keçən zaman onun sür'əti necə dəyişər?

- A) 2 dəfə azalar
B) 4 dəfə azalar
C) 4 dəfə artar
D) 2 dəfə artar
E) dəyişməz

27. İnduktivliyi 3 Hn olan konturdan keçen cərəyanın şiddəti 10A -ə bərabərdir. Bu konturun maqnit sahəsinin enerjisi nə qədərdir?

- A) 200C
- B) 300C
- C) 500C
- D) 100C
- E) 150C

28. $\frac{1}{m}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidində uyğundur?

- A) difraksiya qəfəsinin periodunun
- B) sindırma əmsalının
- C) şüaların yollar fərqiinin
- D) linzanın optik qüvvəsinin
- E) linzanın fokus məsafəsinin

29. Temperaturu 0°C olan bərabər kütləli iki buz kürəsi eyni sür'ətlə qarşı-qarşıya hərəkət edir. Mütləq qeyri-elastiki toqquşma nəticəsində buz kürələr tamamilə ərimişdir. Kürələr hansı sür'ətlə hərəkət edirdi (buzun xüsusi ərimə istiliyi λ -dır)?

- A) $\sqrt{\frac{\lambda}{2}}$
- B) $\sqrt{\lambda}$
- C) $\frac{\sqrt{\lambda}}{2}$
- D) $2\sqrt{\lambda}$
- E) $\sqrt{2\lambda}$

30. Çubuğu mütləq uzanması 2 dəfə azaldıqda elastiklik qüvvəsinin modulu necə dəyişir?

- A) 4 dəfə artar
- B) 2 dəfə artar
- C) dəyişməz
- D) 2 dəfə azalar
- E) 4 dəfə azalar

1999, IV qrup, Variant A


1. $^{239}_{92}\text{U}$ izotopunun α -çevriləməsi zamanı yaranan elementin kütlə ədədi nə qədərdir?
 - A) 237 B) 239 C) 240
 - D) 235 E) 238
2. $\frac{hc}{nE}$ ifadəsi ilə hansı fiziki kəmiyyət tə'yin edilir (h - Plank sabiti, c - işığın vakuumda sür'əti, n - mühitin mütləq sindırma əmsali, E - fotonun enerjisidir)?
 - A) fotonun impulsu
 - B) işığın tezliyi
 - C) işığın mühitdə sür'əti
 - D) fotonun kütləsi
 - E) işığın mühitdə dalğa uzunluğu
3. Bir cismin digərinə tə'sirini xarakterizə edən fiziki kəmiyyət necə adlanır?
 - A) qüvvə
 - B) sıxlıq
 - C) yerdəyişmə
 - D) sür'ət
 - E) güc
4. 0,5 Hn induktivliyi malik sarğacdan tezliyi 300 Hs olan cərəyan keçir. Sarğacın induktiv mülqavimətini tapın ($\pi=3$).
 - A) 4500 Om
 - B) 750 Om
 - C) 1800 Om
 - D) 450 Om
 - E) 900 Om
5. $\frac{v}{\lambda}$ ifadəsi ilə hansı fiziki kəmiyyət tə'yin edilir (λ - dalğa uzunluğu, v - sür'ətdir)?
 - A) tə'cıl
 - B) tezlik
 - C) period
 - D) qüvvə
 - E) enerji

6. Qapalı konturdan keçən maqnit seli 4 dəfə artarsa, konturun müqaviməti necə dəyişir?
 A) 2 dəfə azalar B) 4 dəfə azalar
 C) 2 dəfə artar D) 4 dəfə artar
 E) dəyişməz

7. Uzunluğu 40 sm, kütləsi 10 q olan cərəyanlı naqil maqnit sahəsində tarazlıqdadır. Naqildən keçən cərəyanın şiddəti 5 A olarsa, maqnit sahəsinin induksiya vektorunun modulunu tapın ($g=10 \text{ m/san}^2$, $\sin \alpha=1$).

- A) 10 mTl B) 40 mTl C) 50 mTl
 D) 20 mTl E) 25 mTl

8. Şəkildə verilmiş kütləli ideal qaz üzərində qapalı proses təsvir edilmişdir. Hansı hissədə xarici qüvvələr müsbət iş görür?




- A) CD hissəsində
 B) DA hissəsində
 C) heç bir hissədə
 D) AB hissəsində
 E) BC hissəsində

9. Sərtliyi 200 kN/m olan çubuğun hər bir ucuna 6 kN qüvvə tətbiq edilmişdir. Çubuğun mütləq uzanmasını hesablayın.

- A) 2 sm
 B) 1,2 sm
 C) 0,6 sm
 D) 3 sm
 E) 2,4 sm

10. Şəkildə cismin sür'ətinin v_x proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Qrafiklərdən hansı bərabərəvayaşıyan hərəkətə uyğundur?

- A) 2 B) 5 C) 4
 D) 1 E) 3



11. Spektroskopun işi hansı fiziki hadisəyə əsaslanır?

- A) dispersiya hadisəsinə
 B) poliarizasiya hadisəsinə
 C) interferensiya hadisəsinə
 D) difraksiya hadisəsinə
 E) elektromaqnit induksiyası hadisəsinə

12. $\frac{m}{\sqrt{Hn \cdot F}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) zamanın
 B) müqavimətin
 C) gərginliyin
 D) sür'ətin
 E) tezliyin

13. İntensivliyi E olan bircins elektrik sahəsində yüklü zərrəciyin t zamanında aldığı sür'ət hansı ifadə ilə təyin edilir (m – zərrəciyin kütləsi, q – yüküdür)?

- A) $\frac{qE}{mt}$
 B) $\frac{qEt}{m}$
 C) $\frac{qt}{mE}$
 D) $\frac{qEm}{t}$
 E) $\frac{qmt}{E}$

14. Cisinin çevre üzrə dövretmə periodu 5 dəfə azaldıqda dövretmə tezliyi necə dəyişir?

- A) dəyişməz
 B) 5 dəfə azalar
 C) 5 dəfə artar
 D) 2,5 dəfə azalar
 E) 2,5 dəfə artar

15. $\sqrt{F \cdot Vt \cdot \sin \alpha}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) elektrik yükünün
 B) cərəyan şiddətinin
 C) müqavimətin
 D) gərginliyin
 E) işin


- *16. $v = \frac{2\sqrt{2}}{3} c$ sürətilə hərəkət edən cismin kütłəsi sükunət kütłəsindən neçə dəfə çoxdur (c -ışığın vakuümda sürətidir)?
 A) 2 dəfə B) 3 dəfə C) 4 dəfə
 D) 10 dəfə E) 5 dəfə

17. Cismin sıxlığı hansı ifadə ilə t_0 'yin edilir (V - cismin həcmi, m - kütłəsidir)?
 A) $\frac{m}{V}$ B) Vm C) $\frac{V}{m}$
 D) $\frac{V}{2m}$ E) $\frac{Vm}{2}$

18. $d(1+\Gamma)$ ifadəsi ilə hansı fiziki kəmiyyət t_0 'yin edilir (d - əşyadan toplayıcı linzaya qədər məsafə, Γ - xəyal həqiqi alınanda linzanın böyütməsidir)?
 A) linzadan xəyalala qədər məsafə
 B) linzanın sindırma əmsalı
 C) linzanın optik qüvvəsi
 D) əşyadan xəyalala qədər məsafə
 E) linzanın fokus məsafəsi

19. $\frac{1}{m^3}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) təzyiqin
 B) işin
 C) molekulların konsentrasiyasının
 D) maddə miqdərinin
 E) gücün

20. Eyni müqavimətə malik olan dörd naqıl sxemdə göstərildiyi kimi dövrəye qoşulmuşdur. Ampermetrlərin göstərişləri arasındaki hansı münasibət doğrudur?




- A) $I_2=4I_1$
 B) $I_1=4I_2$
 C) $I_2=2I_1$
 D) $I_1=2I_2$
 E) $I_1=I_2$


21. $\frac{kq}{KI \cdot \pi l}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) enerjinin B) uzunluğun
 C) maqnit selinin D) induktivliyin
 E) zamanın

22. N·m ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) təzyiqin B) gücün C) impulsun
 D) işin E) sıxlığın

23. Qüvvənin hansı nöqtəyə uyğun qiyməti ən kiçikdir (M -qüvvə momenti, d - qüvvənin qoludur)?
 A) 5 B) 2 C) 4
 D) 3 E) 1




24. Hansı qrafik bircins elektrik sahəsində yüksək zərrəciyin tormoz vaxtının sahə intensivliyinin modulundan asılılığını ifadə edir?



25. Maye üfüqi vəziyyətdə qoyulmuş borudan axaraq diametri $d_1=18$ sm olan hissədən diametri $d_2=6$ sm olan hissəyə keçdikdə axın sürəti necə dəyişər?
 A) 6 dəfə azalar B) dəyişməz
 C) 9 dəfə azalar D) 6 dəfə artar
 E) 9 dəfə artar



26. Mexaniki gərginliyin nişbi uzanmadan asılılıq qrafikinə görə Yunq modulunu hesablayın.



- A) $50 \cdot 10^9 \text{ Pa}$
- B) $200 \cdot 10^9 \text{ Pa}$
- C) $40 \cdot 10^9 \text{ Pa}$
- D) $60 \cdot 10^9 \text{ Pa}$
- E) $80 \cdot 10^9 \text{ Pa}$

27. Elektrik sahəsinin intensivliyi hansı dösturla ifadə edilir?

- A) $\vec{E} = q^2 \vec{F}$
- B) $\vec{E} = \frac{\vec{F}}{q^2}$
- C) $\vec{E} = 2q \vec{F}$
- D) $\vec{E} = \frac{\vec{F}}{q}$
- E) $\vec{E} = \frac{\vec{F}}{2q^2}$

28. $\frac{kq \cdot A \cdot Om}{C}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
- A) elektrik yükünün
 - B) gərginliyin
 - C) elektrokimyəvi ekvivalentin
 - D) intensivliyin
 - E) elektrik tutumunun

29. Sabit temperaturda doymuş su buxarının həcmini 2 dəfə artırıqda onun təzyiqi necə dəyişər?

- A) 4 dəfə artar
- B) 2 dəfə azalar
- C) 2 dəfə artar
- D) 4 dəfə azalar
- E) dəyişməz

30. $\sqrt{\frac{2W}{L}}$ ifadəsi ilə hansı fiziki kəmiyyət tə'yin edilir (L -induktivlik, W -konturun maqnit sahəsinin enerjisidir)?
- A) gərginlik
 - B) maqnit sahəsinin induksiyası
 - C) cərəyan şiddəti
 - D) maqnit səli
 - E) elektrik yükü

1999, IV qrup, Variant B

1. $^{235}_{92}U$ izotopunun β -çevrilmesi zamanı yaranan elementin kütlə ədədi nə qədərdir?

- A) 236
- B) 231
- C) 239
- D) 235
- E) 232

2. $\frac{hc}{\lambda E}$ ifadəsi ilə hansı fiziki kəmiyyət tə'yin edilir (h - Plank sabiti, c - işığın vakuümda sür'əti, λ - işığın mühitdə dalğa uzunluğu, E - fotonun enerjisidir)?
- A) işığın mühitdə sür'əti
 - B) işığın tezliyi
 - C) mühitin sindirimə əmsali
 - D) fotonun impulsu
 - E) işığın vakuümda dalğa uzunluğu

3. Cismə tə'sir edən qüvvə:

- A) Cisinin tə'cili ilə qüvvənin tə'sir müddətinin hasilinə bərabərdir.
- B) Cisinin kütləsi ilə qüvvənin ona verdiyi tə'ciliin hasilinə bərabərdir.
- C) Cisinin sür'əti ilə qüvvənin tə'sir müddətinin hasilinə bərabərdir.
- D) Cisinin kütləsi ilə onun sür'ətinin hasilinə bərabərdir.
- E) Cisinin kütləsi ilə qüvvənin tə'sir müddətinin hasilinə bərabərdir.

4. $\lambda \cdot v$ ifadəsi ilə hansı fiziki kəmiyyət tə'yin edilir (λ - dalğa uzunluğu, v - tezlikdir)?

- A) rəqsin amplitudu
- B) tə'cıl
- C) enerji
- D) period
- E) dalğanın sür'əti

5. $\frac{C}{\text{san}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) qüvvənin
- B) gücün
- C) təzyiqin
- D) impulsun
- E) kütlənin

6. $\sqrt{2WL}$ ifadəsi ilə hansı fiziki kəmiyyət tə'yin edilir (L -induktivlik, W -maqnit sahəsinin enerjisidir)?

- A) müqavimət
- B) elektrik yükü
- C) gərginlik
- D) maqnit səli
- E) cərəyan şiddəti


7. 100 Hz tezlikli dəyişən cərəyan keçən sarğacın induktiv müqaviməti 30 Ohm -dur. Sarğacın induktivliyini tapın ($\pi=3$).

- A) $0,05 \text{ Hn}$
- B) $0,01 \text{ Hn}$
- C) $0,03 \text{ Hn}$
- D) $0,02 \text{ Hn}$
- E) $0,04 \text{ Hn}$

8. Qapalı konturdan keçən maqnit səli 2 dəfə azalsara, konturun müqaviməti necə dəyişər?

- A) 2 dəfə artar
- B) dəyişməz
- C) 4 dəfə artar
- D) 4 dəfə azalar
- E) 2 dəfə azalar

9. Şəkildə verilmiş kütləli ideal qaz üzərində qapalı proses təsvir edilmişdir. Hansı hissədə qaz müsbət iş görür?




- A) AB hissəsində
- B) BC hissəsində
- C) heç bir hissədə
- D) CD hissəsində
- E) DA hissəsində

10. $\frac{kq}{mol}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidiన uyğundur?

- A) sıxlığın
- B) molar kütlənin
- C) təzyiqin
- D) konsentrasiyanın
- E) həcmiñ

11. Hansı qrafik bircins elektrik sahəsində yüksək zərrəciyin tormoz yoluñ sahə intensivliyinin modulundan asılılığını ifadə edir?



12. Hər bir ucuna 60 N qüvvə tətbiq olunan yay 3 sm sıxlıdır. Yayın sərtliyini hesablayın.

- A) 2000 N/m
- B) 100 N/m
- C) 180 N/m
- D) 500 N/m
- E) 1000 N/m

13. Cismin çevre üzrə dövretmə tezliyi 2 dəfə azaldıqda dövretmə periodu necə dəyişər?

- A) 4 dəfə artar
- B) dəyişməz
- C) 2 dəfə artar
- D) 4 dəfə azalar
- E) 2 dəfə azalar

14. $\frac{m}{Hn \cdot F}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidiన uyğundur?


- A) zamanın
- B) maqnit selinin
- C) maqnit sahəsinin induksiyasının
- D) tə'ciliñ
- E) tezliyin

15. Yüklü zərrəciyə bircins elektrik sahəsinin verdiyi tə'cili hansı ifadə ilə tə'yin edilir ($=$ zərrəciyin kütləsi, q - yükü, E - elektrik sahəsinin intensivliyidir)?

- A) $\frac{qm}{E}$
- B) $\frac{qE}{m}$
- C) $\frac{qmE}{2}$
- D) $\frac{mE}{q}$
- E) $\frac{qm}{2E}$

16. Məxaniki gərginliyin nisbi uzanmadan asılılıq qrafikinə görə Yunq modulunu hesablayın.


- A) $80 \cdot 10^9 \text{ Pa}$
- B) $50 \cdot 10^9 \text{ Pa}$
- C) $100 \cdot 10^9 \text{ Pa}$
- D) $60 \cdot 10^9 \text{ Pa}$
- E) $10 \cdot 10^9 \text{ Pa}$



17. İntensivliyi \vec{E} olan elektrik sahəsi tərəfindən q yükünə tə'sir edən qüvvə hansı dülsturla tə'yin edilir?

- A) $\vec{F} = \frac{\vec{E}}{q^2}$
- B) $\vec{F} = \frac{\vec{E}}{2q}$
- C) $\vec{F} = q^2 \vec{E}$
- D) $\vec{F} = \frac{q^2}{2} \vec{E}$
- E) $\vec{F} = q \vec{E}$

18. Eyni műqavimətə malik olan dörd naqıl sxemda göstərildiyi kimi dövrəye qoşulmuşdur. Voltmetrlərin göstərişləri arasındakı hansı münasibət doğrudur?



- A) $U_1=2U_2$
- B) $U_2=4U_1$
- C) $U_2=2U_1$
- D) $U_1=4U_2$
- E) $U_1=U_2$

19. Difraksiya qəfəsinin iş prinsipi:

- A) Işığın tam qayıtması hadisəsinə əsaslanmışdır.
- B) Işığın dispersiyasına əsaslanmışdır.
- C) Fotoeffekt hadisəsinə əsaslanmışdır.
- D) Işığın polaryizasiyasına əsaslanmışdır.
- E) Işığın difraksiyası və interferensiyasına əsaslanmışdır.

20. $\frac{1}{H \cdot \text{san}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?


- A) elektrik yükünün
- B) xüsusi yükün
- C) cərəyan şiddətinin
- D) enerjinin
- E) gərginliyin

*21. $v = \frac{\sqrt{15}}{4} c$ sür'atılı hərəkət edən cismin kütləsi sükunət kütləsindən neçə dəfə çoxdur (c -işığın vakuumda sür'ətidir)?

- A) 2 dəfə
- B) 3 dəfə
- C) 10 dəfə
- D) 4 dəfə
- E) 5 dəfə

22. Şəkildə cismin sür'ətinin

v_x proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Qrafiklərdən hansı x oxunun əks istiqamətində bərabərəyinləşən hərəkətə uyğundur?



- A) 1
- B) 2
- C) 3
- D) 5
- E) 4


23. $f\left(1 + \frac{1}{Q}\right)$ ifadəsi ilə hansı fiziki kəmiyyət tə'yin edilir

(f - linzadan xəyala qədər məsafə, Γ -haqqında xəyal alınanda linzanın böyütməsidir)?

- A) əşyadan linzaya qədər məsafə
- B) linzanın sindirimə əmsalı
- C) linzanın optik qüvvəsi
- D) linzanın fokus məsafəsi
- E) əşyadan xəyala qədər məsafə

24. Qüvvənin hansı nöqtəyə uyğun qiyməti an böyükdür

(M -qüvvə momenti, d -qüvvənin qoludur)?




- A) 3
- B) 4
- C) 2
- D) 1
- E) 5


25. $\frac{\sqrt{C \cdot F}}{\text{san}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
- A) gərginliyin B) gücün
 C) müqavimətin D) cərəyan şiddətinin
 E) elektrik yükünün
26. Cismin həcmi hansı ifadə ilə təyin edilir (ρ -cismənin sıxlığı, m -kütləsidir)?
- A) $\rho \cdot m$ B) $\frac{\rho}{2m}$ C) $\frac{m}{\rho}$
 D) $\frac{\rho}{m}$ E) $\frac{\rho m}{2}$
27. Uzunluğu 40 sm, kütləsi 4 q olan cərəyanlı naqıl induksiyası 50 mTl olan maqnit sahəsində tarazlıqdadır. Naqıldan keçən cərəyanın şiddətini tapın ($g=10 \text{ m/san}^2$, $\sin \alpha=1$).
- A) 5 A B) 1 A C) 10 A
 D) 4 A E) 2 A
28. Sabit temperaturda doymuş su buxarının həcmini 4 dəfə azaltdıqda onun sıxlığı necə dəyişir?
- A) dəyişməz B) 4 dəfə azalar
 C) 2 dəfə artar D) 2 dəfə azalar
 E) 4 dəfə artar
29. $\frac{kq \cdot V}{N \cdot m}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
- A) müqavimətin
 B) elektrik tutumunun
 C) elektrik yükünün
 D) cərəyan şiddətinin
 E) elektrokimyəvi ekvivalentin
30. Üfüqi borunun dar hissəsində suyun sür'əti v dir. En kəsiyinin sahəsi dar hissənin sahəsindən 2 dəfə böyük olan hissədə suyun sür'əti nə qədər olar?
- A) $\frac{v}{2}$ B) $4v$ C) $2v$
 D) v E) $\frac{v}{4}$

2000, I qrup, Variant A

1. Verilmiş kütləli ideal qaz 1 halından 2 halinə keçdiqdə onun sıxlığı necə dəyişir?
- A) 9 dəfə artır
 B) 3 dəfə azalır
 C) sabit qalır
 D) 3 dəfə artır
 E) 9 dəfə azalır








2. Şəkildə difraksiya qəfəsinin spektrində ikinci tərtib maksimum üçün φ meyl bucağının sinusunun qəfəsin üzərinə düşən monoxromatik şüalanmanın λ dalğa uzunluğundan asılılıq qrafiki göstərilmişdir. Difraksiya qəfəsinin periodunu tapın.








- A) 10 mkm
 B) 5 mkm
 C) 20 mkm
 D) 4 mkm
 E) 40 mkm

3. Sabit temperaturda doymuş su buxarının həcmini 3 dəfə azaltdıqda onun sıxlığı necə dəyişir?
- A) 3 dəfə azalır
 B) 1,5 dəfə artır
 C) dəyişmir
 D) 1,5 dəfə azalır
 E) 3 dəfə artır






4. Bircins məqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşmiş naqılı tə'sir edən Amper qüvvəsinin naqildəki cərəyan şiddətindən asılılıq qrafiki hansıdır?



5. Vakuum diodunda anoda çatan elektronun kinetik enerjisinin anod və katod arasındaki gərginlikdən asılılıq qrafiki hansıdır ($v_0=0$)?



6. Metal naqılın volt-amper xarakteristikası hansıdır?




7. Eyni başlangıç sür'ət ilə üfüşə müxtəlif bucaqlar altında atılan cismin uçuş məsafəsi bu bucağın hansı qiymətində ən böyük olar (havanın müqavimətini nəzərə almayıñ)?

- A) 30°
B) 90°
C) 45°
D) 15°
E) 60°

8. Kütləsi 200 q olan cismə $2 \frac{m}{\text{san}^2}$ tə'cili verən qüvvənin qiymətini tapın.

- A) 4 N
B) 0,4 N
C) 100 N
D) 200 N
E) 0,1 N

9. Üç naqıl şəkildəki kimi birləşdirilmişdir. Onlardan axan cərəyan şiddətləri arasında hansı münasibət doğrudur?



- A) $I_1 = I_2 = I_3$
B) $I_1 = I_2 < I_3$
C) $I_1 > I_2 > I_3$
D) $I_1 > I_2 = I_3$
E) $I_1 < I_2 < I_3$


10. Ideal qazın daxili enerjisinin vahidi nədir?

- A) C
B) mol
C) Pa
D) $\frac{C}{K \cdot \text{mol}}$
E) $\frac{C}{kq \cdot \text{mol}}$

11. Sərtliyi 60 N/m olan yayın uclarına 300 mN qüvvə tətbiq edilib. Yayın uzanmasını hesablayın.

A) $1,2 \text{ mm}$
 B) 6 mm
 C) 5 mm
 D) 4 mm
 E) 2 mm

12. Qrafiklərdən hansı riyazi rəqqasın rəqs periodunun onun uzunluğundan asılılığını ifadə edir?



13. Aktinium $^{227}_{89}\text{Ac}$ elementinin α -çevriləməsi zamanı yaranan nüvənin kütə ədədini t_0 'yin edin.

A) 231 B) 227 C) 226
 D) 225 E) 223

- *14. Sükunət kütəsi 2 mq , sür'əti $2,4 \cdot 10^8 \frac{\text{m}}{\text{san}}$ olan cismən tam enerjisini hesablayın
 $\left(c = 3 \cdot 10^8 \frac{\text{m}}{\text{san}} \right)$.


A) $2 \cdot 10^{11} \text{ C}$
 B) $3 \cdot 10^{11} \text{ C}$
 C) $1,5 \cdot 10^{11} \text{ C}$
 D) $1,8 \cdot 10^{11} \text{ C}$
 E) $2,4 \cdot 10^{11} \text{ C}$

15. 2 m uzunluğunda məstil dəri qüvvəsinin tə'sirilə 2 sm uzanmışdır. Məstilin nisbi uzanmasını hesablayın.

A) 0,05
 B) 0,02
 C) 0,03
 D) 0,04
 E) 0,01

16. Şəkildə detektorlu qəbulədicinin sxemi göstərilmişdir. Hansı element antenəni göstərir?

A) 5 B) 2
 C) 4 D) 3
 E) 1



17. $\frac{C}{F \cdot V \cdot m}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?


A) elektrik yüküntün
 B) elektrik sahəsinin intensivliyinin
 C) xüsusi müqavimətin
 D) maqnit selinin
 E) induktivliyin

18. $\frac{p}{c}$ ifadəsi hansı fiziki kəmiyyəti tə'yin edir


(p -fotonun vakuumda impulsu, c -ışığın vakuumda sür'ətidir)?

A) fotonun enerjisini
 B) fotonların sayını
 C) ışığın tezliyini
 D) fotonun kütłəsini
 E) ışığın dalğa uzunluğunu

19. Kürəciklərdən hansı dayanıqsız tarazlıqdadır?




20. Bircins elektrik sahəsində verilmiş yüksək zərəciyə ($q=\text{const}$) tə'sir edən qüvvənin modulunun sahə intensivliyinin modulundan asılılıq qrafiki hansıdır?




21. Hansı nöqtədə çevrə üzrə bərabərsür'ətli hərəkətdə dövretmə periodunun ən böyük qiymətinə uyğundur (r -xətti sür'ət, r -çevrənin radiusudur)?

- A) 1 B) 5 C) 2 D) 4 E) 3



22. Verilmiş sarğacın ($L=\text{const}$) maqnit sahəsinin enerjisiniñ maqnit selindən asılılıq qrafiki hansıdır?



23. Dəyişən cərəyan dövrəsində induktiv müqavimət hansı ifadə ilə tə'yin edilir (v -dəyişən cərəyanın tezliyi, L - sarğacın induktivliyidir)?

- A) $2\pi vL$ B) $\frac{L}{2\pi v}$ C) $\frac{2\pi v}{L^2}$
 D) $4\pi^2 v^2 L$ E) $\frac{4\pi v}{L}$

24. Düzxətli bərabərsür'ətli hərəkətdə gedilən yol hansı ifadə ilə tə'yin olunur?

- A) $\frac{vt}{2}$ B) $\frac{at^2}{2}$ C) $\frac{v^2}{2a}$
 D) vt E) at

25. Gücün vahidi əsas vahidlərlə necə ifadə olunur?

- A) $\frac{kq^2 \cdot m^2}{\text{san}}$ B) $\frac{kq \cdot m^2}{\text{san}^3}$
 C) $\frac{kq^2 \cdot m}{\text{san}^2}$ D) $\frac{kq \cdot m}{\text{san}}$
 E) $\frac{kq \cdot m^2}{\text{san}^2}$

26. Mayenin qabın dibinə göstərdiyi təzyiq hansı ifadə ilə tə'yin olunur?

- A) ρh B) $\frac{\rho g}{h}$ C) ρg
 D) $\frac{\rho}{gh}$ E) ρgh


27. Radiusu 0,5m olan çevrə üzrə bərabərsür'ətli hərəkət edən 5 kq kütləli cismin impulsunun yarımlıperiod ərzində dəyişməsi $100 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$ -yə bərabərdir. Mərkəzəqəçmə tə'ciliyi tapın.

- A) $150 \frac{\text{m}}{\text{san}^2}$
 B) $400 \frac{\text{m}}{\text{san}^2}$
 C) $50 \frac{\text{m}}{\text{san}^2}$
 D) $200 \frac{\text{m}}{\text{san}^2}$
 E) $100 \frac{\text{m}}{\text{san}^2}$

28. Yüklü zərrəcik bircins maqnit sahəsində çevrə üzrə hərəkat edir. Hansı ifadə maqnit sahəsinin induksiyasına uyğundur (q və m - zərrəciyin yüksü və kütləsi, T -fırlanma periodudur)?

- A) $\frac{2\pi|q|}{mT}$ B) $\frac{|q|}{2\pi m}$ C) $\frac{2\pi m}{|q|T}$
 D) $\frac{mT}{|q|}$ E) $\frac{m}{2\pi|q|T}$

29. Hansı şəkildə AB cisminin müstəvi güzgüdə alınan xəyalı düzgün təsvir edilmişdir?



30. $\frac{V_b}{m^2}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) induktivliyin
 B) elektrik yükünün
 C) elektrik tutumunun
 D) maqnit induksiyasının
 E) induksiya EHQ-nin

2000, I qrup, Variant B

1. Kütləsi 200 q olan cisma $2 \frac{m}{s^2}$ tə'cıl verən

- qüvvənin qiymətini tapın.
 A) 0,1 N
 B) 200 N
 C) 4 N
 D) 0,4 N
 E) 100 N

2. Sərtliyi 60 N/m olan yayın uclarına 300 mN qüvvə tətbiq edilib. Yayın uzanmasını hesablayın.

- A) 1,2 mm
 B) 5 mm
 C) 6 mm
 D) 2 mm
 E) 4 mm

3. $\frac{C}{F \cdot V \cdot m}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) induktivliyin
 B) xüsusi müqavimətin
 C) maqnit selinin
 D) elektrik sahəsinin intensivliyinin
 E) elektrik yükünü

4. Yüklü zərrəcik bircins maqnit sahəsində çevrə üzrə hərəkat edir. Hansı ifadə maqnit sahəsinin induksiyasına uyğundur (q və m - zərrəciyin yüksü və kütləsi, T -fırlanma periodudur)?

- A) $\frac{|q|}{2\pi m}$ B) $\frac{2\pi|q|}{mT}$ C) $\frac{mT}{|q|}$
 D) $\frac{m}{2\pi|q|T}$ E) $\frac{2\pi m}{|q|T}$


5. $\frac{P}{c}$ ifadəsi hansı fiziki kəmiyyəti tə'yin edir (fotonun vakuumda impulsu, c -ışığın vakuumda sürətidir)?

- A) ışığın dalğa uzunluğunu
 B) fotonun enerjisini
 C) fotonun kütləsini
 D) ışığın tezliyini
 E) fotonların sayını

- *6. Sükunət kütləsi $2 \text{ m}\cdot\text{q}$, sür'əti $2,4 \cdot 10^8 \frac{\text{m}}{\text{san}}$ olan cismin tam enerjisini hesablayın
 $\left(c = 3 \cdot 10^8 \frac{\text{m}}{\text{san}}\right)$.

- A) $3 \cdot 10^{11} \text{ C}$
B) $2 \cdot 10^{11} \text{ C}$
C) $2,4 \cdot 10^{11} \text{ C}$
D) $1,8 \cdot 10^{11} \text{ C}$
E) $1,5 \cdot 10^{11} \text{ C}$



7. Bircins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşmiş naqila tə'sir edən Amper qüvvəsinin naqildəki cərəyan şiddətindən asılılıq qrafiki hansıdır?




8. Mayenin qabın dibinə göstərdiyi təzyiq hansı ifadə ilə tə'yin olunur?

- A) ρg B) ρh C) ρgh
D) $\frac{\rho g}{h}$ E) $\frac{\rho}{gh}$

9. Verilmiş sarğacın ($L=\text{const}$) maqnit sahəsinin enerjisinin maqnit selindən asılılıq qrafiki hansıdır?




10. Üç naqıl şəkildəki kimi birləşdirilmişdir. Onlardan axan cərəyan şiddətləri arasında hansı münasibət doğrudur?




- A) $I_1 < I_2 < I_3$
B) $I_1 = I_2 < I_3$
C) $I_1 > I_2 > I_3$
D) $I_1 = I_2 = I_3$
E) $I_1 > I_2 = I_3$


11. Kürəciklərdən hansı dayanıqsız tarazlıqdadır?



12. Hansı şəkildə AB cismının müstəvi güzgüdə alınan xəyalı düzgün təsvir edilmişdir?



13. Bircins elektrik sahəsində verilmiş yüksü zərrəciyə ($q=\text{const}$) tə'sir edən qüvvənin modulunun sahə intensivliyinin modulundan asılılıq qrafiki hansıdır?



14. 2 m uzunluğunda məftil dəri qüvvəsinin tə'sirilə 2 sm uzanmışdır. Məftilin nisbi uzanmasını hesablayın.
- A) 0,04 B) 0,03 C) 0,05
D) 0,01 E) 0,02


15. Şəkildə difraksiya qəfəsinin spektrində ikinci tərtib maksimum üçün ϕ meyl bucağının sinusunun qəfəsin üzərinə düşən monokromatik şüalanmanın λ dalğa uzunluğundan asılılıq qrafiki göstərilmişdir. Difraksiya qəfəsinin periodunu tapın.

- A) 20 mkm B) 5 mkm C) 4 mkm
D) 10 mkm E) 40 mkm

16. Radiusu 0,5 m olan çevrə üzrə bərabərsür'ətli hərəkət edən 5 kq kütləli cismin impulsunun yarımpériod ərzində dəyişməsi $100 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$ -ya bərabərdir. Mərkəzəqaçma tə'ciliyi tapın.

- A) $150 \frac{\text{m}}{\text{san}^2}$ B) $50 \frac{\text{m}}{\text{san}^2}$ C) $100 \frac{\text{m}}{\text{san}^2}$
D) $400 \frac{\text{m}}{\text{san}^2}$ E) $200 \frac{\text{m}}{\text{san}^2}$


17. Şəkildə detektorlu qəbuledicinin sxemi göstərilmişdir. Hansı element antenəni göstərir?



- A) 3 B) 1 C) 2 D) 4 E) 5



18. Verilmiş kütləli ideal qaz 1 halından 2 halına keçidkə onun sıxlığı necə dəyişir?

- A) 3 dəfə azalır
B) sabit qalır
C) 3 dəfə artır
D) 9 dəfə artır
E) 9 dəfə azalır



19. Hansı nöqtə çevrə üzrə bərabərsür'ətli hərəkatdə dövretmə periodunun ən böyük qiymətinə uyğundur (v - xətti sür'ət, r -çevrənin radiusudur)?

- A) 2 B) 5 C) 1
D) 3 E) 4




20. Dəyişən cərəyan dövtasında induktiv müqavimət hansı ifadə ilə tə'yin edilir (v -dəyişən cərəyanın tezliyi, L - sarğacın induktivliyidir)?

- A) $\frac{2\pi v}{L^2}$ B) $4\pi^2 v^2 L$ C) $\frac{4\pi v}{L}$
D) $\frac{L}{2\pi v}$ E) $2\pi v L$

21. Düzxətli bərabərsür'ətli hərəkətdə gedilən yol hansı ifadə ilə tə'yin olunur?


- A) vt B) $\frac{vt}{2}$ C) $\frac{v^2}{2a}$
 D) at E) $\frac{at^2}{2}$



22. Aktinium $^{227}_{\text{Ba}}\text{Ac}$ elementinin α -çevriləməsi zamanı yaranan nüvənin kütə ədədini tə'yin edin.

- A) 223 B) 227 C) 225
 D) 226 E) 231


23. Vakuum diodunda anoda çatan elektronun kinetik enerjisini anod və katod arasındaki gərginlikdən asılılıq qrafiki hansıdır ($v_0=0$)?




24. Eyni başlanğıc sür'ət ilə üfüqə müxtəlif bucaqlar altında atılan cismin uçuş məsafəsi bu bucağın hansı qiymətində ən böyük olar (havanın müqavimətini nəzərə almayıñ)?

- A) 45° B) 60° C) 30°
 D) 15° E) 90°

25. Qrafiklərdən hansı riyazi rəqqasın rəqs periodunun onun uzunluğundan asılılığını ifadə edir?



26. Metal naqilin volt-amper xarakteristikası hansıdır?



27. Gücün vahidi əsas vahidlərlə necə ifadə olunur?

- A) $\frac{kq^2 \cdot m}{san^2}$
 B) $\frac{kq \cdot m}{san}$
 C) $\frac{kq \cdot m^2}{san^3}$
 D) $\frac{kq^2 \cdot m^2}{san}$
 E) $\frac{kq \cdot m^2}{san^2}$

28. İdeal qazın daxili enerjisinin vahidi nədir?

- A) mol B) C C) $\frac{C}{K \cdot mol}$
 D) $\frac{C}{kq \cdot mol}$ E) Pa

29. $\frac{Vb}{m^2}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) elektrik tutumunun
- B) maqnit induksiyasının
- C) induktivliyin
- D) induksiya EHQ-nin
- E) elektrik yükünün

30. Sabit temperaturda doymuş su buxarının hacmini 3 dəfə azaltdıqda onun sıxlığı necə dəyişir?

- A) dəyişmir
- B) 3 dəfə azalır
- C) 1,5 dəfə azalır
- D) 1,5 dəfə artır
- E) 3 dəfə artır

2000, IV qrup, Variant A

1. Tərənəməz blok vasitəsilə m kütłülü cismi şaquli yuxarı yönəlmış $\ddot{\alpha}$ tə'cili ilə qaldırıldıqda dərti qüvvəsi hansı ifadə ilə tə'yin olunur (g -sərbəstdilşmə tə'cilidir, sürflənmə nəzərə alınır)?

- A) mg
- B) $m(g-a)$
- C) $m(g+a)$
- D) ma
- E) $\frac{mg}{2}$

2. $\left(\frac{mv_m^2}{2} - \frac{F^2}{2k} \right)$ ifadəsi yaylı rəqqas üçün hansı

fiziki kəmiyyətə uyğun gəlir (m - cisinin kütlesi, k -yayın sərtliyi, F - qüvvənin ani qiyməti, v_m - sür'ətin amplitududur)?







- A) rəqsin tam enerjisini
- B) kinetik enerjinin ani qiymətini
- C) potensial enerjinin ani qiymətini
- D) maksusi rəqslərin tezliyini
- E) maksusi rəqslərin periodunu

3. Maddi nöqtə radiusu 1 m olan çevrə üzrə $6\frac{\pi}{2}$ sür'ətlə hərəkət edir. Nöqtənin fırlanma periodunu hesablayın ($\pi=3$).


- A) 1,5 san
- B) 3 san
- C) 1 san
- D) 2 san
- E) 0,5 san

4. Bir-birinə paralel qoyulmuş iki turmalin kristalının oxları arasındakı bucağı 35° artırıldıqda bu sistemdən keçən işığın intensivliyi sıfıra qədər azalır. Oxlar arasındakı bucağın əvvəlki qiyməti nə qədər idi?

- A) 55°
- B) 45°
- C) 20°
- D) 70°
- E) 80°

5. Hansı prosesdə sabit kütləli ideal qaz iş görmür?
 A) izoxor qızanda
 B) izobar sıxlılında
 C) izotermik sıxlılında
 D) izobar genişlənəndə
 E) izotermik genişlənəndə
6. Sür'ətin dəyişmə yeyinliyini xarakterizə edən kəmiyyət necə adlanır?
 A) güc B) enerji C) iş
 D) tə'sil E) yerdəyişmə
7. Şəkildə sarğacdakı dəyişən cərəyanın şiddətinin zamandan asılılıq qrafiki verilmişdir.
 Sarğacdakı gərginliyin zamandan asılılıq qrafiki hansıdır (sarğacın aktiv mülqaviməti nəzərə alınır)?
- 
- A) 
- B) 
- C) 
- D) 
- E) 
8. 9 ədəd eyni məftildən hörülmüş trosun sərtliyi bir məftilin sərtliyindən necə fərqlənir?
 A) 27-dəfə böyükdür B) 3 dəfə böyükdür
 C) 3 dəfə kiçikdir D) 9 dəfə böyükdür
 E) 6 dəfə böyükdür
9. Verilmiş cihazlardan hansı zəif işıq selini ölçmək üçün istifadə olunur?
 A) fotorezistor
 B) vakuum diodu
 C) elektron-şüa borusu
 D) reostat
 E) termistor
10. IS ifadəsi hansı fiziki kəmiyyəti tə'yin edir (I -elektromaqnit şüalanması selinin sıxlığı, S -səthin sahəsidir)?
 A) dalğanın yayılma sür'ətini
 B) elektromaqnit enerjisi sıxlığını
 C) dalğa uzunluğunu
 D) elektromaqnit şüalanmasının enerjisini
 E) elektromaqnit şüalanmasının gücünü
11. İşıq şüası sindirma əmsalı 1,6 olan mühitdən ikinci mühitə keçir. İkinci mühitin sindirma əmsalinın hansı qiymətində sərhəddə tam daxili qayıtma baş verə bilər?
 A) 1,7 B) 1,5 C) 1,9 D) 1,8 E) 2
12. Kinetik enerjisi 10^{-14} C olan yüksək zərraciya bircins maqnit sahəsi tərəfindən $4 \cdot 10^{-13}$ N Lorens qüvvəsi tə'sir edərsə, onun cirzidən çevrənin radiusunu hesablayın.
 A) 12 sm B) 8 sm C) 5 sm
 D) 4 sm E) 2,5 sm
13. Şəkildə üç naqılın volt-amper xarakteristikası verilmişdir. Naqillərin R_1, R_2, R_3 mülqavimətləri arasında hansı münasibət doğrudur?
- 
- A) $R_2 > R_1 = R_3$
 B) $R_2 < R_1 = R_3$
 C) $R_1 = R_2 = R_3$
 D) $R_3 > R_2 > R_1$
 E) $R_1 > R_2 > R_3$
14. $E \cdot \epsilon$ ifadəsi ilə hansı fiziki kəmiyyət tə'yin edilir (ϵ - nisbi uzanma, E - Yung moduluudur)?
 A) elastiki qüvvə
 B) sərtlik
 C) çubuğun başlangıç uzunluğu
 D) mexaniki gərginlik
 E) mütləq uzanma

15. Yüklü zərrəcik bircins elektrik sahəsinə daxil olur və qüvvə xətləri istiqamətində hərəkət edərək tormozlanır. Tormoz yolunun zərraciyyin başlanğıç sürtəndən asılılığı hansıdır?




16. Bircins maqnit sahəsinin induksiyasını 2 dəfə azaldıb, naqıldən axan cərəyanın şiddətini 4 dəfə artırıqda verilmiş naqılə tə'cir edən Amper qüvvəsi necə dəyişir (naqıl maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşir)?
 A) 8 dəfə artar B) dəyişməz
 C) 2 dəfə artar D) 2 dəfə azalar
 E) 6 dəfə azalar


17. $\frac{C}{A^2}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidində uyğundur?
 A) maqnit induksiyasının B) gərginliyin
 C) maqnit selinin D) elektrik yükünün
 E) induktivliyin

18. Mayenin səthində üzən cismin həcmiminin $\frac{1}{4}$ -i mayeyə batır. Həmin cismin həcmimin hansı hissəsi sıxlığı 2 dəfə çox olan digər mayeyə batar?
 A) $\frac{1}{4}$ B) $\frac{1}{8}$ C) $\frac{1}{5}$ D) $\frac{1}{6}$ E) $\frac{1}{3}$

19. Şəkildə cismə tə'sir edən qüvvənin proyeysiyanının koordinatdan asılılıq qrafiki verilmişdir. 8 m yolda görülen işi hesablayın.
 A) 30 J B) 50 J
 C) 65 J D) 15 J
 E) 40 J




20. Qrafiklərdən hansı ideal qazın təzyiqinin qaz molekullarının orta kvadratik sür'ətindən asılılığını (qazın sıxlığı sabit qaldıqda) düzgün ifadə edir?




21. $\frac{C \cdot \text{san}}{m}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidində uyğundur?
 A) sür'ətin B) impulsun C) gücün
 D) qüvvənin E) təzyiqin

- *22. Tam enerjisi $E=9,4$ GeV olan neytronun kütləsi onun sükunət kütləsindən neçə dəfə böyükdür (neytronun sükunət enerjisi $E_0=0,94$ GeV-dir)?
 A) 8 B) 12 C) 6
 D) 5 E) 10


23. Hansı qrafik qapalı konturda yaranan öz-özünə induksiya e.h.q.-nın modulunun cərəyan şiddətinin dəyişmə sür'ətindən asılılığını ifadə edir?



24. Şəquli yuxarı atılmış cismin maksimal qalxma hündürlüyüünün başlangıç sürətdən asılılığı qrafiki hansıdır?



25. Fotoeffekt zamanı verilmiş metaldan qopan elektronlarının çıxış işinin metalin səthinə düşən işığın tezliyindən asılılığını hansı qrafik düzgün ifadə edir?



26. Gücü P olan rentgen borusu t müddəti ərzində N foton şüalandırır. Şüalanmanın orta dalğa uzunluğu λ -dır. Borunun f.i.a. hansı ifadə ilə təyin edilir (h - Plank sabiti, c - işığın vakuumdakı sürətidir)?


$$\begin{array}{lll} \text{A)} \frac{Pt}{Nh\lambda} & \text{B)} \frac{Nhc}{\lambda Pt} & \text{C)} \frac{hc}{N\lambda Pt} \\ \text{D)} \frac{N\lambda Pt}{hc} & \text{E)} \frac{\lambda hc}{N Pt} \end{array}$$

27. $\sqrt{N \cdot m \cdot F}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) işin
- B) gərginliyin
- C) müqavimətin
- D) cərəyan şiddətinin
- E) elektrik yükünün

28. Düzxətti hərəkətdə cismin yerdəyişmə-zaman qrafiki şəkildəki kimidir. Bu cisim üçün:
1) sürət sabitdir; 2) tə'cıl sıfırdır;
3) ona tə'sir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabərdir
müləhizələrindən hansı və ya hansılar doğrudur?

- A) yalnız 1
- B) yalnız 2
- C) yalnız 3
- D) 1, 2 və 3
- E) yalnız 1 və 2



29. Aşağıdakı fiziki kəmiyyətlərdən hansının vahidi BS-də əsas vahiddir?






- A) qüvvənin
- B) işin
- C) gərginliyin
- D) tezliyin
- E) uzunluğun

30. Həcmi 15 m^3 olan otaqda 300K temperaturda su buxarının kütləsi 360 q -dır. Havanın nisbi rütubəti 80% olarsa, həmin temperaturda doymuş su buxarının təzyiqini tapın

$$(M_{su}=18 \cdot 10^{-3} \frac{\text{kq}}{\text{mol}}, R=8 \frac{\text{C}}{\text{K} \cdot \text{mol}}).$$


- A) 5 kPa
- B) 4 kPa
- C) 50 kPa
- D) $0,2 \text{ kPa}$
- E) 20 kPa

2000, IV qrup, Variant B


1. Maddi nöqtə $2 \frac{\text{m}}{\text{san}}$ sür'ətlə çevrə üzrə hərəkət edir. Nöqtənin sırlanma periodu 6 san olarsa, çevrənin radiusunu hesablayın ($\pi=3$).
 A) 3 m B) 2,5 m C) 2 m
 D) 1 m E) 1,5 m
2. Tərəfənən blok vasitəsilə m kütləli cismi şaquli yuxarı yönəlmış a tə'cili ilə qaldırıldıqda dəri qüvvəsi hansı ifadə ilə tə'yin olunur (g -sərbəstdüşmə tə'cildir, sürünmə nəzərə alınır)?
 A) $m(g+a)$ B) $m(g-a)$
 C) mg D) $\frac{mg}{2}$
 E) $\frac{m(g+a)}{2}$
3. $\frac{\sqrt{N \cdot m \cdot F}}{\text{san}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) gərginliyin B) elektrik yükünün
 C) cərəyan şiddətinin D) elektrik tutumunun
 E) elektrik sahəsinin intensivliyinin
4. Hansı qrafik qapalı konturda yaranan induksiya e.h.q.-nın modulunun konturdan keçən maqnit selinin dəyişmə sür'ətindən asılılığını ifadə edir?
- A) 
- B) 
- C) 
- D) 
- E) 

5. Bir-birinə paralel qoyulmuş iki turmalin kristallının oxları arasındaki bucağı 25° artırıldıqda bu sistemdən keçən təbii işığın intensivliyi sıfra qədər azalır. Onların oxları arasındaki bucağın əvvəlki qiyməti nə qədər idi?
 A) 40° B) 65° C) 50°
 D) 80° E) 45°
6. Şuşa üçün işığın tam daxili qayıtmasının limit bucağı 41° -dir. Düşmə bucağının hansı qiymətində tam daxili qayıtma baş verər?
 A) 42° B) 20° C) 25°
 D) 30° E) 40°
7. Bircins maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar yerləşmiş naqıldəki cərəyanın şiddətini 1,2 dəfə və naqilin uzunluğunu 1,5 dəfə artırıldıqda naqilə tə'sir edən Amper qüvvəsi necə dəyişir?
 A) 3,6 dəfə azalar B) 1,8 dəfə azalar
 C) 3,6 dəfə artar D) dəyişməz
 E) 1,8 dəfə artar
8. $\frac{C}{Vb}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) maqnit induksiyasının
 B) elektrik yükünün
 C) müqavimətin
 D) cərəyan şiddətinin
 E) induktivliyin
9. 4 ədəd eyni məstildən hörülülmüş trosun sərtliyi bir məstilin sərtliyindən necə fərqlənir?
 A) 2 dəfə böyükür
 B) 4 dəfə kiçikdir
 C) 16 dəfə böyükür
 D) 8 dəfə böyükür
 E) 4 dəfə böyükür
10. Mayenin səthində üzən cismin həcmiinin $1/3$ -i mayeyə batar. Həmin cismin həcmiinin hansı hissəsi sıxlığı iki dəfə az olan digər mayeyə batar?
 A) $1/2$ B) $1/3$ C) $2/3$
 D) $1/4$ E) $1/5$

11. Şəkildə yalnız kondensator qoşulmuş zamanan dövrədəki dəyişən cərəyan şiddətinin asılılıq qrafiki verilmişdir. Kondensatordakı gərginliyin zamandan asılılıq qrafiki hansıdır?



12. Fotoeffekt zamanı verilmiş metaldan qopan elektronların çıxış işinin metalin səthinə düşən işığın dalğa uzunluğundan asılılığını hansı qrafik düzgün ifadə edir?




13. Hansı fiziki kəmiyyət $4\pi R^2 I$ ifadəsi ilə tə'yin edilir (I -nöqtəvi mənbənin şüalanma selinin sıxlığı, R -mənbəyə qədər olan məsafədir)?
 A) şüalanmanın tezliyi B) səthin sahəsi
 C) şüalanmanın gücü D) enerji sıxlığı
 E) şüalanmanın enerjisi

14. Aşağıdakı fiziki kəmiyyatlardan hansının vahidi BS-də əsas vahiddir?

- A) təzyiqin
 B) gərginliyin
 C) qüvvənin
 D) induktivliyin
 E) temperaturun


15. $\frac{\sigma}{E}$ ifadəsi ilə hansı fiziki kəmiyyət tə'yin edilir (σ -məkaniki gərginlik, E -Yunq moduludur)?
 A) mütləq uzanma B) sərtlik
 C) elastiki qüvvə D) nisbi uzanma
 E) çubuğun başlangıç uzunluğu

16. Şəkildə müxtəlif sabit gərginliklarda cərəyan şiddətinin naqilin müqavimətindən asılılıq qrafikləri verilmişdir. Gərginliklər arasındakı hansı münasibət doğrudur?



- A) $U_1=U_2 < U_3$ B) $U_3 > U_2 > U_1$
 C) $U_1=U_2 > U_3$ D) $U_1 > U_2 = U_3$
 E) $U_1 > U_2 > U_3$

17. Düzxətli hərəkətdə cismin yerdəyişmə-zaman qrafiki şəkildəki kimidir (parabola). Bu cism üçün:
 1) sür'ət sabitdir;
 2) ta'cıl sabitdir və sıfırdan fərqlidir;
 3) ona tə'sir edən qüvvələrin əvəzləyicisi sıfırdan fərqlidir və sabitdir
 müləhizələrindən hansı və ya hansılar doğrudur?



- A) yalnız 2 B) yalnız 1 və 2
 C) yalnız 2 və 3 D) yalnız 1 və 3
 E) yalnız 1

18. Verilmiş cihazlardan hansı temperaturu ölçmek üçün istifadə olunur?
 A) elektron-şüa borusu B) termistor
 C) fotorezistor D) kütə spetroqrafi
 E) vakuum diodu

19. $\left(\frac{kx_m^2}{2} - \frac{p^2}{2m}\right)$ ifadəsi yaylı rəqqas üçün hansı fiziki kəmiyyətə uyğun gəlir (k - yayın sərtliyi, m - cismin kütəsi, p - impulsun ani qiyməti, x_m - yerdəyişmənin amplitud qiymətidir)?
 A) potensial enerjinin ani qiymətinə
 B) rəqsin tam enerjisine
 C) məxsusi rəqslərin perioduna
 D) kinetik enerjinin ani qiymətinə
 E) məxsusi rəqslərin tezliyinə

20. $\sqrt{\frac{C}{kq \cdot m^2}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) güvvənin B) tezliyin
 C) tə'cili D) sür'ətin
 E) gücün


21. Həcmi 20 m^3 olan otaqda 300K temperaturda havanın nisbi rütubəti 60% -dir. Otaqdakı su buxarının kütəsini tapın (həmin temperaturda doymuş buxarın təzyiqi 4 kPa , $M_{su}=18 \cdot 10^{-3} \frac{\text{kg}}{\text{mol}}$, $R=8 \frac{\text{J}}{\text{K} \cdot \text{mol}}$).
 A) 240 q B) 480 q C) 160 q
 D) 360 q E) 120 q

- *22. Tam enerjisi $E=4,7 \text{ GeV}$ olan protonun kütəsi onun sükunət kütəsindən neçə dəfə böyükdür (protonun sükunət enerjisi $E_0=0,94 \text{ GeV}$ -dir)?
 A) 5 B) 10 C) 3
 D) 2 E) 2,5


23. Şəkildə cismə tə'sir edən güvvənin proyeksiyasının koordinatdan asılılıq qrafiki verilmişdir. 6 m yolda görülen işi hesablayın.
 A) 30 C B) 16 C C) 18 C
 D) 6 C E) 12 C

24. Yerdəyişmənin dəyişmə sür'ətini ifadə edən fiziki kəmiyyət hansıdır?
 A) tə'cil B) güc C) qüvvə
 D) sür'ət E) iş

25. Üfliqi istiqamətdə atılmış cismin ucuş müddətinin atılma hündürlüyündən asılılıq qrafiki hansıdır?








26. Qrafiklərdən hansı ideal qazın təzyiqinin qazın sıxlığından asılılığını (qaz molekullarının orta kvadratik sür'əti sabit qaldıqda) düzgün ifadə edir?



27. Gücü P olan rentgen borusu t müddəti ərzində N foton şüalandırır. Şüalanmanın orta tezliyi v dür. Borunun f.i.e. hansı ifadə ilə tə'yin edilir (h -Plank sabitiidir)?

- A) $\frac{NPt}{hv}$ B) $\frac{Nhv}{Pt}$ C) $\frac{Ptv}{Nh}$
 D) $\frac{hvt}{PN}$ E) $\frac{hv}{Npt}$

28. Yüklü zərrəcik bircins elektrik sahəsinə daxil olur və qüvvə xəlləri istiqamətində hərəkət edərək tormozlanır. Hansı qrafik tormozlanma müddətinin zərrəciyin başlangıç sürətindən asılılığını ifadə edir?



29. 10^{-15} N Lorens qüvvəsinin tə'siri altında bircins maqnit sahəsində 8 sm radiuslu çevrə üzrə hərəkət edən yüksək zərrəciyin kinetik enerjisini hesablayın.
- A) $1,2 \cdot 10^{-17}$ C
 B) $2 \cdot 10^{-17}$ C
 C) 10^{-17} C
 D) $4 \cdot 10^{-17}$ C
 E) $8 \cdot 10^{-17}$ C

30. Hansı prosesdə sabit kütləli ideal qazın daxili enerjisi dəyişmir?
- A) izoxor qızanda
 B) izoxor soyuyanda
 C) izobar genişlənəndə
 D) izobar sıxılarda
 E) izotermik genişlənəndə

2001, I qrup, Variant A

51. 50 Om aktiv mütəqavimətə malik dəyişən cərəyan dövrəsinin uclarındaki gərginliyin amplitud qiyməti 300V-dir. Dövrədəki orta gücü hesablayın.
- A) 600 Vt B) 900 Vt C) 300 Vt
 D) 1500 Vt E) 1200 Vt

52. Düzxətli bərabərsür'ətli hərəkətdə cismin yerdəyişməsinin modulu hansı ifadə ilə tə'yin olunur (v -sürətin modulu, t -zamandır)?


A) $\frac{vt^2}{2}$ B) $\frac{t}{v}$ C) v^2t
 D) $\frac{v}{2t}$ E) vt

53. h hündürlüyüündə üfüqi istiqamətdə v_0 sürəti ilə atılmış cismin uçuş məsafəsi hansı ifadə ilə tə'yin olunur (g - sərbəstdəlüşmə təciliidir)?

A) $\sqrt{\frac{v_0 g}{h}}$ B) $v_0 \sqrt{\frac{2h}{g}}$ C) $\sqrt{\frac{2v_0 h}{g}}$
 D) $\sqrt{\frac{2gh}{v_0}}$ E) $v_0 \sqrt{2gh}$

54. F·V ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
- A) elektrik yükünün B) cərəyan şiddətinin
 C) enerjinin D) elektrik tutumunun
 E) mütəqavimətin

55. Hansı proses verilmiş kütləli ideal qazın izobar qızmasına uyğundur (V -qazın həcmi, T -mətləq temperaturdur)?




- A) 1-2 B) 1-6 C) 1-3
 D) 1-5 E) 1-4

56. Təzyiq hansı cihazla ölçülür?

- A) psixrometrlə B) manometrlə
C) areometrlə D) dinamometrlə
E) termometrlə

57. Cismin a tə'ciliinin ona tə'sir edən F qüvvəsindən asılılıq diaqramının hansı nöqtəsi cismin m kütłəsinin ən böyük qiymətinə uyğundur?




- A) 3 B) $m_1=m_2=m_3=m_4$
C) 2 D) 4
E) 1

58. Qüvvə impulsunun vahidi hansıdır?

- A) $\frac{N}{m}$ B) $\frac{N}{\text{san}}$ C) N·san
D) $\frac{N}{m^2}$ E) N·m

59. Bircins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşmiş konturdan keçən maqnit selinin konturun sahəsindən asılılıq qrafiki hansıdır?




60. $^{235}_{92}U$ atomunun nüvəsindəki neytronların sayı nə qədərdir?

- A) 235 B) 184 C) 327
D) 143 E) 92

61. Yayı müəyyən qədər uzatıldığda 2 C iş görülmüşdür. Bir-birilə ardıcıl birləşdirilmiş iki belə yayı həminki qədər uzatıldığda nə qədər iş görülür?

- A) 3 C B) 4 C C) 0,5 C
D) 1 C E) 2 C

62. Hansı qrafik verilmiş metal üçün fotoeffektin qırmızı sərhədinə uyğun dalğa uzunluğunun (λ_{max}) metalin səthinə düşən işığın tezliyindən asılılığını düzgün əks etdirir?



*63. Relyativistik mexanikada cismin kinetik enerjisi hansı ifadə ilə tə'yin olunur (m -cismin hərəkətdəki kütłəsi, m_0 -sükunət kütłəsi, c -ışığın vakuumdakı sür'ətidir)?

- A) $2mc^2 - m_0c^2$
B) $mc^2 + m_0c^2$
C) $mc^2 - m_0c^2$
D) $\frac{mc^2 - m_0c^2}{2}$
E) $mc^2 - 2m_0c^2$

64. Xarici təzyiqin hansı qiymətində suyun qaynama temperaturu daha aşağı olar?

- A) 90 kPa
B) 80 kPa
C) 120 kPa
D) 100 kPa
E) 50 kPa


65. Kondensatorda yükün amplitud qiyəməti q_m , sarğacda cərəyan şiddətinin amplitud qiyəməti I_m olarsa, rəqs konturunda sərbəst rəqslerin tezliyi hansı ifadə ilə tə'yin olunur?

- A) $\frac{q_m}{2\pi I_m}$ B) $\frac{I_m}{2\pi q_m}$ C) $\frac{2\pi q_m}{I_m}$
 D) $\frac{q_m I_m}{2\pi}$ E) $\frac{2\pi I_m}{q_m}$

66. Verilmiş kütləli ideal qaz 1 halından 2 halına keçir. Hansı mülahizə doğrudur?

- A) qazın həcmi dəyişmir
 B) qazın daxili enerjisi artır
 C) qazın təzyiqi dəyişmir
 D) qazın daxili enerjisi dəyişmir
 E) qazın daxili enerjisi azalır

67. Reostatdakı cərəyan şiddətinin onun uclarındaki gərginlikdən asılılıq diaqramı verilmişdir. Bu proseslərə uyğun gərginliyin müqavimətdən asılılıq diaqramı hansıdır?



68. Elektrolitdə ionun kütləsinin yüküne nisbatına bərabər olan fiziki kəmiyyət necə adlanır?

- A) valentlik
 B) elektrokimyəvi ekvivalent
 C) molar kütlə
 D) xüsusi yük
 E) dissosiasiya dərəcəsi

69. Difraksiya qəfəsinin periodunu 3 dəfə artırırdıqda spektrin ən böyük tərtibi necə dəyişər?

- A) 3 dəfə artar
 B) dəyişməz
 C) 2 dəfə artar
 D) 3 dəfə azalar
 E) 2 dəfə azalar

70. $\frac{V^2 \cdot \text{san}^3}{kq \cdot m^2}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) müqavimətin
 B) sür'ətin
 C) gücün
 D) cərəyan şiddətinin
 E) elektrik yükünün

71. Deformasiyaedici qüvvənin modulu hansı ifadə ilə tə'yin olunur (l_0 -çubuğun başlangıç uzunluğu, S -en kasıyının sahəsi, Δl -mütləq uzanma, E -Yunq moduludur)?


- A) $\frac{Sl_0}{E} |\Delta l|$ B) $\frac{S}{El_0} |\Delta l|$ C) $\frac{l_0}{SE} |\Delta l|$
 D) $\frac{SE}{l_0} |\Delta l|$ E) $\frac{E}{Sl_0} |\Delta l|$

72. Yayın uclarına tətbiq olunan qüvvəni 1,5 dəfə azaltırdıqda onun sərtliyi necə dəyişər?

- A) dəyişməz
 B) 3 dəfə artar
 C) 1,5 dəfə azalar
 D) 1,5 dəfə artar
 E) 3 dəfə azalar


73. Cərəyanlı naqilin maqnit sahəsindəki elektronu tə'sir edən Lorens qüvvəsinin istiqamətini göstərin.

- A) qüvvə tə'sir etmir
 B)
 C)
 D)
 E)



74. $\left(\frac{F_m^2}{2k} - \frac{F^2}{2k}\right)$ ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur (k -yayın sərtliyi, F -qüvvənin ani qiyməti, F_m - qüvvənin amplitud qiymətidir)?
- kinetik enerjinin ani qiyməti
 - məxsusi rəqslərin periodu
 - potensial enerjinin ani qiyməti
 - rəqsin tam enerjisi
 - məxsusi rəqslərin tezliyi

75. Maddi nöqtənin eyni radiuslu çəvrələr üzrə bərabərsür'ətli hərəkəti zamanı xətti sür'ətin bucaq sür'ətindən asılılıq qrafiki hansıdır?



2001, I qrup, Variant B

51. Hansı fiziki kəmiyyət ədədi qiymətcə elektrolitdən 1 KJ elektrik yükü keçən zaman - elektrod üzərində ayrılan maddənin kütləsinə bərabərdir?
- elektrokimyəvi ekvivalent
 - molyar kütlə
 - dissosiasiya dərəcəsi
 - valentlik
 - cərəyan şiddəti

52. Relyativistik mexanikada cismin kinetik enerjisi hansı ifadə ilə təyin olunur (E -cismin tam enerjisi, E_0 -sükunət enerjisidir)?


$$\begin{array}{ll} A) E - \frac{E_0}{2} & B) E - E_0 \\ C) E + E_0 & D) \frac{E - E_0}{2} \\ E) E + \frac{E_0}{2} & \end{array}$$

53. Yayın uclarına tətbiq olunan qüvvəni 2 dəfə artırıqda onun sərtliyi necə dəyişər?
- 2 dəfə azalar
 - dəyişməz
 - 4 dəfə artar
 - 2 dəfə artar
 - 4 dəfə azalar

54. $\frac{C}{V}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
- gülçün
 - elektrik gərginliyinin
 - sür'ətin
 - cərəyan şiddətinin
 - elektrik yükünün


55. Xarici təzyiqin hansı qiymətində suyun qaynama temperaturu daha yüksək olar?
- 100 kPa
 - 60 kPa
 - 110 kPa
 - 160 kPa
 - 130 kPa

56. Verilmiş kütləli ideal qaz
1 halindən 2 halinə keçir.
Hansi müləhizə doğrudur?



- A) qazın daxili enerjisi azalır
B) qazın daxili enerjisi dəyişmir
C) qazın daxili enerjisi artır
D) qazın təzyiqi dəyişmir
E) qazın həcmi dəyişmir

57. Hansi proses verilmiş kütləli ideal qazın izobar soyumasına uyğundur (V -qazın həcmi, T -mütələq temperaturdur)?




- A) 1-2 B) 1-6 C) 1-5
D) 1-4 E) 1-3

58. Cismin impulsunun vahidi hansıdır?

- A) kq-san B) $\frac{m}{\text{san}}$
C) $\frac{N}{\text{san}}$ D) $\frac{m}{\text{san}^2}$
E) $\frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$

59. Cismin a tə'ciliinin onun m kütləsindən asılılığı diaqramında hansi nöqtə cismə tə'sir edən F qüvvəsinin ən böyük qiymətinə uyğundur?




- A) 3 B) 4
C) $F_1=F_2=F_3=F_4$ D) 1
E) 2

60. v_0 başlanğıc sü'rəti ilə üfüqə α bucağı altında atılmış cismin uçuş müddəti hansi ifadə ilə tə'yin olunur (g -sərbəstdüshmə tə'ciliidir)?

- A) $\frac{2v_0 \sin \alpha}{g}$
B) $\frac{v_0 \cos \alpha}{g}$
C) $\frac{2v_0 \cos \alpha}{g}$
D) $\frac{v_0 \cos \alpha}{2g}$
E) $\frac{v_0 \sin \alpha}{g}$

61. Maddi nöqtənin eyni radiuslu çəvralar üzrə bərabərsür'ətli hərəkəti zamanı mərkəzəqəçmə tə'ciliinin bucaq sür'ətindən asılılıq qrafiki hansıdır?



62. $^{235}_{92}\text{U}$ atomundakı elektronların sayı nə qadardır?

- A) 235 B) 327 C) 184
D) 92 E) 143

63. $\left(\frac{F_m^2}{2k} - \frac{Fx}{2} \right)$ ifadəsi ilə hansi fiziki kəmiyyat tə'yin olunur (k - yayın sərtliyi, x -yerdəyişmənin ani qiyməti, F -qüvvənin ani qiyməti, F_m -qüvvənin amplitud qiymətidir)?


- A) məxsusi rəqslərin periodu
B) potensial enerjinin ani qiyməti
C) məxsusi rəqslərin tezliyi
D) rəqsin tam enerjisi
E) kinetik enerjinin ani qiyməti

64. $100 \frac{\text{m}}{\text{saniye}}$ sürətlə uçan mərminin dəlib keçə bildiyi divarın on böyük qalınlığı $0,4 \text{ m}$ -dir.


- 200 $\frac{\text{m}}{\text{saniye}}$ sürətlə uçan həmin mərminin hansı on böyük qalınlıqda divarı dəlib keçə bilər (müqavimət qüvvəsini sabit qəbul edin)?
- A) 0,8 m
B) 1,6 m
C) 0,4 m
D) 3,2 m
E) 4,8 m

65. Cərəyanlı naqilin maqnit sahəsindəki elektrona tə'sir edən Lorens qüvvəsinin istiqamətini göstərin.

- A) ↓
B) →
C) qüvvə tə'sir etmir
D) ↑
E) ←



66. Hansı qrafik verilmiş metal üçün fotoeffektin qırmızı sərhədində uyğun dalğa uzunluğunun (λ_{\max}) metalin səthinə düşən işığın dalğa uzunluğundan asılılığını düzgün əks etdirir?



67. Düzxətti bərabərsürətli hərəkətdə cismin sürətinin modulu hansı ifadə ilə tə'yin olunur (s -yerdəyişmənin modulu, t -zamandır)?

- A) $\frac{st}{2}$
B) $\frac{t}{s}$
C) $\frac{s}{t}$
D) $\frac{t}{2s}$
E) st


68. Səthi gərilmə qüvvəsi hansı ifadə ilə tə'yin olunur (σ -səthi gərilmə əmsali, l -uzunluğuqdur)?

- A) σl
B) $\frac{\sigma^2}{l}$
C) $\frac{l}{\sigma}$
D) $\sigma^2 l$
E) $\frac{\sigma}{l}$

69. 30 Om aktiv müqavimətə malik dəyişən cərəyan dövrəsində cərəyan şiddətinin amplitud qiyməti 4 A -dır. Dövrədəki orta güclü hesablayın.

- A) 150 Vt
B) 400 Vt
C) 240 Vt
D) 300 Vt
E) 360 Vt

70. Reostatdakı cərəyan şiddətinin onun uclarındaki gərginlikdən asılılığı diaqramı verilmişdir. Bu proseslərə uyğun gərginliyin müqavimətdən asılılığı diaqramı hansıdır?



71. Atmosfer təzyiqi hansı cihazla ölçülür?


- A) psixrometrlə
B) areometrlə
C) barometr-aneroidlə
D) dinamometrlə
E) termometrlə

72. Kondensatorda yükün amplitud qiyomati q_m , sarğacda cərəyan şiddətinin amplitud qiyomati I_m olarsa, rəqs konturunda sərbəst rəqslerin periodu hansı ifadə ilə təyin olunur?

- A) $\frac{q_m I_m}{2\pi}$ B) $\frac{2\pi I_m}{q_m}$ C) $\frac{I_m}{2\pi q_m}$
 D) $\frac{2\pi q_m}{I_m}$ E) $\frac{q_m}{2\pi I_m}$

73. Difraksiya qəfəsinin üzərinə düşən işığın dalğa uzunluğu 2 dəfə azalırsa, alınan spektrin ən böyük tərtibi necə dəyişər?
 C) 2 dəfə azalar D) 2 dəfə artar
 E) dəyişməz

74. Verilmiş sarğacın maqnit sahəsinin enerjisinin ondakı cərəyan şiddətindən asılılıq qrafiki hansıdır?




75. $\frac{kq \cdot m}{F \cdot V \cdot \text{san}^2}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) müqavimətin
 B) elektrik yükünün
 C) maqnit selinin
 D) elektrik sahəsinin intensivliyinin
 E) gücün

2001, II qrup, Variant A

101. 2400 saniyə neçə dəqiqədir?
 A) 24 dəq B) 70 dəq C) 50 dəq
 D) 40 dəq E) 30 dəq

102. Aşağıda batareya və elektrik lampasının naqillər vasitəsilə müxtəlif materiallara qoşulmuş sxemləri göstərilmişdir.
 Lampalardan hansı yanacaq?



- A) yalnız 1 və 3 B) yalnız 1
 C) yalnız 2 və 3 D) yalnız 1, 2 və 3
 E) yalnız 1, 3 və 4

103. Sabit maqnit aşağıdakı maddələrdən hansını cazb edir?
 A) ağacı B) şüşəni C) rezini
 D) alüminiumu E) dəmiri

104. Qapalı qabda olan qazı qızdırıldıqda qazda hansı dəyişiklik baş verər?
 A) sıxlığı artar
 B) təzyiqi azalar
 C) daxili enerjisi azalar
 D) daxili enerjisi artar
 E) sıxlığı azalar


105. Verilənlərdən hansı fiziki kəmiyyətin vahidi?
 A) ton B) uzunluq C) atom
 D) səs E) qüvvə

**2001,
II qrup, Variant B**

101. 1,5 saat neçə dəqiqədir?

- A) 200 dəq
- B) 150 dəq
- C) 100 dəq
- D) 90 dəq
- E) 900 dəq

102. Hansı şəkildə su doldurulmuş 10 litr və 5 litr həcmli qabların tarazlaşma vəziyyəti düzgün göstərilmişdir?



103. Verilənlərdən hansı fiziki kəmiyyətin vahididir?


- A) saniyə
- B) tərəzi
- C) soyuma
- D) atom
- E) menzurka

104. Qaplı qabda olan qazı soyutduqda qazda hansı dəyişiklik baş verər?

- A) təzyiqi artar
- B) daxili enerjisi azalar
- C) sıxlığı artar
- D) daxili enerjisi artar
- E) sıxlığı azalar

105. Hansı maddədən hazırlanmış material yüksək maqnitləşmə qabiliyyətinə malikdir?

- A) şüşə
- B) alüminium
- C) mis
- D) polietilen
- E) dəmir



2001, III qrup, Variant A

109. Eyni qablara su, bal, spirt və civə doldurulmuşdur. Bunlardan hansının kütləsi ən kiçikdir?

- A) hamısının kütləsi eynidir
- B) balın
- C) civənin
- D) spirtin
- E) suyun


110. Dövrə hissəsində gərginlik hansı cihazla ölçülür?

- A) vattmetrlə
- B) voltmetrlə
- C) ampermetrlə
- D) reostatla
- E) elektroskopla

111. «Kənar» vahidi göstərin.

- | | |
|--------------|--------------|
| A) metr | B) kilometr |
| C) saniyə | D) millimetr |
| E) santimetr | |

112. Eyni formada olan çarxlar mərkəzlərindən keçən ox ətrafında sərbəst fırlana bilirlər. Çarxa eyni müstəvidə modulları 5 N-a bərabər olan iki qüvvə tə'sir etdikdə o, hansı halda fırlanar?



2001, III qrup, Variant B

109. Cərəyan şiddəti hansı cihazla ölçülür?

- A) vattmetrlə
- B) hiqrometrlə
- C) ampermetrlə
- D) voltmetrlə
- E) reostatla

110. Maqnitlər göstərilən A, B və C maddələrinə salınıb. Bu maddalardan hansı qəhvə ola bilər?



A maddəsi B maddəsi C maddəsi

- A) yalnız B
- B) B və C
- C) yalnız A
- D) A və B
- E) yalnız C

111. «Kənar» vahidi göstərin.

- A) saniyə
- B) il
- C) dəqiqə
- D) həftə
- E) santimetr


112. Eyni qablara su, bal, spirt və civə doldurulmuşdur. Bunlardan hansının kütləsi ən böyükdur?

- A) civənin
- B) hamısının kütləsi eynidir
- C) balın
- D) suyun
- E) spirtin


2001,

IV qrup, Variant A

26. Qabların oturacaqlarının sahəsi və onlardakı suyun kütləsi eyni olarsa, hansı qabın dibinə suyun göstərdiyi təzyiq qüvvəsi ən kiçikdir?




27. Hansı kürəcik dayanıqlı tarazlıqdadır?



28. Verilmiş kütləli ideal qaz
üzərində qapalı proses aparılmışdır. Diaqramın hansı hissələri qazın daxili enerjisinin
artmasına uyğundur?

- A) 1-2 və 2-3 B) yalnız 4-1
C) daxili enerji dəyişmir D) yalnız 3-4
E) 3-4 və 4-1



29. Elektrik müqaviməti hansı ifadə ilə təyin olunur?

- A) $P = \frac{I}{S}$ B) $\frac{S}{P}$ C) $P = \frac{S}{I}$
D) $\frac{I}{PS}$ E) $P = IS$

$$\frac{C \cdot m^2}{N}$$

30. $\frac{N}{m^2}$ ifadəsi hansı fiziki kəmiyyətin
vahidinə uyğundur?

- A) güclün B) təzyiqin
C) konsentrasiyanın D) işin
E) həcmiñ

31. Yarımkeçirici dioddan nə üçün istifadə olunur?

- A) cərəyan şiddətini ölçmək üçün
B) dəyişən cərəyanı düzəndirmək üçün
C) dövrədə gərginliyi artırmaq üçün
D) elektrik rəqslerinin generasiyası üçün
E) zəif işq selini ölçmək üçün

32. $\left(\frac{mv_0^2}{2} - \frac{p_0^2 \sin^2 \alpha}{2m} \right)$ ifadəsi v_0 başlanğıc sürtəti

- ilə üfüqla α bucağı altında atılmış m kütləli cisim üçün hansı fiziki kəmiyyətə uyğun gəlir (p_0 -cismin başlanğıc impulsudur)?
- A) kinetik enerjinin minimal qiymətinə
B) potensial enerjinin maksimal qiymətinə
C) cismin tam mexaniki enerjisini
D) uçuş məsafəsinə
E) hərəkat müddətinə

33. V-sən ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) işin
B) elektrik yükünün
C) maqnit induksiyasının
D) cərəyan şiddətinin
E) maqnit selinin

34. Eyni radiuslu çəvrələr üzrə bərabərsürətli hərəkat edən iki maddi nöqtənin dövretmə

- tezliklərinin nisbatı $\frac{n_1}{n_2} = 3$ -dür. Eyni zaman müddətində gedilən yollar arasında hansı münasibət doğrudur?

- A) $l_2 = 3l_1$
B) $l_2 = 1,5l_1$
C) $l_1 = 1,5l_2$
D) $l_1 = l_2$
E) $l_1 = 3l_2$

35. 35 kq kütləli cismi uzunluğu 3 m, $F_i\theta = 70\%$ olan mail müstəvi üzrə bərabər sürətlə yuxarı qaldırmaq üçün ona hərəkat istiqamətində 50 N qüvvə tətbiq edilmişdir. Mail müstəvinin


- hündürlüyü hesablayın $\left(g = 10 \frac{m}{\text{san}^2} \right)$.

- A) 40 sm B) 60 sm
C) 30 sm D) 50 sm
E) 20 sm

36. Nisbi uzanmanın vahidi hansıdır?


- A) adsız kəmiyyətdir B) $\frac{1}{m^2}$
 C) m D) $\frac{1}{m}$
 E) m^2

37. Şəkildə verilmiş aktiv mühəvəmatlı naqıldəki cərəyan şiddətinin zamandan asılılıq qrafiki təsvir edilmişdir. Naqilin uclarındaki gərginliyin zamandan asılılıq qrafiki hansıdır?



- A)
 B)
 C)
 D)
 E)

38. Yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılmış müstəvi kondensatorun yükünün lövhələr arasındakı məsafədən asılılıq qrafiki hansıdır (lövhələrin sahəsi sabitdir)?




39. Sərbəst elektromaqnit rəqslerinin baş verdiyi rəqs konturunun kondensatorundakı gərginliyin amplitud qiyaməti U_m -dir. Sarğacın enerjisi kondensatorun enerjisindən 2 dəfə çox olan anda kondensatordakı gərginliyin ani qiyaməti hansı ifadə ilə tə'yin olunur?

- A) $\frac{U_m}{\sqrt{2}}$ B) $\frac{U_m}{\sqrt{3}}$ C) $\frac{U_m}{3}$
 D) $\frac{U_m}{4}$ E) $\frac{U_m}{2}$

40. Cisimdən toplayıcı linzaya qədər olan məsafə hansı ifadə ilə tə'yin edilir (F -linzanın fokus məsafəsi, f -haqqı xəyaldan linzaya qədər olan məsafədir)?

- A) $F \cdot f$
 B) $f - F$
 C) $\frac{F \cdot f}{F - f}$
 D) $\frac{F(f + F)}{f}$
 E) $\frac{F \cdot f}{f - F}$

41. Cisinin sürətinin proyeksiyasının zamandan asılılıq qarfığının əsasən 6 saniyədə getdiyi yolu hesablayın.



- A) 18 m B) 72 m C) 48 m
 D) 30 m E) 36 m

42. $\frac{mR}{Dl^2}$ ifadəsi hansı fiziki kəmiyyəti tə'yin edir (m -naqilin kütləsi, D -naqilin materialının sıxlığı, R -naqilin mühəvəmati, l -naqilin uzunluğuudur)?

- A) işi
 B) elektrik gərginliyini
 C) güclü
 D) xüsusi mühəvəmati
 E) cərəyan şiddətini

43. Kütləsi 24 kg olan cismin hərəkət tənliyi $x = -12 + 4t + 0,2t^2$ (m) şəklindədir. Cismə 3,4 N sürütünmə qüvvəsi tə'sir edir. Dartı qüvvəsini hesablayın.

- A) 18 N
- B) 2,5 N
- C) 9 N
- D) 5,6 N
- E) 13 N


44. Sabit temperaturda doymamış su buxarının sıxlığı 2 dəfə artıqda təzyiqi necə dəyişər?

- A) dəyişməz
- B) 2 dəfə azalar
- C) 4 dəfə azalar
- D) 2 dəfə artar
- E) 4 dəfə artar

45. $v=0,6c$ sür'atla hərəkət edən kosmik gəmida 24 il keçdiqda Yerda nə qədər vaxt keçər (c -vakuumda işığın sür'atidir)?

- A) 40 il
- B) 35 il
- C) 25 il
- D) 30 il
- E) 28 il


46. Bircins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüklü zərrəciyin dövretmə periodunun onun impulsundan asılılıq qrafiki hansıdır?



47. $\sqrt{2mE_k}$ ifadəsi ilə hansı fiziki kəmiyyət tə'yin olunur (m -cisinin kütləsi, E_k -kinetik enerjisidir)?

- A) sür'at
- B) qüvvə
- C) zaman
- D) impuls
- E) tə'cıl


48. Hansı qrafik fotoeffekt zamanı ləngidici gərginliyin fotoelektronların maksimal sür'ətindən asılılığını düzgün əks etdirir?



49. Aşağıdakı elementar zərrəciklərdən hansının sükunət kütləsi sıfır bərabərdir?

- A) neytronun
- B) fotonun
- C) pozitronun
- D) protonun
- E) elektronun

50. Şəkildə harmonik rəqs edən 100 q kütləli cisinin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Cismə tə'sir edən qüvvənin maksimal qiymətini hesablayın ($\pi=3$).



- A) 1 N
- B) 2 N
- C) 4,5 N
- D) 0,2 N
- E) 0,6 N


2001, IV qrup, Variant B

26. Hündürlüyü 40 sm, uzunluğu 2 m, $F_i\theta = 90\%$ olan mail müstəvi üzrə cismi bərabər sürətlə yuxarı qaldırmaq üçün ona hərəkət istiqamətində 200 N qüvvə tətbiq edilmişdir.

Cismin kütləsini hesablayın $(g = 10 \frac{\text{m}}{\text{san}^2})$.


- A) 100 kq B) 75 kq C) 90 kq
D) 85 kq E) 80 kq

27. Hansı qrafik fotoeffekt zamanı ləngidici gərginliyin fotoelektronların maksimal kinetik enerjisindən asılılığını düzgün əks etdirir?



28. $\frac{\text{N}}{\text{C} \cdot \text{m}^2}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
A) işin B) konsentrasiyanın
C) gücün D) həcmi
E) təzyiqin

29. Verilmiş kütləli ideal qaz üzərində qapalı proses aparılmışdır. Diaqramın hansı hissələri qazın daxili enerjisinin azalmasına uyğundur?
A) yalnız 1-2 B) daxili enerji dəyişmir
C) 1-2 və 2-3 D) yalnız 2-3
E) 3-4 və 4-1



30. Kütłəsi 20 kq olan cisma 16N dərti qüvvəsi tə'sir edir. Cismin sürətinin proyeksiyasının zamandan asılılığı $v_x = 4 + 0,5t$ (m/san) şəklindədir. Sürtünmə qüvvəsini hesablayın.
A) 15 N B) 10 N C) 12 N
D) 6 N E) 18 N

31. Zəif elektromaqnit rəqslərini gücləndirmək üçün hansı cihazdan istifadə olunur?
A) elektron-şüla borusundan
B) voltmetrdən
C) vakuum diodundan
D) tranzistordan
E) ampermetrdən

32. Mütəqə uzanmanın vahidi hansıdır?

- A) adsız kəmiyyətdir B) $\frac{1}{\text{m}^2}$ C) $\frac{1}{\text{m}}$
D) m^2 E) m

33. Sabit təzyiqdə verilmiş kütləli doymamış su buxarının mütəqə temperaturu 2 dəfə artıqda həcmi necə dəyişir?

- A) dəyişməz B) 4 dəfə artar
C) 2 dəfə artar D) 2 dəfə azalar
E) 4 dəfə azalar

34. Dövrə hissəsində müqavimət hansı ifadə ilə tə'yin olunur (U -gərginlik düşgüsü, I -cərəyan şiddətidir)?

- A) I^2U B) $\frac{I}{U}$ C) IU^2
D) $\frac{U}{I}$ E) IU

35. $\sqrt{\frac{2E_k}{m}}$ ifadəsi ilə hansı fiziki kəmiyyət tə'yin olunur (m -cismi kütłəsi, E_k -kinetik enerjisidir)?

- A) sürət
B) qüvvə
C) gedilən yol
D) to'cil
E) impuls

36. Aşağıdakı elementar zərrəciklərdən hansı elektrik yüküne malik deyildir?


- A) proton
- B) elektron
- C) pozitron
- D) antiproton
- E) neytron

37. Eyni radiuslu çevrələr üzrə bərabərsür'ətli hərəkət edən iki maddi nöqtənin eyni zaman müddətində getdikləri yolların nisbəti


$$\frac{l_2}{l_1} = 5 \text{ -dir. Onların dövretmə periodları}$$

- arasında hansı münasibət doğrudur?
- A) $T_1=2,5T_2$
 - B) $T_1=T_2$
 - C) $T_2=2,5T_1$
 - D) $T_2=5T_1$
 - E) $T_1=5T_2$


38. Bircins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüklü zərrəciyin dövretmə tezliyinin onun impulsundan asılılıq qrafiki hansıdır?



39. Hansı kürəcik fərqsiz tarazlıqdadır?



40. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatordakı gərginliyin lövhələr arasındakı məsafədən asılılıq qrafiki hansıdır (lövhələrin sahəsi sabitdir)?



41. Cisimdən səpici linzaya qədər məsafə hansı ifadə ilə təyin edilir (f -linzadan xəyala qədər məsafənin modulu, F - linzannın fokus məsafəsinin moduludur)?

- A) $\frac{f \cdot F}{F-f}$
- B) $F-f$
- C) $\frac{f \cdot F}{F+f}$
- D) $\frac{F(f-F)}{f}$
- E) $f+F$

42. $v=0,8c$ sür'atla hərəkət edən kosmik gəmidə 21 il keçdikdə, Yerda nə qədər vaxt keçir (c -vakuumda işığın sür'atidir)?

- A) 35 il
- B) 31 il
- C) 25 il
- D) 30 il
- E) 28 il

43. $\frac{A \cdot H_n}{\text{san}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidi uyğundur?

- A) gücün
- B) sür'atın
- C) cərəyan şiddətinin
- D) elektrik gərgialıyının
- E) elektrik yükünün


44. $\sqrt{\frac{\rho m}{DR}}$ ifadəsi hansı fiziki kəmiyyəti tə'yin edir (ρ -xüsusi müqavimət, D -naqılın materialının sıxlığı, R -naqılın müqaviməti, m -naqılın kütləsidir)?

- A) naqılın en kəsiyinin sahəsini
- B) işi
- C) cərəyan şiddətini
- D) elektrik gərginliyini
- E) gücü

45. Sərbəst elektromaqnit rəqslərinin baş verdiyi rəqs konturunun kondensatorundakı gərginliyin amplitud qiyməti U_m -dir. Sarğacın enerjisi kondensatorun enerjisindən 24 dəfə çox olan anda kondensatordakı gərginliyin ani qiyməti hansı ifadə ilə tə'yin olunur?

A) $\frac{U_m}{2}$	B) $\frac{U_m}{6}$	C) $\frac{U_m}{5}$
D) $\frac{U_m}{12}$	E) $\frac{U_m}{4}$	


46. Qabların oturacaqlarının sahəsi və onlardakı suyun kütləsi eyni olarsa, hansı qabin dibinə suyun göstərdiyi təzyiq qüvvəsi ən böyükdür?



47. $\left(\frac{m\omega_0^2}{2} - \frac{m\omega_0^2 \sin^2 \alpha}{2} \right)$ ifadəsi v_0 başlangıç sül'roti ilə üfüqlə α bucağı altında atılmış m kütləli cisim üçün hansı fiziki kəmiyyətə uyğun gəlir?


A) kinetik enerjinin minimal qiymətinə
 B) hərəkət müddətinə
 C) cismin tam mexaniki enerjisine
 D) uçuş məsafəsinə
 E) potensial enerjinin maksimal qiymətinə

48. Şəkildə harmonik rəqs edən 200 q kütləli cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Cismin tam enerjisini hesablayın ($\pi=3$).




- A) 2,4 C
- B) 4 C
- C) 3,6 C
- D) 0,4 C
- E) 1,8 C

49. Cismin sür'ətinin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən 6 saniyədə getdiyi yolu hesablayın.



- A) 100 m
- B) 120 m
- C) 50 m
- D) 200 m
- E) 60 m

50. Şəkildə verilmiş aktiv müqaviməli naqılın uclarındaki gərginliyin zamandan asılılıq qrafiki təsvir edilmişdir. Naqildəki cərəyan şiddətinin zamandan asılılıq qrafiki hansıdır?



2001, V qrup, Variant A


101. Cismin elektriklendiyini hansı cihazla müşayyən etmək olar?

- A) reostatla
- B) ampermetrlə
- C) voltmetrlə
- D) dinamometrlə
- E) elektroskopla

102. «Kənar» vahidi göstərin.


- A) qram
- B) dəqiqə
- C) il
- D) saat
- E) saniyə

103. Qablarda temperaturları bərabər olan eyni mayelər var. Hansı qabda mayenin buxarlanması sürəti ən böyükdür?



- A) 3
- B) 4
- C) 2
- D) bütün qablarda eynidir
- E) 1

104. Kütlələri müxtəlisf olan kürələrə eyni qüvvələr tə'sir edir. Hansı kürənin aldığı tə'cıl daha kiçik olar?



- A) 2
- B) 1
- C) 4
- D) 5
- E) 3

105. Radiolokasiya üsulu ilə obyektlərə qədər məsafəni tə'yin edərkən radiodalğaların hansı xassəsindən istifadə edilir?

- A) sıxma
- B) əksolunma
- C) udulma
- D) interferensiya
- E) difraksiya

2001, V qrup, Variant B

101. Qablarda temperaturları bərabər olan eyni mayelər var. Hansı qabda mayenin buxarlanması sürəti ən kiçikdir?



- A) bütün qablarda eynidir
- B) 4
- C) 2
- D) 3
- E) 1

102. Dövrədə elektrik cərəyanı hansı cihazla tənzimlənir?

- A) reostatla
- B) elektroskopla
- C) vattmetrlə
- D) voltmetrlə
- E) ampermetrlə


103. «Kənar» vahidi göstərin.

- A) dəqiqə
- B) sentner
- C) ton
- D) qram
- E) kilogram

104. Televiziya stansiyalarında təsvirin məsafəyə ötürülməsi üçün hansı dalgalardan istifadə edilir?

- A) mexaniki dalgalardan
- B) ultrasəs dalğalarından
- C) radiodalgalardan
- D) rentgen şüalarından
- E) səs dalğalarından


105. Eyni kütləli kürələrə müxtəlisf qüvvələr tə'sir edir. Hansı kürənin aldığı tə'cıl daha böyük olur?



- A) 5
- B) 1
- C) 3
- D) 2
- E) 4

2002, Bakı I qrup, Variant A

51. Cismin sür'ətinin proyeksiyasının zamandan asılılıq qrafiki şəkildəki kimidir. Bu cismin koordinatının zamandan asılılıq qrafiki hansıdır ($x_0=0$)?




52. Verilmiş nöqtədə görüşən iki koherent işıq mənbəyinin şüalandırıldığı eyni fazalı dalğaların yollar fərqi yarımdalğa uzunluğunun cüt mislinə bərabərdir. Hər dalğada rəqslərin amplitudu A_0 olarsa, bu nöqtədə rəqslərin yekun A amplitudu nə qədər olar?
- A) $A=4A_0$ B) $A=A_0$ C) $A=2A_0$
 D) $A=3A_0$ E) $A=0$

53. Zərrəciklərin istilik hərəkəti və qarşılıqlı təsiri nəticəsində enerjinin cismən çox qızmış hissəsindən az qızmış hissəsinə köçürülməsi necə adlanır?
- A) şüalanma B) istilikkeçirmə
 C) buxarlanması D) konveksiya
 E) ərimə

54. Mühitin sindirme əmsalı hansı ifadə ilə təyin olunur (λ_0 -vakuumda işığın dalğa uzunluğu, λ -mühitdə işığın dalğa uzunluğuudur)?
- A) $\frac{\lambda}{\lambda_0}$ B) $\sqrt{\frac{\lambda_0}{\lambda}}$ C) $\sqrt{\frac{\lambda}{\lambda_0}}$
 D) $\frac{\lambda_0 - \lambda}{\lambda}$ E) $\frac{\lambda_0}{\lambda}$


55. Şəkildə bircins maqnit sahəsinin induksiya xətlərini kəsərək düzətli hərəkət edən naqilin yerdəyişməsinin zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu naqilda yaranan induksiya e.h.q.-nın zamandan asılılığını ifadə edir?



56. Fotoeffektdə ləngidən gağınlıyın U_A katodun üzərinə düşən işığın tezliyindən asılılıq qrafikində B nöqtəsinə uyğun gələn tezlik hansı ifadə ilə təyin olunur (A - çıxış işi, h - Plank sabiti, e - elementar yükdür)?

A) A B) $\frac{A}{h}$ C) $\frac{A}{e}$ D) hv E) $\frac{h}{A}$

57. Hansı qrafik yaylı rəqqasın sərbəst rəqslərinin periodunun rəqsin amplitudundan asılılığını ifadə edir?




58. Radioaktiv elementin yarımparçalanma periodu 4 ildir. Neçə ildən sonra elementin aktivliyi 4 dəfə azalar?
- A) 1 B) 16 C) 2 D) 4 E) 8

59. Hidrolik presin iş prinsipi hansı qanuna əsaslanır?

- A) Kulon qanununa
B) Amper qanununa
C) Ümumdünya cazibə qanununa
D) Huk qanununa
E) Paskal qanununa

60. Hamar üfüqi müstəvidə qoyulmuş m , $2m$ və $3m$ kütləli üç kub sapla bir-birinə bağlanmışdır. m kütləli kub F qüvvəsi ilə dərtülür. Sapın T gərilmə qüvvəsi 15 N olarsa, F dərti qüvvəsini hesablayın.



- A) 10 N B) 30 N C) 15 N
D) 25 N E) 5 N

61. m kütləli cisim şaquli müstəvidə R radiuslu çəvrə üzrə bərabərsürətli hərəkət edir. $t = \frac{T}{4}$ müddətdə cismin potensial enerjisinin dəyişməsi nəyə bərabərdir (cisim $t=0$ anında trayektoriyanın on aşağı nöqtəsindədir, T - dövretmə periodudur)?


- A) 0 B) $2mgR$ C) mgR
D) $\sqrt{2}mgR$ E) $\frac{mgR}{2}$

62. Sərtliyi k və en kəsiyinin sahisi S olan məstildəki mexaniki gərginlik σ olduqda onun mütləq uzanması hansı ifadə ilə tə'yin olunur?


- A) $\frac{\sigma S}{k}$ B) $\frac{kS}{\sigma}$ C) $\frac{k}{\sigma S}$
D) $\frac{\sigma k}{S}$ E) $\frac{S}{\sigma k}$

63. Şəkildə göstərildiyi kimi, kvadratın tapələrində modulca eyni olan 4 yük yerləşir. Diaqonalların kəsişmə nöqtəsində yekun elektrik sahəsinin intensivliyi hansı istiqamətə yönəlir?

- A) 4 B) 3 C) 5 D) 2




64. Tircik mail müstəvinin üzərində sükunətdədir. Ağırlıq qüvvəsi hansı istiqamətə yönəlir?



- A) 1 B) 5 C) 3 D) 2 E) 4


65. Maqnit sahəsinin induksiya xətlərinə və şəkil müstəvisinə perpendikulyar yerləşən N naqilinə tə'sir edən Amper qüvvəsi hansı istiqamətə yönəlir (naqıldəki cərəyanın istiqaməti bizdən şəkil müstəvisinə doğrudur)?



66. Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürət hansı ifadə ilə tə'yin olunur?

- A) ωr B) rT C) ωt D) ωr E) ωt

67. Tutumu $2 \text{ m}\text{kF}$ olan kondensatorda gərginliyin zamandan asılılıq qrafiki verilmişdir. Kondensatorun tutum müqavimətini hesablayın ($\pi=3$).




- A) 1400 Ohm B) 1200 Ohm C) 800 Ohm
D) 1000 Ohm E) 1600 Ohm

68. Yükü q , kütlesi m olan zərrəcik bircins elektrik sahəsində U potensiallar fərqini keçəndən sonra onun impulsu hansı ifadə ilə tə'yin olunur ($v_0=0$)?

- A) $\sqrt{\frac{mq}{2U}}$ B) $\frac{2mq}{U}$ C) $\sqrt{2mqU}$
D) $2mqU$ E) $\frac{2U}{mq}$

69. Hansı qrafik elektroliz zamanı elektroddə ayrılan maddənin kütləsinin zamandan asılılığını ifadə edir ($I=const$)?



70. $\left(\frac{\Phi_m^2}{2L} - \frac{Li^2}{2} \right)$ ifadəsi ilə rəqs konturunda hansı

fiziki kəmiyyat tə'yin olunur (L - sarğacın induktivliyi, i - cərəyan şiddətinin ani qiyməti, Φ_m - maqnit selinin amplitud qiymətidir)?

- A) rəqs konturunun tam enerjisi
- B) məxsusi rəqslərin tezliyi
- C) kondensatorun tutumu
- D) kondensatorun elektrik sahəsinin enerjisiniñ ani qiyməti
- E) sarğacın maqnit sahəsinin enerjisiniñ ani qiyməti

71. $\frac{V \cdot \text{san}}{\text{Tl} \cdot \text{m}}$ ifadəsi hansı fiziki kəmiyyatın

vahidinə uyğundur?

- A) sürətin
- B) məsafənin
- C) cismin impulsunun
- D) qüvvənin
- E) cərəyan şiddətinin

72. Sarğacdakı cərəyan şiddəti 2 A olduqda ondan keçən maqnit seli 50 mVb-dır. Sarğacın maqnit sahəsinin enerjisini hesablayın.

- A) 0,75 C
- B) 0,25 C
- C) 0,1 C
- D) 0,05 C
- E) 0,15 C

73. $\frac{C \cdot F}{A \cdot \text{san}}$ ifadəsi hansı fiziki kəmiyyatın

vahidinə uyğundur?

- A) elektrik yükünün
- B) elektrik müqavimətinin
- C) elektrik gərginliyinin
- D) xüsusi müqavimətin
- E) cərəyanın işinin

74. Universal qaz sabitinin vahidi hansıdır?

- A) $\frac{C}{K}$
- B) $\frac{C}{\text{mol}}$
- C) K^{-1}
- D) $\frac{C}{K \cdot \text{mol}}$
- E) mol^{-1}

75. Sabit temperaturda 200 q spirt buxarı kondensasiya edərkən ayrılan istilik miqdarını hesablayın ($L = 9 \cdot 10^5 \frac{C}{kg}$).

- A) 180 kC
- B) 160 kC
- C) 120 kC
- D) 170 kC
- E) 140 kC

2002, Bakı

I qrup, Variant B


51. m kütləli cisim şaquli müstəvi də R radiuslu çevrə üzrə bərabərsür'ətli hərəkət edir. $t = \frac{3T}{4}$ müddətdə cismin potensial enerjisinin dəyişməsi nəyə bərabərdir (cisim $t=0$ anında trayektoriyanın ən aşağı nöqtəsindədir, T - dövretmə periodudur)?
- A) $2mgR$ B) $4mgR$ C) 0
 D) $\frac{mgR}{2}$ E) mgR

52. $KI-Tl-m$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
- A) qüvvənin B) maqnit selinin
 C) enerjinin D) impulsun
 E) sür'ətin

53. Yükü q , kütləsi m olan zərrəcik bircins elektrik sahəsində U potensiallar fərqini keçəndən sonra onun sür'əti hansı ifadə ilə təyin olunur ($v_0=0$)?
- A) $\frac{m}{2qU}$ B) $\sqrt{\frac{2q}{mU}}$ C) $\frac{2m}{qU}$
 D) $\sqrt{\frac{2qU}{m}}$ E) $\frac{2qU}{m}$

54. Fotoeffekt də longidən gərginliyin katodun üzərinə düşən işığın tezliyindən asılılıq qrafiki verilib. C nöqtəsinə uyğun gərginliyin modulu hansı ifadəyə bərabərdir (A - çıxış işi, h - Plank sabiti, e - elementar yük, c - işığın vakuumda sür'ətidir)?

- A) $\frac{A}{hc}$ B) $\frac{A}{ce}$ C) $\frac{A}{h}$
 D) $\frac{Ah}{e}$ E) $\frac{A}{e}$



55. Mühitin sindırma əmsalı hansı ifadə ilə təyin olunur (α -tam qayıtmanın limit bucağıdır)?

- A) $1-\sin\alpha_0$ B) $\sin^2\alpha_0$ C) $\frac{1}{\sin\alpha_0}$
 D) $\sin\alpha_0$ E) $\sqrt{\sin\alpha_0}$

56. Enerjinin qaz və ya maye axını vasitəsilə köçürülməsi necə adlanır?
- A) şüalanma B) kondensasiya
 C) istilikkeçirmə D) konveksiya
 E) buخارlanması


57. Arcometrin iş prinsipi hansı qüvvənin təsirinə əsaslanır?

- A) elastiki qüvvənin
 B) Arximed qüvvəsinin
 C) sürtünmə qüvvəsinin
 D) Amper qüvvəsinin
 E) müqavimət qüvvəsinin

58. Çevrə üzrə bərabərsür'ətli hərəkətdə mərkəzə qaçma tə'sili hansı ifadə ilə təyin olunur?

- A) ωr B) ωe C) $\omega^2 r$
 D) $v^2 r$ E) τr

59. Tircik mail müstəvinin üzərində süküntədədir. Sürtünmə qüvvəsi hansı istiqamətə yönəlir?




- A) 2 B) 5 C) 3 D) 1 E) 4

60. Verilmişə nöqtədə görüşən iki koherent işıq mənbəyinin şüalandırıldığı: eyni fazalı dalgalarnın yollar fərqi yarımdalğa uzunluğunun tək mislinə bərabərdir. Hər dalğada rəqsərin amplitudu A_0 olarsa, bu nöqtədə rəqsərin yekun A amplitudu nə qadər olar?

- A) $A=3A_0$ B) $A=2A_0$ C) $A=4A_0$
 D) $A=0$ E) $A=A_0$

61. Şekilde gösterildiği kimi, kvadratın təpələrində modulca eyni olan 4 yük yerləşir. Diaqonalların kəsişmə nöqtəsində yekun elektrik sahəsinin intensivliyi hansı istiqamətə yönəlir?

- A) 3 B) 1 C) 5
D) 4 E) 2




62. Molekulların konsentrasiyasının vahidi hansıdır?

- A) $\frac{1}{m^2}$ B) $\frac{kq}{m^3}$ C) $\frac{1}{m^3}$
D) m^3 E) $\frac{kq}{m^2}$

63. Sarğacdakı cərəyan şiddəti 8 A olduqda maqnit sahəsinin enerjisi 4 C olmuşdur.


- Sarğacdan keçən maqnit selini hesablayın.
A) 1 Vb B) 2 Vb C) 5 Vb
D) 3 Vb E) 4 Vb

64. Şəkildə bircins maqnit sahəsinin induksiya xətlərini kəsərək düzxətli hərəkət edən naqılın yerdayışmasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu naqıldə yaranan induksiya e.h.q.-nın zamandan asılılığını ifadə edir?



- A)
B)
C)
D)
E)

65. İnduktivliyi $0,2 \text{ Hn}$ olan sarğacda cərəyan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. Sarğacın induktiv müqavimətini hesablayın ($\pi=3$).



- A) 30 Om B) 20 Om C) 40 Om
D) 60 Om E) 10 Om


66. Maqnit sahəsinin induksiya xətlərinə və şəkil müstəvisinə perpendikulyar yerləşən N naqılına tə'sir edən Amper qüvvəsi hansı istiqamətə yönəlir (naqıldakı cərəyanın istiqaməti şəkil müstəvisindən bizi doğrudur)?

- A)
B)
C)
D)
E)

67. Sabit temperaturda 500 g su buxarı kondensasiya edərkən ayrılan istilik miqdarnı hesablayın ($L = 2,3 \cdot 10^6 \frac{\text{C}}{\text{kg}}$).

- A) 1200 kC B) 1500 kC C) 1300 kC
D) 1100 kC E) 1150 kC

68. Hamar üfüqi müstəvidə qoyulmuş m , $2m$ və $3m$ kütləli üç kub sapla bir-birinə bağlanmışdır. $3m$ kütləli kub F qüvvəsi ilə dərtlər. Sapın T garılma qüvvəsi 20 N olarsa, F dərti qüvvəsini hesablayın.



- A) 40 N B) 60 N C) 120 N
D) 80 N E) 100 N

69. $\left(\frac{q_m^2}{2C} - \frac{Cu^2}{2} \right)$ ifadəsi ilə hansı fiziki kəmiyyat

tə'yin olunur (C -kondensatorun tutumu, u -kondensatordakı gərginliyin ani qiyməti, q_m -kondensatordakı yükün amplitud qiymətidir)?

- A) kondensatorun elektrik sahəsinin enerjisinin ani qiyməti
- B) məxsusi rəqslərin periodu
- C) rəqs konturunun tam enerjisi
- D) sarğacın induktivliyi
- E) sarğacın maqnit sahəsinin enerjisinin ani qiyməti


70. $\frac{A \cdot \text{san}}{F \cdot m}$ ifadəsi hansı fiziki kəmiyyətin

- vahidinə uyğundur?
- A) elektrik sahəsinin intensivliyinin
 - B) induktivliyin
 - C) maqnit selinin
 - D) xüsusi müqavimətin
 - E) maqnit induksiyasının







71. Sərtliyi k və en kəsiyinin sahəsi S olan məstil x qədər dərtildiqdə ondakı mexaniki gərginlik hansı ifadə ilə tə'yin olunur?

- A) $\frac{S}{kx}$
- B) $\frac{kS}{x}$
- C) $\frac{kx}{S}$
- D) $\frac{x}{kS}$
- E) $\frac{Sx}{k}$






72. Hansı qrafik sabit gərginlikdə cərəyan şiddətinin naqilin müqavimətindən asılılığını ifadə edir?



73. Cismin sür'ətinin proyeksiyasının zamandan asılılıq qrafiki şəkildəki kimidir. Bu cismin koordinantının zamandan asılılıq qrafiki hansıdır ($x_0=0$)?



74. Hansı qrafik yaylı rəqqasın sərbəst rəqslərinin tezliyinin rəqsin amplitudundan asılılığını ifadə edir?



75. 6 ildən sonra radioaktiv elementin aktivliyi dəfə azalarsa, yarımparçalanma periodu neçə ildir?


- A) 3
- B) 9
- C) 8
- D) 12
- E) 4

2002, Bakı II qrup, Variant A

101. Cisim müstəvi güzgündən 3 m məsafədə yerləşir. Cisim güzgüyü 1 m yaxınlaşdırılsa, xəyal güzgündən hansı məsafədə alınar?

- A) 1 m B) 2 m C) 4 m
D) 5 m E) 3 m

102. Eyni hündürlükdən müxtəlif kütləli kürələr sərbəst düşür. Hansı kürənin Yer səthinə çatan andakı kinetik enerjisi ən böyükdür?




- A) 3 B) 1 C) 5 D) 4 E) 2

103. Aşağıdakı zərrəciklərdən hansı ən kiçik mənfi elektrik yükünə malikdir?

1. proton 2. foton 3. elektron
4. neytron 5. α -zərrəcik
A) 4 B) 5 C) 3 D) 2 E) 1

104. Üfüqi istiqamətdə uçan hava şarına tə'sir edən ağırlıq qüvvəsi necə yönəlir?



- A) 1 B) 4 C) 2
D) ağırlıq qüvvəsi sıfır bərabərdir E) 3

105. Maqnit firtinasını hansı hadisə yaradır?

- A) kosmik gəminin buraxılması
B) güləş faallığının artması
C) atmosferin temperaturunun azalması
D) atmosferin temperaturunun artması
E) yerin sün'i peykinin buraxılması

2002, Bakı II qrup, Variant B

101. Eyni hündürlükdən müxtəlif kütləli kürələr sərbəst düşür. Hansı kürənin Yer səthinə çatan andakı kinetik enerjisi ən kiçikdir?



- A) 4 B) 1 C) 2 D) 5 E) 3


102. Kondensator olan dövrədən hansı cərəyan keçə bilər?

- A) həm sabit, həm də dəyişən cərəyan
B) yalnız dəyişən cərəyan
C) batareyadan gələn cərəyan
D) yalnız sabit cərəyan
E) heç bir cərəyan keçə bilməz

103. Cisim müstəvi güzgündən 3 m məsafədə yerləşir. Güzgü cisimdən 1 m uzaqlaşdırılsa, xəyal güzgündən hansı məsafədə alınar?

- A) 1 m B) 4 m C) 3 m D) 2 m E) 5 m

104. Yuxarı qalxan hava şarına tə'sir edən ağırlıq qüvvəsi hansı istiqamətdə yönəlir?



- A) 4 B) 2 C) 1 D) 3
E) ağırlıq qüvvəsi sıfır bərabərdir

105. Aşağıdakı zərrəciklərdən hansı ən böyük müsbət elektrik yükünə malikdir?

1. proton 2. neytron 3. elektron
4. α -zərrəcik 5. foton
A) 4 B) 5 C) 2 D) 1 E) 3

2002, Bakı

III qrup, Variant A

106. Qapalı qabda olan qazı qızdırıldılar. Bu zaman qazda hansı dəyişiklik baş verdi?

- A) həcmi artdı
- B) sıxlığı artdı
- C) həcmi azaldı
- D) təzyiqi artdı
- E) təzyiqi azaldı

107. Hansı fiziki kəmiyyət vektorialdır?

- A) zaman
- B) qüvvə
- C) yol
- D) kütə
- E) sıxlıq

108. Ağac tircik müxtəlif mayelərin səthində üzür. Hansı məyədə onun batmış hissəsinin həcmi daha çoxdur?

- A) civadə
- B) duzlu suda
- C) neftdə
- D) hamısında eyni qədər batar
- E) suda

109. Işıq şüasının qayıtma bucağını tapın.



- A) 140°
- B) 50°
- C) 40°
- D) 20°
- E) 70°

2002, Bakı

III qrup, Variant B

106. Işıq şüasının düşmə bucağını tapın.



- A) 70°
- B) 25°
- C) 140°
- D) 50°
- E) 40°

107. Qapalı qabda olan qazı soyutdular. Bu zaman qazda hansı dəyişiklik baş verdi?

- A) sıxlığı azaldı
- B) həcmi artdı
- C) təzyiqi azaldı
- D) təzyiqi artdı
- E) həcmi azaldı

108. Hansı maddədən hazırlanmış tircik suda batmaz?

- A) alüminiumdan
- B) dəmirdən
- C) misdən
- D) qurğuşundan
- E) buzdan


109. Cisinin sür'əti ilə zamanın hasili hansı fiziki kəmiyyətə uyğundur?

- A) işə
- B) gücə
- C) qüvvəyə
- D) yola
- E) təzyiqə

2002, Bakı IV qrup, Variant A

26. 1-su donur; 2-buz əriyir; 3-su buxarlanır;
4-buxar kondensasiya edir; 5-spirit yanır. Hansı proseslərdə enerji udulur?
- A) 1 və 5
B) 4 və 5
C) 1, 4 və 5
D) 1 və 4
E) 2 və 3
27. $\frac{c}{kq}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidiñə uyğundur?
- A) molar kütlənin
B) xüsusi ərimə istiliyinin
C) xüsusi istilik tutumunun
D) mexaniki gərginliyin
E) cismiñ istilik tutumunun
28. Tərəniç blok vasitəsilə çəkisi P olan cismi bərabər sür'ətlə qaldırmaq üçün tətbiq olunan qüvvə hansı ifadə ilə tə'yin olunur (sürtünmə nəzərə alınmışdır)?
- A) $2P$ B) $\frac{P}{4}$ C) $\frac{P}{2}$ D) $4P$ E) P
29. Cisim toplayıcı linzadan $d=3F$ məsafəsində yerləşir. Cisimlə linza arasındakı məsafəni 2 dəfə azaltdıqda, linza ilə xəyal arasındakı məsafə necə dəyişir (F -linzanın fokus məsafəsidir)?
- A) 2 dəfə artar
B) 2 dəfə azalar
C) 1,2 dəfə artar
D) 3 dəfə azalar
E) 3 dəfə artar
30. Daşı suda bərabər sürətlə 1 m hündürlüyə qaldıran zaman dəri qüvvəsinin gördüyü iş 180 C olarsa, daşın kütləsini hesablayın (suyun müqavimətini nəzərə almayıñ, $\rho_{daş} = 2500 \frac{\text{kq}}{\text{m}^3}, \rho_{su} = 10^3 \frac{\text{kq}}{\text{m}^3}, g = 10 \frac{\text{m}}{\text{san}^2}$).
- A) 10 kq B) 30 kq C) 20 kq
D) 25 kq E) 15 kq
31. Hərəkət edən cismin sür'ətinin hansı qiymətində onun uzunluğu 50% qısalır (c -işığın vakuumda sür'ətidir)?
- A) $\frac{c}{5}$ B) $\frac{c}{3}$ C) $\frac{c}{2}$
D) $\frac{c}{4}$ E) $\frac{\sqrt{3}}{2}c$
32. Uzunluğu 2 m olan cərəyanlı düz naqıl induksiyası 25 mTl olan bircins maqnit sahəsində yerləşmişdir. Naqıldəki cərəyan şiddəti 2 A-dirsa, ona tə'sir edən maksimal qüvvəni hesablayın.
- A) 0,1 N B) 0 C) 0,5 N
D) 0,25 N E) 0,2 N
33. Çevrə üzrə bərabərsür'əti hərəkətdə xətti sür'ət hansı ifadə ilə tə'yin olunur (a - mərkəzəqaçma tə'cili, r - çevrənin radiusudur)?
- A) \sqrt{ar} B) $\frac{a}{r}$ C) ar
D) $\sqrt{\frac{a}{r}}$ E) $\frac{r}{a}$
34. Aşağıdakı fiziki kəmiyyətlərdən hansılar vektorial kəmiyyətdir?
1. impuls
2. sıxlıq
3. dielektrik nüfuzluğu
4. maqnit nüfuzluğu
5. sürət
6. elektrik tutumu
- A) 3 və 4 B) 4 və 6 C) 2 və 6
D) 2 və 3 E) 1 və 5
35. Sargacdakı cərəyan şiddəti necə dəyişməlidir ki, onun maqnit sahəsinin enerjisi 100 C-dan 400 C-a qədər artsın?
- A) 2 dəfə azalmalıdır
B) 4 dəfə azalmalıdır
C) 2 dəfə artmalıdır
D) dəyişməməlidir
E) 4 dəfə artmalıdır

36. Verilmiş kütłeli ideal qazın hacminin mütləq temperaturdan asılılıq qrafikinə əsasən onun təzyiqini tapın (v -maddə miqdarı, R -universal qaz sabitidir).




- A) $vR\text{ctg}\alpha$ B) $\frac{\text{tg}\alpha}{v}$ C) $\text{tg}\alpha$
 D) $R\sin\alpha$ E) $\text{ctg}\alpha$

37. $\frac{p_m v_m}{2}$ ifadəsi ilə rəqsli hərəkətdə hansı fiziki kəmiyyat tə'yin olunur (v_m -sür'ətin, p_m -impulsun maksimum qiymətidir)?
 A) potensial enerjinin ən kiçik qiyməti
 B) rəqsin tezliyi
 C) kinetik enerjinin ən kiçik qiyməti
 D) yayın sərtliliyi
 E) rəqsin tam enerjisi

38. β -çevrilmə zamanı nüvənin yükü necə dəyişir?
 A) iki elementar yük vahidi qədər azalır
 B) bir elementar yük vahidi qədər azalır
 C) bir elementar yük vahidi qədər artır
 D) dəyişmir
 E) iki elementar yük vahidi qədər artır


39. Hansı qrafik fotoeffekt zamanı metaldan çıxan elektronların maksimal kinetik enerjisinin düşən işığın tezliyindən asılılığını düzgün ifadə edir?




40. Cisim üftüqi müstəvi üzərində sabit darts qüvvəsinin tə'siri ilə hərəkət edir. Dart qüvvəsi sürtünmə qüvvəsindən kiçik olarsa, cisim necə hərəkət edər (sürtünmə əmsalı sabittir)?

- A) azalan tə'cillə yeyinləşən
 B) azalan tə'cillə yavaşıyan
 C) bərabəryavaşışan
 D) bərabəreyinləşən
 E) artan tə'cillə yeyinləşən



41. Hansı qrafik sərbəst düşən cismin düşmə müddətinin hündürlükdən asılılığını ifadə edir?




42. Yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılmış müstəvi kondensatorun elektrik sahəsinin enerji sıxlığının lövhələrin sahəsində asılılıq qrafiki hansıdır (lövhələr arasındakı məsafə sabittir)?



43. Dəyişən cərəyan dövrəsinə qoşulmuş kondensatordakı gərginliyin zamandan asılılıq qrafiki şəkildə verilmişdir. Kondensatordakı cərəyan şiddətinin zamandan asılılıq qrafiki hansıdır?




44. Dielektrik nüfuzluğu ϵ olan maye ilə içərisi dolu şüşə qab intensivliyi \bar{E}_0 olan bircins elektrik sahəsində yerləşir. Mənfi nöqtəvi q yükündən r məsafədə yerləşən A nöqtəsində elektrik sahəsinin intensivliyinin modulu hansı ifadə ilə təyin olunur?



$$\begin{array}{ll} \text{A)} \sqrt{\bar{E}_0^2 + \frac{kq^2}{\epsilon r^4}} & \text{B)} \frac{1}{\epsilon} \sqrt{\bar{E}_0^2 + \frac{k^2 q^2}{r^4}} \\ \text{C)} \frac{1}{\epsilon} \sqrt{\bar{E}_0^2 - \frac{k^2 q^2}{r^4}} & \text{D)} \sqrt{\frac{\bar{E}_0^2}{\epsilon^2} + \frac{kq^2}{r^4}} \\ \text{E)} \sqrt{\bar{E}_0^2 + \frac{k^2 q^2}{\epsilon^2 r^4}} \end{array}$$


45. Kondensatorun tutumunu $60 \text{ m}\mu\text{F}$ artırıldıqda rəqs konturunun tezliyi 2 dəfə azaldı. Kondensatorun ilk tutumu nə qədər idi (konturun induktivliyi sabitdir)?
- A) $50 \text{ m}\mu\text{F}$ B) $20 \text{ m}\mu\text{F}$
 C) $30 \text{ m}\mu\text{F}$ D) $40 \text{ m}\mu\text{F}$
 E) $60 \text{ m}\mu\text{F}$

46. Göstərilən milliampermetrlə maksimum nə qədər cərəyan şiddətini ölçmək olar?




A) $0,1 \text{ A}$ B) $0,5 \text{ A}$
 C) $0,2 \text{ A}$ D) $0,6 \text{ A}$
 E) $0,3 \text{ A}$

47. Hansı qrafik cisim sərbəst düşən zaman ağırlıq qüvvəsinin gördüyü işin zamandan asılılığını ifadə edir?




48. $\frac{kq \cdot V}{C}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
- A) elektrik mülqəvəminin
 B) elektrokimyəvi ekvivalentin
 C) elektrik tutumunun
 D) cərəyan şiddətinin
 E) elektrik yükünün

49. Bircins maqnit sahəsində yerləşdirilmiş vakuum kondensatoruna müsbət ion daxil olur. Maqnit induksiya xətlərinin hansı istiqamətində ionun trayektoriyası düzxətli olar?



- A) $\vec{B} \rightarrow$
B) $\vec{B} \uparrow$
C) $\vec{B} \cdot \cdot$
D) $\times \times$
E) $\vec{B} \downarrow$


50. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki şəkildəki kimidir. Hansı qrafik bu cismin yerdəyişməsinin proyeksiyasının zamandan asılılığını düzgün təsvir edir?



2002, Bakı IV qrup, Variant B

26. Qeyri-stabil zərrəcik hansı sürətlə hərəkat etdiğdə, onun yaşama müddəti 25% artar (c -işığın vakuumda sürətidir)?
A) $0,2 c$ B) $0,25 c$ C) $0,6 c$
D) $0,8 c$ E) $0,4 c$

27. Hansı qrafik sərbəst düşən cismin son sürətinin düşmə hündürlüyündən asılılığını ifadə edir?




28. Uzunluğu $0,2\text{ m}$ olan cərəyanlı naqila induksiyası 60 mTl olan bircins maqnit sahəsi tərəfindən tə'sir edən maksimal qüvvə 30 mN olarsa, naqildəki cərəyan şiddətini hesablayın.
A) $0,4\text{ A}$ B) $2,5\text{ A}$ C) 5 A
D) 1 A E) 9 A

29. Aşağıdakı kəmiyyatlardan hansılar vektorial kəmiyyətdir?
1. təzyiq
2. qüvvə
3. kütłə
4. gərginlik
5. elektrik sahəsinin intensivliyi
6. cərəyan şiddəti


- A) 3 və 4 B) 4 və 6 C) 1 və 6
D) 2 və 5 E) 1 və 3

30. Dielektrik nüfuzluğu ϵ olan maye ilə içərisi dolu şüşə qab intensivliyi E_0 olan bircins elektrik sahəsində yerləşir. Müsbət nöqtəvi q yükündən r məsafədə yerləşən A nöqtəsində elektrik sahəsinin intensivliyinin modulu hansı ifadə ilə tə'yin olunur?



- A) $\sqrt{E_0^2 + \frac{k^2 q^2}{\epsilon^2 r^4}}$
 B) $\sqrt{\frac{E_0^2}{\epsilon^2} + \frac{kq^2}{r^4}}$
 C) $\frac{1}{\epsilon} \sqrt{E_0^2 + \frac{k^2 q^2}{r^4}}$
 D) $\sqrt{E_0^2 + \frac{kq^2}{\epsilon r^4}}$
 E) $\frac{1}{\epsilon} \sqrt{E_0^2 - \frac{k^2 q^2}{r^4}}$

31. Hansı qrafik sərbəst düşən cismin kinetik enerjisinin zamandan asılılığını ifadə edir?




32. α -parçalanma zamanı nüvənin yükü necə dəyişir?

- A) dəyişmir
 B) bir elementar yük vahidi qədər artır
 C) iki elementar yük vahidi qədər artır
 D) bir elementar yük vahidi qədər azalır
 E) iki elementar yük vahidi qədər azalır

33. Çevrə üzrə bərabərsür'ətli hərəkətdə bucaq sür'əti hansı ifadə ilə tə'yin olunur (a – mərkəzəqaçma ta'cili, r – çəvrənin radiusudur)?


- A) $\sqrt{\frac{r}{a}}$ B) ar C) $\sqrt{\frac{a}{r}}$ D) $\frac{a}{r}$ E) $\frac{r}{a}$

34. Hansı qrafik fotoeffekt zamanı metaldan çıxan elektronun maksimal kinetik enerjisinin düşən işığın dalğa uzunluğundan asılılığını düzgün ifadə edir?



35. Verilmiş kütləli ideal qazın həcmiñin mütləq temperaturdan asılılıq qrafikinə əsasən onun həcmini tapın (v -maddə miqdari, R -universal qaz sabitidir).

- A) $V=v \cdot R t \operatorname{tg} \alpha$ B) $V=t \operatorname{tg} \alpha$ C) $V=v \cdot t \operatorname{tg} \alpha$
 D) $V=v \cdot R t \operatorname{ctg} \alpha$ E) $V=v \cdot \operatorname{ctg} \alpha$



36. 40 kq kütləli daşı suda bərabər sür'ətlə 1 m hündürlüyü qaldıran zaman dəri qüvvəsinin görüldüyü işi hesablayın (suyun müqavimətini nəzərə almayıñ, $\rho_{daş} = 2500 \frac{\text{kq}}{\text{m}^3}$, $\rho_{su} = 10^3 \frac{\text{kq}}{\text{m}^3}$, $g=10 \frac{\text{m}}{\text{san}^2}$).

- A) 200 C B) 80 C C) 240 C
 D) 50 C E) 150 C

37. $\frac{F_m x_m}{2}$ ifadəsi ilə rəqs hərəkatında hansı fiziki kəmiyyət tə'yin olunur (F_m -qüvvənin maksimum qiyməti, x_m -rəqsin amplitududur)?
 A) rəqsin tezliyi
 B) kinetik enerjinin ən kiçik qiyməti
 C) yaydan asılmış yükün kütləsi
 D) rəqsin tam enerjisi
 E) potensial enerjinin ən kiçik qiyməti

38. $\frac{kq}{F \cdot V}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) elektrokimyəvi ekvivalentin
- B) cərəyan şiddətinin
- C) elektrik müqavimətinin
- D) elektrik yükünün
- E) elektrik tutumunun

39. Cisim toplayıcı linzadan $d=3F$ məsafədə yerləşir. Cisimlə linza arasındakı məsafəni 2 dəfə artırıqda linza ilə xəyal arasındakı məsafə necə dəyişər (F -linzanın fokus məsafəsidir)?

- A) 1,25 dəfə artar
- B) 1,25 dəfə azalar
- C) 2 dəfə artar
- D) 2,5 dəfə artar
- E) 2,5 dəfə azalar

40. $\frac{C}{kq}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) xüsusi yanma istiliyinin
- B) xüsusi istilik tutumunun
- C) cisim istilik tutumunun
- D) molar kütənin
- E) mexaniki gərginliyin

41. Rəqs konturunun sarğacının induktivliyini 8 Hz azaltdıqda elektromaqnit rəqslərinin periodu 3 dəfə azaldı. Sarğacın ilk induktivliyi nə qədər idi (kondensatorun tutumu sabitdir)?

- A) 15 Hz
- B) 10 Hz
- C) 12 Hz
- D) 11 Hz
- E) 9 Hz

42. Tərənnən blok vasitəsilə çəkisi P olan cismi bərabər sürətlə qaldırmaq üçün tətbiq olunan qüvvə hansı ifadə ilə tə'yin olunur (sürtünmə nəzərə alınır)?


- A) $2P$
- B) $\frac{P}{2}$
- C) P
- D) $\frac{P}{4}$
- E) $4P$

43. Cisim üfüqi müstəvi üzərində sabit dərəcədə qüvvəsinin tə'siri ilə hərəkət edir. Dartı qüvvəsi sürtünmə qüvvəsindən böyük olarsa, cisim necə hərəkət edər (sürtünmə əmsali sabitdir)?



- A) bərabəryavaşıyan
- B) azalan tə'cillə yeyinleşən
- C) artan tə'cillə yeyinleşən
- D) azalan tə'cillə yavaşıyan
- E) bərabəreyinleşən

44. Göstərilən voltmetrlə maksimum nə qədər gərginliyi ölçmək olar?


- A) $0,5 \text{ kV}$
- B) $0,4 \text{ kV}$
- C) $0,2 \text{ kV}$
- D) $0,3 \text{ kV}$
- E) $0,1 \text{ kV}$



45. Şəkildə sarğacdakı gərginliyin zamandan asılılıq qrafiki verilmişdir. Sarğacdakı cərəyan şiddətinin zamandan asılılıq qrafiki hansıdır?




46. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun elektrik sahəsinin enerji sıxlığının lövhələrin sahəsindən asılılıq qrafiki hansıdır (lövhələr arasındaki məsafə sabitdir)?



47. 1-metal əriyir; 2-spirt buxarlanır; 3-su donur;
4-qar əriyir; 5-qaz yanır. Hansı proseslərdə
enerji ayrılır?


- A) 1 və 4 B) 1, 2 və 4 C) 2 və 4
D) 3 və 5 E) 1 və 2

48. Bircins maqnit sahəsində yerləşdirilmiş vakuum
kondensatoruna mənfi ion -q-
daxil olur. Maqnit induk-
siya xətlərinin hansı
istiqamətində ionun trayek-
toriyası düzəltli olar?



49. Sarğacda cərəyan şiddəti 0,2 A-dən 0,8 A-
dək artdıqda maqnit sahəsinin enerjisi necə
dəyişir?
A) 4 dəfə artar B) 16 dəfə azalar C) 4 dəfə
azalar
D) 8 dəfə artar E) 16 dəfə artar

50. Cismin sür'ətinin
proyeksiyasının zamandan asılılıq
qrafiki şəkildəki kimidir. Hansı
qrafik bu cismin yerdəyişməsinin
proyeksiyasının zamandan
asılılığını düzgün təsvir edir?



2002, Bakı

V qrup, Variant A

101. Polad kürəciyin çökisi hansı mayedə ən
kiçikdir ($\rho_{benzin} < \rho_{spir} < \rho_{neft} < \rho_{su}$)?

- A) benzində B) suda C) neftdə
D) bütün mayelərdə eynidir E) spirtdə

102. Qapalı qabdkı qazı soyutdular. Bu zaman:

- A) qazın sıxlığı azaldı.
B) molekulların hərəkət sür'əti azaldı.
C) molekulların hərəkət sür'əti dəyişmədi.
D) molekulların hərəkət sür'əti artırdı.
E) qazın sıxlığı artırdı.

103. Elektrik enerjisi dirəklərə bağlanmış
alüminium məstiller vasitəsilə ötürülür. Bu
məstiller hansı fəsildə daha az sallanır?

- A) qışda
B) yazda
C) bütün fəsillərdə eyni qədər sallanır
D) payızda
E) yayda

104. Porşenli silindrde olan ideal qazı sıxlıqda
hansı mülahizə doğrudur?

- A) qazın təzyiqi azalır
B) qaz müsbət iş görür
C) qazın həcmi artır
D) qaz mənfi iş görür
E) qazın kütləsi artır

105. Cisim müstəvi güzgüdən 3 m məsafədə
yerləşir. Güzgül cisimdən 1 m uzaqlaşsa, xəyal
cisimdən hansı məsafədə alınar?

- A) 8 m B) 6 m C) 4 m
D) 2 m E) 3 m

2002, Bakı V qrup, Variant B

101. Porşenli silindrde olan ideal qaz genişləndikdə hansı müləhizə doğrudur?
- qaz müsbət iş görür
 - qazın həcmi azalır
 - qazın kütləsi artır
 - qaz mənfi iş görür
 - qazın təzyiqi artır
102. Qapalı qabdakı qazı qızdırıldılar. Bu zaman:
- molekulların sür'əti azaldı
 - molekulların sür'əti dəyişmədi
 - molekulların sür'əti artırdı
 - qazın sıxlığı azaldı
 - qazın sıxlığı artırdı
103. Elektrik enerjisi dirəklərə bağlanmış alüminium məstillərlə ötürülür. Bu məstiller hansı fəsildə daha çox sallanır?
- qışda
 - yayda
 - yazda
 - bütün fəsillərdə cini qədər sallanır
 - payızda
104. Cisim müşəvi güzgündən 3 m məsafədə yerləşir. Güzgү cismə 1 m yaxınlaşdırılsa, xəyal cisimdən hansı məsafədə alınar?
- 3 m
 - 2 m
 - 4 m
 - 6 m
 - 8 m
105. Pölad kürəciyin çökisi hansı mayedə ən böyükdür ($\rho_{benzin} < \rho_{spir} < \rho_{neft} < \rho_{su}$)?
- benzində
 - bütün mayelərdə eynidir
 - spirtdə
 - neftdə
 - suda

2002, Naxçıvan I qrup

51. $\frac{C}{K \cdot mol}$ ifadəsi hansı kəmiyyətin vahidinə uyğundur?
- Universal qaz sabitinin
 - Qravitasiya sabitinin
 - Bolsman sabitinin
 - Plank sabitinin
 - Avoqadro ədədinin
52. Cərəyanlı naqillərə bircins maqnit sahəsi tərəfindən tə'sir edən qüvvələrin modullarının nisbəti $\frac{F_1}{F_2}$ -ni tapın ($I_1=I_2$, $I_2=2I_1$).
-
- A) 1 B) $\sqrt{2}$ C) $\frac{1}{\sqrt{2}}$ D) $\frac{1}{2}$ E) 2
53. Şəkildə aq işığın şüə prizmada dispersiyası zamanı alınan şüalarlardan ikisinin yolu göstərilmişdir. Şüaların dalğa uzunluqları və prizma maddəsinin bu şüalar üçün sindirma əmsalları arasında hansı münasibət doğrudur?
-
- A) $n_1 < n_2$; $\lambda_1 < \lambda_2$ B) $n_1 > n_2$; $\lambda_1 = \lambda_2$
 C) $n_1 > n_2$; $\lambda_1 > \lambda_2$ D) $n_1 > n_2$; $\lambda_1 < \lambda_2$
 E) $n_1 < n_2$; $\lambda_1 > \lambda_2$
54. Hansı şərt ödənilidikdə toplayıcı linnzada cismin mövhumi xəyalı alınır (F -linzanın fokus məsafəsi, d -cisimdən linnzaya qədər məsafədir)?
- $d > 2F$
 - $d = 2F$
 - $d < F$
 - $F < d < 2F$


55. Üsfıqə nəzərən α bucağı altında atılmış cismin tam enerjisi 200 C , kinetik enerjisinin minimal qiyməti 50 C -dur. cosa-nı hesablayın (havanın müqaviməti nəzərə alınır).

A) $\frac{1}{2}$ B) $\frac{1}{4}$ C) $\frac{\sqrt{2}}{2}$ D) $\frac{\sqrt{3}}{2}$ E) $\frac{\sqrt{3}}{3}$

56. Eyni uzunluqlu, sərtlikləri k_1 və k_2 olan iki maftilin paralel birləşdirilməsindən alınan sistemin sərtliyi nəyə bərabərdir?

A) $\sqrt{\frac{k_1 \cdot k_2}{2}}$ B) $\frac{k_1 + k_2}{2}$ C) $\sqrt{k_1 \cdot k_2}$
D) $\frac{k_1 k_2}{k_1 + k_2}$ E) $k_1 + k_2$

57. Hansı qrafik dəyişən cərəyanın verilmiş tezliyində tutum müqavimətinin müstəvi kondensatorun lövhələri arasındakı masasədən asılılığını ifadə edir (lövhələrin sahəsi sabitdir)?



58. Qapalı sistemdə cisimlər qarşılıqlı tə'sir zamanı $v_2=3 v_1$ sür'ətlərini alırlarsa, kinetik enerjilərinin $\frac{E_2}{E_1}$ nisbətini hesablayın ($v_0=0$).


A) 9 B) 3 C) $\frac{1}{9}$ D) $\frac{1}{3}$ E) 1

59. İnduktivliyi 1 Hn olan sarğacdakı cərəyan şiddəti nə qədər olmalıdır ki, onun maqnit sahəsinin enerjisi $0,5 \text{ C}$ olsun?

A) 1 A B) 3 A C) 0,5 A
D) 2 A E) 1,5 A

60. Sürtünmə əmsali 0,25 olarsa, cismin səthə göstərdiyi təzyiq qüvvəsi sürtünmə qüvvəsindən neçə dəfə çox olar?
A) 4 B) 20 C) 16 D) 12,5 E) 8

61. Şəkildə atomun enerji səviyyələri diaqramı təsvir edilmişdir. Ən böyük kütləyə malik fotonun şüalanmasına uyğun keçid hansı rəqəmlə göstərilmişdir?





A) 2 B) 4 C) 5 D) 3 E) 1


62. Areometrlə nəyi ölçülər?

- A) cismin həcmini B) temperaturu
C) mayenin sıxlığını D) bark cismin sıxlığını
E) cismin kütləsini

63. Şəkildə bircins maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə irəliləmə hərəkəti edən naqılın yerdəyişməsinin zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu naqıldan axan induksiya cərəyanı şiddətinin zamandan asılılığını ifadə edir?



64. Yanımkərıcı diodun volt-amper xarakteristikası hansıdır?



65. 15°S temperaturda havadakı su buxarının sıxlığı $9,1 \frac{\text{q}}{\text{m}^3}$, havanın nisbi rütubəti isə 70% dir. Həmin temperaturda doymuş su buxarının sıxlığını hesablayın.

- A) $2,1 \frac{\text{q}}{\text{m}^3}$ B) $6,5 \frac{\text{q}}{\text{m}^3}$ C) $13 \frac{\text{q}}{\text{m}^3}$
 D) $10 \frac{\text{q}}{\text{m}^3}$ E) $15 \frac{\text{q}}{\text{m}^3}$

66. "Sistem bir haldan başqa hala keçdikdə daxili enerjinin dəyişməsi xarici qüvvələrin işi ilə sistemə verilən istilik miqdarının cəminə bərabərdir" mülahizəsi hansı qanunu ifadə edir?

- A) Şarl qanununu
 B) termodinamikanın II qanununu
 C) termodinamikanın I qanununu
 D) Gey-Lüssak qanununu
 E) Avoqadro qanununu


67. Çevrə üzrə bərabərsürətli hərəkətdə bucaq sürəti hansı ifadə ilə təyin olunur (n -dövretmə tezliyidir)?

- A) $\frac{n}{\pi}$ B) $\frac{\pi}{n}$ C) $\frac{2\pi}{n}$
 D) $2\pi n$ E) $\frac{n}{2\pi}$

68. $\sqrt{kq \cdot K \cdot V}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) elektrik gərginliyinin
 B) impulsun
 C) elektrik sahəsinin intensivliyinin
 D) elektrik tutumunun
 E) cərəyan şiddətinin

69. Şəkildə yaylı rəqqasın rəqslerinin amplitudunun xarici qüvvənin tezliyindən asılılığı verilmişdir. Rəqqasın maksusi rəqslerinin periodunu hesablayın.



- A) 0,03 san B) 0,04 san C) 0,02 san
 D) 0,01 san E) 0,05 san

70. Vakuumda və dielektrik nüfuzluğu $\epsilon=4$ olan mühit daxilində iki nöqtəvi yük arasında tə'sir edən qüvvələr eyni olduqda yüksəkərək arasındakı məsafələrin $\frac{l_1}{l_2}$ nisbatını tapın (r_1 -vakuumda, r_2 -mühitdə yüksəkərək arasındakı məsafədir).

- A) 16 B) $\frac{1}{4}$ C) 2 D) $\frac{1}{2}$ E) 4

71. Üfüqi yerləşmiş yüksək lövhənin üzərində m kütləli q yükünə malik metal kürə l uzunluqlu ipdən asılmışdır. Kürənin yükü lövhənin yükü ilə əks işarəlidir. Kürənin rəqs periodu hansı ifadə ilə tə'yin olunur (E -elektrik sahəsinin intensivliyi, g -sərbəstdüshəmə tə'cildir)?

- A) $2\pi \sqrt{\frac{l}{g}}$ B) $2\pi \sqrt{\frac{l}{g - \frac{qE}{m}}}$
 C) $2\pi \sqrt{\frac{l}{g^2 - \left(\frac{qE}{m}\right)^2}}$ D) $2\pi \sqrt{\frac{l}{g + \frac{qE}{m}}}$
 E) $2\pi \sqrt{\frac{l}{g^2 + \left(\frac{qE}{m}\right)^2}}$

72. $\left(\frac{CU_m^2}{2} - \frac{q^2}{2C}\right)$ ifadəsi ilə rəqs konturunda hansı

$$\left(\frac{CU_m^2}{2} - \frac{q^2}{2C}\right)$$

fiziki kəmiyyət tə'yin olunur (C -kondensatorun tutumu, U_m -kondensatordakı gərginliyin amplitud qiyməti, q -kondensatordakı üçün anı qiymətidir)?


- A) məxsusi rəqslərin tezliyi
- B) rəqs konturunun tam enerjisi
- C) maqnit induksiyası selinin anı qiyməti
- D) sarğacın maqnit sahəsinin enerjisinin anı qiyməti
- E) sarğacın induktivliyi

73. Xüsusi müqavimətin vahidi əsas vahidlərlə necə ifadə olunur?


- A) $\frac{kq \cdot m}{A^2 \cdot \text{san}}$
- B) $\frac{kq \cdot m^3}{A^2 \cdot \text{san}^3}$
- C) $\frac{kq \cdot m^2}{A^2 \cdot \text{san}^3}$
- D) $\frac{kq \cdot m^2}{A \cdot \text{san}^2}$
- E) $\frac{kq \cdot m^2}{A \cdot \text{san}^3}$

74. Fotocərəyanın gərginlikdən asılılıq qrafikində hansı nöqtəyə görə fotoelektronların maksimal kinetik enerjisini tə'yin etmək olar?

- A) 5
- B) 1
- C) 3
- D) 2
- E) 4



75. Şəkildə cismən yerdəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismən sür'ətinin proyeksiyasının zamandan asılılığına hansı qrafik uyğundur?



2002, Naxçıvan II qrup

101. Cisim müstəvi güzgündən 3 m məsafədə yerləşir. Xəyal cisimdən hansı məsafədə alınır?

- A) 6 m
- B) 1,5 m
- C) 9 m
- D) 5 m
- E) 3 m


102. Cismən digər cisimlərə nəzərən zaman keçidkə vəziyyətinin dəyişməsi necə adlanır?

- A) tə'cıl
- B) trayektoriya
- C) mexaniki hərəkat
- D) diffuziya
- E) sür'ət

103. Qapalı silindirdəki qazı sabit temperaturda porşen vasitəsilə sıxıqlıqda hansı fiziki kəmiyyət artır?


- A) çəki
- B) ağırlıq qüvvəsi
- C) sıxlıq
- D) kütlə
- E) həcm

104. Çatışmayan zərrəciyi tə'yin edin.



- A) $^{2}_1 \text{H}$
- B) $^{4}_2 \text{He}$
- C) $^{0}_0 \text{e}$
- D) $^{-1}_0 \text{e}$
- E) $^{1}_0 \text{n}$

105. Ampermetrlərin göstərişləri arasında hansı münasibət doğrudur?



- A) $I_3 = I_1 + I_2 + I_4$
- B) $I_1 = I_2 + I_3 + I_4$
- C) $I_4 = I_1 + I_2 + I_3$
- D) $I_2 + I_1 = I_3 + I_4$
- E) $I_2 + I_3 = I_1 + I_4$

2002, Naxçıvan III qrup

106. Atom elektrik stansiyasında hansı enerji çevrilmesi baş verir?

- A) elektrik enerjisinin nüvə enerjisine
- B) işıq enerjisinin istilik enerjisine
- C) nüvə enerjisinin elektrik enerjisine
- D) suyun potensial enerjisinin elektrik enerjisine
- E) işıq enerjisinin elektrik enerjisine

107. Elektrik dirayindən qırılaraq bir ucu yerə düşməş naqılı hansı əşya ilə kənara atmaq olar?

- 1. Quru ağacdan hazırlanmış çubuqla.
- 2. Dəmirdən hazırlanmış çubuqla.
- 3. Misdən hazırlanmış çubuqla.
- A) yalnız 1 B) 2 və 3 C) yalnız 3
- D) 1 və 2 E) yalnız 2

108. Fizikanın cisimlərin tarazlıq şərtlərini öyrənan bölməsi necə adlanır?

- A) optika
- B) termodinamika
- C) kinematika
- D) elektrodinamika
- E) statika

109. Normal atmosfer təzyiqində su neçə dərəcədə qaynayır?

- A) 70°S -də
- B) 0°S -də
- C) 100°S -də
- D) 90°S -də
- E) 50°S -də


2002, Naxçıvan IV qrup

26. Səthi gərilmə əmsalının vahidi hansıdır?



- A) $\frac{\text{N}}{\text{m}^2}$
- B) $\frac{\text{N}}{\text{m}}$
- C) $\frac{\text{N}}{\text{m}^3}$
- D) $\text{N}\cdot\text{m}$
- E) adsız kəmiyyətdir

27. Şəkildə dəyişən cərəyan generatorunun çərçivəsindəki induksiya e.h.q.-nın zamandan asılılıq qrafiki verilmişdir. Qrafikin hansı nöqtələrinə uyğun anda çərçivədən keçən maqnit selinin modulu maksimum olar?

- A) 3, 5 B) 2, 4 C) 2, 5 D) 1, 3 E) 1, 4



28. Şəkildə cismin impulsunun zamandan asılılığı verilmişdir. Hansı qrafik tə'ciliin zamandan asılılığına uyğun gəlir?



29. Hidrogen atomu altıncı höyəcanlaşmış haldadır. Atom hansı energetik səviyyəyə keçəndə görünən işıq şüalanar?

- A) üçüncü
- B) birinci
- C) dördüncü
- D) beşinci
- E) ikinci

30. $\frac{1}{2\pi}\sqrt{\frac{k}{m}}$ ifadəsi ilə hansı fiziki kəmiyyət tə'yin olunur (k -yayın sərtliyi, m -yayda rəqs edən yükün kütləsidir)?

- A) rəqs tezliyi B) yerdayışma
C) sür'ət D) rəqs periodu
E) tə'cıl

31. $v=0,6$ c sür'ətilə hərəkət edən neytronun impulsunu hesablayın ($m_{0n}=1,6 \cdot 10^{-27}$ kq, $c = 3 \cdot 10^8 \frac{\text{m}}{\text{san}}$).

- A) $2 \cdot 10^{-19} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$ B) $3 \cdot 10^{-19} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
C) $3,6 \cdot 10^{-19} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$ D) $2,8 \cdot 10^{-19} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
E) $2,6 \cdot 10^{-19} \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$

32. r radiuslu çəvrə üzrə bərabərsürətli hərəkətdə mərkəzəqəçmə təcili hansı ifadə ilə tə'yin olunur (ω - bucaq sürəti, n - dövretmə tezliyidir)?

- A) $\frac{2\pi n\omega}{r}$ B) $\frac{2\pi nr}{\omega}$ C) $\pi n\omega r$
D) $2\pi n\omega r$ E) $\frac{\pi n\omega}{r}$


33. Sarğacın induktivliyini 4 dəfə azaltdıqda onun maqnit sahəsinin enerjisi 16 dəfə artmışsa, cərəyan şiddəti necə dəyişmişdir?

- A) 64 dəfə artmışdır B) 2 dəfə artmışdır
C) 16 dəfə artmışdır D) 8 dəfə artmışdır
E) 4 dəfə artmışdır


34. Kütləsi m , yüksək q olan zərrəcik intensivliyi E olan bircins elektrik sahəsində hərəkətə başlayır. S yerdayışmasının sonunda onun sür'əti hansı ifadə ilə tə'yin olunur?

- A) $\frac{2qE}{mS}$ B) $\frac{2mS}{qE}$ C) $\sqrt{\frac{qE}{2mS}}$
D) $\sqrt{\frac{2mS}{qE}}$ E) $\sqrt{\frac{2qES}{m}}$

35. Hansı qrafik verilmiş metal üçün fotoeffektin qırmızı sərhəddinə uyğun dalğa uzunluğunun metalin səthinə düşən fotonun enerjisindən asılılığını düzgün əks etdirir?




36. Şəkildə sindırma əmsalları n_1 , n_2 , n_3 olan üç mühitdə şüaların yolu göstərilmişdir. Mühitlərin sindırma əmsalları arasındaki hansı münasibət doğrudur?




- A) $n_1 > n_2 > n_3$ B) $n_2 > n_1 > n_3$
C) $n_1 = n_3 < n_2$ D) $n_1 > n_3 > n_2$
E) $n_3 > n_2 > n_1$

37. Sür'ətinin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən 10 saniyə ərzində cismin yerdayışmasını tə'yin edin.



- A) 0
B) 25 m
C) 60 m
D) 15 m
E) 30 m

38. Lampadakı cərəyan şiddəti hansı elementin vasitəsilə tənzimlənir?



- A) 1 B) 4
C) 5 D) 2
E) 3


39. Verilmiş kütləli bir atomlu ideal qazın həm hacmi, həm də təzyiqi 3 dəfə azaldıqda, daxili enerjisi necə dəyişir?
 A) dəyişməz B) 3 dəfə azalar
 C) 9 dəfə azalar D) 3 dəfə artar
 E) 9 dəfə artar

40. Aşağıdakı fiziki kəmiyyətlərdən hansı vektorialdır?
 A) induktivlik B) yerdəyişmə
 C) maqnit səli D) konsentrasiya
 E) təzyiq



41. Qabdakı maye sütununun hündürlüyü 1 m-dir. Qab şaquli aşağı yönəlmış hansı tə'cille hərəkət etməlidir ki, mayenin qabın dibinə göstərdiyi təzyiq 7 kPa olsun
 $\left(\rho_m = 1000 \frac{\text{kq}}{\text{m}^3}, g = 10 \frac{\text{m}}{\text{san}^2} \right)$

$$\begin{array}{lll} \text{A)} 1 \frac{\text{m}}{\text{san}^2} & \text{B)} 5 \frac{\text{m}}{\text{san}^2} & \text{C)} 3 \frac{\text{m}}{\text{san}^2} \\ \text{D)} 4 \frac{\text{m}}{\text{san}^2} & \text{E)} 7 \frac{\text{m}}{\text{san}^2} \end{array}$$

42. Öks işaretli ionlar vakuumda eyni istiqamətdə hərəkət edir. Şəkildə göstərildiyi vəziyyətdə ikinci ionun maqnit sahəsi tərəfindən birinci iona təsir edən Lorens qüvvəsinin istiqamətini göstərin.




43. B cismi, üzərindəki A cismi ilə birlikdə yeyinlaşan hərəkət edir. A cismına tə'sir edən sükunət sürətünmə qüvvəsinin istiqaməti şəkildə göstərilmişdir. Cisimlər hansı istiqamətdə hərəkət edir?




44. Meyl bucağı α olan mail müstəvi üzərindəki m kütləli cisimə təsir edən dayağın reaksiya qüvvəsi hansı ifadə ilə təyin olunur?
 A) $mgtg\alpha$ B) $mgsina$ C) $2mgtg\alpha$
 D) $mgcos\alpha$ E) $mgctg\alpha$



45. Hansı proses verilmiş kütləli ideal qazın izoxor soyumasına uyğundur (p -qazın sıxlığı, T -mütlöq temperaturdur)?
 A) 1-6 B) 1-4 C) 1-3
 D) 1-5 E) 1-2



46. Sərbəst düşən cismin çökisinin onun kütləsindən asılılığını hansı qrafik ifadə edir?



47. Müstəvi kondensatorun gərginliyinin lövhələri arasındakı məsafədən asılılıq qrafikini verilmişdir. Hansı qrafik onun yükünün lövhələri arasındakı məsafədən asılılığına uyğun gəlir?



48. İnduksiyası 20 mTl olan bircins maqnit sahəsində yerləşmiş 2 m uzunluqlu cərəyanlı düz naqılı tə'sir edən maksimal qüvvə 50 mN dur. Naqıldən axan cərəyanın şiddətini hesablayın.

- A) 2 A
- B) $1,5 \text{ A}$
- C) 1 A
- D) $2,5 \text{ A}$
- E) $1,25 \text{ A}$

49. Açıq rəqs konturunda cərəyan şiddəti $i = 0,3 \cos 10^8 \pi t$ (A) qanunu ilə dəyişir. Bu konturun şüalanırdığı dalğanın uzunluğu nə qədərdir ($c = 3 \cdot 10^8 \frac{\text{m}}{\text{san}}$)?

- A) 20 m
- B) 10 m
- C) 9 m
- D) 3 m
- E) 6 m

50. $\frac{\text{V} \cdot \text{san}^2}{\text{m}^2}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) elektrik yükünün
- B) elektrokimyəvi ekvivalentin
- C) elektrik tutumunun
- D) müqavimətin
- E) cərəyan şiddətinin

2002, Naxçıvan V qrup



101. Optik qüvvəsi 4 dptr olan toplayıcı linsanın fokus məsafəsi nə qədərdir?

- A) 1 m
- B) 2 m
- C) $0,75 \text{ m}$
- D) $0,25 \text{ m}$
- E) $0,5 \text{ m}$

102. Hansı prosesdə xarici qüvvələr ideal qaz üzərində müsbət iş görür?


- A) izobar soyumada
- B) izoxor soyumada
- C) adiabat genişlənmədə
- D) izoxor qızmada
- E) izotermik genişlənmədə

103. Cisim müxtəlif mayelərdə şəkildə göstərildiyi kimi üzür. Hansı halda cisimə tə'sir edən Arximed qüvvəsi ən böyükdür?



1. A) 3 B) 4 C) 1 D) 2
E) bütün hallarda eynidir

104. Düz cərəyanın sahəsində neytrona tə'sir edən qüvvənin istiqamətini göstərin.



2. A) ← B) ↑ C) qüvvə tə'sir etmir
D) → E) ↓



105. Yüksək dağın zirvəsində suyun qaynama temperaturu haqqında hansı müləhizə doğrudur?

Qaynama temperaturu ...


- A) 100°S -yə bərabərdir.
- B) 0°S -yə bərabərdir.
- C) 200°S -yə bərabərdir.
- D) 100°S -dən aşağıdır.
- E) 110°S -yə bərabərdir.

2003**I qrup, Variant A**

61. Verilmiş kütləli ideal qazın molekullarının konsentrasiyasının mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. Qazın həcminin mütləq temperaturdan asılılıq qrafiklərindən hansı bu prosesə uyğun gəlir?




62. Şəkildə göstərilən istiqamətdə $v=0,7c$ sürətilə hərəkət edən xatkeşin / uzunluğu necə dəyişər (c – işığın vakuumda sürətidir)?



- A) 1,5 dəfə azalar B) $\frac{5}{3}$ dəfə azalar
C) dəyişməz D) 1,25 dəfə azalar
E) $\frac{4}{3}$ dəfə azalar


63. Milliampermetrin şkalasının bölgüsünün qiyməti nə qədərdir?
A) 20 mA B) 5 mA
C) 1 mA D) 10 mA
E) 50 mA



64. $\frac{Kl \cdot V}{Vt}$ ifadəsi hansı fiziki komiyyətin vahidinə uyğundur?

- A) zamanın B) sürətin
C) cərəyan şiddətinin D) yerdəyişmənin
E) qüvvənin

65. Şəkildə hidrogen atomunun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. İkinci enerji səviyyəsində olan hidrogen atomunun ionlaşma enerjisi nəyə bərabardır?



- A) 10,4 eV B) 13,6 eV C) 1,89 eV
D) 2,55 eV E) 3,4 eV

66. İstənilən bərabər zaman fasıllarında bərabər yerdəyişmələr edən cismin hərəkəti necə adlanır?

- A) düzxətti bərabərsürətli
B) periodik hərəkət
C) düzxətti bərabəryavaşıyan
D) çevrə üzrə bərabərsürətli
E) düzxətti bərabəryeyinləşən

67. $\frac{N \cdot m}{Pa}$ ifadəsi hansı fiziki komiyyətin vahidinə uyğundur?


- A) gücün B) sıxlığın C) tacilin
D) həcmiñ E) sürətin

68. Rəqs konturunda kondensatorun lövhələri arasındaki məsafəni 9 dəfə azaldıqda maksimum rəqslerin tezliyi necə dəyişər?

- A) 3 dəfə artar B) 9 dəfə azalar
C) dəyişməz D) 9 dəfə artar
E) 3 dəfə azalar

69. Amper qüvvəsinin.

- istiqamətini göstərin (\vec{B} vektoru bizdən şəkil məstəvisinə perpendikulyar istiqamətdə daxil olur).



- A) 1 B) 3 C) 5 D) 2 E) 4

70. Maddi nöqtə R radiuslu çevrə üzrə bərabərsürətli hərəkət edir. $t = \frac{1}{6}T$ müddətdə nöqtənin getdiyi yolu hesablayın (T -dövretmə periodudur).

- A) $3\pi R$ B) $\frac{\pi R}{3}$ C) $4\pi R$
 D) $2\pi R$ E) $6\pi R$

71. Sarğacda cərəyan şiddəti



$i = 2\sqrt{2} \sin 100t$ qanunu ilə dəyişir. Sarğaca qoşulmuş voltmetrin göstərişi 100 V olduğda, sarğacın induktivliyini hesablayın.
 A) 0,4 Hn B) 0,2 Hn C) 0,1 Hn
 D) 0,5 Hn E) 0,8 Hn

72. Sarğacın induktivliyini 4 dəfə azaltdıqda kontrudakı cərəyan şiddətini necə dəyişmək lazımdır ki, onun maqnit sahəsinin enerjisi 16 dəfə artısın?
 A) 2 dəfə artırmaq B) 8 dəfə azaltmaq
 C) 2 dəfə azaltmaq D) sabit saxlamaq
 E) 8 dəfə artırmaq

73. Elektroliz prosesində məhluldan keçən cərəyan şiddəti I olarsa, katodda v miqdarda maddə ayrılması üçün sərf olunan zaman hansı ifadə ilə təyin edilir (M - ayrılan maddənin molyar kütləsi, k -elektrokimiyəvi ekvivalentidir)?


- A) $\frac{kM}{vI}$ B) $\frac{vM}{kI}$ C) $\frac{MI}{kv}$
 D) $\frac{vI}{Mk}$ E) $\frac{kv}{MI}$

74. Cismin impulsunun zamandan asılılıq qrafiki göstərilmişdir. Cismə təsir edən qüvvələrin əvəzleyicisinin zamandan asılılıq qrafiklərinən dən hansı bu hərəkətə uyğundur?




75. Diaqramda hansı nöqtə istilik mühərrikinin görüdüyü faydalı işin ən kiçik qiymətinə uyğundur (η -mühərrikin f.i.o., Q_1 -qızdırıcıdan alınan istilik miqdarıdır)?

- A) 1 B) 4 C) 3 D) 5 E) 2



76. Şəkildə üfüqə bucaq altında atılmış topun hərəkət trayektoriyası göstərilmişdir. Bu hərəkətdə topun tacili hansı istiqamətdə yönəlmüşdür (havanın müqaviməti nəzərə alınmır)?

- A) ← B) ↑ C) ↗
 D) → E) ↓




77. Sürtünmə qüvvəsinin vahidi hansıdır?

- A) coul
 B) nyuton
 C) vatt
 D) adsız kəmiyyətdir
 E) kilogram

78. Ling və tərpənən blokdan ibarət sistem qüvvədən nəçə dəfə qazanc verir (bölgülər arasında məsafələr eynidir)?


- A) 8 dəfə B) 4 dəfə C) 6 dəfə
 D) 2 dəfə E) 1,5 dəfə




79. Sıxlıq hansı ifadə ilə təyin olunur?

- A) $\frac{m}{S}$ B) $m \cdot V$ C) $m \cdot S$
 D) $\frac{V}{m}$ E) $\frac{m}{V}$

80. Sənən harmonik rəqsər üçün koordinatın zamandan asılılıq qrafiki hansıdır?



81. Şəkildə iki cərəyanlı naqilin en kəsiyi təsvir olunmuşdur. (Cərəyanların istiqaməti şəkil məstəvisindən perpendikulyar istiqamətdə biza doğru yönəlib). Naqillərdəki cərəyan şiddətləri eynidir. Naqillərdən eyni uzaqlıqda olan A nöqtəsində maqnit sahəsinin induksiyası hansı istiqamətdə yönələr?



- A) 3 B) 5 C) 1 D) 2 E) 4

82. $\frac{\rho m}{DS^2}$ ifadəsi hansı fiziki kəmiyyəti təyin edir

(ρ -naqilin xüsusi müqaviməti, D -materialının sıxlığı, S -en kəsiyinin sahəsi, m -kütləsidir)?

- A) naqilin müqavimətini
 B) gərginlik döşgüsünü
 C) cərəyan şiddətini
 D) güclü
 E) işi

83. Qarşılıqlı təsirdə olan iki cismin kütlələrinin


nisbatı $\frac{m_1}{m_2} = 2$ olarsa, onların təcillərinin $\frac{a_1}{a_2}$ nisbatını tapın.

- A) 1 B) 2 C) $\frac{1}{2}$ D) $\frac{1}{4}$ E) 4

84. Fotoeffekt üçün Eynsteyn tənliyi hansıdır?

- A) $h\nu = mc^2$ B) $E = h\nu$
 C) $h\nu_{\min} = \frac{mv^2}{2} - A$ D) $h\nu = A - \frac{mv^2}{2}$
 E) $h\nu = A + \frac{mv^2}{2}$

85. Linzanın optik qüvvəsinin lizadan xəyalə qədər olan məsafədən asılılıq qrafiki hansıdır?




2003**I qrup, Variant B**

61. Diaqramda hansı nöqtə istilik mühərrikinin gördüyü faydalı işin ən böyük qiymətinə uyğundur (η -mühərrikin f.i.a., Q_1 -qızdırıcıdan alınan istilik miqdarıdır)?

A) 2 B) 3 C) 1 D) 4 E) 5

62. Voltmetrin şkalasının bölgüsünün qiyməti nə qədərdir?

A) 5 V B) 20 V C) 50 V
D) 10 V E) 1 V




63. Induktivliyi 2 mHn olan sarğacda cərəyan şiddəti $i = \sqrt{2} \sin 314t$ qanunu ilə dəyişir. Sarğaca qoşulmuş voltmetrin göstərişini müəyyən edin.

A) 314 mV B) 1256 mV C) 52 mV
D) 628 mV E) 260 mV

64. Şəkildə iki cərəyanlı naqilin en kəsiyi təsvir olunmuşdur. (Cərəyanların istiqaməti bizzən perpendikulyar istiqamətdə şəkil məstəvisinə doğru yönəlib). Naqillərdəki cərəyan şiddətləri eynidir. Naqillərdən eyni uzaqlıqda olan A nöqtəsində maqnit sahəsinin induksiya vektorunun istiqaməti hansıdır?

A) 4 B) 5 C) 2 D) 1 E) 3



65. Rəqs konturunda kondensatorun lövhələri arasındaki məsafəni 4 dəfə artırıqda məxsusı rəqslerin periodu necə dəyişir?

A) 2 dəfə azalar
B) 2 dəfə artar
C) dəyişməz
D) 4 dəfə artar
E) 4 dəfə azalar

66. $\frac{Kl \cdot V}{m}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?


A) cərəyan şiddətinin
B) qüvvənin
C) enerjinin
D) tacilin
E) sürətin

67. Maddi nöqtə R radiuslu çevrə üzrə

bərabərstürlü hərəkət edir. $t = \frac{1}{2}T$ müddətdə nöqtənin getdiyi yolu hesablayın (T -dövretmə periodudur).

A) πR B) $1,5\pi R$ C) $3\pi R$
D) $2,5\pi R$ E) $2\pi R$

68. Şəkildə hidrogen atomunun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. Üçüncü enerji səviyyəsində olan hidrogen atomunun ionlaşma enerjisi nəyə bərabərdir?



A) 12,09 eV B) 10,2 eV C) 1,51 eV
D) 0,85 eV E) 13,6 eV








69. $\frac{RDS^2}{\rho}$ ifadəsi hansı fiziki kəmiyyəti təyin edir (ρ -naqilin xüsusi müqaviməti, D -materialının sıxlığı, R -müqaviməti, S -en kəsiyinin sahəsidir)?

A) işi
B) naqilin kütləsini
C) gücü
D) cərəyan şiddətini
E) gərginlik döşgüsünü

70. pV ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur?

A) tacil B) çəki
C) qüvvə D) kütlə
E) sürət


71. Cismin impulsunun zamandan asılılıq qrafiki göstərilmişdir. Cismə təsir edən qüvvələrin əvəzliyicisinin zamandan asılılıq qrafiklərindən hansı bu hərəkətə uyğundur?



72. Elektroliz prosesində t zamanı ərzində katoda ayrılan metalın maddə miqdarı v , molar kütlesi M , elektrokimyəvi ekvivalenti k olarsa, möhluldən keçən cərəyan şiddəti hansı ifadə ilə təyin edilir?

- A) $\frac{vM}{kt}$ B) $\frac{Mk}{vt}$ C) $\frac{vk}{Mt}$
 D) $\frac{vt}{Mk}$ E) $\frac{Mt}{kv}$


73. Şəkildə müəyyən hündürlük-dən üfüqi istiqamətdə atılmış topun hərəkət trayektoriyası göstərilmişdir. Bu hərəkətdə topun təcili hansı istiqamətdə yönəlmüşdür (havanın müqaviməti nəzərə alınmır)?




- A) \rightarrow B) \nearrow C) \leftarrow
 D) \uparrow E) \downarrow

74. Sərbəst harmonik rəqs edən cismin koordinatının zamandan asılılıq qrafiki hansıdır?


75. Linzanın optik qüvvəsinin cisimdən linsaya qədər olan məsafədən asılılıq qrafiki hansıdır?



76. Amper qüvvəsinin istiqamətini göstərin (maqnit sahəsinin induksiya vektoru \vec{B} şəkil məstəvisindən bizi doğru perpendikulyar yönəlmüşdür).




77. Verilmiş kütlöli ideal gazın molekullerinin konsentrasyasının mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. Qazın təzyiqinin mütləq temperaturdan asılılıq qrafiklərindən hansı bu prosesə uyğun gəlir?



78. Cisim $v = 0,9c$ sürətilə hərəkət edərkən, hansı xətti ölçülər dəyişməz qalır (c – işığın vakuumda sürəti)?

- A) l və a B) b və a C) l , b və a
D) yalnız a E) yalnız l



79. Trayektoriyası düz xətt olub, istanilən bərabər zaman fasıllarında sürətini cənə qədər dəyişən cismin hərəkatı necə adlanır?

- A) düzxətli bərabərtəcilli
B) çevrə üzrə bərabərsürətli
C) düzxətli bərabərsürətli
D) çevrə üzrə bərabərtəcilli
E) rəqsi hərəkat

80. Fotoeffekt üçün Eynsteyn tənliyi hansıdır?


- A) $E = m_0 c^2 + E_k$ B) $\frac{hc}{\lambda} = \frac{mv^2}{2}$
C) $\frac{hc}{\lambda} = mc^2$ D) $\frac{hc}{\lambda} = A + \frac{mv^2}{2}$
E) $E = \frac{hc}{\lambda}$

81. Sarğacın induktivliyi 2 dəfə azalıb, ondakı cərəyan şiddəti 2 dəfə artdıqda, məqnit sahəsinin enerjisi necə dəyişər?
A) dəyişməz
B) 2 dəfə artar
C) 2 dəfə azalar
D) 4 dəfə azalar
E) 4 dəfə artar

82. Qarşılıqlı təsirdə olan iki cismin kütüyərinin nisbəti $\frac{m_1}{m_2} = 5$ olarsa, onların təcillərinin $\frac{a_2}{a_1}$ nisbətini tapın.
A) 10 B) $\frac{1}{10}$ C) 5 D) $\frac{1}{5}$ E) 1

83. $\frac{\text{Pa} \cdot \text{kq}}{\text{N} \cdot \text{m}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
A) həcmiñ B) sərtliyin C) sıxlığın
D) enerjinin E) konsentrasiyanın

84. Ling və tərpanən blokdan ibarət sistem qüvvədən necə dəfə qazanc verir (bölgülər arasında məsafələr eynidir)?



- A) 3 dəfə B) 2 dəfə C) 8 dəfə
D) 4 dəfə E) 6 dəfə

85. Sürtünmə əmsalının vahidi hansıdır?

- A) nyuton
B) coul
C) adsız kəmiyyətdir
D) kilogram
E) metr

2003

II qrup, Variant A

111. $v_1 = 6 \frac{m}{\text{san}}$, $v_2 = 8 \frac{m}{\text{san}}$ olduqda, birinci avtomobilin ikinciye nəzərən sürətini hesablayın.




- A) $6 \frac{m}{\text{san}}$ B) $2 \frac{m}{\text{san}}$ C) $10 \frac{m}{\text{san}}$
 D) $14 \frac{m}{\text{san}}$ E) $7 \frac{m}{\text{san}}$

112. Gündəli gündə açıq rəngli paltar geyindikdəsiz sərinlik hiss edirsiniz, çünki o,

- A) tərləmənin qarşısını alır.
 B) havadakı nəmliyi özünə çəkir.
 C) şüalanmanı daha çox aks etdirir.
 D) şüalanmanı daha çox udur.
 E) havanı daha yaxşı keçirir.


113. Hansı şəkildə AB cismının müstəvi güzgüdə alınan xəyali düzgün təsvir edilmişdir?



2003


II qrup, Variant B

111. $v_1 = 10 \frac{m}{\text{san}}$, $v_2 = 15 \frac{m}{\text{san}}$ olduqda, birinci avtomobilin ikinciye nəzərən sürətini hesablayın.



- A) $25 \frac{m}{\text{san}}$ B) $5 \frac{m}{\text{san}}$ C) $20 \frac{m}{\text{san}}$
 D) $1,5 \frac{m}{\text{san}}$ E) $10 \frac{m}{\text{san}}$

112. Hansı şəkildə AB cisminin müstəvi güzgüdə alınan xəyali düzgün təsvir edilmişdir?



113. Dünya Okeanında qabarma və çəkilmənin əmələ gəlməsinə səbəb nədir?

- A) Ayın Yeri cəzb etməsi
 B) Gündəşin Yeri cəzb etməsi
 C) Yerin Güneş ətrafında fırlanması
 D) Yerin Güneşi cəzb etməsi
 E) Yerin öz oxu ətrafindakı fırlanma hərəkəti

2003

III qrup, Variant A

114. İpdən asılmış kürəcik A nöqtəsinə çəkilir və sərbəst buraxılır. Kürəciyin hərəkəti necə adlanır?



- A) istilik hərəkəti
- B) rəqsi hərəkət
- C) reaktiv hərəkət
- D) bərabərsürlü hərəkət
- E) Broun hərəkəti

115. Hansı fəsildə dirəklərdən asılan elektrik maftillərinin uzanması ən az olar?

- A) yayda
- B) yazda
- C) payızda
- D) qışda
- E) bütün fəsillərdə uzanma cyni olar


116. Hansı optik cihazdır?

- A) lupa
- B) areometr
- C) menzurka
- D) dinamometr
- E) tərazi

2003

III qrup, Variant B

114. Yaya bağlanmış cisim dərtlərlə A nöqtəsinə getirilir və sərbəst buraxılır. Cismən hərəkəti necə adlanır?



- A) Broun hərəkəti
- B) istilik hərəkəti
- C) reaktiv hərəkət
- D) bərabərsürlü hərəkət
- E) rəqsi hərəkət

115. Hansı optik cihaz *deyildir*?

- A) areometr
- B) teleskop
- C) lupa
- D) mikroskop
- E) spektroskop


116. Elektrik dirəyindən qırılaraq bir ucu yero dülşmüs naqılı hansı əşya ilə kənara atmaq olmaz?

1. Rezindən hazırlanmış çubuqla.
 2. Alüminiumdan hazırlanmış çubuqla.
 3. Quru ağacdan hazırlanmış çubuqla.
- A) yalnız 1
 - B) yalnız 2
 - C) 1 və 2
 - D) 2 və 3
 - E) yalnız 3

2003


IV qrup, Variant A

36. O dayağı üzərində olan bircins tırın kütləsi 30 kq -dır. Tır tarazlıqda saxlayan yayın uzanması 2 sm olarsa, yayın sərtliyini hesablayın (bölgülər arasındaki məsafələr bərabərdir, $g = 10 \frac{\text{m}}{\text{san}^2}$).




- A) $15 \frac{\text{kN}}{\text{m}}$ B) $6 \frac{\text{kN}}{\text{m}}$ C) $8 \frac{\text{kN}}{\text{m}}$
 D) $10 \frac{\text{kN}}{\text{m}}$ E) $4 \frac{\text{kN}}{\text{m}}$

37. Mənfi nöqtəvi q_0 yükünün yaradığı elektrik sahəsində mənfi q yükünü ABCDA qapalı konturu üzrə hərəkət etdirmişlər. Hansı hissədə yükün yerdəyişməsi zamanı sahənin gördüyü iş müsbətidir?




- A) heç bir hissədə sahə müsbət iş görmür
 B) CD C) BC D) AB E) DA

38. Hansı qrafik relyativistik mexanikada cismən tam enerjisinin kinetik enerjidən asılılığını düzgün əks etdirir (E_0 -cismən sükunət enerjisidir)?




39. Bircins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşmiş naqılə təsir edən Amper qüvvəsinin naqıldəki cərəyan siddətindən asılılıq qrafiki hansıdır?



40. F qüvvəsinin təsiri ilə t müddətində m kütləli cismin impulsu Δp qədər dəyişmişdir. Bu qüvvənin təsiri ilə həmin zaman müddətində kütləsi $2m$ olan cismin impulsunun dəyişməsi nəyə bərabərdir?


- A) $\frac{1}{2}\Delta p$ B) $2\Delta p$ C) Δp
 D) $4\Delta p$ E) $\frac{\Delta p}{4}$

41. Şəkildə rəqs konturunda kondensatorun yükünün zaman-dan asılılıq qrafiki verilmişdir. Qrafikin hansı nöqtələrinə uyğun anlarda konturdakı cərəyanın maqnit sahəsinin enerjisi maksimum olar?



- A) 1; 4 B) 3; 5 C) 1; 3
 D) 2; 4 E) 2; 5

42. Şəkildəki qablarda cini növ qaz vardır. Kranı açıldıqdan sonra qərarlaşmış təzyiq nə qədər olar (temperatur sabitdir)?




- A) $\frac{5}{4}p$ B) $\frac{3}{4}p$ C) $\frac{5}{2}p$
 D) $\frac{4}{3}p$ E) $\frac{5}{3}p$

43. m küteli yüklü zərrəcik induksiyası B olan bircins maqnit sahəsində r radiuslu çevrə üzrə v sürətlə hərəkət edir. Zərrəciyin elektrik yükü hansı ifadə ilə təyin olunur?

- A) $\frac{m}{rvB}$ B) $\frac{mr}{Bv}$ C) $\frac{mv}{B}$
 D) $\frac{mv}{rB}$ E) $\frac{mB}{vr}$

44. Rezin qaytandan asılmış yüksək rəqs edir. Hansı nöqtədə qaytanın uzanması ən kiçik olar?

- A) 3 B) 4 C) 1 D) 2
 E) bütün nöqtələrdə uzanma eynidir




45. $\frac{m \cdot KI \cdot T_1}{N}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) zamanın B) induktivliyin
 C) maqnit selinin D) qüvvə momentinin
 E) cərəyan şiddətinin

46. Dəyişən cərəyan dövrəsində induktiv müqavimət hansı ifadə ilə təyin olunur (ω -dairəvi tezlik, L - sarğacın induktivliyidir)?


- A) $\frac{1}{\omega L}$ B) $\frac{L}{\omega}$ C) ωL^2
 D) ωL E) $\omega^2 L$

47. Proton bircins maqnit sahəsinin qüvvə xətlərinin əksi istiqamətində sahəyə daxil olur. Protonun kinetik enerjisinin zamandan asılılıq qrafiki hansıdır?




48. Diaqramın hansı nöqtəsi ən kiçik sixlıqli maycaya uyğundur (h -maye sütununun hündürlüyü, ρ -mayenin tözyiqidir)?

- A) 1 B) 5 C) 4
 D) 2 E) 3



49. Toplayıcı linzanın fokus masafasını 2 dəfə azaltdıqda onun optik qüvvəsi necə dəyişər?

- A) 2 dəfə artar
 B) dəyişməz
 C) 4 dəfə azalar
 D) 4 dəfə artar
 E) 2 dəfə azalar



50. 0°S temperaturda mis naqilin müqaviməti 60 Om olarsa, 500°S temperaturda bu naqilin müqaviməti nə qədər olar ($\alpha=0,004\text{ K}^{-1}$)?

- A) 300 Om B) 200 Om
 C) 180 Om D) 40 Om
 E) 120 Om

51. Maddi nöqtə radiusu 50 sm olan çevrə üzrə 6 sən periodla bərabərsürətli hərəkət edir. 4 sən ərzində nöqtənin getdiyi yolu hesablayın ($\pi=3$).

- A) 5 m B) 15 m C) 9 m
 D) 6 m E) 2 m

52. İdeal istilik mühərrikinin F.I.Ə. 40% - dir. Soyuducunun (T_2) və qızdırıcının (T_1) temperaturlarının nisbəti nəyə bərabərdir?

- A) $\frac{T_2}{T_1} = 0,6$ B) $\frac{T_2}{T_1} = 0,4$ C) $\frac{T_2}{T_1} = 0,5$
 D) $\frac{T_2}{T_1} = \frac{2}{3}$ E) $\frac{T_2}{T_1} = \frac{1}{5}$

53. Səs dalğalarının köməyi ilə müxtəlif obyektlərin yerini aşkar etmək və onlara qədər olan məsafəni təyin etmək üsulu necə adlanır?
 A) səs lokasiyası
 B) radiolokasiya
 C) səs dalğalarının dispersiyası
 D) səs dalğalarının interferensiyası
 E) səs dalğalarının difraksiyası

54. Öks istiqamətdə bərabərsürlü hərəkət edən iki cismin hər birinin Yerə nəzərən sürəti 2 dəfə artırılsara, onların bir-birinə nəzərən nisbi sürəti necə dəyişər?


- A) 2 dəfə azalar B) 4 dəfə azalar
 C) 4 dəfə artar D) dəyişməz
 E) 2 dəfə artar

55. $\frac{E}{m}$ ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur

($E - m$ kütləli cismin udduğu şüalanma enerjisidir)?

- A) şüalanma selinin sıxlığı
 B) şüalanmanın gücü
 C) şüalanmanın yayılma sürəti
 D) şüalanmanın udulma dozası
 E) şüalanma enerjisinin sıxlığı

56. Gərginlik sabit qalmaqla K aċarını qapasaq, dövrədə cərəyanın güclü necə dəyişər?




- A) 4 dəfə artar B) dəyişməz
 C) 2 dəfə azalar D) 4 dəfə azalar
 E) 2 dəfə artar

57. Üfüqlə α bucağı altında başlangıç p_0 impulsu ilə atılmış m kütləli cismin maksimal qalxma hündürlüyü hansı ifadə ilə təyin olunur (g - sərbəstdüshəmə tocilidir, havanın müqaviməti nəzərə alınmışdır)?

- A) $\frac{2p_0^2 \cdot \sin \alpha}{mg}$ B) $\frac{p_0^2 \cdot \sin \alpha}{2mg}$
 C) $\frac{p_0 \cdot \sin \alpha}{2mg}$ D) $\frac{p_0^2 \cdot \sin^2 \alpha}{2m^2 g}$
 E) $\frac{p_0 \cdot \sin \alpha}{2m^2 g}$

58. $V(T)$ diaqramında doymuş buخار üzərində gedən proses göstərilmişdir. $\rho(V)$ diaqramlarından hansı bu prosesə uyğun gelir (ρ -doymuş buxarıın sıxlığı, V -həcmi, T -temperaturudur)?




59. Qüvvənin ölçü vahidi hansıdır?

- A) kilogram
 B) paskal
 C) nyuton
 D) watt
 E) coul


60. Gözün dibindən qopmuş torlu qışanı "qaynaq" etmək üçün hansı mənbəyin şurasından istifadə edilir?

- A) közərmə lampasının
 B) gündüz işığı lampasının
 C) lazerin
 D) yanın şamının
 E) reklam borusunun




2003**IV qrup, Variant B**

36. O dayağı üzərində olan bircins tırın kütləsi 20 kq-dir. Tırı tarazlıqda saxlayan yayın sərtliyi $2 \frac{\text{kN}}{\text{m}}$ olarsa, yayın uzanmasını hesablayın (bölgülər arasındaki məsafələr bərabərdir, $g = 10 \frac{\text{m}}{\text{san}^2}$).



- A) 8 sm B) 2 sm C) 10 sm
D) 4 sm E) 6 sm

37. Rezin qaytandan asılmış yüksək rəqs edir. Hansı nöqtədə qaytanın uzanması on böyük olar?



- A) bütün nöqtələrdə uzanma cənیدir
B) 2 C) 3 D) 1 E) 4

38. Nyuton hansı fiziki kəmiyyətin ölçü vahididir?

- A) kütlənin B) gücün C) işin
D) qüvvənin E) impulsun

39. Toplayıcı linzanın fokus məsafəsini 2 dəfə artırıqda onun optik qüvvəsi necə dəyişər?
A) 4 dəfə azalar B) 4 dəfə artar
C) 2 dəfə artar D) 2 dəfə azalar
E) dəyişməz

40. Dəyişən cərəyan dövrəsində tutum müqaviməti hansı ifadə ilə təyin olunur (ω -dairəvi tezlik, C - kondensatorun elektrik tutumudur)?

- A) $\frac{1}{\omega C}$ B) $\frac{\omega}{C}$ C) ωC^2
D) $\omega^2 C$ E) ωC

41. $D \cdot m$ ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur ($D - m$ kütləli cismin udduğu şüalanmanın dozasıdır)?

- A) udulan şüalanmanın enerjisi
B) şüalanma selinin sıxlığı
C) şüalanmanın gücü
D) şüalanmanın yayılma sürəti
E) şüalanmanın enerji sıxlığı

42. İdeal istilik mühərrikinin F.I.Ö. 25%-dir. Qızdırıcıının (T_1) və soyuducunun (T_2) temperaturlarının nisbəti nəyə bərabərdir?

- A) $\frac{T_1}{T_2} = \frac{5}{2}$ B) $\frac{T_1}{T_2} = \frac{3}{2}$
C) $\frac{T_1}{T_2} = \frac{4}{3}$ D) $\frac{T_1}{T_2} = 5$
E) $\frac{T_1}{T_2} = \frac{5}{3}$

43. Gərginlik sabit qalmaqla K açarını açsaq, dövrədə cərəyanın gücü necə dəyişər?



- A) 4 dəfə artar
B) 2 dəfə artar
C) 4 dəfə azalar
D) dəyişməz
E) 2 dəfə azalar

44. Diaqramın hansı nöqtəsi on böyük P sıxlılıqlı mayeyə uyğundur (h - maye sütununun hündürlüyü, p - mayenin təzyiqidir)?




- A) 4 B) 2 C) 3
D) bütün mayelərin sıxlıqları eynidir E) 1

45. $\frac{m \cdot KI \cdot TI}{san}$ ifadəsi hansı fiziki kəmiyyətin

- vahidinə uyğundur?
A) qüvvə momentinin
B) induktivliyin
C) cərəyan şiddətinin
D) qüvvənin
E) maqnit selinin


46. Proton bircins maqnit sahəsinin qüvvə xətləri istiqamətində sahəyə daxil olur. Protonun kinetik enerjisinin zamandan asılılıq qrafiki hansıdır?



47. Mənfi nöqtəvi q_0 yükünün yaratdığı elektrik sahəsində mənfi q yükünü ABCDA qapalı konturu üzrə hərəkat etdirmişlər. Hansı hissədə yükün yerdəyişməsi zamanı sahənin gördüyü iş mənfidir?


- A) heç bir hissədə sahə mənfi iş görmür
B) DA C) CD D) AB E) BC

48. $V(T)$ diaqramında doymuş buxar üzərində gedən proses göstərilmişdir. $n(V)$ diaqramlarından hansı bu prosesə uyğun gəlir (n - doymuş buxarın konsentrasiyası, V -həcmi, T -temperaturudur)?




49. Şəkildəki qablarda eyni növ qaz vardır. Kranı açdıqdan sonra qərarlaşmış təzyiq nə qədər olar (temperatur sabitdir)?

- A) $\frac{5}{3}P$ B) $\frac{3}{4}P$ C) $\frac{3}{5}P$
D) $\frac{5}{2}P$ E) $\frac{5}{4}P$




50. Şəkildə rəqs konturunda kondensatorun yükünün zamandan asılılıq qrafiki verilmişdir. Qrafikin hansı nöqtələrinə uyğun anlarda konturdakı cərəyanın maqnit sahəsinin enerjisi sıfır olar?

- A) 3; 5 B) 1; 3 C) 2; 4 D) 2; 5 E) 1; 4




51. Maddi nöqtə radiusu 60 sm olan çevrə üzrə $0,5 \text{ san}^{-1}$ tezliklə bərabərsürlü hərəkət edir. 10 san ərzində nöqtənin getdiyi yolu hesablayın ($\pi=3$).

- A) 21 m B) 24 m C) 18 m
D) 12 m E) 6 m



52. Eyni istiqamətdə müxtəlif sürətlərlə bərabərsürlü hərəkət edən iki cismin hər birinin Yerə nəzərən sürəti 2 dəfə artırılsara, onların bir-birinə nəzərən nisbi sürəti necə dəyişər?

- A) dəyişməz B) 4 dəfə artar
C) 4 dəfə azalar D) 2 dəfə artar
E) 2 dəfə azalar



53. Üfüqlə α bucağı altında başlangıç E_{k0} kinetik enerjisi ilə atılmış m kütləli cismin maksimal qalxma hündürlüyü hansı ifadə ilə təyin olunur (g -sərbəstdüshmə tacilidir, havanın müqaviməti nəzərə alınmur)?

- A) $\frac{E_{k0}^2 \cdot \sin^2 \alpha}{mg}$ B) $\frac{E_{k0}^2 \cdot \sin^2 \alpha}{2mg}$
C) $\frac{E_{k0} \cdot \sin \alpha}{2m^2 g}$ D) $\frac{E_{k0} \cdot \sin^2 \alpha}{mg}$
E) $\frac{E_{k0} \cdot \sin \alpha}{2mg}$


54. Cərrahiyyə əməliyyatı aparmaq üçün hansı mənbəyin şüası cərrah biçağını əvəz edə bilər?
 A) yanın şamının B) közərmə lampasının
 C) lazerin D) gündüz işığı lampasının
 E) reklam borusunun

55. m kütləli, q elektrik yüküne malik zərracık induksiyası B olan bircins maqnit sahəsində R radiuslu çevre çəzir. Zərraciyin hərəkət sürəti hansı ifadə ilə təyin olunur?

$$\begin{array}{lll} \text{A)} \frac{qBR}{m} & \text{B)} \frac{qmR}{B} & \text{C)} \frac{qR}{Rm} \\ \text{D)} \frac{mBR}{q} & \text{E)} \frac{Bm}{qR} \end{array}$$

56. Səsin hər hansı maneədən əks olunaraq buraxıldığı mənbəyə qayıtması hadisəsi necə adlanır?
 A) ultrasəs B) səs dalğalarının difraksiyası
 C) infrasəs D) akustik rezonans
 E) əks-səda

57. Hansı qrafik relyativistik mexanikada cismin kinetik enerjisinin tam enerjidən asılılığını düzgün əks etdirir (E_0 -cisinin sükunət enerjisidir)?




58. F qüvvəsinin təsiri ilə t müddətində m kütləli cismin impulsu Δp qədər dəyişmişdir. Bu qüvvənin təsiri ilə həmin zaman müddətində $\frac{m}{2}$ kütləli cismin impulsunun dəyişməsi nəyə bərabərdir?

$$\text{A)} 2\Delta p \quad \text{B)} \frac{\Delta p}{2} \quad \text{C)} 4\Delta p \quad \text{D)} \frac{\Delta p}{4} \quad \text{E)} \Delta p$$

59. 500°S temperaturda mis naqilin müqaviməti 12 Om olarsa, 0°S temperaturda bu naqilin müqaviməti nə qədər olar ($\alpha=0,004 \text{ K}^{-1}$)?
 A) 4 Om B) 8 Om C) 6 Om
 D) 3 Om E) 9 Om

60. Bircins maqnit sahəsində qüvvə xətlərinə perpendicular yerləşmiş cərəyanlı naqıl təsir edən Amper qüvvəsinin naqılın uzunluğundan asılılıq qrafiki hansıdır?



2003

V qrup, Variant A

111. Buxarın mayeyə çevrilmesi prosesi necə adlanır?

- A) kondensasiya
- B) buxarlanması
- C) ərimə
- D) qaynama
- E) kristallaşma

112. Təbii işıq mənbəyi hansıdır?

- A) közərmə lampası
- B) işləyən televizorun ekranı
- C) lazer
- D) ildirim
- E) şam

113. Hansı fiziki kəmiyyət coulia ölçülür?

- | | | |
|--------|----------|-------------------|
| 1. iş | 2. kütlə | 3. cismin impulsu |
| 4. güc | 5. qüvvə | |
- A) 1 B) 2 C) 4 D) 5 E) 3

2003

V qrup, Variant B

111. Sünə işıq mənbəyi hansıdır?

- A) şamın alovu
- B) Günəş
- C) ildirim
- D) qütb parıltısı
- E) işıldayan həşərat

112. Maddənin bərk haldan maye halına keçməsi prosesi necə adlanır?


- A) kristallaşma
- B) ərimə
- C) qaynama
- D) qızma
- E) buxarlanması

113. Hansı fiziki kəmiyyət vattla ölçülür?

- | | |
|-------------------|--------------------|
| 1. iş | 2. güc |
| 3. enerji | 4. istilik miqdarı |
| 5. cismin impulsu | |
- A) 2 B) 5 C) 1 D) 4 E) 3


2004**I qrup, Variant A**

61. Şəquli yuxarı atılmış verilmiş cismin qalxma məlddətinin onun başlanğıc kinetik enerjisindən asılılıq qrafiki hansıdır (havanın təsirini nəzərə almamalı)?



62. Avtomobilin başlanğıc sürətini 3 dəfə artırıqda, onun tormozlanma yolu necə dəyişər?
 A) 9 dəfə artar B) 9 dəfə azalar
 C) 3 dəfə artar D) 3 dəfə azalar
 E) dəyişməz


63. Bircins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüksək zərrəciyin dövretmə periodunun onun impulsundan asılılıq qrafiki hansıdır?



64. $\sqrt{\frac{kq}{Pa \cdot m}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) periodun B) tacilin C) qüvvənin
 D) bucaq sürətinin E) sürətin


65. Sarğacın diaqramda göstərilən hansı nöqtəyə uyğun gələn induktivliyi ən böyükdür (X_L -induktiv müqavimət, ω -dəyişən cərəyanın dairəvi tezliyidir)?
 A) 4 B) 3 C) 5 D) 1 E) 2

66. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən onun tacilinin proyeksiyasını hesablayın.



- A) $7,5 \frac{m}{san^2}$ B) $4 \frac{m}{san^2}$ C) $15 \frac{m}{san^2}$
 D) $10 \frac{m}{san^2}$ E) $5 \frac{m}{san^2}$

67. Cismə bir-birinin əksinə yönəlmüş iki qüvvə təsir edir ($F_1 > F_2$). Bu cismin tacili hansı istiqamətdə yönəlir?




- A) 1 B) 4 C) 3 D) 5 E) 2

68. $\sqrt{2WL}$ ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur (L -induktivlik, W -maqnit sahəsinin enerjisidir)?
 A) maqnit səli B) müqavimət
 C) cərəyan şiddəti D) elektrik yükü
 E) gərginlik

69. Hansı ifadə işin vahidinə uyğundur?


- A) $\frac{kq \cdot m^2}{san^3}$ B) $\frac{kq \cdot m}{san}$ C) $\frac{kq \cdot m^2}{san}$
 D) $\frac{kq \cdot m}{san^2}$ E) $\frac{kq \cdot m^2}{san^2}$

70. Şekilde sindirimə əmsalları n_1 , n_2 və n_3 olan üç mühitdə şuların yolu göstərilmişdir. Sindirimə əmsallarını müqayisə edin.



- A) $n_2 > n_1 = n_3$
B) $n_1 > n_2 > n_3$
C) $n_1 = n_2 = n_3$
D) $n_2 > n_1 > n_3$
E) $n_2 < n_1 = n_3$

71. Diaqramın hansı hissəsi verilmiş kütłöli ideal qazın izotermik sıxılmasına uyğundur (U - ideal qazın daxili enerjisi, V - hacmidir)?




- A) heç bir hissəsi
B) $3 \rightarrow 4$
C) $2 \rightarrow 3$
D) $4 \rightarrow 1$
E) $1 \rightarrow 2$

72. Elektrik sahəsinin iki nöqtəsi arasında q yükü, m kütłöli zərracık hərəkət edərək sürətini v_1 -dən v_2 -yə qədər dəyişir. Bu nöqtələr arasındaki potensiallar fərqi hansı ifadə ilə təyin olunur?

- A) $qm(v_1^2 + v_2^2)$
B) $\frac{2m}{q}(v_1^2 + v_2^2)$
C) $\frac{m}{2q}(v_2^2 - v_1^2)$
D) $\frac{m}{2q}(v_1^2 + v_2^2)$
E) $\frac{m}{q}(v_2^2 - v_1^2)$

73. $\frac{Q}{L}$ ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur (Q -buxarlanması istiliyi miqdarı, L -xüsusi buخارlanması istiliyidir)?
- A) maddə miqdarı
B) sıxlıq
C) kütłə
D) həcm
E) konsentrasiya

74. Eyni tutuma malik üç kondensator ($C_1 = C_2 = C_3$) sxemdə göstərildiyi kimi sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorların yüksəklərini müqayisə edin.



- A) $q_2 = q_3 = \frac{q_1}{3}$
B) $q_2 = q_3 = 3q_1$
C) $q_2 = q_3 = 2q_1$
D) $q_2 = q_3 = \frac{q_1}{2}$
E) $q_2 = q_3 = q_1$

75. Işıq lokatorlarında hansı işiq mənbəyinin şüalanmasından istifadə edilir?
- A) lazerin
B) reklam borusunun
C) gündüz işığı lampasının
D) yanın şamın
E) közərmə lampasını

76. Təzyiqin vahidi hansıdır?
- A) coul
B) paskal
C) kilogram
D) nyuton
E) watt

77. Germanium (IV qrup) kristalına Mendeleyev cədvəlinin hansı qrup elementinin atomlarını aşqar kimi daxil etdikdə p -tip yarımkəciriçi alınır?

- A) VIII
B) VI
C) V
D) IV
E) III

78. Harmonik rəqs edən maddi nöqtənin sürətinin maksimal qiyməti $8 \frac{\text{m}}{\text{san}}$ -dir. Rəqs sisteminin potensial enerjisi kinetik enerjisindən 3 dəfə çox olan anda maddi nöqtənin sürətini təyin edin.

- A) $6 \frac{\text{m}}{\text{san}}$
B) $5 \frac{\text{m}}{\text{san}}$
C) $4 \frac{\text{m}}{\text{san}}$
D) $2 \frac{\text{m}}{\text{san}}$
E) $3 \frac{\text{m}}{\text{san}}$

79. Rəqs konturunda sarğacın induktivliyini 9 dəfə artırıqda sərbəst rəqslərin tezliyi necə dəyişir ($C=\text{const}$)?

- A) 3 dəfə artar
B) 9 dəfə azalar
C) dəyişməz
D) 9 dəfə artar
E) 3 dəfə azalar


80. $v=0,6c$ sürətilə hərəkət edən protonun kinetik enerjisini hesablayın ($E_{0,p}=940 \text{ MeV}$ -protonun sükünt enerjisi, $c=3 \cdot 10^8 \frac{\text{m}}{\text{san}}$ - işığın vakuumda sürətidir).

- A) 120 MeV
B) 160 MeV
C) 345 MeV
D) 180 MeV
E) 235 MeV

81. Şəkildə verilənlərə əsasən R müqavimətində sabit cərəyanın gücünü hesablayın.

- A) 60 Vt
B) 180 Vt
C) 30 Vt
D) 240 Vt
E) 720 Vt


82. Hansı qrafik cərəyan şiddətinin sabit qiymətində sərgacdan keçən məqnit selinin onun induktiviliyindən asılılığını ifadə edir?



83. Orta gücü 6 kWt olan motoroller mühərriki 1 saatda 2 kq yanacaq sərf edirsa, onun $F_1\theta$ -ni hesablayın (yanacağın xüsusi yanma istiliyi $q=36 \cdot 10^6 \frac{\text{C}}{\text{kq}}$ -dir).

- A) 20% B) 30% C) 50%
D) 60% E) 40%


84. Sabit kütüllü ideal qazın təzyiqinin mütləq temperaturdan asılılığı qrafiki verilmişdir. $V(T)$ koordinat sistemində hansı qrafik bu prosesə uyğun gəlir?



85. Hansı elementar xəttəciyin sükunət kütlosu sıfır berabərdir?
A) pozitronun B) fotonun C) elektronun
D) neytronun E) protonun


2004 I qrup, Variant B

61. Cisme bir-birinin əksinə yönəlmüş iki qüvvə təsir edir ($F_1 > F_2$). Bu cismi təcili hansı istiqamətdə yönəlir?
A) 3 B) 2 C) 1
D) 4 E) 5



62. $\sqrt{\frac{\text{Pa} \cdot \text{m}}{\text{kq}}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
A) təciliin
B) sürətin
C) dövrlərin sayının
D) qüvvənin
E) tezliyin

63. Şəkildə sindirimə əmsalları n_1 , n_2 və n_3 olan üç mühitdə şuların yolu göstərilmişdir. Sindirimə əmsallarını müqayisə edin.




A) $n_3 > n_2 > n_1$
B) $n_2 > n_3 = n_1$
C) $n_1 > n_2 > n_3$
D) $n_2 > n_1 > n_3$
E) $n_1 > n_2 = n_3$


*64. Sükunət kütlosu $m_0 = 4 \text{ mq}$ olan və $v = 0,6c$ sürətilə hərəkat edən cismiñ kinetik enerjisini hesablayın ($c = 3 \cdot 10^8 \frac{\text{m}}{\text{sani}} - \text{işığın vakuumda yayılma sürətidir}$).

- A) $9 \cdot 10^{10} \text{ C}$ B) $4 \cdot 10^{10} \text{ C}$ C) $1,8 \cdot 10^{10} \text{ C}$
D) $3,6 \cdot 10^{10} \text{ C}$ E) 10^{10} C


65. Diaqramın hansı hissəsi verilmiş kütüllü ideal qazın izotermik genişlənməsinə uyğundur (U - ideal qazın daxili enerjisi, V - hacmidir)?
A) 4 → 1 B) 2 → 3
C) 3 → 4 D) 1 → 2 E) heç bir hissəsi



66. Saquli yuxarı atılmış verilmiş cismin maksimal qalxma hündürlüyüünün onun başlangıç kinetik enerjisindən asılılıq qrafiki hansıdır (havanın təsirini nəzərə almamalı)?



67. Hansı qrafik verilmiş sarğacdan keçən məgnit selinin ondan axan cərəyan şiddətindən asılılığını ifadə edir?



68. $\frac{Q}{m}$ ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur (Q - buxarlanması istiliyi miqdarı, m - buxarlanan mayenin kütləsidir)?


- A) maddə miqdarı
- B) həcm
- C) konsentrasiya
- D) xüsusi buxarlanması istiliyi
- E) xüsusi istilik tutumu

69. Verilmiş cismin başlangıç sürətini 4 dəfə azaltdıqda tormozlanma yolu necə dəyişir?
- A) 4 dəfə azalar
 - B) dəyişməz
 - C) 16 dəfə artar
 - D) 4 dəfə artar
 - E) 16 dəfə azalar

70. Ən güclü işıq mənbəyi hansıdır?
- A) lazer
 - B) közərmə lampası
 - C) yanmış şam
 - D) reklam borusu
 - E) gündüz işığı lampası

71. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikinə əsasən onun tacilinin proyeksiyasını hesablayın.

- A) $4 \frac{\text{m}}{\text{san}^2}$
- B) $4,5 \frac{\text{m}}{\text{san}^2}$
- C) $12 \frac{\text{m}}{\text{san}^2}$
- D) $3 \frac{\text{m}}{\text{san}^2}$
- E) $6 \frac{\text{m}}{\text{san}^2}$




72. Yaydan asılmış yüks 6 sm amplitudlu harmonik rəqs edir. Rəqs sisteminin potensial enerjisi kinetik enerjisindən 3 dəfə az olan anda yüksün tarazlıq vəziyyətindən olan yerdəyişməsini hesablayın.

- A) 2 sm
- B) 3 sm
- C) 4 sm
- D) 5 sm
- E) 1 sm

73. Sarğacın diaqramda göstərilən hansı nöqtəyə uyğun gələn induktivliyi ən kiçikdir (X_L -induktiv müqavimət, ω -dəyişən cərəyanın dairəvi tezliyidir)?

- A) 5
- B) 3
- C) 2
- D) 4
- E) 1



74. Hansı ifadə gücün vahidinə uyğundur?

- A) $\frac{kq \cdot m^2}{\text{san}^3}$
- B) $\frac{kq \cdot m^2}{\text{san}^2}$
- C) $\frac{kq^2 \cdot m}{\text{san}}$
- D) $\frac{kq^2 \cdot m}{\text{san}^2}$
- E) $\frac{kq \cdot m}{\text{san}}$

75. Hansı elementar zərrəcik elektrik yüküne malik deyil?

- A) neytron
- B) pozitron
- C) proton
- D) elektron
- E) antiproton


76. Proton sükunat vəziyyətindən elektrik sahəsinin qüvvə xətləri istiqamətində potensialı φ_1 olan nöqtədən hərəkətə başlayır. Sahənin potensialı φ_2 olan nöqtəsində protonun sürəti hansı ifadə ilə təyin olunur (m -protonun küləsi, e -yüküdür)?

- A) $\sqrt{\frac{m(\varphi_1 - \varphi_2)}{2e}}$
- B) $\frac{2e(\varphi_1 - \varphi_2)^2}{m}$
- C) $\sqrt{\frac{2m(\varphi_1 - \varphi_2)}{e}}$
- D) $\frac{m(\varphi_1 - \varphi_2)^2}{2e}$
- E) $\sqrt{\frac{2e(\varphi_1 - \varphi_2)}{m}}$

77. Mühərrik 1 saatda 3,6 kq benzin sərf edirsa, $23 \frac{\text{m}}{\text{san}}$ sürəti ilə düzxətti bərabərsürətli hərəkat edən avtobusun dəri qüvvəsini hesablayın (enerji itkisini nəzərə almamalı; benzinin xüsusi yanma istiliyi $q = 46 \cdot 10^6 \frac{\text{C}}{\text{kq}}$ -dir).

- A) 3 kN
- B) 2 kN
- C) 1 kN
- D) 2,5 kN
- E) 1,5 kN

78. Sabit kütłəli ideal qazın təzyiqinin mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. $V(T)$ koordinat sistemində hansı qrafik bu prosesə uyğun gəlir?



79. Hansı ifadə təzyiqin vahidinə uyğundur?

- A) N·m
- B) $\frac{N}{m}$
- C) $\frac{N}{m^2}$
- D) N·m²
- E) $\frac{N}{m^3}$


80. Rəqs konturunda sarğacın induktivliyini 9 dəfə azaldıqda sərbəst rəqslərin tezliyi necə dəyişir ($C=\text{const}$)?

- A) 3 dəfə artar
- B) 9 dəfə azalar
- C) 3 dəfə azalar
- D) 9 dəfə artar
- E) dəyişməz


81. $\sqrt{\frac{2W}{L}}$ ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur (W -maqnit sahəsinin enerjisi, L - induktivlikdir)?

- A) maqnit induksiyası
- B) maqnit səli
- C) gərginlik
- D) müqavimət
- E) cərəyan şiddəti

82. Bircins maqnit sahəsində çevrə üzrə hərəkat edən yüksək zərrəciyin dövretmə tezliyinin onun impulsundan asılılıq qrafiki hansıdır?



83. Eyni tutuma malik üç kondensator ($C_1=C_2=C_3$) sxemda göstərildiyi kimi sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorların yüksəklərini müqayisə edin.



- A) $q_2=q_3=2q_1$ B) $q_2=q_3=\frac{q_1}{3}$
 C) $q_2=q_3=3q_1$ D) $q_2=q_3=\frac{q_1}{2}$
 E) $q_2=q_3=q_1$

84. Germanium (IV qrup) kristalına Mendeleyev cədvəlinin hansı qrup elementinin atomlarını aşqar kimi daxil etdikdə n -tip yarımkəçirici alınır?

- A) II B) V C) IV
 D) I E) III

85. Şəkildə verilənlərə əsasən R müqavimətdə sabit cərəyanın gücünü hesablayın.

- A) 120 Vt B) 110 Vt
 C) 200 Vt D) 400 Vt
 E) 300 Vt

2004

II qrup, Variant A

111. Həcmi sabit olan qapalı qabdakı qazı soyutduqda qazda hansı dəyişiklik baş verər?
 A) daxili enerjisi azalar
 B) daxili enerjisi artar
 C) sıxlığı artar
 D) təzyiqi artar
 E) konsentrasiyası artar

112. Voltmetrlə hansı fiziki kəmiyyət ölçülür?
 A) sürət
 B) müqavimət
 C) gərginlik
 D) iş
 E) cərəyan şiddəti

113. 5 l spirtin kütləsini hesablayın
 $(\rho_{sp}=800 \frac{\text{kq}}{\text{m}^3}, 1 l=10^{-3} \text{ m}^3)$.
 A) 40 kq B) 4 kq
 C) 8 kq D) 2 kq
 E) 4000 kq

2004

II qrup, Variant B

111. Həcmi sabit olan qapalı qabdkı qazı
qızdırıldıqda qazda hansı dəyişiklik baş verər?
 A) sıxlığı artar
 B) daxili enerjisi azalar
 C) təzyiqi azalar
 D) daxili enerjisi artar
 E) sıxlığı azalar

112. Ampermetrlə hansı fiziki kəmiyyət ölçülür?
 A) elektrik yükü
 B) iş
 C) müqavimət
 D) gərginlik
 E) cərəyan şiddəti

113. 3 l kerosinin kütłəsini hesablayın

$$(\rho_{kero} = 800 \frac{\text{kg}}{\text{m}^3}, 1 l = 10^{-3} \text{m}^3).$$

- A) 4,8 kg B) 24 kg C) 2,4 kg
 D) 2400 kg E) 1,2 kg


2004

III qrup, Variant A

114. Hansı qurğu istilik maşını *deyil*?
 A) reaktiv mühərrik
 B) atom mühərriki
 C) külək mühərriki
 D) qaz turbini
 E) buxar turbini

115. Hansı fiziki kəmiyyət vektorialdır?
 A) maqnit seli
 B) gərginlik
 C) elektrik tutumu
 D) maqnit sahəsinin induksiyası
 E) iş

116. Cisim aşağı sürüşür. Sürtünmə qüvvəsinin
istiqamətini göstərin.



- A) 1 B) 2 C) 3 D) 5 E) 4

2004


III qrup, Variant B

114. Hansı fiziki kəmiyyət skalyardır?

- A) təcild
- B) maqnit sahəsinin induksiyası
- C) elektrik sahəsinin intensivliyi
- D) induktivlik
- E) qüvvə

115. Cisim yuxarı hərəkət etdirilir. Sürtünmə qüvvəsinin istiqamətini göstərin.

- A) 3
- B) 5
- C) 4
- D) 1
- E) 2



116. Hansı qurğu istilik mühərriki deyil?

- A) reaktiv mühərrik
- B) hidravlik pres
- C) nüvə reaktoru
- D) buxar maşını
- E) qaz turbini


2004

IV qrup, Variant A



36. Elektromaqnit dalğası şüalandıran nöqtəvi mənbənin gücü 480 kVt olarsa, mənbədən 1 km məsafədə şüalanma selinin sıxlığını hesablayın ($\pi=3$).

- A) $40 \frac{\text{mVt}}{\text{m}^2}$
- B) $30 \frac{\text{mVt}}{\text{m}^2}$
- C) $50 \frac{\text{mVt}}{\text{m}^2}$
- D) $20 \frac{\text{mVt}}{\text{m}^2}$
- E) $10 \frac{\text{mVt}}{\text{m}^2}$

37. Hansı qrafik verilmiş nöqtədə elektrostatik sahənin intensivliyinin modulunun həmin nöqtəyə gətirilmiş sınaq yükünün q qiymətindən asılılığını ifadə edir?




38. Şəkildə cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu cismənin sürətinin proyeksiyasının zamandan asılılığını ifadə edir?



39. Hansı proses verilmiş kütłeli ideal qazın izobar genişlənməsinə uyğundur (p -təzyiq, T -mütləq temperaturdur)?

A) 1-2 B) 1-4
C) 1-6 D) 1-3
E) 1-5



40. α -şüalar ibarətdir:


A) helium nüvələri selindən
B) protonlar selindən
C) yüksək tezlikli elektromaqnit dalğalarından
D) elektronlar selindən
E) neytronlar selindən

- *41. Uzunluqları eyni, sərtlikləri $k_1=k$ və $k_2=2k$ olan paralel birləşdirilmiş iki çəkisiz yay müəyyən F qüvvəsi ilə dərtülür. Birinci yayda yaranan elastiklik qüvvəsi $F_1=30\text{ N}$ olarsa, F qüvvəsini hesablayın.

A) 120 N B) 80 N C) 90 N
D) 40 N E) 180 N

42. Çevrə üzrə bərabərsürlü hərakət edən cismin A nöqtəsində impulsu hansı istiqamətdə yönəlit?

A) 5 B) 3 C) 4
D) 1 E) 2




43. Müəyyən hündürlükdən üflüqi istiqamətdə atılmış verilmiş kütłeli cismin başlanğıc kinetik enerjisini 4 dəfə artırıqda onun uçuş məsafəsi necə dəyişər?

A) 4 dəfə azalar B) 2 dəfə artar
C) 2 dəfə azalar D) 4 dəfə artar
E) 8 dəfə azalar

44. Cərəyanlı düzxətti naqilin maqnit sahəsində protona təsir edən qüvvənin istiqamətini göstərin.


A) \leftarrow B) \uparrow C) \swarrow D) \rightarrow E) \downarrow



45. Cismən toplayıcı linszada 2 dəfə böyüdülülmüş həqiqi xəyal alınır. Cisimlə xəyal arasındakı məsafənin cisimlə linszə arasındakı məsafəyə nisbatını hesablayın.

A) 5 B) 1,5 C) 4 D) 3 E) 2,5

46. B nöqtəsinin fırlanma tezliyi 4 san^{-1} dir. A nöqtəsinin fırlanma tezliyini hesablayın.



A) 1 san^{-1} B) 4 san^{-1} C) 2 san^{-1}
D) 16 san^{-1} E) 8 san^{-1}

47. Bircins maye daxilindəki R radiuslu kürəyə təsir edən Arximed qüvvəsi F olarsa, həmin maye daxilindəki $\frac{R}{2}$ radiuslu kürəyə təsir edən Arximed qüvvəsi naya bərabərdir?

A) $8F$ B) $4F$ C) $\frac{F}{4}$ D) $\frac{F}{8}$ E) $\frac{F}{3}$

48. Cismən kütəsi 2 dəfə artıqda onun tam relyativistik enerjisi necə dəyişər?


A) 2 dəfə azalar B) 4 dəfə azalar
C) 8 dəfə artar D) 4 dəfə artar
E) 2 dəfə artar

49. Hansı qurğuda yanacağın daxili enerjisi mechaniki enerjiya çevrilir?

A) transformatorda
B) daxili yanma mühərrikində
C) fotoelementdə
D) elektron-şüa borusunda
E) tranzistorda

50. Kondensatorların gərginlikləri arasında hansı münasibət doğrudur?

A) $U_2=2U_1$ B) $U_1=2U_2$
C) $U_1=4U_2$ D) $U_1=U_2$
E) $U_2=4U_1$




51. $\frac{C}{A}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidində uyğundur?

A) elektrik tutumunun
B) məqnit selinin
C) induktivliyin
D) elektrik gərginliyinin
E) elektrik yükünün

52. Deformasiya etdirici qüvvəni dəyişmədən məftilin en kəsiyinin sahəsini 3 dəfə artırıqda onun nisbi uzanması necə dəyişir (Yunq modulu $E=\text{const}$)?

A) 3 dəfə artar B) 1,5 dəfə artar
C) 3 dəfə azalar D) 9 dəfə artar
E) 9 dəfə azalar

53. Fotocərəyanın gərginlikdən asılılıq qrafikinə görə vahid zamanda katodun səthindən qopan fotolektronların sayılarını müqayisə edin.



A) $N_1=N_2$ B) $N_1=1,44N_2$ C) $N_2=1,44N_1$
D) $N_2=1,5N_1$ E) $N_2=1,2N_1$

54. Dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğaca məqnit nüfuzluğu $\mu=400$ olan içlik daxil etsək, onun induktiv müqaviməti necə dəyişir?

A) 800 dəfə azalar B) 200 dəfə azalar
C) 400 dəfə artar D) 200 dəfə artar
E) 400 dəfə azalar


55. Maddi nöqtə $x=0,8 \sin 20\pi t$ (m) qanunu ilə rəqs edir. Rəqsin dairəvi tezliyi nəyə bərabərdir?

A) 5π Hs B) $0,1$ Hs C) $0,8$ Hs
D) 4 Hs E) 20π Hs

56. Yüklü q , kütłəsi m olan zərrəcik bircins elektrik sahəsində t zaman müddətində S yerdəyişməsi edərsə, sahənin intensivliyinin modulu hansı ifadə ilə təyin olunar ($v_0=0$)?


A) $\frac{2mq}{St^2}$ B) $\frac{mS}{2qt}$ C) $\frac{2mS}{qt^2}$
D) $\frac{qS}{2\pi t}$ E) $\frac{2qS}{mt}$

57. Naqilin müqavimətinin temperaturdan asılılıq qrafiki verilmişdir. Müqavimətin temperatur əmsalını hesablayın.




A) $0,004 \text{ K}^{-1}$ B) $0,003 \text{ K}^{-1}$ C) $0,002 \text{ K}^{-1}$
D) $0,001 \text{ K}^{-1}$ E) $0,005 \text{ K}^{-1}$

58. Konturla hüdüdlanmış səthdən keçən məqnit seli $\Phi=(2+3t)$ (Vb) qanunu ilə dəyişir. Hansı qrafik bu konturda yaranan induksiya EHQ-nin modulunun zamandan asılılığını ifadə edir?



59. Şəkildə düzxətti hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının zamandan asılılıq qrafikləri təsvir olunmuşdur. A cisminin hansı cismə nəzərən sürəti ən böyükdür?

A) 4 B) 2 C) 1
D) 5 E) 3




60. Naqilin müqavimətinin vahidi hansıdır?

A) henri B) volt C) veber
D) amper E) om

2004


IV qrup, Variant B

36. Cərəyanlı düzxətli naqilin maqnit sahəsində protona təsir edən qüvvənin istiqamətini göstərin.




37. Çevrə üzrə bərabərsürtəli hərəkat edən cismin A nöqtəsində impulsu hansı istiqamətdə yönəlir?

- A) 5 B) 2 C) 3 D) 1 E) 4



38. Hansı proses verilmiş kütləli ideal qazın izobar sıxlımasına uyğundur (p -təzyiq, T -mütləq temperaturdur)?

- A) 1-6 B) 1-4 C) 1-2
D) 1-5 E) 1-3




39. $\frac{C}{Vb}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
A) müqavimətin B) cərəyan şiddətinin
C) induktivliyin D) maqnit
induksiyasının
E) elektrik yükünün

40. Cərəyan şiddətinin vahidi hansıdır?
A) farad B) volt C) om
D) kulon E) amper

41. Kütləsi m olan zərrəcik intensivliyinin modulu E olan bircins elektrik sahəsində t zaman müddətində S yerdəyişməsi edərsə, zərrəciyin yüksü hansı ifadə ilə təyin olunur ($v_0=0$)?

- A) $\frac{2mE}{St^2}$ B) $\frac{mS}{2Et}$ C) $\frac{2mS}{Et^2}$
D) $\frac{2ES}{mt}$ E) $\frac{ES}{2mt}$

42. Kondensatorların enerjiləri arasında hansı münasibət doğrudur?



- A) $W_2=W_1$ B) $W_1=3W_2$
C) $W_2=9W_1$ D) $W_2=3W_1$
E) $W_1=9W_2$


43. Dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğacın dəmir içliyinin maqnit nüfuzluğu $\mu=900$ -dür. İçliyi çıxarsaq, onun induktiv müqaviməti neçə dəyişər?

- A) 1800 dəfə artar
B) 300 dəfə azalar
C) 300 dəfə artar
D) 900 dəfə artar
E) 900 dəfə azalar

44. β -şüalar ibarətdir:


- A) elektronlar selindən
B) neytronlar selindən
C) helium nüvoları selindən
D) protonlar selindən
E) yüksək tezlikli elektromaqnit dalğalarından

45. Konturla hədudlanmış səthdən keçən maqnit səli $\Phi=(2-5t)$ (Vb) qanunu ilə dəyişir. Hansı qrafik bu konturda yaranan induksiya EHQ-nin modulunun zamandan asılılığını ifadə edir?




46. Naqlin müqavimətinin temperaturdan asılılıq qrafiki verilmişdir. Müqavimətin temperatur əmsalını hesablayın.

- A) $0,001 \text{ K}^{-1}$
B) $0,005 \text{ K}^{-1}$
C) $0,002 \text{ K}^{-1}$
D) $0,003 \text{ K}^{-1}$
E) $0,004 \text{ K}^{-1}$




47. Cisinin kütləsi 3 dəfə azaldıqda onun tam relyativistik enerjisi necə dəyişir?
- A) 9 dəfə artar B) 9 dəfə azalar
C) 3 dəfə azalar D) 1,5 dəfə azalar
E) 3 dəfə artar

48. Şəkildə cisimə təsir edən qüvvələrin əvəzlayıcısinin proyeksiyasının zamanından asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu cismin sürətinin proyeksiyasının zamanından asılılığını ifadə edir?



49. Fotocərəyanın gərginlikdən asılılıq qrafiklərinə görə vahid zamanda katodun səthindən qopan fotoelektronların sayılarını müqayisə edin.

- A) $N_1=1,2N_2$ B) $N_2=1,21N_1$
C) $N_2=1,1N_1$ D) $N_1=N_2$
E) $N_2=1,4N_1$



50. Elektromaqnit dalğası şüalandırın nöqtəvi mənbədən 1 km məsafədə şüalanma selinin sıxlığı $2,5 \frac{\text{mVt}}{\text{m}^2}$ olarsa, mənbəyin gücünü hesablayın ($\pi=3$).

- A) 80 kVt B) 40 kVt C) 200 kVt
D) 30 kVt E) 120 kVt

51. Hansı qurğuda yanacağın daxili enerjisi mexaniki enerjiya çevrilir?
- A) hidravlik presdə B) transformatorda
C) fotoelementdə D) tranzistorda
E) buxar turbinində

52. A nöqtəsinin fırlanma tezliyi 4 san^{-1} -dir. B nöqtəsinin fırlanma tezliyini hesablayın.



- A) 16 san^{-1} B) 2 san^{-1} C) 8 san^{-1}
D) 4 san^{-1} E) 1 san^{-1}

53. Cisimla onun toplayıcı linzada alınan həqiqi xəyalı arasındakı məsafə cisimlə linza arasındakı məsafədən 3 dəfə böyükdür. Linzanın böyütməsini hesablayın.

- A) 5 B) 2,5 C) 1,5 D) 1 E) 2


54. Bircins maye daxilindəki R radiuslu kürəyə təsir edən Arximed qüvvəsi F olarsa, həmin maye daxilindəki $2R$ radiuslu kürəyə təsir edən Arximed qüvvəsi nəyə bərabərdir?

- A) $\frac{F}{4}$ B) $4F$ C) $3F$
D) $8F$ E) $\frac{F}{8}$

55. Deformasiya etdirici qüvvəni dəyişmədən məftilin en kəsiyinin sahəsini 3 dəfə azaldıqda onun nisbi uzanması necə dəyişir (Yunq modulu $E=\text{const}$)?

- A) 9 dəfə azalar
B) 3 dəfə artar
C) 1,5 dəfə azalar
D) 3 dəfə azalar
E) 9 dəfə artar


56. Hansı qrafik verilmiş nöqtədə elektrostatik sahənin potensialının hamın nöqtəyə gətirilmiş sınaq yükünün q qiymətindən asılılığını ifadə edir?



57. Şəkildə düzxətli hərəkət edən cisimlərin sürətlərinin proyeksiyalarının zamandan asılılıq qrafikləri təsvir olunmuşdur.

A cisminin hansı cismə nəzərən sürəti ən kiçikdir?

- A) 4 B) 2 C) 1
D) 5 E) 3



58. Maddi nöqtə $x=0,4\cos 10\pi t$ (m) qanunu ilə rəqs edir. Rəqsin dairəvi tezliyi nəyə bərabərdir?

- A) $0,5 \text{ Hz}$ B) $30\pi \text{ Hz}$ C) 20 Hz
D) $10\pi \text{ Hz}$ E) $0,4 \text{ Hz}$

59. Müəyyən hündürlükdən üfüqi istiqamətdə atılmış verilmiş kütləli cismin başlangıç kinetik enerjisini 4 dəfə azaltıqdə onun uçus məsafəsi necə dəyişər?

- A) 2 dəfə azalar B) 4 dəfə azalar
C) 2 dəfə artar D) 4 dəfə artar
E) 8 dəfə artar

*60. Uzunluqları eyni, sərtlilikləri $k_1=k$ və $k_2=2k$ olan paralel birləşdirilmiş iki çəkisiz yay müəyyən F qüvvəsi ilə dərtlər. İkinci yayda yaranan elastiklik qüvvəsi $F_2=60 \text{ N}$ olarsa, F qüvvəsini hesablayın.

- A) 180 N B) 270 N C) 90 N
D) 80 N E) 40 N

2004 V qrup, Variant A


111. Əgər cismə başqa cisimlər təsir etməsəydi, o, necə hərəkət edirdi?

- A) rəqsli hərəkət
B) bərabərəyinləşən
C) çevrə boyunca yeyinləşən
D) düzxətli bərabərsürətli
E) bərabəryavaşışyan

112. Modulca elektronun yüksü hansı zərrəciyin yüksünə bərabərdir?

- A) leptonun
B) fotonun
C) neytronun
D) α -zərrəciyin
E) pozitronun

113. Eyni temperaturda eyni kütłeli qazın hansı qabda təzyiqi ən böyükdür?



- A) bütün qablarda eynidir
B) 2
C) 3
D) 4
E) 1

Nəzər

2004

V qrup, Variant B


111. Modulca elektronun yükü hansı zərrəciyin yüksünə bərabərdir?

- A) protonun
- B) leptonun
- C) α -zərrəciyin
- D) fotonun
- E) neytronun

112. Əgər cismə başqa cisimlər təsir etməsəydi, o, hansı halda olardı?

- A) çevrə boyunca yeyinləşən hərəkətdə
- B) bərabərəvayaşıyan hərəkətdə
- C) çevrə boyunca yavaşıyan hərəkətdə
- D) sükunətdə
- E) bərabərəyinləşən hərəkətdə

113. Eyni temperaturda eyni kütłeli qazın təzyiqi hansı qabda ən kiçikdir?



- A) 3
- B) 1
- C) bütün qablarda cynamidir
- D) 2
- E) 4

2005

I qrup, Variant A


61. $\frac{C}{kq}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) şüalanmanın udulma dozasının
- B) gücün
- C) impulsun
- D) qüvvənin
- E) təzyiqin


62. Fokus məsafəsi 25 sm olan linzanın optik qüvvəsi nə qədərdir?

- A) 4 dptr
- B) 5 dptr
- C) 8 dptr
- D) 25 dptr
- E) 10 dptr

63. Şəquli yuxarı atılmış cismin maksimal qalxma hündürlüyüünün başlangıç sürətdən asılılıq qrafiki hansıdır?



64. Şəkildə ağ işıq şüası şüo prizmadan keçdiğindən sonra onun ayrıldığı rəngli şüalar-dan dördü göstərilmişdir.



Hansı şüa üçün şüşənin sindirimə əmsali ən kiçikdir?

- A) 3
- B) bütün şüalar üçün sindirimə əmsalları cynamidir
- C) 1
- D) 4
- E) 2

65. Hansı prosesdə verilmiş kütləli ideal qazın temperaturu azalır?

- A) izotermik sıxılmada
- B) izobar genişlənmədə
- C) adiabat genişlənmədə
- D) adiabat sıxılmada
- E) izotermik genişlənmədə

66. Elektromaqnit dalğasında \vec{B} -maqnit induksiya vektoru


- A) \vec{E} - intensivlik vektoruna perpendikulyardır
- B) \vec{v} - sürət vektoru istiqamətindədir
- C) \vec{E} - intensivlik vektorunun əksi istiqamətindədir
- D) \vec{E} - intensivlik vektoru istiqamətindədir
- E) \vec{v} - sürət vektorunun əksi istiqamətindədir

67. Qabdakı maye sütununun hündürlüyü 1 m-dir. Qab şaquli yuxarı yönəlmüş hansı təcillə hərəkət etməlidir ki, mayenin qabın dibinə göstərdiyi təzyiq 15 kPa olsun

$$\left(\rho_m = 1000 \frac{\text{kq}}{\text{m}^3}, g = 10 \frac{\text{m}}{\text{san}^2} \right)$$

- A) $6 \frac{\text{m}}{\text{san}^2}$
- B) $5 \frac{\text{m}}{\text{san}^2}$
- C) $2 \frac{\text{m}}{\text{san}^2}$
- D) $3 \frac{\text{m}}{\text{san}^2}$
- E) $1 \frac{\text{m}}{\text{san}^2}$

68. Sabit qüvvənin təsiri altında məstildə yaranan mexaniki gərginliyin məstilin en kəsiyinin sahəsindən asılılıq qrafiki hansıdır?



*69. Tam enerjisi $E=9,4$ GeV olan protonun kütləsi onun sükunət kütləsindən neçə dəfə böyükdür (protonun sükunət enerjisi $E_0=0,94$ GeV-dir)?

- A) 8 dəfə
- B) 12 dəfə
- C) 5 dəfə
- D) 6 dəfə
- E) 10 dəfə


70. AC naqılından sabit cərəyan axır. A nöqtəsinin potensialı C nöqtəsinin potensialından böyük olarsa, cərəyanın maqnit sahəsində hərəkət edən müsbət yüksək zərraciya təsir edən Lorens qüvvəsi hansı istiqamətə yönələr?

- A) \rightarrow
- B) zərraciya qüvvə təsir etmir
- C) \leftarrow
- D) \downarrow
- E) \uparrow

71. Cərəyanlı sarğacın maqnit sahəsinin enerjisi hansı ifadə ilə təyin olunur (I -cərəyan şiddəti, L -induktivlikdir)?


- A) $\frac{L^2}{2I}$
- B) $2LI$
- C) $\sqrt{2LI}$
- D) $\frac{LI^2}{2}$
- E) $\frac{I^2}{2L}$

72. Fotonun kütləsinin onun dalğa uzunluğundan asılılıq qrafiki hansıdır?



ANASIT *(YEAH)*


73. Kondensatorun elektrik tutumunun onun yükündən asılılıq qrafiki hansıdır?



74. Külesi m , yükü q olan zərəcik intensivliyi E olan bircins elektrik sahəsində qüvvə xatları istiqamətində hərəkətə başlayır. t zaman müddətinin sonunda onun sürəti hansı ifadə ilə təyin olunur?

- A) $\frac{qEm}{t}$ B) $\frac{m}{qEt}$ C) $\frac{qE}{mt}$
 D) $\frac{qEt}{m}$ E) $\frac{mt}{qE}$

75. Şəkildə beş müxtəlif cismin impuls vektorları təsvir edilmişdir. Hansı cisimə nəzərən A cisminin impulsunun modulu ən kiçikdir (cisimlərin impulsları modulca bərabərdir)?




- A) 5 B) 2 C) 4 D) 3 E) 1

76. $\frac{C \cdot m^2}{N}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) güclün
 B) həcmiñ
 C) təzyiqiñ
 D) işin
 E) impulsun

77. Harmonik rəqs edən cismən koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik cismən kinetik enerjisinin zamandan asılılığına uyğundur?




78. Verilmiş konturda maqnit selinin dəyişmə sürəti 2 dəfə artıqda konturda yaranan induksiya e.h.q. necə dəyişir?

- A) 2 dəfə azalar B) 8 dəfə artar
 C) 2 dəfə artar D) 4 dəfə azalar
 E) 4 dəfə artar

79. Çevrə üzrə bərabərsürlü hərəkətdə nəzərdə tutulmuş mərkəzəqəçmə tacilinin çəvrənin radiusundan asılılıq diaqramının hansı nöqtəsinə uyğun gələn dövretmə tezliyi ən böyükdür?

- A) 2 B) 4 C) 3 D) 1 E) 5



80. Lingin tarazlıq şərti hansı qayda ilə müəyyən olunur?

- A) Lens qaydası ilə
 B) momentlər qaydası ilə
 C) sağ əl qaydası ilə
 D) sol əl qaydası ilə
 E) burğu qaydası ilə

81. Verilmiş cismin başlangıç kinetik enerjisini 4 dəfə artırıldığda tormoz yolu necə dəyişir?
- A) 2 dəfə azalar B) 4 dəfə artar
 C) 8 dəfə artar D) 2 dəfə artar
 E) 4 dəfə azalar

82. Müstəvi kondensatorun lövhələri arasındakı q yüksəkli damcıya təsir edən ağırlıq qüvvəsi modulca ona elektrik sahəsi tərəfindən təsir edən qüvvəyə bərabər olarsa, bu damcıya təsir edən əvəzlayıcı qüvvə hansı ifadə ilə təyin olunar (E -kondensatorun elektrik sahəsinin intensivliyidir, havanın müqaviməti nəzərə alınmur)?
- A) $\frac{qE}{2}$ B) $2qE$ C) $4qE$
 D) $\sqrt{2}qE$ E) $\sqrt{3}qE$

83. Verilmiş materialdan hazırlanmış naqılın en kəsiyinin sahəsini 3 dəfə artırıldığda naqılın müqaviməti necə dəyişir (naqılın uzunluğu sabitdir)?
- A) 6 dəfə artar
 B) 3 dəfə artar
 C) 9 dəfə artar
 D) 9 dəfə azalar
 E) 3 dəfə azalar

84. Dəyişən cərəyan dövrəsində verilmiş induktivlikli sarğının uclarındaki gərginliyin zamandan asılılıq qrafiki verilmişdir. Qrafikin hansı nöqtələrinə uyğun anda dövrədə cərəyanın şiddətinin modulu maksimum olar?
- A) 1; 5 B) 4; 5
 D) 2; 3 E) 2; 4

85. Uclarındaki gərginlik 10 V olan metal naqılındəki cərəyan şiddəti 2 A-dir. Metal naqılın müqavimətini hesablayın.
- A) 5 Om B) 20 Om
 C) 4 Om D) 10 Om
 E) 8 Om

2005 I qrup, Variant B

61. Qabdakı maye sütununun hündürlüyü 1 m-dir. Qab şaquli aşağı yönəlmış hansı tacilla hərəkat etməlidir ki, mayenin qabın dibinə göstərdiyi təzyiq 7 kPa olsun


$$\left(\rho_m = 1000 \frac{\text{kg}}{\text{m}^3}, g = 10 \frac{\text{m}}{\text{san}^2} \right) ?$$

- A) $4 \frac{\text{m}}{\text{san}^2}$ B) $3 \frac{\text{m}}{\text{san}^2}$ C) $1 \frac{\text{m}}{\text{san}^2}$
 D) $5 \frac{\text{m}}{\text{san}^2}$ E) $7 \frac{\text{m}}{\text{san}^2}$

62. Verilmiş cismin başlangıç kinetik enerjisini 4 dəfə azaltıldığda tormoz yolu necə dəyişir?
- A) 2 dəfə artar B) 4 dəfə azalar
 C) 2 dəfə azalar D) 4 dəfə artar
 E) 8 dəfə azalar

63. Hansı prosesdə verilmiş kütləli ideal qazın temperaturu artur?
- A) adiabat sıxılmada
 B) adiabat genişlənmədə
 C) izotermik sıxılmada
 D) izotermik genişlənmədə
 E) izobaş sıxılmada


64. Nüvanın rabiə enerjisinin vahidi hansıdır?
- A) vatt B) nyuton C) coul D) paskal
 E) amper



65. Müstəvi kondensatorun lövhələri arasındakı m kütləli yüksəkli damcıya elektrik sahəsi tərəfindən təsir edən ağırlıq qüvvəsinə modulca ağırlıq qüvvəsinə bərabər olarsa, ona təsir edən əvəzlayıcı qüvvə hansı ifadə ilə təyin olunur (g-sərbəst düşmə tacilidir, havanın müqaviməti nəzərə alınmur)?

- A) $\sqrt{2}mg$ B) $\sqrt{3}mg$ C) $\frac{mg}{2}$
 D) $4mg$ E) $2mg$

66. Şəquli yuxarı atılmış cismin uçış müddətinin başlanğıc sürətdən asılılıq qrafiki hansıdır?




67. $\frac{N}{C \cdot m^2}$ ifadəsi hansı fiziki kəmiyyatın vahidinə uyğundur?
 A) gücün
 B) konsentrasiyanın
 C) işin
 D) impulsun
 E) təzyiqin

*68. Tam enerjisi $E=1,5$ MeV olan elektronun kütləsi onun sükunət kütləsindən neçə dəfə böyükdür (elektronun sükunət enerjisi $E_0=0,5$ MeV-dir)?

- A) 2 dəfə¹
 B) 5 dəfə²
 C) 3 dəfə³
 D) 6 dəfə⁴
 E) 4 dəfə⁵

69. Şəkildə aq işıq şüası şüa prizmadan keçdiğindən sonra onun ayrıldığı rəngli şüalar dan dördü göstərilmişdir. Hansı şüa üçün şüşənin sindirma əmsalı on böyükdür?

- A) 1
 B) 2
 C) 4
 D) bütün şüalar üçün sindirme əmsalları eynidir
 E) 3




70. Çevrə üzrə bərabərsürətli hərəkətdə maddi nöqtənin xətti sürətinin çəvrənin radiusundan asılılıq diaqramının hansı nöqtəsinə uyğun gələn dövretmə tezliyi on böyükdür?

- A) 3 B) 5 C) 1 D) 2 E) 4

71. Verilmiş konturda maqnit selinin dəyişmə sürətini 2 dəfə azaltdıqda konturda yaranan induksiya e.h.q. necə dəyişir?

- A) 4 dəfə artar B) 4 dəfə azalar
 C) 8 dəfə azalar D) 2 dəfə azalar
 E) 2 dəfə artar

72. Verilmiş məsildə yaranan mexaniki gərginliyin təsir edən qüvvədən asılılıq qrafiki hansıdır?




73. Şəkildə beş müxtəlif cismin impuls vektorları təsvir edilmişdir. Hansı cismə nəzərən A cismiinin impulsunun modulu on böyükdür (cisimlərin impulsları modulca bərabərdir)?

- A) 1 B) 5 C) 2 D) 3 E) 4

74. AC naqılindən sabit cərəyan axır. A nöqtəsinin potensialı C nöqtəsinin potensialından böyük olarsa, cərəyanın maqnit sahəsində hərəkət edən müsbət yüksək zərraciya təsir edən Lorens qüvvəsi hansı istiqamətə yönələr?

- A) ↓ B) ↑ C) zərraciya qüvvə təsir etməz
 D) → E) ←



75. Hansı qurğunun tarazlıq şərti momentlər qaydasına əsaslanır?

- A) dinamometrin
- B) lingin
- C) manometrin
- D) hidrolik presin
- E) mail müstəvinin

76. Verilmiş materialdan hazırlanmış naqilin en kəsiyinin sahəsinin 4 dəfə azaldıqda naqilin müqaviməti necə dəyişər (naqilin uzunluğu sabitdir)?

- A) 2 dəfə azalar
- B) 2 dəfə artar
- C) 4 dəfə azalar
- D) 8 dəfə azalar
- E) 4 dəfə artar

77. Elektromaqnit dalğasının elektrik sahəsinin \vec{E} - intensivlik vektoru

- A) \vec{v} - sürət vektorunun əksi istiqamətindədir
- B) \vec{B} - maqnit induksiya vektoru istiqamətindədir
- C) \vec{B} - maqnit induksiya vektorunun əksi istiqamətindədir
- D) \vec{v} - sürət vektoru istiqamətindədir
- E) \vec{B} - maqnit induksiya vektoruna perpendikulyardır


*78. Cərəyanlı sarğacın maqnit sahəsinin enerjisi hansı ifadə ilə təyin olunur (Φ -maqnit seli, L - induktivliyidir)?

- A) $\frac{\Phi^2}{2L}$
- B) $\frac{\Phi L}{2}$
- C) $2\Phi L$
- D) $\frac{\Phi L^2}{2}$
- E) $\sqrt{2\Phi L}$


79. Kütləsi m , yükü q olan zərrəcik intensivliyi E olan bircins elektrik sahəsində qüvvə xətləri istiqamətində hərəkətə başlayır. Zərraciyanın yerdəyişməsinin modulu S olduqda, onun sahədə aldığı sürət hansı ifadə ilə təyin olunur?

- A) $\frac{2mS}{qE}$
- B) $\sqrt{\frac{2qES}{m}}$
- C) $\sqrt{\frac{qE}{2mS}}$
- D) $\frac{2qE}{mS}$
- E) $\sqrt{\frac{2mS}{qE}}$

80. Harmonik rəqs edən cismi koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik cismi kinetik enerjisiniin zamandan asılılığına uyğundur?




81. Kondensatorun elektrik tutumunun onun gərginliyindən asılılıq qrafiki hansıdır?



82. Dəyişən cərəyan dövrəsində verilmiş induktivlikli sarğacın uclarındaki gərginliyin zamandan asılılıq qrafiki verilmişdir. Qrafikin hansı nöqtələrinə uyğun anda dövrədə cərəyanın şiddəti sıfır olar?


- A) 2; 3
- B) 1; 5
- C) 4; 5
- D) 2; 4
- E) 1; 3



83. Müqaviməti 20 Om, uclarındaki gərginlik 80 V olan metal naqıldan axan cərəyanın şiddətini hesablayın.

- A) 16 A
- B) 4 A
- C) 8 A
- D) 20 A
- E) 25 A

84. Fotonun kütləsinin onun enerjisindən asılılıq qrafikli hansıdır?




85. Optik qüvvəsi 2 dptr olan toplayıcı linsanın fokus masafası nə qədərdir?

- A) 25 sm
- B) 40 sm
- C) 100 sm
- D) 50 sm
- E) 20 sm

2005 II qrup, Variant A

111. Qrafiklərdən hansılar izobar ($p=\text{const}$) prosesə uyğundur?



- A) 2; 3
- B) 1; 4
- C) 1; 2
- D) 3; 4
- E) 1; 5

112. 5 saat ərzində saatın dəqiqə əqrəbi neçə dövr edir?

- A) 15
- B) 5
- C) 60
- D) 30
- E) 10

113. Qapalı qabdakı qazı qızdırıldılar. Bu zaman:

- A) molekulların sürəti dəyişmədi
- B) qazın sıxlığı artı
- C) molekulların sürəti artı
- D) molekulların sürəti azaldı
- E) qazın sıxlığı azaldı

2005

II qrup, Variant B


111. 20 dəqiqə ərzində saatın saniyə əqrəbi neçə dövr edir?

- A) 20 B) 1 C) 5
D) 40 E) 10

112. Qaz I i qabdakı qazı soyutdular. Bu zaman:

- A) qazın sıxlığı artı
B) molekulların hərəkət sürəti azaldı
C) molekulların hərəkət sürəti artı
D) qazın sıxlığı azaldı
E) molekulların hərəkət sürəti dəyişmədi

113. Qrafiklərdən hansılar izoxor ($V=\text{const}$) prosesə uyğundur?




- A) 1; 2 B) 4; 5 C) 1; 3
D) 3; 4 E) 2; 5

2005

III qrup, Variant A

114. Nöqtəvi işıq mənbəyi S ilə işıqlandırılan şaquli dırçının kölgəsi hansı nöqtələr arasında yerləşər?



- A) 1 və 2 B) 1, 3 və 4 C) 2 və 5
D) 2 və 4 E) 3 və 5

115. Hansı naqıldır?

- | | | |
|--------------|-----------|----------|
| 1. Alüminium | 2. Şüşə | 3. Rezin |
| 4. Quru ağac | 5. Ebonit | |
- A) 5 B) 3 C) 2
D) 4 E) 1

116. Kütlə vahidlərindən hansı ən böyükdür?

- A) qram
B) milliqram
C) ton
D) kilogram
E) atom kütlə vahidi

2005

III qrup, Variant B


114. Sürətlərdən hansı ən böyükdür?

- A) səsin havada sürəti
- B) birinci kosmik sürət
- C) TU - 154 təyyarəsinin sürəti
- D) işıq sürəti
- E) ikinci kosmik sürət

115. Hansı qeyri-naqıldır?

- | | |
|--------------|------------------|
| 1. Duzlu su | 2. İfratkeçirici |
| 3. Rezin | 4. Mis |
| 5. Alüminium | |
- A) 1 B) 2 C) 3 D) 4 E) 5

116. Nöqtəvi işıq mənbəyi S ilə işıqlandırılan əşyanın ekranda xəyali hansı nöqtələr arasında alınır?




2005

IV qrup, Variant A

36. Kütləsi 10 q olan maddi nöqtə $x = 0,05 \cdot \sin 0,6t$ (m) qanunu üzrə harmonik rəqs edir. Ona təsir edən qüvvənin maksimal qiymətini hesablayın.
A) $1,8 \cdot 10^{-4} \text{ N}$ B) $8 \cdot 10^{-5} \text{ N}$ C) $2,5 \cdot 10^{-4} \text{ N}$
D) $2 \cdot 10^{-3} \text{ N}$ E) $3 \cdot 10^{-3} \text{ N}$

37. Şəkildə konturla həndedilmiş sahədən keçən maqnit selinin zamandan asılılıq qrafiki verilmişdir. Konturda yaranan induksiya EHQ-ni hesablayın.




- A) 0,4 V B) 0,8 V C) 0,5 V
D) 1 V E) 2 V

38. Hansı hərəkətdə cisim əlavə yüklenməyə məruz qalır?

- A) sərbəst düşdükda
- B) şaquli yuxarı yönəlmış tacilla hərəkət etdikdə
- C) şaquli yuxarı bərabərsürətli hərəkətdə
- D) şaquli aşağı bərabərsürətli hərəkətdə
- E) üfüqi bərabərsürətli hərəkətdə

39. Elektrik cərəyanının gücünün verilmiş dövrə hissəsindəki cərəyan şiddətindən asılılıq qrafiki hansıdır?



40. İçerisinde gümüş-nütrat mahlulu olan elektrolit vanna mənbəyə qoşulmuşdur. Elektrodlar arasındaki gərginliyi 3 dəfə artırıqda müəyyən müddətdə katod üzərində ayrılan gümüşün kütləsi necə dəyişir?

- A) 9 dəfə azalar
- B) 3 dəfə azalar
- C) $\sqrt{3}$ dəfə azalar
- D) 9 dəfə artar
- E) 3 dəfə artar

41. Vakuum diodundan nə üçün istifadə olunur?
 A) zəif elektrik cərəyanını gücləndirmək üçün
 B) cərəyan şiddətini ölçmək üçün
 C) gərginliyi ölçmək üçün
 D) zəif işıq selini ölçmək üçün
 E) dayışan cərəyanı düzəndirmək üçün

42. Tarazlıq halında hidravlik presdə porşenlərə təsir edən qüvvələrin nisbəti $\frac{F_2}{F_1} = 2$ -dir.


- Porşenlərin altındaki təzyiqlərin nisbəti $\left(\frac{P_2}{P_1}\right)$ nəyə bərabərdir?
- A) 2
 - B) 1
 - C) $\frac{1}{4}$
 - D) 4
 - E) $\frac{1}{2}$

43. Elektron Yero nəzərən $0,8 c$ sürəti ilə fotona qarşı hərəkət edir. Fotonun elektrona nəzərən sürəti nəyə bərabərdir (c -işığın vakuumda yayılma sürətidir)?
 A) $0,6 c$ B) $0,4 c$ C) $0,8 c$
 D) c E) $0,2 c$

44. Bircins maqnit sahəsinin induksiya xatırlısına perpendikulyar yerləşmiş naqıldəki cərəyan şiddəti 2 A artıqda ona təsir edən Amper qüvvəsi 5 dəfə artı. Naqıldəki cərəyan şiddətinin ilk qiymətini hesablayın.
 A) $0,5 \text{ A}$ B) 1 A
 C) 2 A D) $2,5 \text{ A}$
 E) $1,5 \text{ A}$


45. Şəkildə çevrilmiş radioaktiv nüvələrin sayının zamandan asılılığı qrafiki verilmişdir. Nüvələrinin yarımcəvriləmə periodunu təyin edin (N_0 - başlangıç andakı radioaktiv nüvələrin sayıdır).

- A) 6 gün
- B) 9 gün
- C) 24 gün
- D) 12 gün
- E) 3 gün




46. Fotoeffekt zamanı enerjisi 8 eV olan fotonun çıxardığı elektronun kinetik enerjisi 6 eV olarsa, metalin çıxış işini hesablayın ($1 \text{ eV} = 1,6 \cdot 10^{-19} \text{ J}$).
 A) $2,4 \cdot 10^{-19} \text{ C}$ B) $22,4 \cdot 10^{-19} \text{ C}$
 C) $3,2 \cdot 10^{-19} \text{ C}$ D) $1,6 \cdot 10^{-19} \text{ C}$
 E) $11,4 \cdot 10^{-19} \text{ C}$


47. Sarğacda yaranan maqnit sahəsinin enerjisinin sarğacdan keçən maqnit selindən asılılığı qrafiki verilmişdir. Sarğacın induktivliyini hesablayın.
 A) $0,2 \text{ Hn}$ B) $0,1 \text{ Hn}$
 C) $3,2 \text{ Hn}$ D) $0,6 \text{ Hn}$
 E) $0,4 \text{ Hn}$



48. Hansı qrafik yalnız sabit sürtünmə qüvvəsi təsir edən cisinin sürətinin modulunun zamandan asılılığına uyğundur?




49. Doymuş buxarın 1 halinden 2 haline geçmesi zamanı onun kültası neçə dəyişir?



- A) 3 dəfə azalar
B) 4 dəfə azalar
C) 2 dəfə artar
D) 4 dəfə artar
E) 2 dəfə azalar

50. Bircins dielektrik daxilində elektrik sahəsinin \tilde{E} intensivliyinin modulunun vakuumda sahənin \tilde{E}_0 intensivliyinin modulundan neçə dəfə az olduğunu göstərən fiziki kəmiyyət neçə adlanır?
A) gərginlik B) məqnit nüfuzluğu
C) potensial D) dielektrik nüfuzluğu
E) elektrik tutumu

51. Yüklənmiş tozcuq sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun lövhələri arasında tarazlıq-dadr. Əgər lövhələr arasındakı məsafəni artırısaq tozcuq:
A) yuxarı qalxar B) tarazlıqda qalar
C) sağa hərəkət edər D) sola hərəkət edər
E) aşağı düşər




52. Hansı prosesdə ideal qaz molekullarının orta kinetik enerjisi azalır?
A) izotermik sıxlımda
B) izoxor qızılında
C) izotermik genişlənmədə
D) izobar sıxlımda
E) izobar genişlənmədə

53. Müstəvi kondensator sabit gərginlik mənbəyindən açıldıqdan sonra, onun lövhələri arasındaki məsafəni 2 dəfə azaltıqda, kondensatorun daxilindəki elektrik sahəsinin intensivliyi neçə dəyişir?
A) $\sqrt{2}$ dəfə artar B) 2 dəfə artar
C) dəyişməz D) $\sqrt{2}$ dəfə azalar
E) 2 dəfə azalar

54. Tərəpnəməz blokdan keçirilmiş uzanmayan çəkisiz ipdən şəkildəki kimi yüksərə asılmışdır. Sistemin tacilini hesablayın (blokda sürtünməni nəzərə almayıñ).


- A) $\frac{g}{2}$ B) $\frac{g}{5}$ C) $\frac{g}{3}$
D) $\frac{g}{7}$ E) $\frac{g}{4}$



55. Cisinin sürəti 4 dəfə artıqda onun kinetik enerjisi neçə dəyişir?
A) 4 dəfə artar
B) 16 dəfə azalar
C) 4 dəfə azalar
D) dəyişməz
E) 16 dəfə artar

56. Dəmirdən hazırlanmış əşyanın kütləsini 2 dəfə azaltıqda dəmirin xüsusi ərimə istiliyi neçə dəyişir?
A) 2 dəfə azalar
B) dəyişməz
C) 4 dəfə azalar
D) 4 dəfə artar
E) 2 dəfə artar

57. Şəkildə radiovericinin və radioqəbuledicinin dövrsində cərəyan şiddətinin zamandan asılılıq qrafikləri verilmişdir. Modullaşmış yüksək tezlikli rəqsərin qrafiki hansıdır?




58. Çevre üzre barabərsürlü hərəkətə xətti sürət hansı ifadə ilə təyin olunur?

- A) $\frac{l}{t}$ B) $\frac{\varphi}{r}$ C) $\frac{\varphi}{T}$
 D) $\frac{\omega}{r}$ E) $\frac{a}{r}$

59. Linzanın fokus məsafəsinin vahidi hansıdır?

- A) san⁻¹
 B) adsız kəmiyyətdir
 C) m
 D) dptr
 E) san

60. Cismin sürətinin proyeysiyanının zamanından asılılıq qrafiki şəkildəki kimidir. Hansı qrafik bu cismin tacilinin proyeysiyanın zamanından asılılığına uyğundur?



- A)
 B)
 C)
 D)
 E)

2005 IV qrup, Variant B

36. Tərənnümzənən blokdan keçirilmiş uzanmayan çəkisiz ipdən şəkildəki kimi yüksərək asılmışdır. Sistemin tacilini hesablayın (blokda sürətlenməni nəzərə alınmayın).




- A) $\frac{g}{3}$ B) $\frac{g}{2}$ C) $\frac{g}{4}$
 D) $\frac{g}{5}$ E) $\frac{g}{6}$

37. Şəkildə radiovericinin və radioqəbuledicinin dövrəsində cərəyan şiddətinin zamanından asılılıq qrafikləri təsvir edilmişdir. Modullaşmamış yüksək tezlikli rəqslərin qrafiki hansıdır?

- A)
 B)
 C)
 D)
 E)

38. Şəkildə sarğacın cərəyanının siddətinin zamandan asılılıq qrafikini verilmişdir. İnduktivlik $1,2 \text{ Hn}$ olarsa, sarğacda yaranan induksiya EHQ-ni hesablayın.



- A) $7,2 \text{ mV}$ B) $8,6 \text{ mV}$ C) $4,8 \text{ mV}$
D) $2,4 \text{ mV}$ E) $9,6 \text{ mV}$


39. Yükləndikdən sonra cərəyan mənbəyindən ayrılmış müstəvi kondensatorun lövhələri arasında məsafəni 2 dəfə artırıqda, onun daxilindəki elektrik sahəsinin intensivliyi necə dəyişir?
A) 2 dəfə artar B) $\sqrt{2}$ dəfə azalar
C) 2 dəfə azalar D) $\sqrt{2}$ dəfə artar
E) dəyişməz

40. Maddi nöqtə $x = 0,5 \cdot \sin 2t \text{ (m)}$ qanunu ilə harmonik rəqs edir. Maddi nöqtəyə təsir edən maksimal qüvvənin 10 N olduğunu biliyək, onun kütləsini hesablayın.
A) 1 kq B) 5 kq C) 3 kq
D) 4 kq E) 2 kq

41. Hidrostatik pressə porşenlərin sahələri nisbatı $\frac{S_2}{S_1} = 4$ -dür. Tarazlıq halında porşenlərin altındaki təzyiqlərin nisbatı $\left(\frac{P_1}{P_2}\right)$ nəyə bərabərdir?
A) 4 B) $\frac{1}{2}$ C) 2
D) $\frac{1}{4}$ E) 1

42. Cismiin sürəti 2 dəfə artırıqda onun impulsu necə dəyişir?
A) 2 dəfə azalar B) 4 dəfə artar
C) 4 dəfə azalar D) 2 dəfə artar
E) dəyişməz

43. Yüklənmiş tozcuq sabit gərginlik mənbəyinə qoşulmuş kondensatorun lövhələri arasında tarazlıqdadır. Əgər lövhələri yaxınlaşdırısaq tozcuq:



- A) aşağı düşər B) sağa hərəkət edər
C) yuxarı qalxar D) sola hərəkət edər
E) tarazlıqda qalar

44. Linzanın optik qüvvəsinin vahidi hansıdır?
A) henri B) tesla C) dioptriya
D) nyuton E) metr

45. Çevrə ilə bərabərşürtüli hərəkətdə xətti sırat hansı ifadə ilə təyin olunur?
A) rT B) ωr C) $\omega \alpha$ D) αr E) $\omega \alpha$

46. Transformatorun iş prinsipi hansı hadisəyə əsaslanmışdır?
A) elektroliz hadisəsinə
B) elektromaqnit dalğalarının interferensiyasına
C) elektromaqnit dalğalarının difraksiyasına
D) işığın polyyarlaşmasına
E) elektromaqnit induksiyasına


47. Yerə nəzərən sürəti $0,8 c$ olan proton fotonla eyni istiqamətdə hərəkət edir. Fotonun protona nisbətən sürəti nəyə bərabərdir (c -ışığın vakuumda yayılma sürətidir)?
A) c B) $0,9 c$ C) $0,1 c$
D) $0,2 c$ E) $1,8 c$

48. İçərisində gümüş-nitrat möhlulu olan elektrölit vanna mənbəyə qoşulmuşdur. Elektrodlar arasındaki gərginliyi 2 dəfə artırıqda müəyyən müddədə katod üzərində ayrılan gümüşün kütləsi necə dəyişir?
A) 2 dəfə azalar B) 2 dəfə artar
C) 4 dəfə artar D) $\sqrt{2}$ dəfə artar
E) 4 dəfə azalar

49. Dəmirdən hazırlanmış əşyanın kütləsini 2 dəfə artırıqda dəmirin xüsusi ərimə istiliyi necə dəyişir?
A) 4 dəfə artar B) 2 dəfə artar
C) 2 dəfə azalar D) dəyişməz
E) 4 dəfə azalar


50. Sarıcadə yaranan məqnit sahəsinin enerjisinin sarıcadan keçən cərəyan şiddətindən asılılıq qrafiki verilmişdir. Sarıcanın induktivliyini hesablayın.

- A) 0,6 Hn B) 0,3 Hn C) 2,7 Hn
D) 1,8 Hn E) 0,2 Hn





51. Hansı hərəkətdə cisim $\text{c}^{\frac{1}{2}}$ -azılık şəraitində olur?
 A) sərbəst düşdükdə
 B) şəquili yuxarı bərabərsürlü hərəkətdə
 C) şəquili aşağı yavaşyan hərəkətdə
 D) üfüqi bərabərsürlü hərəkətdə
 E) şəquili yuxarı yeyinlaşan hərəkətdə

52. Hansı qrafik yalnız sabit sürtünmə qüvvəsi təsir edən cismən yerdəyişməsinin proyeysiyanın zamandan asılılığına uyğundur?




53. Cisinin sürətinin proyeysiyanının zamandan asılılıq qrafiki şəkildəki kimidir. Hansı qrafik bu cisinin tacilinin proyeysiyanının zamandan asılılığına uyğundur?




54. Hansı prosesdə ideal qaz molekullarının orta kinetik enerjisi artır?
 A) izobar genişlənmədə
 B) izoxor soyumədə
 C) izotermik genişlənmədə
 D) izotermik sıxılma
 E) izobar sıxılma

55. Bircins məqnit sahəsinin induksiya xətlərinə perpendikulyar yerləşmiş naqıldəki cərəyan şiddəti 2 A azaldıqda ona təsir edən Amper qüvvəsi 3 dəfə azaldı. Naqıldəki cərəyan şiddətinin ilk qiymətini hesablayın.
 A) 5 A B) 4,5 A C) 3,5 A
 D) 3 A E) 4 A

56. Doymuş buxarın 1 halindən 2 halına keçməsi zamanı onun kütləsi necə dəyişir?
 A) 2 dəfə azalar
 B) 4 dəfə artar
 C) 2 dəfə artar
 D) 4 dəfə azalar
 E) 3 dəfə artar



57. Şəkildə çevrilmiş radioaktiv nüvələrin sayıının zamandan asılılıq qrafiki verilmişdir. Nüvələrinin yarımcəvrilmə periodunu təyin edin (N_0 - başlangıç andakı radioaktiv nüvələrin sayıdır).



- A) 24 gün
 B) 8 gün
 C) 9 gün
 D) 6 gün
 E) 21 gün


58. Fotoeffekt zamanı çıkış işi 2 eV olan metaldan enerjisi 6 eV olan fotonun çıxardığı elektronun kinetik enerjisini hesablayın ($1 \text{ eV} = 1,6 \cdot 10^{-19} \text{ J}$).

- A) $9,6 \cdot 10^{-19} \text{ J}$
- B) $3,2 \cdot 10^{-19} \text{ J}$
- C) $14,4 \cdot 10^{-19} \text{ J}$
- D) $6,4 \cdot 10^{-19} \text{ J}$
- E) $1,6 \cdot 10^{-19} \text{ J}$

59. Ödədi qiymətə vahid elektrik yükünün bir nöqtədən digər nöqtəyə yerini dəyişməsi üçün sahənin gördüyü işə bərabər olan fiziki kəmiyyət nə? adlanır?

- A) elektrik tutumu
- B) qüvvə
- C) enerji
- D) güc
- E) gərginlik

60. Elektrik cərəyanının gücünün verilmiş dövra hissasının uclarındaki gərginlikdən asılılıq qrafiki hansıdır?



2005

V qrup, Variant A

111. Qapalı qabda olan qazı qızdırıldı. Bu zaman qazda hansı dəyişiklik baş verdi?

- A) təzyiqi artı
- B) həcmi azaldı
- C) həcmi artı
- D) sıxlığı artı
- E) təzyiqi azaldı

112. Amper hansı fiziki kəmiyyətin ölçü vahididır?

- A) gücün
- B) gərginliyin
- C) cərayan şiddətinin
- D) mühəvəminin
- E) elektrik yükünün

113. $90 \frac{\text{km}}{\text{saat}}$ sürəti $\frac{\text{m}}{\text{san}}$ ilə ifadə edin.

- A) $20 \frac{\text{m}}{\text{san}}$
- B) $15 \frac{\text{m}}{\text{san}}$
- C) $10 \frac{\text{m}}{\text{san}}$
- D) $25 \frac{\text{m}}{\text{san}}$
- E) $5 \frac{\text{m}}{\text{san}}$

2005

V qrup, Variant B

111. Volt hansı fiziki kəmiyyatın ölçü vahididir?

- A) müqavimətin
- B) cərəyan şiddətinin
- C) güclün
- D) gərginliyin
- E) elektrik yükünün

112. $54 \frac{\text{km}}{\text{sاعت}}$ sürəti $\frac{\text{m}}{\text{san}}$ ilə ifadə edin.

- | | |
|-------------------------------------|-------------------------------------|
| A) $20 \frac{\text{m}}{\text{san}}$ | B) $10 \frac{\text{m}}{\text{san}}$ |
| C) $5 \frac{\text{m}}{\text{san}}$ | D) $25 \frac{\text{m}}{\text{san}}$ |
| E) $15 \frac{\text{m}}{\text{san}}$ | |


113. Qapalı qabda olan qazı soyutdular. Bu zaman qazda hansı döyişiklik baş verdi?

- A) sıxlığı azaldı
- B) təzyiqi artı
- C) təzyiqi azaldı
- D) həcmi artı
- E) həcmi azaldı

2006

I qrup, Variant A

61. Linzannın optik qüvvəsinin linzadan xəyala qədər olan məsafədən asılılıq qrafiki hansıdır?



62. Relyativistik impulsu p , sürəti v olan cismin tam enerjisi hansı ifadə ilə təyin olunur (c - işıq sürətidir)?

- | | | |
|----------------------|---------------------|-------------------|
| A) $\frac{p}{c^2 v}$ | B) $\frac{p^2}{cv}$ | C) $\frac{pc}{v}$ |
| D) $\frac{pc^2}{v}$ | E) $\frac{p}{cv}$ | |

63. Ədədi qiymətcə istənilən maddənin 1 molunda olan molekulların sayına bərabər olan fiziki sabit necə adlanır?

- | | |
|-----------------------|-------------------------|
| A) gravitasiya sabiti | B) Avoqadro sabiti |
| C) Boltzman sabiti | D) universal qaz sabiti |
| E) Plank sabiti | |

64. Kürələr sisteminin impulsunun X oxu üzərinə proyeksiyasını tapın.




- | | | |
|---------|---------|-----------|
| A) 3 mv | B) mv | C) 1,5 mv |
| D) 0 | E) 2 mv | |

65. Neytronların artma əmsalının hansı qiymətində zəncirvari nüvə reaksiyası baş vermez?

- A) 1,1 B) 0,8 C) 1,0
D) 1,15 E) 1,2

66. Üflüqi səth üzrə yalnız sürətinə qüvvəsinin təsiri altında düzxətli hərəkət edən cismin sürətinin zamanından asılılıq qrafiki verilmişdir. Sürətinə əmsalını təyin edin ($g = 10 \frac{m}{s^2}$).

- A) 0,5 B) 0,4 C) 0,1 D) 0,9 E) 0,2



67. mg ifadəsi ilə hansı fiziki kəmiyyat təyin olunur (m - cismin kütləsi, g - sərbəstdüshə tacilidir)?

- A) sıxlıq B) cismin impulsu
C) elastiklik qüvvəsi D) sürətinə qüvvəsi
E) ağırlıq qüvvəsi

68. $\frac{Vb}{\text{san}}$ ifadəsi hansı fiziki kəmiyyatın vahidinə uyğundur?
A) maqnit induksiyasının
B) cərəyanı şiddətinin
C) gücün
D) induksiya EHQ-nin
E) enerjinin
F) enerjini.

69. Sarğacıkçı cərəyanı şiddəti 4 A olduqda, onda 0,01 Vb maqnit səli yaranır. Sarğacın maqnit sahəsinin enerjisini hesablayın.
A) 0,02 C B) 0,05 C C) 0,04 C
D) 0,08 C E) 0,06 C

70. Şəkildə təsvir edilən disk mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanır. $\frac{OA}{OB} = 2$ olarsa, A və B nöqtələrinin fırlanma periodlarının nisəbatını $\left(\frac{T_A}{T_B}\right)$ təyin edin.

- A) $\frac{1}{2}$ B) 4 C) 1 D) 2 E) $\frac{1}{4}$

208

71. Şəkildə radioaktiv parçalanmada α , β və γ şüalarının maqnit sahəsində meyl etməsi göstərilmişdir. Maqnit sahəsinin induksiya vektoru hansı istiqamətə yönəlmüşdür?



- A) $\uparrow \vec{B}$ B) $\cdot \cdot \vec{B}$ C) $\longrightarrow \vec{B}$
D) $\longleftarrow \vec{B}$ E) $\times \times \vec{B}$



72. N·m ifadəsi hansı fiziki kəmiyyatın vahidinə uyğundur?

- A) kütlönin B) sürətin
C) impulsun D) qüvvə momentinin
E) gücün

73. Rezistor olan elektrik dövrəsindəki dəyişən cərəyanı şiddətinin amplitudunun rəqs periodundan asılılıq qrafiki hansıdır ($U_m = \text{const}$)?



74. Elektrolit məhlulundan q yükü keçdikdə elektrod üzərində ayrılan maddənin kütləsi m olarsa, bu məhluldan $\frac{q}{2}$ yükü keçdikdə elektrod üzərində ayrılan maddənin kütləsi nəyə bərabərdir?

- A) m B) $8m$ C) $\frac{m}{2}$ D) $2m$ E) $4m$


75. Periodu $8 \cdot 10^{-4}$ m olan difraksiya qəfəsinin üzərinə dalğa uzunluğu $4 \cdot 10^{-7}$ m olan işq düşür. Birinci tərtib maksimuma uyğun meyl bucağının sinusunu hesablayın.
- A) 0,05 B) 0,02 C) 0,25
 D) 0,01 E) 0,04

76. Materialların vakuumda qaynaq edilməsi üçün hansı mənbəyin şüalanmasından istifadə edilir?
- A) reklam borusunun
 B) lazerin
 C) közərmə lampasının
 D) gündüz işqi lampasının
 E) yanın şamının


77. Verilmiş kütləli ideal qaz 1 halından 2 halına keçəndə onun daxili enerjisi və həcmi necə dəyişir (p – təzyiq, T – temperaturdur)?
- A) hər iki kəmiyyat azalar
 B) daxili enerjisi artar, həcmi sabit qalar
 C) daxili enerjisi azalar, həcmi sabit qalar
 D) hər iki kəmiyyat artar
 E) daxili enerjisi azalar, həcmi artar

78. A_1 ampermetrinin göstəricisi 3 A olarsa, A_2 ampermetrinin göstərişini təyin edin.
- A) 1,5 A B) 6 A C) 3 A
 D) 4 A E) 2,5 A

79. Elektrik sahəsinin qüvvə xətlərinin mənzərəsinə görə A və B kürəciklərinin yüklerinin işarəsini təyin edin.




- A) A+, B+ B) A-, B+
 C) hər iki kürəcik neytraldır
 D) A-, B- E) A+, B-




80. Rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqslərinin periodunu necə artırmaq olar?
- A) sarğacın induktivliyini artırmaqla
 B) kondensatorun yükünü azaltmaqla
 C) kondensatorun köynəkləri arasındakı gərginliyi azaltmaqla
 D) kondensatorun yükünü artırmaqla
 E) kondensatorun tutumunu azaltmaqla

81. Sabit kütləli yüksək asılılıq məftildə yaranan mexaniki gərginliyin məftilin en kasıyının radiusundan asılılıq qrafiki hansıdır?



82. Maye yətərli təsir edən Arximed qüvvəsinin mayenin sıxlığından asılılıq qrafikləri verilmişdir. Hansı qrafikə cismin həcminin on böyük qiyməti uyğundur?
- A) 3 B) 2 C) $V_1=V_2=V_3=V_4$
 D) 1 E)






83. Bircins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə hərəkət edən yüklü zərraciyanın sürəti $10^6 \frac{m}{san}$ qədər azaldıqda ona təsir edən Lorens qüvvəsi 2 dəfə azaldı. Zərraciyanın sürətinin başlangıç qiymətini hesablayın.

- A) $2 \cdot 10^6 \frac{m}{san}$ B) $3 \cdot 10^6 \frac{m}{san}$ C) $6 \cdot 10^6 \frac{m}{san}$
 D) $5 \cdot 10^6 \frac{m}{san}$ E) $4 \cdot 10^6 \frac{m}{san}$

84. Riyazi rəqqası Yer səthindən Yerin radiusuna bərabər hündürlüyə qaldırıqda onun periodu necə dəyişir?

- A) $\sqrt{2}$ dəfə azalar
- B) 2 dəfə artar
- C) $\sqrt{2}$ dəfə artar
- D) 4 dəfə azalar
- E) 2 dəfə azalar

85. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun enerjisinin lövhələrin sahəsində asılılıq qrafiki hansıdır (lövhələr arasındakı məsafə sabitdir)?



2006

I qrup, Variant B

61. Riyazi rəqqası Yer səthindən Yerin radiusuna bərabər hündürlüyə qaldırıqda onun rəqs tezliyi necə dəyişir?

- A) $\sqrt{2}$ dəfə artar
- B) $\sqrt{2}$ dəfə azalar
- C) 4 dəfə artar
- D) 2 dəfə azalar
- E) 2 dəfə artar

62. Sarğacdakı cərəyan şiddəti 1 A olduqda mənqit sahəsinin enerjisi 0,5 C olur. Sarğacın induktivliyini hesablayın.

- A) 4 Hn
- B) 1 Hn
- C) 3 Hn
- D) 2 Hn
- E) 5 Hn


63. Elektrolit məhlulundan q yüksü keçdiqda elektrod üzərində ayrılan maddənin kütlesi m olarsa, bu məhluldan $2q$ yüksü keçdiqda elektrod üzərində ayrılan maddənin kütlesi nəyə bərabərdi

- A) $8m$
- B) $\frac{m}{2}$
- C) $2m$
- D) $4m$
- E) m

64. Materialları vakuumda buxarlandırmaq üçün hansı mənbəyin şüalanmasından istifadə edilir?

- A) reklam borusunun
- B) yanın şəmin
- C) lazerin
- D) közarma lampasının
- E) gündüz işığı lampasının

65. Verilmiş kütlli ideal qaz 1 halından 2 halinə keçəndə onun həcmi və daxili enerjisi necə dəyişir (p – təzyiq, T – temperaturdur)?



- A) hər iki kəmiyyət artar
- B) daxili enerjisi artar, həcmi sabit qalar
- C) daxili enerjisi azalar, həcmi sabit qalar
- D) hər iki kəmiyyət azalar
- E) daxili enerjisi artar, həcmi azalar


66. Şekilde radioaktiv parçalanmada α , β və γ şüalarının məqnit sahəsində meyli etməsi göstərilmişdir. Məqnit sahəsinin induksiya vektoru hansı istiqamətə yönəlmüşdür?

- A) $\rightarrow \vec{B}$ B) $\leftarrow \vec{B}$ C) $\cdot \cdot \cdot \vec{B}$
 D) $\downarrow \vec{B}$ E) $\times \times \vec{B}$



67. Şəkildə təsvir edilən disk mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanır. $\frac{OA}{OB} = 2$ olarsa, A və B nöqtələrinin fırlanma tezliklərinin nisbatını $\left(\frac{n_A}{n_B}\right)$ təyin edin.

- A) 4 B) $\frac{1}{4}$ C) 1 D) 2 E) $\frac{1}{2}$



68. V-sən ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
 A) məqnit səlinin B) məqnit induksiyasının
 C) elektrik yükünün D) cərəyan şiddətinin
 E) işin

69. Kürələr sisteminin impulsunun X oxu üzərində proyeksiyasını tapın.

- A) mV B) $1,5 mV$ C) 0
 D) $2 mV$ E) $3 mV$



70. Rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqslərinin periodunu necə artırmaq olar?

- A) kondensatorun yükünü azaltmaqla
 B) kondensatorun yükünü artırmaqla
 C) kondensatorun köynəkləri arasındakı gərginliyi azaltmaqla
 D) kondensatorum tətumunu artırmaqla
 E) sərgacın induktivliyini azaltmaqla


71. Neytronların artma əmsalının hansı qiymətində zəncirvari nüvə reaksiyası baş verar?
 A) 0,8 B) 0,9 C) 0,95
 D) 0,85 E) 1,2

72. $\frac{N}{kq}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə

- uyğundur?
 A) uzunluğun
 B) işin
 C) tacilin
 D) zamanın
 E) sürətin


73. Avogadro sabiti ədədi qiymətcə nəyə bərabərdir?
 A) 1 q maddədə olan molekulların sayıma
 B) 1 mq maddədə olan molekulların sayıma
 C) vahid həcmdəki molekulların sayıma
 D) 1 mol maddədə olan molekulların sayıma
 E) 10 mol maddədə olan molekulların sayıma

74. A_2 ampermetrinin göstəricisi 4 A olarsa, A_1 ampermetrinin göstərişini təyin edin.




- A) 4 A B) 6 A
 C) 3 A D) 8 A
 E) 2 A

75. Elektrik sahəsinin qüvvə xəllərinin mənzərəsinə görə A və B kürəciklərinin yüklerinin işarəsini təyin edin.




- A) hər iki kürəcik neytraldır
 B) $A+, B+$
 C) $A-, B+$
 D) $A-, B-$
 E) $A+, B-$

76. Yüklenikdən sonra sabit gərginlik mənbəyindən ayrılmış müstəvi kondensatorun enerjisinin lövhələrin sahəsindən asılılıq qrafiki hansıdır (lövhələr arasındaki məsafə sabittir)?



- A) $3 \cdot 10^6 \frac{\text{m}}{\text{san}}$
 B) $4 \cdot 10^6 \frac{\text{m}}{\text{san}}$
 C) $2 \cdot 10^6 \frac{\text{m}}{\text{san}}$
 D) $10^6 \frac{\text{m}}{\text{san}}$
 E) $5 \cdot 10^6 \frac{\text{m}}{\text{san}}$

79. Müxtəlif mayelərə batırılmış cisimlər təsir edən Arximed qüvvəsinin cismin mayeaya batan hissəsinin həcmindən asılılıq qrafikləri verilmişdir. Hansı qrafika mayenin sıxlığının ən böyük qiyməti uyğundur?



- A) 1 B) 4 C) 2
 D) 3 E) $\rho_1 = \rho_2 = \rho_3 = \rho_4$

77. Tam enerjisi E , sürəti v olan cismin rəlativistik impulsu hansı ifadə ilə təyin olunur (c -işiq sürətidir)?


- A) $\frac{v}{c^2 E}$
 B) $\frac{Ec}{v}$
 C) $\frac{E}{cv}$
 D) $\frac{Ev}{c^2}$
 E) $\frac{E^2}{cv}$

78. Birçins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə hərəkət edən yüksək zərrəciyin sürəti $10^6 \frac{\text{m}}{\text{san}}$ qədər artdıqda ona təsir edən Lorens qüvvəsi 2 dəfə artı. Zərrəciyin sürətinin başlangıç qiymətini hesablayın.


80. $G \frac{M_r}{(R_r + h)^2}$ ifadəsi hansı fiziki kəmiyyəti təsvir edir (M_r - Yerin kütləsi, R_r - Yerin radiusu, h - cisim Yer səthindən olan hündürlüyü, G - gravitasiya sabiti)?

- A) cismin sürətini
 B) h hündürlüyündə sərbəstdüştən təciliyi
 C) potensial enerjini
 D) kinetik enerjini
 E) h hündürlüyündə cismin impulsunu


81. Linzanın optik qüvvəsinin cisimdən lizaya qədər olan məsafədən asılılıq qrafiki hansıdır?



82. Rezistor olan elektrik dövresindəki dayışan cərəyan şiddətinin amplitudunun dövrü tezlikdən asılılıq qrafiki hansıdır ($U_{\text{m}} = \text{const}$)?



83. Sabit kütləli yüksək asılılıq məftildə yaranan mexaniki gərginliyin məftilin en kasıyının diametrindən asılılıq qrafiki hansıdır?




84. Periodu $4 \cdot 10^{-6}$ m olan difraksiya qəfəsinin üzərinə monoxromatik işıq düşür. Birinci tərtib maksimuma uyğun meyl bucağının sinüs 0,4 olarsa, dalğa uzunluğunu hesablayın.
 A) 1,6 mkm B) 10 mkm C) 3,6 mkm
 D) 4,4 mkm E) 5 mkm

85. Üsfüqi səth üzrə düzxətti hərəkət edən cismin tormoz müddətinin onun başlangıç sərhətidən asılılıq qrafiki verilmişdir.

Sürtünmə əmsalını təyin edin ($g = 10 \frac{\text{m}}{\text{san}^2}$, cismə yalnız sürtünmə qüvvəsi təsir edir).

- A) 0,5 B) 0,1 C) 0,4
 D) 0,3 E) 0,2



2006


II qrup, Variant A

111. Təbii işıq mənbəyi hansıdır?

- A) şam
 B) şimşek
 C) közərmə lampası
 D) işləyən televizorun ekranı
 E) lazer

112. Çevrə üzrə hərəkət-süroğlu hərəkət edən cismin sürət vektoru A nöqtəsində hansı istiqamətdə yönəlir?

- A) 1 B) 5 C) 3
 D) 2 E) 4




113. Bərk maddənin mayeaya çevriləməsi prosesi necə adlanır?

- A) kondensasiya
 B) buxarlanması
 C) bərkimə
 D) qaynama
 E) ərimə

2006

II qrup, Variant B

111. Çevro üzrə bərabərsürlü hərəkət edən cisimin sürət vektoru A nöqtəsində hansı istiqamətdə yönəlir?



- A) 5 B) 2 C) 3 D) 1 E) 4

112. Süni işıq mənbəyi hansıdır?

- A) şəmin alovu
B) şimşek
C) işildayan həşərat
D) qütb parıltısı
E) Günoş

113. Buxarın suya çevriləməsi prosesi necə adlanır?

- A) kondensasiya
B) bərkimə
C) buxarlanması
D) ərimə
E) qaynama

2006

III qrup, Variant A


114. Fiziki kəmiyyətlərdən hansı adsızdır?

- A) sərtlik
B) molyar kütlə
C) elektrik sabiti
D) difraksiya qəfəsinin periodu
E) mühitin sindirimə əmsali

115. $\frac{N}{t}$ ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur (N - müddətdəki rəqslərin sayıdır)?

- A) rəqs periodu
B) rəqsin fazası
C) rəqs tezliyi
D) gedilən yol
E) rəqsin amplitudu

116. Ampermetrlərdən hansının bir bölgüsünün qiyməti en böyükdür?



- A) 3 B) 2 C) 5
D) 4 E) 1

2006






III qrup, Variant B

114. $\frac{t}{N}$ ifadəsi ilə hansı fiziki kəmiyyət təyin ol-

urur (N - t müddətindəki rəqslerin sayıdır)?

- A) rəqs tezliyi
- B) rəqsin fazası
- C) rəqsin amplitudu
- D) rəqs periodu
- E) gedilən yol

115. Ampermetrlərdən hansının bir bölgüsünün qiyməti ən kiçikdir?



- A) 4 B) 1 C) 2
D) 5 E) 3

116. Fiziki kəmiyyətlərdən hansı adızsızdır?

- A) tezlik
- B) sürət
- C) mütləq uzanma
- D) molar kütə
- E) maqnit nüfuzluğu

2006

IV qrup, Variant A

36. $^{27}_{11}\text{Al}$ nüvensinin rabiə enerjisi hansı ifadə ilə

təyin edilir (m_p - protonun sükunət kütəsi,
 m_n - neytronun sükunət kütəsi, M_n - nüvenin
sükunət kütəsi, c - işığın vakuumdakı
sürətidir)?

- A) $(13m_p + 14m_n - M_n)c^2$
- B) $(14m_p + 13m_n - M_n)c^2$
- C) $(27m_p + 14m_n - M_n)c^2$
- D) $(13m_p + 27m_n - M_n)c^2$
- E) $(27m_p + 13m_n - M_n)c^2$


37. Verilmiş induktivlikli sarğac qoşulmuş
dəyişən cərəyan dövrəsində cərəyanın tezliyiçi
2 dəfə artırıldıqda dövrədə cərəyan şiddətinin
amplitudu necə dəyişər (gərginliyin amplitudu
sabitdir, sarğacın aktiv müqavimətini nəzərə
almamalı)?

- A) 2 dəfə azalar
- B) 4 dəfə azalar
- C) 2 dəfə artar
- D) 8 dəfə artar
- E) 4 dəfə artar



38. Yer səthindən hansı hündürlükdə cisimə təsir
edən ağırlıq qüvvəsi onun Yer səthindəki
qiymətindən 9 dəfə azdır (R - Yerin
radiusudur)?

- A) $\frac{R}{2}$
- B) $3R$
- C) $\frac{R}{3}$
- D) $2R$
- E) $4R$


39. Cismin süratinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmiştir. Bu cisim təsir edən qüvvələrin əvəzlayıcısinin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır?



40. Hansı qrafik bircins elektrik sahəsinə daxil olan elektronun impulsunun modulunun zamandan asılılığına uyğundur (digər qüvvələrin təsiri nəzərə alınmır)?




41. Nöqtəvi yükün bircins elektrik sahəsində $BCDK$ trayektoriyası üzrə hərəkəti zamanı sahənin gördüyü iş A -ya bərabərdir. DK hissəsində sahənin gördüyü iş nəyə bərabər olar ($|BC|=l$, $|CD|=2l$, $|DK|=2l$)?



- A) $\frac{A}{4}$ B) $\frac{2A}{3}$ C) $\frac{A}{5}$
 D) $\frac{A}{2}$ E) $\frac{A}{3}$


42. Yollar fərqi λ qədər dayisdikdə interferensiya mənzərasının maksimum və minimumlarında işığın intensivliyi necə dəyişir (λ - işığın dalğa uzunluğuudur)?

- A) maksimum və minimumlar biri digəri ilə yerini dəyişir
 B) maksimumlarda işığın intensivliyi artar, minimumlarda - azalar
 C) interferensiya mənzərası dəyişməz
 D) maksimum və minimumlarda işığın intensivliyi azalar
 E) maksimum və minimumlarda işığın intensivliyi artar



43. Rəqs konturunda sərbəst elektromaqnit rəqsləri zamanı sarğacın maqnit sahəsinin enerjisinin kondensatorun elektrik sahəsinin enerjisindən asılılıq qrafiki verilmişdir. Qrafikin A nöqtəsinə uyğun maqnit sahəsinin enerjisini hesablayın.

- A) 80 mC B) 120 mC C) 40 mC
 D) 30 mC E) 50 mC




44. Sabit təzyiqdə verilmiş kütüklü ideal qazın mütləq temperaturu 1,5 dəfə artıqda onun həcmi $0,7 \text{ m}^3$ artmışdır. Qazın başlangıç həcmini hesablayın.

- A) 1 m^3 B) $1,4 \text{ m}^3$ C) 3 m^3
 D) $1,7 \text{ m}^3$ E) $2,1 \text{ m}^3$


45. Üfüqi səth üzərində hərəkət edən cismən təməz müddətinin sürtünmə əmsalından asılılıq qrafiki verilmişdir. Cismən başlanğıc sürətinini müəyyən edin ($g = 10 \frac{m}{s^2}$, üfüqi istiqamətdə cismə yalnız sürtünmə qüvvəsi təsir edir).

- A) $10 \frac{m}{s}$
 B) $25 \frac{m}{s}$
 C) $5 \frac{m}{s}$
 D) $20 \frac{m}{s}$
 E) $40 \frac{m}{s}$



48. Cismən toplayıcı linszada alınan xəyalı:

A) mövhumi və düzünədir
 B) həqiqi və çevrilmişdir
 C) sonsuzluqdadır
 D) mövhumi və çevrilmişdir
 E) həqiqi və düzünədir




46. Relyativistik məxanikada zaman fasiləsinin sürətdən asılılığı hansı ifadə ilə təyin olunur?

- A) $\tau_0 \left(1 - \frac{v}{c}\right)$
 B) $\frac{\tau_0}{\sqrt{1 - \frac{v^2}{c^2}}}$
 C) $\tau_0 \sqrt{1 - \frac{v^2}{c^2}}$
 D) $\frac{\tau_0}{1 - \frac{v^2}{c^2}}$
 E) $\tau_0 \left(1 - \frac{v^2}{c^2}\right)$

47. Bircəns maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar yerləşdirilmiş cərəyanlı düz naqılı təsir edən Amper qüvvəsinin cərəyan şiddətindən asılılıq qrafiki verilmişdir. Naqılın aktiv hissəsinin uzunluğu hansı ifadə ilə təyin olunur (B – maqnit induksiyasının moduludur)?


- A) $\frac{2B}{ctg\alpha}$
 B) $\frac{ctg\alpha}{B}$
 C) $\frac{B}{tg\alpha}$
 D) $\frac{tg\alpha}{B}$
 E) $\frac{B \cdot tg\alpha}{2}$



49. Əddi qıymətcə elektrik sahəsinin verilmiş nöqtəsində vahid müraciət yüksək təsir edən qüvvaya bərabər olan fiziki komiyyat necə adlanır?

A) potensiallar fərqi
 B) elektrik hərəkət qüvvəsi
 C) gərginlik
 D) elektrik sahəsinin intensivliyi
 E) elektrik sabiti

50. Verilmiş kütəli bir atomlu ideal qaz üzərində gedən prosesdə qaz 250 kC istilik miqdarı almış və onun daxili enerjisi 250 kC artmışdır. Qazın təzyiqinin mütləq temperaturdan asılılıq qrafiklərindən hansı bu prosesə uyğundur?




51. Verilmiş induktiviyelli sarğacdan keçən cərəyan şiddəti 4 A olduqda yaranan maqnit seli 0.6 Vb -dir. Bu sarğacdan keçən cərəyan şiddəti 2 A olduqda yaranan maqnit seli nəyə bərabərdir?

- A) 0.3 Vb
 B) 1.2 Vb
 C) 1.8 Vb
 D) 0.1 Vb
 E) 0.8 Vb

SEKOSCH

52. Qapalı konturdan keçen mənət selinin zaman dan asılılıq qrafiki verilmişdir. Qrafikin A və B nöqtələrinə uyğun zaman analarında konturda yaranan induksiya e.h.q. arasında hansı münasibət doğrudur?



- A) $\varepsilon_A = 2\varepsilon_B$ B) $\varepsilon_A = 1,25\varepsilon_B$ C) $\varepsilon_A = 0,5\varepsilon_B$
 D) $\varepsilon_A = 0,8\varepsilon_B$ E) $\varepsilon_A = \varepsilon_B$

53. Mayelərin sıxlığı hansı cihazla ölçülür?

- A) hidrometri B) areometri
 C) termometri D) manometri
 E) psixrometri

54. Vakuum diodunda elektronlar katoddan nayın nəticəsində qopurlar?

- A) elektrolitik dissosiasiyasının
 B) elektrolizin
 C) katodun ionlarla bombardman edilməsinin
 D) termoelektron emissiyasının
 E) fotoeffektin


55. Yaylı rəqəs üfüqi müstəvi dərəcəsində harmonik rəqsər edir. Yayın sərtliyini 4 dəfə artırıqda sürətin amplitud qiyməti necə dəyişər (yükün kütləsi və rəqsin amplitudu sabitdir)?

- A) 16 dəfə artar B) 4 dəfə azalar
 C) 4 dəfə artar D) 2 dəfə azalar
 E) 2 dəfə artar

56. Fotocərəyanın gərginlik dən asılılıq qrafikləri göstərilmişdir. Verilmiş katoddan qopan fotoelektronların maksimal sürətləri arasında hansı münasibət doğrudur?

- A) $v_2 = 1,6 v_1$ B) $v_1 = 1,21 v_2$ C) $v_1 = 1,6 v_2$
 D) $v_2 = 1,21 v_1$ E) $v_2 = 1,1 v_1$

57. Metal naqıldə müəyyən zaman müddətində ayrılan istilik miqdərinin onun uclarındaki gərginlikdən asılılıq qrafiki hansıdır (naqılın miqəvəməti sabitdir)?




58. Psixrometrin quru termometri 14°S , yaş termometri 8°S göstərir. Psixrometrik cədvəlin köməyi ilə havanın nisbi rütubətini müəyyən edin.

Quru termometrin göstərişi, °S	Quru və yaş termometrin göstərişləri fərqi, °S									
	0	1	2	3	4	5	6	7	8	9
Nisbi rütubət %-la										-
10	100	88	76	65	54	44	34	24	14	5
12	100	89	78	68	57	48	38	29	20	11
14	100	89	79	70	60	51	42	34	25	17

- A) 38% B) 60% C) 42% D) 34% E) 70%

59. Şəkildə A cismiñin və digər beş cismiñ sırlə vektorları verilmişdir. Hansı cismə nisbətən A cismiñin sırlatının modulu en böyükdür (cisimlərin sırları modulca bərabərdir)?



- A) 3 B) 2 C) 5 D) 4 E) 1





60. $\frac{kq \cdot m}{san}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidində uyğundur?

- A) cismiñ impulsunun B) təzyiqin
 C) qüvvəmin D) sərtliyin
 E) cismiñ enerjisiniñ



2006

IV qrup, Variant B





36. Cismin sürətinin proyeksiyasının zamandan asılılığıq qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzlayıcısinin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır?




38. Hansı qrafik bircins elektrik sahəsinə daxil olan protonun impulsunun modulunun zaman dan asılılığına uyğundur (diğer qüvvələrin təsiri nəzərə alınmur)?



37. Verilmiş kütülli biratomlu ideal qaz üzərində gedən prosesdə qaz 300 kC istilik məqdarı almış və 300 kC iş görmüşdür. Qazın həcminin mütləq temperaturdan asılılıq qrafiklərindən hansı bu prosesə uyğundur?




39. Bircins maqnit sahəsində qüvvə xatlarına perpendikulyar yerləşdirilmiş cərəyanlı düz naqılə təsir edən Amper qüvvəsinin naqılın aktiv hissəsinin uzunluğundan asılılıq qrafiki verilmişdir. Maqnit induksiyasının modulu hansı ifadə ilə təyin olunur (I -naqıldəki cərəyan şiddətidir)?



- A) $\frac{2I}{\operatorname{ctg}\alpha}$ B) $I \cdot \operatorname{ctg}\alpha$ C) $\frac{\operatorname{ctg}\alpha}{I}$
 D) $\frac{\operatorname{tg}\alpha}{I}$ E) $\frac{I \cdot \operatorname{tg}\alpha}{2}$

40. $\frac{kq \cdot m^2}{san^2}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidiə uyğundur?
 A) enerjinin
 B) gücün
 C) qüvvənin
 D) təzyiqin
 E) cismin impulsunun

41. Rəqs konturunda sərbəst elektromaqnit rəqsləri zamanı sarğacın mənət sahəsinin enerjisinin kondensatorun elektrik sahəsinin enerjisindən asılılıq qrafiki verilmişdir. Qrafikin A nöqtəsinə uyğun elektrik sahəsinin enerjisini hesablayın.




- A) 120 mC B) 30 mC C) 50 mC
 D) 80 mC E) 40 mC

42. Yer səthindən hansı hündürlükdə cismə tasir edən ağırlıq qüvvəsi onun Yer səthindəki qiymətindən 16 dəfə azdır (R -Yerin radiusudur)?

- A) $2R$ B) $3R$ C) $\frac{R}{4}$
 D) $\frac{R}{2}$ E) $4R$

43. Cismənin toplayıcı linszada alınan xəyalı:

- A) sonsuzluqdır
 B) mövhumi və düzənləndir
 C) mövhumi və çevrilmişdir
 D) həqiqi və çevrilmişdir
 E) həqiqi və düzənləndir



44. Yaylı rəqqas üflüqi müstəvində harmonik rəqslər edir. Yaya bağlanmış yükün kütəsini 4 dəfə artırıqda sürətin amplitud qiyməti necə dayışar (yayın sərtliliyi və rəqsin amplitudu sabitdir)?

- A) 4 dəfə artar B) 4 dəfə azalar
 C) 2 dəfə azalar D) 16 dəfə artar
 E) 2 dəfə artar

45. Elektron-sülə borusunda elektronlar katoddan növin nəticəsində qopurlar?


- A) elektrolitik dissosiasiyasının
 B) elektrölyzin
 C) termoelektron emissiyasının
 D) fotoeffektin
 E) katodun ionlarla bombardman edilməsinin

46. Psixrometrin quru termometri 14°S , yaş termometri isə 12°S göstərir. Psixrometrik cədvəldən istifadə edərək havanın nisbi rütubətini mələyyən edin.

Quru termometrin göstərişi, $^{\circ}\text{S}$	Quru və yaş termometrin göstərişləri fərqi, $^{\circ}\text{S}$									
	0	1	2	3	4	5	6	7	8	9
10	100	88	76	65	54	44	34	24	14	5
12	100	89	78	68	57	48	38	29	20	11
14	100	89	79	70	60	51	42	34	25	17


- A) 79% B) 54% C) 76% D) 57% E) 78%

47. Nöqtəvi yükün bircəns elektrik sahəsində $BCDK$ trayektoriyası üzrə hərəkəti zamanı sahanın gördülü iş A -ya bərabərdir. BC hissəsində sahanın gördülü iş növü bərabər olar ($|BC|=l$, $|CD|=2l$, $|DK|=2l$)?



- A) $\frac{A}{5}$ B) $\frac{A}{3}$ C) $\frac{2A}{3}$ D) $\frac{A}{4}$ E) $\frac{A}{2}$

48. Şəkildə A cismi və digər beş cismənin sürət vektorları verilmişdir. Hansı cismə nisbətən A cismi vənərin sürətinin modulu on kiçikdir (cismənin sürətləri modulca bərabərdir)?



- A) 1 B) 4 C) 3 D) 2 E) 5

49. Yollar fərqi $0,5\lambda$ qədər dayışdıqda interferensiya mənzərəsinin maksimum və minimumlarında işığın intensivliyi necə dayışar (λ - işığın dalğa uzunluğudür)?


A) interferensiya mənzəresi dayışmaz
 B) maksimum və minimumlarda işığın intensivliyi artar
 C) maksimumlarda işığın intensivliyi artar, minimumlarda - azalır
 D) maksimum və minimumlar biri digəri ilə yerini dayışar
 E) maksimum və minimumlarda işığın intensivliyi azalar

50. Sabit təzyiqdə verilmiş kütləli ideal qazın mütləq temperaturu 1,6 dəfə artıqdə həcmi $1,8 \text{ m}^3$ artmışdır. Qazın başlangıç həcmini hesablayın.


- A) $3,6 \text{ m}^3$ B) 4 m^3 C) 3 m^3
 D) $5,2 \text{ m}^3$ E) $2,8 \text{ m}^3$

51. Fotocarayyanın gərginlikdən asılılıq qrafikləri göstərilmişdir. Verilmiş katoddan qopan fotoelektronların maksimal süratları arasında hansı münasibət doğrudur?

- A) $v_1 = 1,5 v_2$
 B) $v_2 = 1,5 v_1$
 C) $v_2 = 1,44 v_1$
 D) $v_1 = 1,44 v_2$
 E) $v_2 = 1,2 v_1$




52. Üfliyi səth üzərində hərəkət edən cismiñ tormoz yolunun onun başlangıç sürətindən asılılıq qrafiki verilmişdir. Sürtünmə əmsalını müəyyən edin ($g = 10 \frac{\text{m}}{\text{s}^2}$, üfliyi istiqamətdə cismə yalnız sürtünmə qüvvəsi təsir edir).



- A) 0,25 B) 0,1 C) 0,2
 D) 0,4 E) 0,5

53. Qapalı konturdan keçən maqnit selinin zamanından asılılıq qrafiki verilmişdir. Qrafikin A və B nöqtələrinə uyğun zaman anlarında konturda yaranan induksiya e.h.q. arasında hansı münasibət doğrudur?

- A) $\varepsilon_A = 2\varepsilon_B$ B) $\varepsilon_A = 2,5\varepsilon_B$ C) $\varepsilon_A = 1,6\varepsilon_B$
 D) $\varepsilon_A = \varepsilon_B$ E) $\varepsilon_A = 4\varepsilon_B$



54. Relyativistik mexanikada cismin uzunluğunun sürətdən asılılığı hansı ifadə ilə təyin olunur?

- A) $l_0 \sqrt{1 - \frac{v^2}{c^2}}$ B) $\frac{l_0}{\sqrt{1 - \frac{v^2}{c^2}}}$ C) $l_0(1 - \frac{v}{c})$
 D) $l_0(1 - \frac{v^2}{c^2})$ E) $\frac{l_0}{1 - \frac{v^2}{c^2}}$

55. Areometrlə nöy ölçülür?

- A) cismin həcmini
 B) havanın nisbi rütubətini
 C) mayenin sıxlığını
 D) temperaturu
 E) cismin kütləsini

56. Ədədi qiymətcə elektrik sahəsinin verilmiş nöqtəsində yahid müsbət yüksək potensial enerjisine bərabər olan fiziki kəmiyyət necə adlanır?

- A) müqavimət
 B) dielektrik nüfuzluğu
 C) elektrik tutumu
 D) elektrik potensialı
 E) intensivlik


57. Verilmiş tezlikli döyişən cərayan mənbəyinə qoşulmuş ^{23}Na kondensatorun tutumunu 3 dəfə azaltıqdə dövrədə cərayan şiddətinin amplitudu necə dəyişir (gərginliyin amplitudu sabitdir)?

- A) 9 dəfə azalar
 B) 6 dəfə azalar
 C) 9 dəfə artar
 D) 3 dəfə artar
 E) 3 dəfə azalar

58. ^{23}Na nüvəsinin rabiṭə enerjisi hansı ifadə ilə təyin edilir (m_p - protonun sükunət kütləsi, m_n - neytronun sükunət kütləsi, M_n - nüvənin sükunət kütləsi, c - işığın vakuuumdakı sürəti dir)?

- A) $(23m_p + 34m_n - M_n)c^2$
 B) $(12m_p + 11m_n - M_n)c^2$
 C) $(12m_p + 23m_n - M_n)c^2$
 D) $(23m_p + 12m_n - M_n)c^2$
 E) $(11m_p + 12m_n - M_n)c^2$

59. Metal naqıldə müyyən zaman müddətində ayrılan istilik miqdarının cərçyan şiddətindən asılılıq qrafiki hansıdır (naqılın müqaviməti sabitdir)?



60. Verilmiş induktivlikli sarğacdan keçən cərçyan şiddəti 2 A olduqda yaranan maqnit seli 0,8 Vb-dir. Cərçyan şiddətinin hansı qiymətində bu sarğacdakı maqnit seli 0,2 Vb-ə bərabərdir?


- A) 0,5 A B) 1,6 A
C) 0,2 A D) 0,8 A
E) 1,2 A

2006 V qrup, Variant A

111. Atom elektrik stansiyalarında enerji almaq üçün hansı qurğudan istifadə olunur?

- A) dizel mühərrikindən
B) daxili yanma mühərrikindən
C) hidroavtomat presdən
D) transformatorlardan
E) nüvə reaktorundan

112. $m_2=12$ kq kütləli yükü hansı nöqtəyə asmaq lazımdır ki, çubuq tarazlılıqda qalsın (çubuğun çəkisi nəzərə alınmur)?



- A) 4 B) 5 C) 3
D) 1 E) 2

113. Qapalı qabdakı qazı soyutdular. Bu zaman qazda hansı dəyişiklik baş verdi?

- A) daxili enerjisi artı
B) qazın həcmi azaldı
C) qazın təzyiqi artı
D) qazın sıxlığı azaldı
E) daxili enerjisi azaldı

2006

V qrup, Variant B


111. Qapalı qabdkı qazı qızdırıldılar. Bu zaman qazda hansı dəyişiklik baş verdi?

- A) daxili enerjisi azaldı
- B) qazın həcmi artı
- C) qazın təzyiqi azaldı
- D) daxili enerjisi artı
- E) qazın sıxlığı artı

112. Atom sualtı qayığı hansı qurğudan alınan enerji hesabına işləyir?

- A) transformatordan
- B) hidrolik presden
- C) reaktiv mühərrikdən
- D) nüvə reaktorundan
- E) dizel mühərrikindən

113. $m_2=8 \text{ kq}$ kütləli yüksək hənsi nöqtəyə asmaq lazımdır ki, çubuq tarzlılıqda qalsın (çubuğun çəkisi nəzərə alınmur)?



- A) 1
- B) 4
- C) 2
- D) 3
- E) 5

2007

I qrup, Variant A


51. Qravitasiya sabiti ədədi qiymətəcə:

- A) aralarındaki məsafə 1 m, hər birinin kütləsi 1 kq olan iki cisim arasındaki cazibə qüvvəsinə bərabərdir
- B) kütləsi 1 kq olan cismin 1 m məsafədən Yerə cəzb olunma qüvvəsinə bərabərtir
- C) aralarındaki məsafə 1 km, hər birinin kütləsi 1 kq olan iki cisim arasındaki cazibə qüvvəsinə bərabərdir.
- D) kütləsi 1 kq olan cismin Yerə cəzb olunma qüvvəsinə bərabərdir
- E) hər birinin kütləsi 1 kq olan iki cismin cazibə qüvvəsinə bərabərdir

52. Müəyyən kütləli qurğunun temperaturunun onun aldığı istilik miqdardından asılılıq qrafiki verilmişdir. Qurğunun yalnız əriməsinə sərf olunan istilik miqdarını hesablayın.

- A) 300 kC
- B) 260 kC
- C) 327 kC
- D) 100 kC
- E) 160 kC

53. Hansı proses verilmiş kütləli ideal qazın izobar soyumasına uyğundur (n -qazın konsentrasiyası, T -mütlaq temperaturdur)?



- A) 1 - 4
- B) 1 - 6
- C) 1 - 5
- D) 1 - 3
- E) 1 - 2

54. Relyativistik hərakət edən zərrəciyin tam enerjisini 3 dəfə artırıqda onun kütləsi necə dəyişir?

- A) 3 dəfə artar
- B) 3 dəfə azalar
- C) 9 dəfə azalar
- D) dəyişməz
- E) 9 dəfə artar

55. $-q$ nöqtəvi yükü B

nöqtəsinə gətirilsə, A nöqtəsində elektrik sahəsinin potensialı və intensivliyinin modulu necə dəyişər?

A) hər iki kəmiyyət azalar
 B) potensial dəyişməz, intensivliyinin modulu azalar
 C) potensial azalar, intensivliyinin modulu artar
 D) hər iki kəmiyyət artar
 E) potensial artar, intensivliyinin modulu dəyişməz

56. Radiostansiya verilişi 10 m dalğa uzunluğunda aparır. Elektromaqnit dalğasının tezliyini hesablayın ($c = 3 \cdot 10^8 \frac{\text{m}}{\text{san}}$).

- A) 40 MHz B) 30 MHz
 C) 50 MHz D) 10 MHz
 E) 20 MHz





57. Hidrolik presdə böyük porşenin sürəti $v_1 = 2 \frac{\text{mm}}{\text{san}}$, kiçik porşenin sürəti $v_2 = 50 \frac{\text{mm}}{\text{san}}$ -dir. Porşenlərə təsir edən qüvvələrin gördüklli işlərin $\left(\frac{A_1}{A_2}\right)$ nisbatını hesablayın (sürtünmə qüvvəsi və porşenlərin kütləsi nəzərə alınmur).

A) $\frac{1}{25}$ B) $\frac{1}{50}$ C) 1
 D) 50 E) 25

58. Düzxətti bərabərsürətli hərəkətdə gedilən yol hansı ifadə ilə təyin olunur?

- A) vt B) $\frac{at}{2}$ C) $\frac{v^2}{2a}$ D) at E) $\frac{vt}{2}$

59. Yüklənmiş vakuüm kondensatorunun daxilində elektronun hərəkət trayektoriyasını göstərin.



60. Hansı mülahizə doğrudur?

Temperatur azalanda:

1. Yarımkeçiricinin müqaviməti artır
 2. Metalin müqaviməti azalır
 3. Elektrolitin müqaviməti azalır
- A) 1 və 2 B) yalnız 3 C) yalnız 2
 D) 1, 2 və 3 E) yalnız 1


61. Sarğacın induktivliyi və ondakı cərəyan şiddəti 3 dəfə azaldıqda, maqnit sahəsinin enjisi necə dəyişər?

- A) 27 dəfə artar B) 9 dəfə azalır
 C) 27 dəfə azalır D) 9 dəfə artar
 E) dəyişməz

62. Hansı prosesdə ideal qaz molekullarının orta kvadratik sürəti artır?

- A) adiabat genişlənmədə
 B) izobar sıxılma
 C) izotermik genişlənmə
 D) izotermik sıxılma
 E) adiabat sıxılma


63. Qrafikdə rəsifaktiv parçalanın nüvələrin nisbi sayının zamandan asılılığı göstərilmişdir. Hansı halda yarımparçalanma periodu an kiçikdir (N_0 - başlangıç, $\frac{\Delta N}{N_0}$ - parçalanan nüvələrin sayıdır)?




- A) 3 B) 4 C) 1 D) 5 E) 2

64. Dəyişən cərayan dövrəsinə qoşulmuş, müqaviməti 50 Ohm olan naqılda aydın istilik miqdarnın zamandan asılılıq qrafiki verilmişdir. Cərayan siddatının amplitud qiymətini hesablayın.


- A) 5 A B) 0.2 A C) 0.4 A
 D) 0.1 A E) 2 A




65. Skemada açarın şərti işaretini göstərin.
 A) 5 B) 4 C) 3
 D) 1 E) 2



66. Sərbəst düşən cismin tam mexaniki enerjisinin onun ani sürətindən asılılıq qrafiki hansıdır (havanın müqaviməti nəzərə alınır)?



67. Lingin A - nöqtəsi O dayaq nöqtəsinə nəzərən necə hərəkət edəcək?
 F₁=3N F₂=1N



- A) yuxarıya doğru
 C) aşağıya doğru
 E) stüknətdə qalar
- B) sola doğru
 D) sağa doğru


68. Harmonik rəqs edən maddi nöqtənin sürətinin zamandan asılılığı $v_x = -20 \sin 2t$ tanlıyi ilə verilmişdir. Rəqsin amplitudunu hesablayın.

- A) 5 m B) 40 m C) 2 m
 D) 10 m E) 20 m

69. Çubuğun mütləq uzanması 3 dəfə artıqda elastiklik qüvvəsinin modulu necə dəyişər?


- A) 9 dəfə artar B) 3 dəfə azalar
 C) dəyişməz D) 9 dəfə azalar
 E) 3 dəfə artar

70. İkinci kondensatorun köynəkləri arasındakı potensiallar fərqi $U_2=12\text{ V}$ -dur. Birinci kondensatorun tutumu nəyə bərabərdir?



- A) 6 mkF B) 27 mkF C) 18 mkF
 D) 12 mkF E) 3 mkF

71. Bircinc magnit sahəsinin qüvvə xətlərinə perpendikulyar istiqamətdə hərəkət edən naqılda yaranan induksiya elektrik hərəkət qüvvəsinin naqılın hərəkət sürətindən asılılıq qrafiki hansıdır ($B=\text{const}$, $I=\text{const}$)?




72. $\sqrt{\frac{kq \cdot m}{N}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) tacilin B) tezliyin C) sürətin
 D) periodun E) bucaq sürətinin

73. AB naqılından sabit cərəyan keçir. A nöqtəsinin potensialı B nöqtəsinin potensialından böyük olarsa, cərəyanın məqnit sahəsində hərəkət edən elektrona təsir edən qüvvə hansı istiqamətə yönələr?

- A) \rightarrow B) \downarrow
 C) zərraciya qüvvə təsir etmir
 D) \leftarrow E) \uparrow



74. Adsız fiziki kəmiyyəti göstərin.


- A) linzanın optik qüvvəsi
 B) difraksiya qəfəsinin periodu
 C) linzanın xətti böyütləməsi
 D) linzanın fokus məsafəsi
 E) şüaların yollar fərqi

75. Elektronun çıxış işi $3,31 \cdot 10^{-19}$ C olan metalda fotoeffektin müşahidə oluna bilməsi üçün onun üzərinə düşən işığın tezliyinin on kiçik qiymətini hesablayın ($h=6,62 \cdot 10^{-34}$ C·san).

- A) $2 \cdot 10^{14}$ Hz B) $2 \cdot 10^{15}$ Hz
 C) 10^{15} Hz D) 10^{14} Hz
 E) $5 \cdot 10^{14}$ Hz

2007 I qrup, Variant B

51. B nöqtəsinə digər $+q$ nöqtəvi yükü gətirilsə, A nöqtəsində elektrik sahəsinin potensialı və intensivliyinin modulu necə dəyişər?




- A) potensial azalar, intensivliyinin modulu artır
 B) potensial artar, intensivliyinin modulu dəyişməz
 C) hər iki kəmiyyat azalar
 D) hər iki kəmiyyat artır
 E) potensial artar, intensivliyinin modulu azalar

52. Hidrolik presdə böyük porşenin yerdəyişməsi $h_1=5$ mm, kiçik porşenin yerdəyişməsi isə $h_2=50$ mm-dir. Porşenlərə təsir edən qüvvələrin görüldükləri işlərin $\left(\frac{A_1}{A_2}\right)$ nisbatını müəyyən edin (sürtünmə qüvvəsi və porşenlərin kütləsi nəzərdə alınır).

- A) $\frac{1}{10}$ B) $\frac{1}{20}$ C) 1
 D) 10 E) 20

53. Lingin A nöqtəsi

O dayaq
 nöqtəsinə
 nəzərən necə
 hərəkət edəcək?
 A) sağa
 B) sola
 C) aşağıya doğru
 D) stūkunətdə olar
 E) yuxarıya doğru



54. Hansı müləhizə doğrudur?


Temperatur artanda:

1. Yarımkeçiricinin müqaviməti artır
2. Metalin müqaviməti artır
3. Elektrolitin müqaviməti artır

- A) 2 və 3 B) yalnız 3 C) 1 və 2
 D) yalnız 2 E) yalnız 1

55. Sxemda zangin şərti işarəsinə göstərin.


A) 1 B) 5 C) 2
D) 3 E) 4



56. Hansı prosesdə ideal qaz molekullarının orta kvadratik sürəti azalır?

A) izotermik genişlənmədə
B) adiabat sıxılma
C) adiabat genişlənmədə
D) izotermik sıxılma
E) izobar genişlənmədə

57. Qrafikdə radioaktiv parçalananan nüvələrin nisbi sayının zamanından asılılıqları göstərilmişdir. Hansı halda yarımparçalanma periodu on böyükdür (N_0 – başlangıç, ΔN – parçalanan nüvələrin sayıdır)?



A) 5 B) 2 C) 4 D) 1 E) 3

58. Relyativistik hərəkat edən zərraciyin kütləsi

2 dəfə artıqda onun tam enerjisi necə dəyişir?
A) 2 dəfə artar B) 8 dəfə artar
C) 4 dəfə azalar D) 4 dəfə artar
E) 2 dəfə azalar

59. Radiostansiya verilişi 60 MHz tezlikdə aparır. Elektromaqnit dalğasının uzunluğunu hesablayın ($c = 3 \cdot 10^8 \frac{m}{san}$).

A) 2 m B) 1 m C) 3 m
D) 5 m E) 4 m

60. Ağırış qüvvəsi:

A) cismə tətbiq olunmuş qravitasiya qüvvəsidir
B) aşqıya tətbiq olunmuş qravitasiya qüvvəsidir
C) aşqıya tətbiq olunmuş elastiki qüvvədir
D) dayaga tətbiq olunmuş qravitasiya qüvvəsidir
E) cismə tətbiq olunmuş elastiki qüvvədir

61. Müəyyən külli civanın temperaturunun onun aldığı istilik miqdardından asılılıq qrafiki verilmişdir. Civannın yalnız qaynamasına sərf olunan istilik miqdarmı hesablayın.

A) 330 kC B) 60 kC C) 12 kC
D) 69 kC E) 9 kC


62. Sərgacın induktivliyi və ondakı carayan şiddəti 3 dəfə artıqda, maqnit sahəsinin enerjisi necə dəyişir?

A) dəyişməz B) 9 dəfə azalar
C) 27 dəfə artar D) 9 dəfə artar
E) 27 dəfə azalar

63. Dayışan carayan dövrəsinə qoşulmuş, müqaviməti 25 Om olan naqilda ayrılan istilik miqdardının zamanından asılılıq qrafiki verilmişdir. Carayan şiddətinin amplitud qiymatını hesablayın.

A) 0,2 A B) 0,4 A C) 2 A
D) 1 A E) 5 A


64. Bircins maqnit sahəsinin qüvvə xəllərinə perpendikulyar istiqamətdə hərəkat edən naqilda yaranan induksiya elektrik hərəkat qüvvəsinin maqnit induksiya vektorunun modulundan asılılıq qrafiki hansıdır ($v=const$, $I=const$)?



65. Çıxış işi $1,6 \cdot 10^{-19}$ C olan metaldan dalğa uzunluğu $7 \cdot 10^{-7}$ m olan qırmızı işığın təsiri ilə çıxan elektronların maksimal kinetik enerjisini hesablayın ($\hbar = 7 \cdot 10^{-34}$ C-sən, $c = 3 \cdot 10^8$ $\frac{\text{m}}{\text{san}}$).

- A) $1,4 \cdot 10^{-19}$ C B) 0 C) $3 \cdot 10^{-19}$ C
 D) $4,6 \cdot 10^{-19}$ C E) $1,6 \cdot 10^{-19}$ C


66. Şaqlı istiqamətdə yuxarı atılmış cismin tam mexaniki enerjisinin onun anı sürətindən asılılıq qrafiki hansıdır (havanın müqaviməti nəzərə alınır)?





67. Birinci kondensatorun köynəkləri arasındaki potensiallar fərqi $U_1 = 8$ V-dur. İkinci kondensatorun tutumunu nəya bərabərdir?

- A) 8 mF B) 10 mF C) 12 mF
 D) 6 mF E) 24 mF

68. Yüklənmiş vakuum kondensatorunun daxilində protonun hərəkat trayektoriyasını göstərin.




228



69. Hansı proses verilmiş kütlənin ideal qazın izobar qızmasına uyğundur (n -qazın konsentrasiyası, T -mütləq temperaturdur)?

- A) 1 - 6 B) 1 - 3 C) 1 - 5
 D) 1 - 4 E) 1 - 2



70. AB naqılından sabit cərayan keçir. A nöqtəsinin potensialı B nöqtəsinin potensialından böyük olarsa, cərayanın maqnit sahəsində hərəkət edən elektrona təsir edən qüvvə hansı istiqamətə yönələr?

- A) zərraciya qüvvə təsir etmir B) ←
 C) ↑ D) ↓
 E) →

71. Harmonik rəqs edən maddi nöqtənin sərəti $v_x = 20 \cos 10t$ qanunu ilə dəyişir. Rəqsin amplitudunu hesablayın.

A) 5 m B) 20 m
 C) 10 m D) 2 m
 E) 40 m

72. Düzxəlli bənbərsürəlli hərəkətdə sərət hansı ifadə ilə təyin olunur?

- A) $\frac{\tilde{s}t^2}{2}$ B) $2\tilde{s}t$ C) $\frac{\tilde{s}}{t}$ D) $\frac{\tilde{s}t}{2}$ E) $\tilde{s}t$

73. Çubuğun mütləq uzanması 2 dəfə azaldıqda elastiklik qüvvəsinin modulu necə dəyişir?

A) 2 dəfə azalar B) 2 dəfə artar
 -C) 4 dəfə azalar D) 4 dəfə artar
 E) dəyişməz

74. $\sqrt{\frac{N}{kq \cdot m}}$ ifadəsi hansı fiziki kəmiyyatın
vahidinə uyğundur?

- A) sürətin
- B) dövrlərin sayıının
- C) təciliin
- D) periodun
- E) tezliyin



75. Linzanın xətti böyüütməsinin vahidini
göstərin.

- A) m^{-1}
- B) m
- C) san
- D) san^{-1}
- E) adılsız kəmiyyatdır

2007

IV qrup, Variant A

26. Müstəvi hava kondensatorunun görgünliyinin lövhələri
arasındaki məsafədən asılılıq
qrafiki verilmişdir. Hansı
qrafik bu kondensatorun ener-
jisinin lövhələri arasındakı
məsafədən asılılığına uyğundur
($S=\text{const}$)?



27. Proyeksiya aparatının obyektivinin optik
qüvvəsi nə qədər olmalıdır ki, ondan 20 sm
məsafədə olan diapositivin ekranda 25 dəfə²
böyüdülmüş xəyalı alınınsın?


- A) 2,6 dptr
- B) 5 dptr
- C) 5,2 dptr
- D) 25 dptr
- E) 10 dptr

28. Müəyyən hündürlükdən üfüqi istiqamətdə
atılmış cismin başlangıç sürətini 2 dəfə ar-
tdıqda, onun uçuş məsafəsi necə dəyişir (ha-
vanın müqaviməti nəzərə alınır)?

- A) dəyişməz
- B) 2 dəfə azalar
- C) $\sqrt{2}$ dəfə artar
- D) 4 dəfə azalar
- E) 2 dəfə artar

29. Lampadakı cərəyanın
şiddəti hansı dövrə elementi
vasitəsilə ölçülür?

- A) I
- B) 5
- C) 2
- D) 4
- E) 3




30. Sürüşme sırtlunma qüvvəsi hansı ifadə ilə təyin olunur?

- A) $\frac{\mu N}{g}$ B) mN C) $\frac{\mu}{N}$ D) $\frac{Ng}{\mu}$ E) $\frac{N}{\mu}$

31. Atomun enerji səviyyələri diaqramı təsvir edilmişdir. Ən kiçik kütləyə malik fotonun şüalanmasına uyğun kecid hansı rəqəmə göstərilmişdir?

- A) 1 B) 4 C) 3
D) 2 E) 5




32. Işığın təsiri ilə metaldan elektronların qopması hadası necə adlanır?


- A) elektroliz
B) termoelectron emissiyası
C) fotoluminessensiya
D) radioaktivlik
E) fotoeffekt

33. Müsbət q_0 yükünün yaradığı elektrik sahəsində manfi q yüksək qapalı ABCDA konturu üzrə hərəkət etdirilmişdir. Hansı hissədə yüklerin qarşılıqlı təsirinin potensial enerjisi azalmışdır?

- A) DA B) bütün hissələrdə azalmışdır
C) AB D) BC E) CD




34. Maddi nöqtənin verilmiş radiuslu çevrə üzrə hərəkəti zamanı mərkəzə qoşma töciliinin xətti sıradan asılılıq qrafiki hansıdır?



35. Şəkildə ağ işıq şراسı



şüşə prizmadan keçdiğindən sonra onun ayrıldığı rəngli şüalardan dördü göstərilmişdir.





Hansi şüaya uyğun dalğa uzunluğu ən böyükdür?

- A) 2 B) 4 C) dalğa uzunluqları eynidir
D) 1 E) 3

36. İzoxor qızdırılan verilmiş kütləli ideal qazın mütləq temperaturunun zamandan asılılıq qrafiki verilmişdir. Bu qazın təzyiqinin zamandan asılılıq qrafiki hansıdır?



37. Cismən sıratının proyeysiyanının v_{xA} zamandan asılılıq qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeysiyanının zamandan asılılıq qrafiki hansıdır?




38. Verilmiş temperaturda havanın nisbi rütubeti 20% artıqda, havadaki su buxarının parzial təzyiqi necə dəyişir?
- dəyişməz
 - 1,2 dəfə azalar
 - 1,44 dəfə artar
 - 1,44 dəfə azalar
 - 1,2 dəfə artar

39. $v=0,6c$ sürəti ilə hərəkət edən protonun kinetik enerjisini hesablayın ($E_{0p}=940$ MeV – protonun sükunat enerjisi, $c = 3 \cdot 10^8 \frac{m}{san}$ – işığın vakuumda sürətidir).
- 120 MeV
 - 235 MeV
 - 180 MeV
 - 460 MeV
 - 345 MeV


40. Sabit kütləli ideal qaz üzərində gedən qapalı prosesin hansı hissəsi xarici qüvvələrin qaz üzərində müsbət iş görməsinə uyğundur (p – təzyiq, T – mütləq temperaturdur)?

- $2 \rightarrow 3$
- $1 \rightarrow 2$
- $3 \rightarrow 4$
- $1 \rightarrow 2$ və $3 \rightarrow 4$
- $4 \rightarrow 1$



41. Rəqs konturunda yaranan sarbst elektromaqnit rəqslərinin periodunu hansı yolla azaltmaq olar?
- kondensatorun köynəkləri arasındakı gərginliyi azaltmaqla
 - kondensatorun tutumunu artırmaqla
 - kondensatorun yükünü azaltmaqla
 - sərgacın induktivliyini azaltmaqla
 - kondensatorun yükünü artırmaqla

42. Qapalı keçirici konturla hədudlanmış sahədən keçən maqnit selinin zamanlı asılılıq qrafiki verilmişdir. Hansı zaman intervallarında bu konturda induksiya EHQS-i yaranar?



- yalnız $t_1 - t_2$
- yalnız $t_3 - t_4$
- $t_1 - t_2$ və $t_3 - t_4$
- $0 - t_1$ və $t_2 - t_3$
- $t_1 - t_2$ və $t_2 - t_3$


43. Bircins maqnit sahəsində yerləşən və aktiv hissəsinin uzunluğu 20 sm olan naqıldəki cərəyan şiddəti 5 A-dir. Naqıl induksiya xətlərinə perpendikulyar istiqamətdə 50 sm yerini dəyişərkən sahənin gördüyü iş 0,5 mC olarsa, sahənin maqnit induksiyasının modulunu hesablayın.

- 4 mTl
- 3 mTl
- 5 mTl
- 2 mTl
- 1 mTl

44. Hansı qrafik bircins elektrik sahəsinə daxil olan protonun göstərilən istiqamətdə hərəkatına uyğundur (x – koordinat, t – zamanıdır)?

</

45. Verilmiş bircins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə hərəkat edən elektrona təsir edən Lorens qüvvəsinin zərrəciyin kinetik enerjisindən asılılıq qrafiki hansıdır?



46. Verilmiş materialdan hazırlanmış naqılın uzunluğunu 2 dəfə artırıqda onun xüsusi müqaviməti necə dəyişər?

- | | |
|------------------|-----------------|
| A) 2 dəfə azalar | B) 4 dəfə artar |
| C) 2 dəfə artar | D) dəyişməz |
| E) 4 dəfə azalar | |

*47. Ardıcıl birləşdirilmiş üç eyni sərtlikli yayı müəyyən qədər uzatmaq üçün A işi görülür. Bu yaylar paralel birləşdirildikdə onları həmin qədər uzatmaq üçün nə qədər iş görmək lazımdır?

- | | | |
|------------------|---------|------------------|
| A) A | B) $9A$ | C) $\frac{A}{9}$ |
| D) $\frac{A}{3}$ | E) $3A$ | |

48. $\frac{N}{m^2}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidində uyğundur?

- A) gücün
- B) enerjinin
- C) qüvvə impulsunun
- D) təzyiqin
- E) qüvvə momentinin

49. Yayı rəqqas harmonik rəqs edir. Yaya bağlanmış yüksək kütləsinin 4 dəfə artıranda tacilin amplitud qiyməti necə dəyişər (yayın sərtliyi və rəqsin amplitudu sabitdir)?

- A) 4 dəfə azalar
- B) 2 dəfə artar
- C) 2 dəfə azalar
- D) 4 dəfə artar
- E) dəyişməz


50. Aktiv müqaviməti $100\ \Omega$ olan naqılıda cərəyan siddəti $I=4\cos 20\pi t\ (A)$ qanunu ilə dəyişir. Rəqsin perioduna bərabər olan müddətdə naqılıda ayrılan istilik miqdarını hesablayın.

- | | | |
|-------------------|------------------|------------------|
| A) 20 C | B) 40 C | C) 80 C |
| D) 100 C | E) 60 C | |

2007

IV qrup, Variant B

26. Cismin süratinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmiştir. Bu cisim tasir edən qüvvələrin əvəzlayıcısinin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır?



27. Proyeksiya aparatının obyektivinin optik qüvvəsi 5,2 dptr olarsa, ondan 20 sm məsafədə olan diapozitivin ekranda neçə dəfə böyüdülmüş xəyalı alınar?


A) 15 B) 25 C) 10 D) 50 E) 30

- *28. $v=0,6c$ sürəti ilə hərəkət edən elektronun kinetik enerjisini hesablayın ($m_{le}=9,6 \cdot 10^{-31}$ kq – elektronun sülkünət kütləsi, $c = 3 \cdot 10^8 \frac{\text{m}}{\text{s}}$ – işığın vakuumda sürətidir).



A) $3 \cdot 10^{-14}$ C B) $3,24 \cdot 10^{-14}$ C
C) $2,8 \cdot 10^{-14}$ C D) $2,16 \cdot 10^{-14}$ C
E) $2 \cdot 10^{-15}$ C

29. Müsbət q_0 yükünün yaratdığı elektrik sahəsində mənfi q yüksü qaplı ABCDA konturu üzrə hərəkət etdirilmişdir. Hansı hissədə yüksələrin qarşılıqlı təsirinin potensial enerjisi artmışdır?



A) DA B) BC C) CD
D) AB E) bütün hissələrdə artmışdır



30. İzobar soyudulan verilmiş kütləli ideal qazın mütləq temperaturunun zamandan asılılıq qrafiki verilmişdir. Bu qazın həcmnin zamandan asılılıq qrafiki hansıdır?




31. Müstəvi hava kondensatorunun gərginliyinin lövhələrin sahəsindən asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu kondensatorun enerjisinin lövhələrin sahəsindən asılılığına uyğundur ($d=\text{const}$)?



32. Aktiv hissəsinin uzunluğu 10 sm olan naqıldakı caröyan şiddəti 2 A-dir. Naqıl induksiyası 50 mTl olan bircins maqnit sahəsində qüvvə xatırlarına perpendikulyar istiqamətdə 30 sm yerini dəyişərkən görülən işi hesablayın.


A) 4 mC B) 3 mC C) 5 mC
D) 1 mC E) 2 mC

33. Maddi nöqtanın verilmiş radiuslu çevre üzre hərəkəti zamanı mərkəzəqəçmə təcilinin bucaq sürətindən asılılıq qrafiki hansıdır?



34. Sarğacdaşı corayan siddətinin zamandan asılılıq qrafiki verilmişdir. Hansı zaman intervallarında bu sarğacda öz-əzünlə induksiya EHQ-si yaranar?

- A) $t_1 - t_2$ və $t_3 - t_4$ B) $t_1 - t_2$ və $t_2 - t_3$
C) yalnız $t_1 - t_2$ D) $0 - t_1$ və $t_2 - t_3$
E) yalnız $t_3 - t_4$



35. Verilmiş temperaturda havadakı su buxarının parsial təzyiqi 20% artıqdır, nisbi rütubət necə dəyişir?

- A) 1,2 dəfə artar B) 1,2 dəfə azalar
C) dəyişməz D) 1,44 dəfə artar
E) 1,44 dəfə azalar

36. Hansı ifadə təzyiqin vahidinə uyğundur?

- A) $\frac{N}{m^2}$ B) $N \cdot m^2$ C) $\frac{N}{m}$
D) $\frac{N}{m^3}$ E) $N \cdot m$

37. Maksimal süküntə stərtünmə qüvvəsi hansı ifadə ilə təyin olunur?


- A) $\frac{N}{\mu}$ B) μN C) $\frac{N}{\mu g}$
D) $\frac{\mu g}{N}$ E) $\frac{Ng}{\mu}$

38. Aktiv müqaviməti 100Ω olan naqilda gərginlik $u = 200 \cos 20\pi t$ (V) qanunu ilə dəyişir. Rəqsin perioduna bərabər olan müddədə naqilda ayrılan istilik miqdarmı hesablayın.


- A) 20 C B) 50 C C) 80 C
D) 10 C E) 30 C

39. Lampadakı gərginlik düşgüsü hansı dövər elementi vasitəsilə ölçülür?

- A) 5 B) 4 C) 3
D) 2 E) 1



40. Verilmiş bircins maqnit sahəsinin induksiya xətlarına perpendikulyar istiqamətdə hərəkət edən elektrona təsir edən Lorens qüvvəsinin zərraciyyən impulsundan asılılıq qrafiki hansıdır?




- *41. Ardıcıl birləşdirilmiş iki cyni sərtlilikli yayı müyyən qədər uzatmaq üçün A işi görülür. Bu yaylar paralel birləşdirildikdə onları həmin qədər uzatmaq üçün nə qədər iş görmək lazımdır?


- A) $\frac{A}{4}$ B) A C) 24 D) $4A$ E) $\frac{A}{2}$

42. Sabit kütləli ideal qaz üzərində gedən qapalı prosesin hansı hissəsi qazın müsbət iş görməsinə uyğundur (p – təzyiq, T – mütləq temperaturdur)?

- A) $1 \rightarrow 2$
B) $3 \rightarrow 4$
C) $3 \rightarrow 4$ və $4 \rightarrow 1$
D) $4 \rightarrow 1$
E) $2 \rightarrow 3$



dəyişdə
yin.



tsiya
rakət
nın

P

ayı
ür. Bu
in

E) $\frac{A}{2}$



43. Atomun enerji seviyyələri diaqramı təsvir edilmişdir. On böyük kütłəyə malik fotonun şıalanmasına uyğun keçid hansı rəqəmələ göstərilmişdir?



A) 5 B) 2 C) 4 D) 1 E) 3

44. Şəkildə ağ işıq şüası şüsa prizmadan keçdiğindən sonra onun ayrıldığı rəngli şüalardan dördü göstərilmişdir. Hansı şüaya uyğun dalğa uzunluğu on kiçikdir?

A) 2 B) dalğa uzunluqları eynidir
C) 1 D) 4 E) 3



45. Hansı qrafik bircins elektrik sahəsinə daxil olan elektronun göstərilən istiqamətdə hərəketinə uyğundur (x - koordinat, t - zamandır)?



46. Yayılı rəqqas harmonik rəqs edir. Yaya bağlanmış yüksək kütłəsini 4 dəfə azaldanda tacilin amplitud qiyməti necə dəyişir (yayın sərtliyi və rəqsin amplitudu sabitdir)?
- A) 4 dəfə azalar B) dəyişməz
C) 2 dəfə artar D) 2 dəfə azalar
E) 4 dəfə artar

47. Nəhənimis mədəniyyətdən hazırlanmış rəqsin kəsiyinin radiusunu 2 dəfə azaldıqda onun xüsusi müqaviməti necə dəyişir?

A) 2 dəfə azalar B) 4 dəfə artar
C) dəyişməz D) 2 dəfə artar
E) 4 dəfə azalar

48. Rəqs konturunda yaranan sərbəst elektromagnit rəqslərinin periodunu hansı yolla azaltmaq olar?

A) kondensatorun yükünü artırmaqla
B) kondensatorun tutumunu azaltmaqla
C) kondensatorun yükünü azaltmaqla
D) sarğacın induktivliyini artırmaqla
E) kondensatorun köynəkləri arasındaki gərginliyi artırmaqla

49. Fotoeffekt nəyə deyilir?

A) işığın bir mühitdən digarına keçəndə dalğa uzunluğunun dəyişməsinə
B) işığın metalin səthindən qayıtmasına
C) işığın bir mühitdən digarına keçəndə sərətinin dəyişməsinə
D) işığın maneqələri aşmasına
E) işığın təsiri ilə metaldan elektronların qopmasına

50. Üfüqlə müəyyən bucaq altında atılmış cisimin başlangıç sərətinin 3 dəfə artırdıqda, uçuş masafası necə dəyişir (havanın müqaviməti nəzərə alınır)?

A) 9 dəfə azalar
B) 9 dəfə artar
C) 3 dəfə artar
D) dəyişməz
E) 3 dəfə azalar

2008


I qrup, Variant A

51. Vakuum fotoelementinin katodunun materiali üçün elektronların çıkış işi 2 eV -dur. Bu fotoelementin katodunun üzerine fotonlarının enerjisi $2,45\text{ eV}$ olan ışık düşündükde qopan elektronların maksimal süratini hesablayın ($m_e=9 \cdot 10^{-31}\text{ kg}$, $1\text{eV}=1,6 \cdot 10^{-19}\text{ C}$).

- A) $7 \cdot 10^5 \frac{\text{m}}{\text{san}}$ B) $2 \cdot 10^5 \frac{\text{m}}{\text{san}}$
 C) $4 \cdot 10^5 \frac{\text{m}}{\text{san}}$ D) $6 \cdot 10^5 \frac{\text{m}}{\text{san}}$
 E) $9 \cdot 10^5 \frac{\text{m}}{\text{san}}$


52. Şekilde çərəyanlı naqillərin kəsikləri göstərilmişdir. Çərəyan şiddətləri I_1 və I_2 olan naqillər tərəfindən I_3 çərəyanı axan naqılı təsir edən Amper qüvvələrinin əvəzlayıcısi hansı istiqamətdə yönəlmüşdür ($I_1=I_2$)?

- A) \uparrow B) \downarrow C) \leftarrow
 D) $F_{av}=0$ E) \rightarrow




53. Şəkildə detektorlu qəbul-edicinin sxemi göstərilmişdir. Qəbuledicinin hansı elementinin köməyi ilə pulsasiya edən çərəyanın hamarlanması həyata keçirilir?

- A) 1 B) 3 C) 5 D) 4 E) 2




54. Kiçik deformasiyalarda yayın sərtliyinin onun mütləq uzanmasından asılılığı qrafiki hansıdır?



236


55. Sabit kütləli qazın üç hali $V-T$ diaqramında 1, 2 və 3 nöqtələri ilə göstərilmişdir. Qazın bu hallardakı p_1 , p_2 və p_3 təzyiqlərini müqayisə edin.

- A) $p_1=p_2 < p_3$ B) $p_1 < p_2 = p_3$
 C) $p_1 = p_2 = p_3$
 D) $p_1 > p_2 = p_3$ E) $p_1 = p_2 > p_3$




56. Düzxatlı barabaryayaşyan hərəkat edən və tacili şəkildəki kimi yönəlmüş cismi stıratı hansı istiqamətdədir?

- A) 2 B) 1 C) 4 D) 3 E) 5



57. Cismi tacili şəkildəki kimi yönəlmüşdür. Bu cismə təsir edən qüvvələrin əvəzlayıcısi hansı istiqamətdədir?

- A) 5 B) 4 C) 1 D) 3 E) 2




58. Xüsusi ərimə istiliyinin vahidi hansıdır?


- A) $\frac{\text{C}}{\text{mol}}$ B) $\frac{\text{C}}{\text{K} \cdot \text{mol}}$ C) $\frac{\text{C}}{\text{san}}$
 D) $\frac{\text{C}}{\text{kg}}$ E) $\frac{\text{C}}{\text{K}}$

59. Şəkildə biratomlu ideal qaz üzərində gedən qapalı prosesin qrafiki təsvir edilmişdir. İzobar genişlənmədə qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə mələyyon edilir (p – qazın təzyiqi, V – həcmidir)?

- A) $15p_0V_0$ B) $9p_0V_0$ C) $-12p_0V_0$
 D) $-8p_0V_0$ E) $6p_0V_0$




60. Sönen harmonik rəqslər üçün sürətin proyeksiyasının zamanından asılılıq qrafiki hansıdır?




- A) $k_1 < k_2 < k_3$
B) $k_1 = k_2 < k_3$
C) $k_1 < k_2 = k_3$
D) $k_1 > k_2 > k_3$
E) $k_1 = k_2 = k_3$

65. Hansı sxem helium atomunun modelinə uyğun galır?




61. Səthə təsir edən 150 N təzyiq qüvvəsi $0,2 \text{ kPa}$ təzyiq yaradırsa, səthin sahəsini hesablayın.
A) $0,75 \text{ m}^2$ B) $0,2 \text{ m}^2$ C) $0,6 \text{ m}^2$
D) $0,5 \text{ m}^2$ E) $0,3 \text{ m}^2$

62. Şəkildə cərəyanlı düz naqlinin en kəsiyi təsvir edilmişdir. M nöqtəsində onun yaratdığı maqnit sahəsinin induksiyasının istiqaməti hansıdır?
A) 2 B) 3 C) 1 D) 5 E) 4



63. m kütłali cisim şaquli müddətində verilmiş radiuslu çevrə boyunca v sürəti ilə bərabər sürətli hərəkat edir. $t = \frac{T}{4}$ müddətində cismin kinetik enerjisinin dəyişməsi nəyə bərabərdir (T - dövretmə periodudur)?
A) $\frac{mv^2\pi}{4}$ B) mv^2 C) $\frac{mv^2}{2}$
D) $2mv^2$ E) 0


64. Şəkildə üç müxtəlif elektrolit möhlulu üçün elektroliz nəticəsində cini zaman müddətində elektrooda ayrılan maddanın kütləsinin elektrolitdən keçən cərəyan şiddətindən asılılığı göstərilmişdir. Hansı münasibət doğrudur (k - elektrokimyavi ekvivalentdir)?



66. Cisim $v = 0,9c$ sürəti ilə hərəkət edərkən hansı xətti ölçülər dəyişməz qalır (c - işığın vakuumda sürətidir)?

- A) yalnız d B) b və a C) yalnız a
D) d , b və a E) d və a

67. Şəkildə çevrə üzrə bərabər-sürətli hərəkətdə radius-vektorun dönmə bucağının zamanından asılılıq qrafiki göstərilmişdir. Bucaq sürətini hesablayın.



- A) $4 \frac{\text{rad}}{\text{san}}$ B) $5 \frac{\text{rad}}{\text{san}}$ C) $2 \frac{\text{rad}}{\text{san}}$
D) $8 \frac{\text{rad}}{\text{san}}$ E) $10 \frac{\text{rad}}{\text{san}}$

68. Proton $10 \frac{\text{Mm}}{\text{san}}$ sürəti ilə induksiya xətlərinə perpendikulyar istiqamətdə bircən maqnit sahəsinə daxil olur. Protonun 10 sm radiuslu çevrə cizdiğini bilərək, sahənin maqnit induksiyasını hesablayın ($m_p = 1,6 \cdot 10^{-27} \text{ kq}$, $e = 1,6 \cdot 10^{-19} \text{ KI}$).
A) 2 Tl B) 1,6 Tl C) 4 Tl
D) 1 Tl E) 5 Tl

69. Kütleşi Yerin kütleşinden 8 dəfə, radiusu isə 4 dəfə böyük olan planetin səthində sərbəstdüshə tacilini hesablayın (Yer səthində $g=10 \text{ m/san}^2$).
 A) 10 m/san^2 B) 20 m/san^2 C) 15 m/san^2
 D) 40 m/san^2 E) 5 m/san^2



70. Kəmiyyətlərdən hansı vektorialdır?

- A) sıxlıq
 B) induktivlik
 C) güclü
 D) konsentrasiya
 E) cismin impulsu

71. Yüklenmiş kondensatorun enerjisi hansı ifadə ilə müayyan olunur?


- A) $\frac{CU^2}{2}$ B) $\frac{CU}{2}$ C) $\frac{qC}{2}$
 D) $\frac{U^2}{2q}$ E) $\frac{q^2}{2U}$

72. L induktivlikli şərəcəsi olan elektrik dövrəsindəki dayışın cərəyanın şiddətinin amplitudunun dövri tezlikdən asılılığı qrafiki hansıdır ($U_{\infty}=\text{const}$)?




73. Şəkildə göstərilən hansı nöqtələr arasında məsafə linzanın baş fokus məsafəsinə uyğundur?

- A) OE B) OB
 D) OC E) OA




74. Həlqəşəkilli naqilin A və B nöqtələri cərəyanın mənbəyinin qütblerinə birləşdirilmişdir.

- Cərəyan şiddətlərinin $\frac{I_1}{I_2}$ nisbatlarını müəyyyan edin.
 A) 5 B) 4 C) 7
 D) 6 E) 12



75. Bircinc elektrik sahəsində q yükünün 1, 2 və 3 trayektoriyaları boyunca yerini dəyişəndə elektrostatik sahanın gördüyü işləri müqayisa edin.




- A) $A_1 > A_2 > A_3$
 B) $A_1 = A_2 = A_3 = 0$
 C) $A_1 < A_2 < A_3$
 D) $A_2 > A_3 > A_1$
 E) $A_1 = A_2 = A_3 \neq 0$

2008


I qrup, Variant B

51. Sənən harmonik rəqslər üçün təciliin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır?



52. Bircins elektrik sahəsinde q yükünün 1, 2 və 3 trayektoriyaları boyunca yerini dəyişəndə elektrostatik sahənin gördüyü işləri müqayisə edin.

- A) $A_1 < A_2 < A_3$
 B) $A_1 > A_2 > A_3$
 C) $A_2 > A_3 > A_1$
 D) $A_1 = A_2 = A_3 = 0$
 E) $A_1 = A_2 = A_3 \neq 0$



53. Şəkildə göstərilən hansı nöqtələr arasındakı məsafə linzanın baş fokus məsafəsinə uyğundur?

- A) OD
 B) OA
 C) OB
 D) OC
 E) OE




54. Kamiyyatlarından hansı vektorialdır?
 A) enerji B) sürət C) sərtlik
 D) müqavimət E) təzyiq


55. Kütlesi və radiusu Yerin kütlesindən və radiusundan 2 dəfə çox olan planetin səthində sərbəstdüshəmə təciliini hesablayın (Yer səthində $g = 10 \frac{m}{s^2}$).

- A) 40 m/san^2
 B) 10 m/san^2
 C) $2,5 \text{ m/san}^2$
 D) 20 m/san^2
 E) 5 m/san^2

56. C tutumlu kondensator olan elektrik dövrəsindəki dəyişən carəyanın şiddətinin amplitudunun dövri tezlikdən asılılıq qrafiki hansıdır ($U_{\infty} = \text{const}$)?




57. Sabit kütləli ideal qazın üç hali $V-T$ diaqramında 1, 2 və 3 nöqtələri ilə göstərilmişdir. Qazın bu hallardakı p_1 , p_2 və p_3 təzyiqlərini müqayisə edin.



- A) $p_1 = p_3 > p_2$
 B) $p_1 = p_2 = p_3$
 C) $p_1 = p_2 > p_3$
 D) $p_2 = p_3 > p_1$
 E) $p_1 = p_2 = p_3$

58. Kiçik deformasiyalarda yayın sərtliyinin onun uclarına tətbiq olunan qüvvələrdən asılılıq qrafiki hansıdır?




59. Səthə təsir edən $0,3 \text{ kN}$ təzyiq qüvvəsi 600 Pa təzyiq yaradırsa, səthin sahəsini hesablayın.
 A) $0,3 \text{ m}^2$
 B) $0,6 \text{ m}^2$
 C) $0,5 \text{ m}^2$
 D) $0,2 \text{ m}^2$
 E) $0,8 \text{ m}^2$

60. Vakuum fotoelementinin katodunun materiali üçün elektronların çıkış işi 1 eV-dur. Bu fotoelementin katodunun üzerine fotonlarının enerjisi 2,8 eV olan ışık döşdükde qopan elektronların maksimal süratini hesablayın ($m_e = 9 \cdot 10^{-31}$ kq, $1 \text{ eV} = 1,6 \cdot 10^{-19}$ C).

- A) $2 \cdot 10^5 \frac{\text{m}}{\text{san}}$ B) $3 \cdot 10^5 \frac{\text{m}}{\text{san}}$
 C) $8 \cdot 10^5 \frac{\text{m}}{\text{san}}$ D) $9 \cdot 10^5 \frac{\text{m}}{\text{san}}$
 E) $6 \cdot 10^5 \frac{\text{m}}{\text{san}}$

61. Şekilde cərəyanlı düz naqılın en kosiyi təsvir edilmişdir. M nöqtəsində onun yaradığı maqnit sahəsinin induksiyasının istiqaməti hansıdır?



- A) 5 B) 3 C) 4 D) 2 E) 1

62. Şəkildə çevrə üzrə bərabərsürlü hərəkətdə radius-vektorun dönmə bucağının zamandan asılılığı qrafiki göstərilmişdir. Bucaq sürətini hesablayın.

- A) $3 \frac{\text{rad}}{\text{san}}$ B) $6 \frac{\text{rad}}{\text{san}}$ C) $2 \frac{\text{rad}}{\text{san}}$
 D) $18 \frac{\text{rad}}{\text{san}}$ E) $1 \frac{\text{rad}}{\text{san}}$


63. Şəkildə cərəyanlı naqillərin kösikləri göstərilmişdir. Cərəyan şiddətləri I_1 və I_2 olan naqillər tərəfindən I_3 cərəyanı axan naqılı təsvir edən Amper qüvvələrinin avazlayıcısı hansı istiqamətdə yönəlmüşdür ($I_1 = I_2$)?

- A) $F_{av} = 0$ B) \uparrow C) \leftarrow
 D) \downarrow E) \longrightarrow

64. m kütləli cisim şaquli müstəvədə verilmiş radiuslu çevre boyunca v səkrəti ilə bərabərsürlü hərəkət edir. $t = \frac{3\pi}{4}$ müddətində cismin kinetik enerjisinin dəyişməsi nəyə barabərdir (T -dövretmə periodudur)?

- A) $\frac{mv^2}{4}$ B) $2mc^2$ C) mc^2
 D) $\frac{mv^2}{2}$ E) 0

65. Cismə təsir edən qüvvələrin avazlayıcısı şəkildəki kimi yönəlmüşdür. Bu cismin tacili hansı istiqamətdədir?




- A) 3 B) 4 C) 1
 D) 2 E) 5

66. Yüklənmiş kondensatorun enerjisi hansı ifadə ilə müəyyən olunur?


- A) $\frac{q^2}{2U}$ B) $\frac{qC}{2}$ C) $\frac{q^2}{2C}$
 D) $\frac{U^2}{2q}$ E) $\frac{CU}{2}$

67. Hansı sxem hidrogen atomunun modelində uyğun gəlir?



68. Şəkildə detektorlu qəbuledicinin sxemi göstərilmişdir. Detektor hansı rəqəmlə işarə edilmişdir?

- A) 2 B) 1 C) 5 D) 3 E) 4




- A) $k_1 = k_2 < k_3$
B) $k_1 < k_2 < k_3$
C) $k_1 > k_2 > k_3$
D) $k_1 < k_2 = k_3$
E) $k_1 = k_2 = k_3$

69. Xüsusi buxarlanma istiliyinin vahidi hansıdır?

- A) $\frac{C}{K}$ B) $\frac{1}{C}$ C) $\frac{C}{mol}$
D) $\frac{C}{kq}$ E) $\frac{C}{K \cdot mol}$

70. Şəkildə biratomlu ideal qaz üzərində gedən qapalı prosesin qrafiki təsvir edilmişdir. Izobar sıxılımda qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə müəyyən edilir (p -qazın təzyiqi, V -həcmidir)?


- A) $4p_0V_0$ B) $-3p_0V_0$
D) $8p_0V_0$ E) $6p_0V_0$




$$C) -2p_0V_0$$

71. Həlqəşakilli naqilin A və B nöqtələri cərəyan mənbəyinin qütblerinə birləşdirilmişdir. Cərəyan şiddətlərinin $\frac{I_1}{I_2}$ nisbatlarını müəyyən edin.

- A) 15 B) 12 C) 17



75. Düzxətti bərabərəyinlaşan hərəkət edən və təcili şəkildəki kimi yönəlmüş cismin sürəti hansı istiqamətdədir?




- A) 4 B) 1
C) 2 D) 5
E) 3

72. Cisim $v = 0,8c$ sürəti ilə hərəkət edərkən hansı xətti ölçülər qısalır (c -ışığın vakuumda sürətidir)?

- A) yalnız d B) a , b və d C) yalnız b
D) d və a E) yalnız a

73. Şəkildə üç müxtəlif elektrolit möhlulu üçün elektroliz nəticəsində məlumatlıdır. Elektroddə ayrılan maddənin kütləsinin elektrolitdən keçən yükün miqdardından astılılığı göstərilmişdir. Hansı münasibət doğrudur (k -elektrokimyəvi ekvivalentdir)?



2008

IV qrup, Variant A

51. Enerjisi $1,8 \cdot 10^{11} \text{ C}$ olan cismin kütləsini hesablayın ($c = 3 \cdot 10^8 \frac{\text{m}}{\text{san}}$).


- A) 1 mq B) 0,2 mq C) 10 mq
D) 2 mq E) 20 mq

52. Radiusu 50 sm olan dairəvi səth induksiyası 0,8 Tl olan bircins maqnit sahəsində induksiya vektoru ilə 30° -li bucaq əmələ gətirir. Sətdən keçən maqnit səli nöyə bərabərdir ($\pi = 3$):

$$\cos 30^\circ = \frac{\sqrt{3}}{2}; \cos 60^\circ = \frac{1}{2}$$

- A) $3\sqrt{2}$ Vb B) $3\sqrt{3}$ Vb
C) 0,3 Vb D) 0,6 Vb
E) $4\sqrt{3}$ Vb

53. Üfűqi səth boyunca hərəkət edən cismə təsir edən sürüngə sürtünmə qüvvəsinin istiqamətini göstərin.



- A) 1 B) 3 C) 2 D) 5 E) 4

54. Çevrə üzrə bərabərsürətli hərəkətdə mərkəzəqəcəma tacili hansı ifadə ilə müəyyən olunur (v – xətti sürət, r – çevrənin radiusudur)?

- A) vr B) $\frac{v}{r}$ C) $\frac{v}{r^2}$ D) $\frac{v^2}{r}$ E) $\frac{v^2}{r^2}$

55. Dəyişən carəyanın tezliyi 2 dəfə azalanda dəyişən carəyan dövrəsinə qoşulmuş aktiv (R), tutum (X_C) və induktiv (X_L) müqavimətlər necə dəyişər?

- | R | X_C | X_L |
|------------------|---------------|---------------|
| A) dayışmaz | 2 dəfə artar | 2 dəfə azalar |
| B) 2 dəfə artar | dayışmaz | 2 dəfə azalar |
| C) 2 dəfə azalar | 2 dəfə azalar | 2 dəfə artar |
| D) dayışmaz | 2 dəfə azalar | 2 dəfə artar |
| E) 2 dəfə artar | 2 dəfə artar | 2 dəfə azalar |

56. Düşən işığın intensivliyi 9 dəfə artırılsa, fotoelektronların maksimal sürəti necə dəyişər (tezlik sabitdir)?

- A) 3 dəfə artar
B) 3 dəfə azalar
C) 9 dəfə artar
D) 9 dəfə azalar
E) dəyişməz


57. Voltmetrinin iş prinsipi hansı fiziki hadisəyə asaslanır?

- A) carəyanın kimyəvi təsirinə
B) maqnit sahəsinin carəyanlı çərçivəyə göstərdiyi yönəldici təsir
C) termoelektron emissiyası hadisəsinə
D) yüksək zərrəciklərin elektrik sahəsində meyl etməsinə
E) yüklerin elektrostatik qarşılıqlı təsirinə

58. Bircins maqnit sahəsində qüvvə xatırlarına perpendikulyar olmaqla üfűqi yerləşmiş, uzunluğu 0,2 m və kütləsi 0,004 kg olan düz naqıldəki carəyan şiddəti 10 A-dir. Ağırlıq qüvvəsi ilə Amper qüvvəsinin bir-birini tərəzəlaşdırması üçün maqnit sahəsinin induksiyası nə qədər olmalıdır ($g = 10 \frac{\text{m}}{\text{san}^2}$)?

- A) 0,06 Tl B) 0,4 Tl
C) 0,02 Tl D) 0,05 Tl
E) 1,2 Tl

59. Şəkildə yaya barkidilmiş cismən harmonik rəqsləri zamanı yüksək kinetik enerjisinin onun potensial enerjisindən asılılıq diaqramı verilmişdir. A nöqtəsinə uyğun potensial enerjini hesablayın.





- A) 0 B) 1,2 C C) 0,6 C
D) 1,8 C E) 3,6 C

60. İnduktivliyi dəyişməyən konturdakı carəyan şiddətini necə dəyişmək lazımdır ki, onun maqnit sahəsinin enerjisi 16 dəfə artınsın?

- A) 4 dəfə artırmaq B) 4 dəfə azaltmaq
C) 16 dəfə azaltmaq D) 2 dəfə artırmaq
E) 16 dəfə artırmaq


61. Cismen sūratının proyeksiyasının zamandan asılılıq qrafiki şəkildəki kimidir. Hansı qrafik bu cismen yerdəyişməsinin proyeksiyasının zamandan asılılığını ifadə edir?



62. İçerisində gümüş-nitrat möhlulu olan elektrolit vanna manbaya qoşulmuşdur. Elektrodlar arasındaki garginiyi 2 dəfə azaldıqda müəyyən müddətdə katod üzərində ayrılan gümüşün kütlesi necə dəyişir (elektrolitin məqavimati sabittir)?


- A) 2 dəfə azalar B) $\sqrt{2}$ dəfə artar
C) 4 dəfə artar D) 4 dəfə azalar
E) 2 dəfə artar

63. Izotermik prosesə hansı qrafiklər uyğundur?



- A) yalnız 4 B) yalnız 1
C) 1 və 3 D) 1,3 və 4
E) 2 və 5

64. Qarşılıqlı təsirdə olan iki cisim qapalı sistem təşkil edir. Birinci cismin impulsu (\vec{p}_1) 1 istiqamətində olarsa, ikinci cismin impulsu (\vec{p}_2) hansı istiqamətdə yönələr ($v_{01}=v_{02}=0$)?



- A) 5 B) 4 C) 1 D) 2 E) 3


65. Monoxromatik işq dalğası sindırma əmsali böyük olan mühitdən sindırma əmsali kiçik olan mühitə keçir. Hansı ifadə doğrudur?

1. Dalğa uzunluğu artır, tezlik sabit qalır
2. Dalğa uzunluğu azalır, tezlik sabit qalır
3. Dalğa uzunluğu və tezlik artır
A) 1 və 2 B) yalnız 2 C) yalnız 1
D) yalnız 3 E) 1 və 3

66. Neytronların artma əmsalının hansı qiymətinə zəncirvari nüvə reaksiyası dayanır?

- A) 1,5 B) 1,01 C) 1,05
D) 0,9 E) 1,0

67. Şəkildə üfüqlə bucaq altında atılmış cismin başlangıç sūrat vektoru \vec{v}_0 təsvir olunmuşdur. Bu cismin maksimal qalxma hündürlüyünü hesablayın (havanın məqaviməti nəzərə alınmur, $g = 10 \frac{\text{m}}{\text{san}^2}$).



- A) 40 m B) 5 m C) 30 m
D) 20 m E) 15 m


68. Kütləsi 200 q olan cismin hacmi 5 dm³ olarsa, onun sıxlığını hesablayın.

- A) $30 \frac{\text{kq}}{\text{m}^3}$ B) $100 \frac{\text{kq}}{\text{m}^3}$ C) $40 \frac{\text{kq}}{\text{m}^3}$
D) $20 \frac{\text{kq}}{\text{m}^3}$ E) $50 \frac{\text{kq}}{\text{m}^3}$

69. Verilmiş növ yanacağın kütləsini 2 dəfə azaltıqda onun xüsusi yanma istiliyi necə dəyişir?


- A) dəyişməz B) 4 dəfə artar
C) 4 dəfə azalar D) 2 dəfə azalar
E) 2 dəfə artar

70. Sixlərini mayenin sixləğindən kiçik olan üç eyni höcmli kürə şəkildəki kimi iplə qabın dibinə bağlanıb. İplərdəki garılma qüvvələrinin modulları arasındakı münasibət $T_1 > T_2 > T_3$ olarsa, kürələrin kütlələri üçün hansı münasibət doğrudur?




- A) $m_1 = m_2 = m_3$
- B) $m_3 < m_1 < m_2$
- C) $m_2 > m_3 > m_1$
- D) $m_1 > m_2 > m_3$
- E) $m_1 < m_2 < m_3$

71. Hansı qrafik rəqs konturundakı sərbəst rəqslərin periodunun kondensatorun lövhələri arasındakı məsafədən asılılığını ifadə edir?



72. Kondensatorların enerjiləri arasında hansı münasibət doğrudur?


- A) $W_1 = 9W_2$
- B) $W_2 = W_1$
- C) $W_2 = 3W_1$
- D) $W_2 = 9W_1$
- E) $W_1 = 3W_2$



73. Xüsusi müqavimətin vahidi hansıdır?


- A) $\text{Om} \cdot \text{m}$
- B) $\text{Om} \cdot \text{m}^2$
- C) l/Om
- D) Om/m^2
- E) Om/m

74. R radiuslu yüklenmiş keçirici kürənin elektrik sahəsinin potensialının kürənin mərkəzindən olan məsafədən asılılıq qrafiki hansıdır?



75. Düzxətti hərəkətdə cismən yerdəyişməsinin modulunun zamandan asılılıq qrafiki verilmişdir (parabola). İfadələrdən hansılar doğrudur?

1. Sürət sabitdir
2. Tacil sabitdir və sıfırdan fərqlidir
3. Qüvvələrin əvəzlayıcısi sıfırdan fərqlidir və sabitdir



- A) yalnız 1
- B) yalnız 2
- C) 1 və 3
- D) 1 və 2

2008

IV qrup, Variant B


51. İçerisinde gümüş-nitrat məhlulu olan elektrolit vənna mənbəyə qoşulmuşdur. Elektroldar arasındakı gərginliyi 3 dəfə artırıqda müəyyən müddədə kədə üzərində ayrılan gümüşün kütləsi necə dəyişir (elektrolitin müqaviməti sabitdir)?

- A) $\sqrt{3}$ dəfə azalar
- B) 3 dəfə azalar
- C) 9 dəfə artar
- D) 9 dəfə azalar
- E) 3 dəfə artar

52. Dəyişən cərəyanın tezliyi 2 dəfə artanda dəyişən cərəyan dövrləsinə qoşulmuş aktiv (R), tutum (X_C) və induktiv (X_L) müqavimətlər necə dəyişir?

R	X_C	X_L
A) dəyişməz	2 dəfə artar	2 dəfə azalar
B) 2 dəfə artar	2 dəfə azalar	2 dəfə artar
C) dəyişməz	2 dəfə azalar	2 dəfə artar
D) 2 dəfə artar	2 dəfə artar	2 dəfə artar
E) 2 dəfə azalar	dəyişməz	2 dəfə azalar


53. Kondensatorların gərginlikləri arasında hansı münasibət doğrudur?



- A) $U_1=2U_2$
- B) $U_2=4U_1$
- C)
- D) $U_1=U_2$
- E) $U_1=4U_2$

54. Şəkildə yaya bərkidilmiş cismənin harmonik rəqsəri zamanı yüksən kinetik enerjisinin onun potensial enerjisindən asılılıq diaqramı verilmişdir. A nöqtəsinə uyğun kinetik enerjini hesablayın.

- A) 2,4 C
- B) 0,4 C
- C) 0
- D) 1,2 C
- E) 0,8 C



55. Om'm hənsi fiziki kamiiyyətin vahididır?

- A) cərəyan şiddətinin
- B) xüsusi müqavimətin
- C) müqavimətin temperatur əmsalının
- D) elektrik yükünün
- E) elektrik gərginliyinin

56. Uzunluğu 0,1 m və kütləsi 0,006 kg olan düz naqıl induksiyası 0,2 Tl olan bircins mənqit sahəsində qüvvə xətlərinə perpendikulyar yerləşib və tətluqı vəziyyətdədir. Ağırlıq qüvvəsi ilə Amper qüvvəsinin bir-birini tərəfləndirməsi üçün naqıldan keçən cərəyan şiddəti nə qədər olmalıdır ($g=10 \frac{\text{m}}{\text{san}^2}$)?


- A) 1 A
- B) 2,4 A
- C) 1,2 A
- D) 2 A
- E) 3 A

(Məlumat)

57. Çevrə üzrə bərabərsürlü hərakətdə mərkəzəqəçmə tacili hənsi ifadə ilə müəyyən olunur (ω -bucaq sürəti, r -çevrənin radiusudur)?

- A) $\omega^2 r^2$
- B) $2\omega r$
- C) ωr^2
- D) $\omega^2 r$
- E) ωr

58. Sixlıqları mayenin sixlığından kiçik olan üç eyni həcmli kürə iplo qabın dibinə bağlanıb. Kürələrin kütlələri $m_1 > m_2 > m_3$ olarsa, iplərdə yaranan T_1 , T_2 və T_3 gariləmə qüvvələrinin modulları arasında hansı münasibət doğrudur?




- A) $T_1 < T_3 < T_2$
- B) $T_1 > T_3 = T_2$
- C) $T_1 > T_2 > T_3$
- D) $T_1 = T_2 = T_3$
- E) $T_1 < T_2 < T_3$


59. Düşən işığın intensivliyi 4 dəfə azaldılsa, fototelektronların maksimal sürəti necə dəyişir (tezlik sabitdir)?

- A) 4 dəfə azalar
- B) 2 dəfə azalar
- C) dəyişməz
- D) 4 dəfə artar
- E) 2 dəfə artar

60. Izoxor prosesə hansı qrafiklər uyğundur?



- A) yalnız 4
D) 3 və 4




- B) 2 və 3
E) yalnız 3

- C) yalnız 1

61. Üfüqi səth boyunca hərəkət edən cisimə təsir edən sürüşmə sürtünmə qüvvəsinin istiqamətini göstərin.

- A) 2 B) 1 C) 3 D) 5 E) 4



62. Tərəfi 50 sm olan kvadrat formalı səth, induksiyyası 1 Tl olan bircins maqnit sahəsində induksiya vektoru ilə 30° -li bucaq əmələ gətirir. Səthdən keçən maqnit səli nəya

$$\text{berabərdir } (\cos 30^\circ = \frac{\sqrt{3}}{2}; \cos 60^\circ = \frac{1}{2}).$$


- A) $125\sqrt{2} \text{ mVb}$
B) 125 mVb
C) $125\sqrt{3} \text{ mVb}$
D) $1,24 \text{ mVb}$
E) 1 mVb

63. Nüvə reaktorunda zəncirvari reaksiyanın stasionar getməsi üçün neutronların artma əmsalı hansı qiyməti almalıdır?

- A) 0,9 B) 1,2 C) 1,0
D) 1,5 E) 1,1


64. Qarşılıqlı təsirdə olan iki cisim qapalı sistem təşkil edir. Birinci cismin impulsu (\vec{p}_1) 1 istiqamətdə olarsa, ikinci cismin impulsu (\vec{p}_2) hansı istiqamətdə yonalar ($v_{01}=v_{02}=0$)?

- A) 5 B) 2 C) 4
D) 1 E) 3



65. Şəkildə üfüqla bucaq altında atılmış cismin başlangıç sürət vektoru v_0 təsvir olunmuşdur. Bu cismin maksimal qalxma hündürlüyündə hesablayın (havanın müqaviməti nəzərə alınır).

$$g = 10 \frac{\text{m}}{\text{san}^2}.$$



- A) 20 m B) 45 m C) 10 m
D) 15 m E) 30 m


66. Verilmiş növ yanacağın kütləsini 2 dəfə artırıqda onun xüsusi yanma istiliyi necə dəyişər?

- A) dəyişməz B) 4 dəfə azalar
C) 2 dəfə artar D) 4 dəfə artar
E) 2 dəfə azalar


67. Enerjisi $9 \cdot 10^{11} \text{ J}$ olan cismin kütləsini hesablayın ($c = 3 \cdot 10^8 \frac{\text{m}}{\text{san}}$).

- A) 10 mq B) 1 mq C) 0,5 mq
D) 100 mq E) 5 mq

68. R radiuslu yitiklanmış keçirici körənin elektrik sahəsinin intensivliyinin körənin mərkəzindən olan məsafədən asılılıq qrafiki hansıdır?




69. Cismin sürətinin proyeksiyasının zamandan asılılığı qrafiki şəkildəki təqribən kimidir. Hansı qrafik bu cismin yerdəyişməsinin proyeksiyasının zamandan asılılığını ifadə edir?



70. Ampermetrin iş prinsipi hansı fiziki hadisəyə osaslanır?

- cərəyanın kimyavi təsirinə
- yüklərin elektrostatik qarşılıqlı təsirinə
- yüklü zərrəciklərin elektrik sahəsində məyil etməsinə
- maqnit sahəsinin cərəyanlı çərçivəyə göstərdiyi yönəldici təsir
- termoelektron emissiyası hadisəsinə

71. Hansı qrafik rəqəs konturundakı sarvest rəqəslərin tezliyinin kondensatorun lövhələri arasındakı məsafədən asılılığını ifadə edir?



72. Həcmi 3 l , kütləsi 600 g olan mayenin sıxlığını hesablayın.

- $220 \frac{\text{kq}}{\text{m}^3}$
- $100 \frac{\text{kq}}{\text{m}^3}$
- $200 \frac{\text{kq}}{\text{m}^3}$
- $140 \frac{\text{kq}}{\text{m}^3}$
- $180 \frac{\text{kq}}{\text{m}^3}$


73. Monoxromatik işq dalğası sindirimə əmsali kiçik olan mühitdən sindirimə əmsali böyük olan mühitə keçir. Hansı ifadə doğrudur?

- Dalğa uzunluğu azalır, tezlik sabit qalır
 - Dalğa uzunluğu artır, tezlik sabit qalır
 - Dalğa uzunluğu və tezlik azalır
- yalnız 2
 - 1 və 3
 - yalnız 1
 - 1 və 2
 - yalnız 3

74. Konturdakı cərəyan şiddəti sabit qalmaq şərti ilə onun induktivliyini necə dəyişmək lazımdır ki, konturun maqnit sahəsinin enerjisi 16 dəfə artısın?

- 16 dəfə artırmaq
- 4 dəfə azaltmaq
- 16 dəfə azaltmaq
- 2 dəfə azaltmaq
- 4 dəfə artırmaq

75. Düzxətti hərəkətdə cismin yerdəyişməsinin modulunun zamandan asılılığı qrafiki verilmişdir. İfadələrdən hansılar doğrudur?



- Sürət sabitdir
 - Təcili sıfırdır
 - Qüvvələrin əvəzlayıcısi sıfır bərabərdir
- 1, 2 və 3
 - yalnız 3
 - yalnız 1
 - 1 və 2
 - yalnız 2

2009

I qrup, Variant A

51. Kütlesi m olan yükü tərənnüməz blok vasitəsilə şəquili yuxarı yönəlmüş $\frac{\pi}{2}$ tacili ilə qaldırmaq


üçün lazımlı olan qüvvə hansı ifadə ilə təyin edilir (g -sərbəstdüshə tacilidir, sürətinə nəzərə alınmur)?

- A) $2,5 mg$ B) $1,5 mg$ C) $3 mg$
 D) $2 mg$ E) mg

52. Şəkildə O markazından keçən ox etrafında fırlanan disk üzərində üç nöqtə tasvir olunmuşdur. Bu nöqtələrin markazaqaçma tacilləri arasında hansı münasibət doğrudur?

- A) $a_1 < a_2 = a_3$ B) $a_1 > a_2 = a_3$
 C) $a_1 = a_2 = a_3$ D) $a_1 = a_2 > a_3$
 E) $a_1 = a_2 < a_3$

53. Üfűqə bucaq altında atılmış cismin A nöqtəsində tacili hansı istiqamətdə yönlər (havanın müqaviməti nəzərə alınmur)?




- A) 2 B) 5 C) 4
 D) 1 E) 3

54. İdeal qazın mütləq temperaturu 1,44 dəfə artır. Qaz molekullarının orta kvadratik sürəti necə dəyişir?
 A) dəyişməz
 B) 1,44 dəfə artar
 C) 1,2 dəfə azalar
 D) 1,44 dəfə azalar
 E) 1,2 dəfə artar

55. Dəyişən cərəyan dövrəsində tutum müqaviməti hansı ifadə ilə müəyyən olunur (ω -dairəvi tezlik, C - kondensatorun elektrik tutumudur)?

- A) $\frac{1}{\omega C}$ B) $\frac{C}{\omega}$ C) $\sqrt{2} \omega C$
 D) ωC E) $\frac{\omega C}{\sqrt{2}}$

56. Verilmiş rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqlərinin periodunun kondensatordakı gərginliyin amplitud qiymətindən asılılıq qrafiki hansıdır?



57. Üfűqə bucaq altında atılmış cismin trayektoriyasının 1, 2 və 3 nöqtələrində kinetik enerjiləri arasında hansı münasibət doğrudur (havanın müqaviməti nəzərə alınmur)?

- A) $E_{k1} < E_{k2} = E_{k3}$
 B) $E_{k1} > E_{k2} > E_{k3}$
 C) $E_{k1} = E_{k2} < E_{k3}$
 D) $E_{k1} < E_{k2} < E_{k3}$
 E) $E_{k1} = E_{k2} = E_{k3}$



58. Maye ilə dolu qabı tərsinə çeviridikdə mayenin qabın dibinə göstərdiyi p təzyiqi və F təzyiq qüvvəsi necə dəyişir?

- | | |
|--|--|
| p
A) azalar
B) artar
C) artar
D) dəyişməz
E) dəyişməz | F
dəyişməz
azalar
dəyişməz
artar
azalar |
|--|--|

59. Naqilin müqavimətinin vahidi hansıdır?
 A) volt B) henri C) tesla
 D) amper E) om


60. Hansı mühit daxilində nöqtəvi q_1 və q_2 yüklerinin eyni r məsafəsində qarşılıqlı təsir qüvvəsinin modulu an böyükdür?

Maddələrin dielektrik nüfuzluğu

parafin 2 slyuda 6 kəhrəba 12
ebonit 4 şüşə 7


- A) ebonitdə B) şüşədə
C) kəhrəbada D) slyudada
E) parafında

61. Hansı qrafik yalnız sabit sürtünmə qüvvəsi təsir edən cismin sürətinin modülünün zaman-dan asılılığına uyğundur?



62. Eyni materialdan hazırlanmış nümunələrin mütləq uzanmaları arasında hansı münasibət doğrudur?



- A) $\Delta l_1 = 2\Delta l_2$ B) $\Delta l_1 = \Delta l_2$ C) $\Delta l_1 = 4\Delta l_2$
D) $\Delta l_2 = 2\Delta l_1$ E) $\Delta l_2 = 4\Delta l_1$



63. Cihazlardan hansı temperaturu ölçmək üçün istifadə olunur?


- A) vakuum diodu
B) termistor
C) elektron-şüa borusu
D) fotorezistor
E) elektrometr

64. Verilmiş kütləli bir atomlu ideal qazın həcmi-nin mütləq temperaturdan asılılıq qrafiki göstərilmişdir. Qaz molekullarının \bar{E}_k orta kinetik enerjisini p təzyiqdən asılılıq qrafiklərindən hansı bu prosesə uyğundur?




65. Sükunətdə olan yüklü kürələrə təsir edən sürtünmə qüvvələrinin nisbəti $\left(\frac{F_{sB1}}{F_{sB2}}\right)$ nəyə bərabərdir?

- A) 1 B) 3 C) 2
D) $\frac{1}{3}$ E) $\frac{1}{2}$



66. Çevrilməmiş radioaktiv nüvələrin sayıının zaman-dan asılılıq qrafiki verilmişdir. Elementin yarımcəvrimə periodunu hesablayın.



- A) 6 saat B) 24 saat C) 3 saat
D) 9 saat E) 12 saat

67. Birçins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüksək zərraciyin $\Delta t = \frac{T}{4}$ müddətində impulsunun dayışmasının modulu hansı ifadə ilə müəyyən edilir (B – maqnit sahəsinin induksiyası, T – dövretmə periodu, r – çevrənin radiusu, q – zərraciyin yüksəklidir)?
- A) 0 B) qBr C) $\sqrt{2}qBr$
 D) $2qBr$ E) $\frac{qBr}{2}$

68. İki müstəvi hava kondensatoru manbaya ardıcıl qoşulmuşdur. Lövhələrinin sahələri $S_1 = 3S_2$, aralarındaki məsafə isə $d_2 = 2d_1$ olarsa, kondensatorların lövhələri arasındakı gərginlikləri müqayisə edin.
- A) $U_2 = 3U_1$ B) $U_2 = 6U_1$ C) $U_1 = 3U_2$
 D) $U_1 = 6U_2$ E) $U_1 = U_2$


69. Induksiyası B olan birçins maqnit sahəsində I uzunluqlu çəräyanlı naqila təsir edən Amper qüvvəsi ağır hərəkət qüvvəsinə bərabərdir. Naqila təsir edən əvəzlayıcı qüvvə nəyə bərabərdir (I -naqıldakı çəräyan şiddətidir)?
- A) IBI B) $2IBI$ C) 0
 D) $3IBI$ E) $1,5IBI$

70. Birinci rəqqas N sayda rəqs etdiyi zaman müddətində ikinci neçə rəqs edər?
- A) $4N$ B) $\frac{N}{2}$ C) $\frac{N}{4}$
 D) $2N$ E) N


71. İnduktivliyi 4 Hn olan sərgacın maqnit sahəsinin enerjisi 20 mC olarsa, sərgacın çəräyan şiddətini hesablayın.
- A) $0,25 \text{ A}$ B) $0,05 \text{ A}$
 C) $0,2 \text{ A}$ D) $0,1 \text{ A}$
 E) $0,08 \text{ A}$

72. Cismi koordinatının zamandan asılılıq qrafikini əsasən onun sürətinin proyeysiyanını hesablayın.

- A) $4 \frac{\text{m}}{\text{san}}$ B) $3 \frac{\text{m}}{\text{san}}$
 C) $2 \frac{\text{m}}{\text{san}}$
 D) $5 \frac{\text{m}}{\text{san}}$ E) $1 \frac{\text{m}}{\text{san}}$




73. Baş optik oxa paralel olaraq linza üzərinə düşən işq şüası linzadan keçidkən sonra müstəvi güzgülə üzərinə düşür. Güzgündən qayıdan şüanın istiqaməti hansı rəqəmlə




- işarə olunmuşdur (F -linzanın fokus məsafəsidir)?
- A) 1 B) 2 C) 5
 D) 4 E) 3

74. İnduktivliyi 1 Hn olan naqilda yaranan öz-özlinə induksiya EHQ-nin zamandan asılılıq qrafikini verilmişdir. 8 san. ərzindən naqıldakı çəräyan şiddətinin dayışmasının modulunu hesablayın.

- A) 3 A B) 11 A C) 6 A
 D) 22 A E) 10 A



75. Hansı şüalanma kvantının enerjisi on böyükdür?
- A) Görünən işq
 B) infragirmizi şüalanma
 C) γ -şüalanma
 D) ultrabənövşəyi şüalanma
 E) rentgen şüalanması



2009

I qrup, Variant B


51. Baş optik oxa paralel olaraq linza üzərinə düşən işıq şüası linzadan keçdiğdən sonra müstəvi gülzgül üzərinə düşür. Güzgündən qayğıdan şüanın istiqaməti hansı rəqəmlə işara olunmuşdur (F – linzanın fokus məsafəsidir)?



- A) 1 B) 4 C) 5
D) 3 E) 2

52. Birinci rəqəs N sayıda rəqs etdiyi zaman müddətində ikinci neçə rəqəs edər?

- A) $3N$ B) $9N$ C) N
D) $\frac{N}{3}$ E) $\frac{N}{9}$



53. Sükunətdə olan yüksülü külərlərə təsir edən sürütmə $q_1 = +q$, $q_2 = +3q$ qüvvələrinin nisbəti $\left(\frac{F_{sür1}}{F_{sür2}}\right)$ nəyə bərabərdir?
- A) 2 B) 1 C) $\frac{1}{3}$
D) 3 E) $\frac{1}{2}$

54. Şəkildə O mərkəzindən keçən ox ətrafında sırlanan disk üzərində üç nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin mərkəzə qəməcə tacilləri arasındaki hansı münasibət doğrudur?


- A) $a_1 = a_2 = a_3$ B) $a_1 = a_2 < a_3$ C) $a_1 = a_2 > a_3$
D) $a_1 > a_2 = a_3$ E) $a_1 < a_2 = a_3$



55. Bircins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüksülü zərrəciyin $\Delta I = \frac{3T}{4}$ müddətində impulsunun dəyişməsinin modulu hansı ifadə ilə müəyyən edilir (B – maqnit sahəsinin induksiyası, T – dövretmə periodu, r – çevrənin radiusu, q – zərrəciyin yüklüdür)?
- A) $\frac{qBr}{2}$ B) $2qBr$ C) qBr
D) 0 E) $\sqrt{2}qBr$


56. Cihazlardan hansı zəif işıq selini ölçmək üçün istifadə olunur?
- A) fotorezistor B) vakuum diodu
C) transformator D) reostat
E) termistor

57. Üstüqə bucaq altında atılmış cismin trayektoriyasının 1, 2 və 3 nöqtələrində kinetik enerjiləri arasında hansı münasibət doğrudur (havanın müqaviməti nəzərə alınmur)?
- A) $E_{k1} = E_{k2} > E_{k3}$ B) $E_{k1} = E_{k2} = E_{k3}$
C) $E_{k1} < E_{k2} < E_{k3}$ D) $E_{k1} = E_{k3} > E_{k2}$
E) $E_{k1} > E_{k2} > E_{k3}$



58. Hansı mühit daxilində nöqtəvi q_1 və q_2 yüklerinin cini r məsafəsində qarşılıqlı təsir qüvvəsinin modulu on kiçikdir?
- Maddalərin dielektrik nüfuzluğu
parafin 2 slyuda 6 kəhrabə 12
ebonit 4 şüşə 7
- A) şüşədə B) ebonitdə
C) kəhrabada D) slyudada
E) parafində

59. Eyni materialdan hazırlanmış nümunələrin mütləq uzanmaları arasında hansı münasibət doğrudur?
- A) $\Delta l_1 = \Delta l_2$ B) $\Delta l_1 = 3\Delta l_2$ C) $\Delta l_2 = 9\Delta l_1$
D) $\Delta l_1 = 9\Delta l_2$ E) $\Delta l_2 = 3\Delta l_1$




60. İki müstəvi hava kondensatoru mənbəyə parallel qoşulmuşdur. Lövhələrinin sahələri $S_2 = 2S_1$, lövhələri arasındaki məsafələr isə $d_1 = 3d_2$ olarsa, kondensatorların yüksəklərini müqayisə edin.
- A) $q_1 = 2q_2$ B) $q_2 = 6q_1$ C) $q_1 = q_2$
D) $q_1 = 6q_2$ E) $q_2 = 2q_1$


61. Dayışan carşyan dövrüsündə induktiv müqavimət hansı ifadə ilə müəyyən olunur (ω -dairəvi tezlik, L - sarğacın induktivliyidir)?

- A) $\frac{\sqrt{2}}{\omega L}$ B) $\frac{L}{\omega^2}$ C) $\sqrt{2}\omega L$
 D) ωL E) $\frac{1}{\omega L}$

62. Verilmiş rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqslərinin tezliyinin kondensatorluk gərginliyin amplitud qiymətindən asılılıq qrafiki hansıdır?



63. Üfüqi atılmış cismin A nöqtəsində tacili hansı istiqamətdə yönəlir (havanın müqaviməti nəzərə alınır)?




- A) 3 B) 2 C) 4 D) 1 E) 5

64. Induksiyası B olan bir-cins maqnit sahəsində I uzunluqlu carşyanlı naqılı tacir edən Amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Naqılı tacir edən əvəzləyici qüvvə nəyə bərabərdir (I -naqıldəki carşyan şiddətidir)?

- A) $2IBI$ B) $1,5IBI$ C) $3IBI$
 D) IBI E) 0

65. Konturda yaranan induksiya EHQ-nin zamandan asılılıq qrafiki verilmişdir. 5 sənədən ərzində konturla həndedən keçən maqnit selinin dəyişməsinin modulunu hesablayın.




- A) 20 Vb B) 8 Vb C) 2 Vb
 D) 5 Vb E) 10 Vb

66. İdeal qazın mütləq temperaturu 1,21 dəfə azalır. Qaz molekullarının orta kvadratik sürəti necə dəyişər?

- A) dəyişməz
 B) 1,21 dəfə artar
 C) 1,1 dəfə azalar
 D) 1,1 dəfə artar
 E) 1,21 dəfə azalar

67. Çevrilməmiş radioaktiv nüvələrin sayının zamandan asılılıq qrafiki verilmişdir. Elementin yarımcəvrimə periodunu hesablayın.



- A) 6 saat B) 24 saat
 C) 4 saat D) 12 saat
 E) 8 saat

68. Hansı şüalanma kvantının enerjisi ən kiçikdir?
 A) ultrabənövşəyi şüalanma
 B) görünən işıq
 C) γ -şüalanma
 D) rentgen şüalanması
 E) infraqırmızı şüalanma

69. Kütlesi m olan yüksək tərəpnəzə blok vasitəsilə şaquli aşağı yönəlmüş $\frac{g}{2}$ tacili ilə endirmək üçün lazımlı qüvvə hansı ifadə ilə təyin edilir (g -sərbəstdilşəmə tacilidir, sürtünmə nəzərə alınır)?


- A) $0,5 mg$ B) $2,5 mg$
 C) $1,5 mg$ D) $2 mg$
 E) mg

70. Cərəyan şiddətinin vahidi hansıdır?

- A) amper B) farad C) koton
D) volt E) henri

71. Cisinin koordinatının zamandan asılılıq qrafikinə asasən onun sürətinin proyeksiyasını hesablayın.

- A) $2 \frac{m}{\text{san}}$ B) $4 \frac{m}{\text{san}}$
C) $5 \frac{m}{\text{san}}$ D) $10 \frac{m}{\text{san}}$
E) $3 \frac{m}{\text{san}}$



72. Cərəyan şiddəti 10 A olan sarğacda məqnit sahəsinin enerjisi 2,5 C olarsa, onun induktivliyini hesablayın.


- A) 12,5 Hn
B) 25 Hn
C) 0,02 Hn
D) 0,05 Hn
E) 20 Hn

73. Maye ilə dolu qabı tərsində çəvirdikdə mayenin qabın dibinə göstərdiriyi p -çərçivəsi, F -əsəyi, qüvvəsi necə dəyişir?




- | | |
|-------------|----------|
| p | F |
| A) artar | dəyişməz |
| B) azalar | dəyişməz |
| C) artar | azalar |
| D) dəyişməz | artar |
| E) dəyişməz | azalar |


74. Verilmiş kütłəli biratomlu ideal gazın həcminin mütləq temperaturdan asılılıq qrafiki göstərilmişdir. Qaz molekullarının \bar{E}_k orta kinetik enerjisinin V həcmindən asılılıq qrafiklərindən hansı bu prosesə uyğundur?



- A)
- B)



75. Hansı qrafik yalnız sabit sırtlınmə qüvvəsi təsir edən cisinin yerdəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafikini təsdiq edəcək?



2009

IV qrup, Variant A






51. Bircins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüksək zərrəciyin impulsu artarsa, onun sırlanma periodu (T) və cızdığı çevrənin radiusu (R) necə dəyişər?

- | | |
|-------------|----------|
| T | R |
| A) artar | azalar |
| B) artar | dəyişməz |
| C) dəyişməz | artar |
| D) dəyişməz | azalar |
| E) azalar | artar |


52. Radioaktiv maddənin kütəsinin zamandan asılılıq qrafikini verilmişdir. Maddənin başlangıç kütəsini hesablayın (yarımparçalanma periodu $T=2$ sutkadır).

- A) 15 mq B) 10 mq C) 80 mq
D) 5 mq E) 20 mq

53. Bircins elektrik sahəsinə gətirilmiş elektrik dipolu sonda hansı vəziyyəti alar?

- A) 
 B) 
 C) 
 D) 
 E) 

54. Cismən impulsunun proyeysiyanının zamandan asılılıq qrafikini verilmişdir. Qrafikin göstərilən hissələrində cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyaları arasında hansı münasibət doğrudur?




- A) $F_{x_1} > F_{x_2}; F_{x_2} = 0$ B) $F_{x_2} > F_{x_1} > F_{x_3}$
 C) $F_{x_3} > F_{x_2} > F_{x_1}$ D) $F_{x_1} > F_{x_2} > F_{x_3}$
 E) $F_{x_3} > F_{x_1}; F_{x_2} = 0$

55. Arcometrlə nəyi ölçürler?

- A) temperaturu
B) mayenin sıxlığını
C) havanın nisbi rütubətini
D) cismin həcmini
E) cismin kütləsini

56. Metalların xüsusi müqavimətinin temperaturdan asılılıq qrafiki hansıdır?



57. Çevrə üzrə $8 \frac{m}{\text{san}}$ sürətlə hərəkət edən maddi

nöqtənin dövretmə periodu 6 saniyədir.

Çevrənin radiusunu hesablayın ($\pi=3$).

- A) 3 m B) 5 m C) 8 m D) 2 m E) 6 m

58. İki cisim x oxu boyunca aks istiqamətlərdə hərəkət edir. Öğər hər iki cisim bərabərəyinləşən hərəkət edirsə, onların tacillərinin proyeksiyləri üçün hansı münasibət doğrudur?


- A) $a_{x_1} < 0; a_{x_2} < 0$ B) $a_{x_1} > 0; a_{x_2} > 0$
 C) $a_{x_1} > 0; a_{x_2} < 0$ D) $a_{x_1} < 0; a_{x_2} > 0$
 E) $a_{x_1} = 0; a_{x_2} > 0$

59. Verilmiş metaldan hazırlanmış katod üzərinə düşən işığın tezliyini dəyişmədən intensivliyini artırıqda fotoelektronların maksimal kinetik enerjisi (E_k) və vahid zamanda qopan fotoelektronların sayı (N) necə dəyişir?

- | E_k | N |
|-------------|----------|
| A) dəyişməz | artar |
| B) dəyişməz | azalar |
| C) artar | dəyişməz |
| D) azalar | dəyişməz |
| E) artar | artar |


60. Şəkildə sürüşmə sürtünmə qüvvəsinin təzyiq qüvvəsindən asılılıq qrafiki göstərilmişdir. Əddəti qiymətcə α bucağının tangensini nəyə bərabərdir (μ – sürütünmə əmsalıdır)?

- A) $\frac{2}{\mu}$ B) μ C) $\frac{1}{\mu^2}$ D) μ^2 E) $\frac{1}{\mu}$



61. Şəkildə üfüqi istiqamətdə atılmış iki cismin sürət vektorları və trayektoriyaları təsvir edilmişdir. Cisimlərin uçuş müddətləri arasında hansı münasibət doğrudur (havanın müqaviməti nəzərə alınır)?


- A) $t_1=8t_2$ B) $t_1=2t_2$ C) $t_1=t_2$
D) $t_2=8t_1$ E) $t_2=2t_1$



62. Toplayıcı linza vasitəsi ilə ekran üzərində cismin xəyalı alınmışdır. Əgər linzanın yuxarı yarısını örtsek:

- A) xəyalın yuxarı yarısı itər
B) xəyalın aşağı yarısı itər
C) xəyalın parlaqlığı azalar
D) xəyal aşağı sürüşər
E) xəyal yuxarı sürüşər

63. Yükləndikdən sonra gərginlik manbəyindən ayrılmış müstəvi kondensatorun enerjisinin lövhələr arasındakı məsafədən asılılıq qrafiki hansıdır (lövhələrin sahəsi sabitdir)?



64. Kapillyar boruda mayenin qalxma hündürlüyü hansı ifadə ilə təyin olunur?

- A) $\frac{\sigma p}{2gr}$ B) $\frac{gpr}{2\sigma}$ C) $\frac{3\sigma}{gpr}$
D) $\frac{2\sigma}{gpr}$ E) $\frac{gpr}{\sigma}$

65. İnduksiyası 4 mTl olan bircins məqnit sahəsində induksiya xətləri ilə 30° bucaq altında yerləşən 2 m aktiv uzunluqlu cərəyanlı düz nəqilə təsir edən qüvvə 8 mN olarsa, naqıldəki cərəyanın şiddətini hesablayın $\left(\sin 30^\circ = \frac{1}{2}\right)$.

- A) 2A B) 5A C) 4A
D) 1A E) 6A


66. Hansı qanun "Yeganə-nəticəsi istiliyin soyuq cisimdən isti cisimə verilməsi olan proses mümkün deyildir." kimi ifadə olunur?

- A) Boyl-Mariot qanunu
B) termodinamikanın II qanunu
C) Gey-Lüssak qanunu
D) termodinamikanın I qanunu
E) Şərli qanunu

67. $\frac{1}{\text{mol}}$ ifadəsi hansı fiziki sabiti, əhidiyə uyğundur?

- A) Avogadro ədədinin
B) gravitasiya sabitinin
C) Universal qaz sabitinin
D) Boltzman sabitinin
E) Plank sabitinin

68. M ve N nöqtələri arasındaki gərginliyi sabit saxlamaqla reostatın sürgüsünü sağa sürüşdükdə V_1 və V_2 voltmeterlərinin göstərişi necə dəyişir?




V_1 , voltmetrinin V_2 , voltmetrinin göstərişi


- | | | |
|----|----------|----------|
| A) | azalar | dəyişməz |
| B) | dəyişməz | dəyişməz |
| C) | dəyişməz | azalar |
| D) | azalar | artar |
| E) | artar | artar |

69. Aktiv müqaviməti 200 Om olan naqilda carəyan şiddəti $i=4\cos 5\pi t$ (A) qanunu ilə dəyişir. Rəqsin perioduna bərabər olan müddədə naqilda ayrılan istilik miqdarnı hesablayın.
A) 800 C B) 200 C C) 320 C
D) 100 C E) 640 C

70. Proton bircəns məqnit sahəsinin qüvvə xəllərinə əks istiqamətdə sahaya daxil olur. Protonun impulsunun zamandan asılılıq qrafikini hansıdır?




71. Cisim A tarazlıq vəziyyəti ətrafında x_m amplitudu ilə harmonik rəqs edir. Trayektoriyanın hansı nöqtəsində əvəzlayıcı qüvvənin modulu ən böyükdür?



- A) 3 B) 2 C) 4 D) 5 E) 1


72. Silindrda porşen altında olan buxarın izotermik sıxılması zamanı halının dəyişməsi ($p; V$) diaqramında təsvir olunmuşdur. Diaqramın AB və BC hissələrində buxarın kütləsi necə dəyişir (p – təzyiq, V – həcmidir)?



AB hissəsində BC hissəsində

- | | | |
|----|----------|----------|
| A) | azalar | dəyişməz |
| B) | dəyişməz | azalar |
| C) | azalar | artar |
| D) | azalar | azalar |
| E) | dəyişməz | artar |

73. Radioqəbuləcidiñi daha uzun dalğalara köklənmək üçün nə etmək lazımdır?



- A) C_2 kondensatorunun tutumunu azaltmaq
B) C_1 kondensatorunun tutumunu artırmaq
C) D diodunu əks istiqamətdə qoşmaq
D) C_2 kondensatorunun tutumunu artırmaq
E) C_1 kondensatorunun tutumunu azaltmaq

74. Eyni kütləli 5 cismin hərəkət tənlilikləri verilmişdir. Hansı cismin impulsunun modulu ən kiçikdir?
A) $x=5-8t$ B) $x=5+12t$ C) $x=2+10t$
D) $x=8-5t$ E) $x=10+2t$

75. İnduktivliyi 2 Hn , daxilindəki məqnit səli 6 Vb olan sarğacın məqnit sahəsinin enerjisini hesablayın.


- A) 12 C B) 18 C C) 6 C
D) 9 C E) 24 C

2009

IV qrup, Variant B

51. Verilmiş metaldan hazırlanmış katod üzərinə düşən işığın tezliyini dəyişmədən intensivliyini azaltdıqda fotoelektronların maksimal kinetik enerjisi (E_k) və vahid zamanda qopan fotoelektronlarının sayı (N) necə dəyişir?

- | E_k | N |
|-------------|----------|
| A) artar | dəyişməz |
| B) dəyişməz | artar |
| C) dəyişməz | azalar |
| D) artar | artar |
| E) azalar | dəyişməz |



52. Mayelərin sıxlığı hansı cihazla ölçülür?

- A) hiqrometrə
- B) termometrə
- C) psixrometrə
- D) manometrə
- E) areometrə

53. Toplayıcı linza vasitəsi ilə ekran üzərində cismin xəyalı alınmışdır. Əgər linzanın aşağı yarısını örtsek:

- A) xəyalın parlaqlığı azalar
- B) xəyal aşağı sürüşər
- C) xəyalın yuxarı yarısı itər
- D) xəyalın aşağı yarısı itər
- E) xəyal yuxarı sürüşər


54. $\frac{S \cdot E}{l_0}$ ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur

(l_0 – çubuğun başlangıç uzunluğu, S – çubuğun en kəsiyinin sahəsi, E – Yunq moduludur)?

- A) mütləq uzanma
- B) çubuğun son uzunluğu
- C) nisbi uzanma
- D) mexaniki gərginlik
- E) çubuğun sərtliliyi

55. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun enerjisinin lövhələr arasındaki məsafədən asılılıq qrafiki hansıdır (lövhələrin sahəsi sabitdir)?

56. Yarımkeçiricilərin xüsusi müqavimətinin temperaturdan asılılıq qrafiki hansıdır?




57. İnduksiyası 1,2 Tl olan bircins maqnit sahəsində induksiya xətləri ilə 30° bucaq altında yerləşən cərəyanlı düz naqılı təsir edən qüvvə 2,4 N, naqildən axan cərəyanın siddəti 10 A olarsa, naqilin aktiv hissəsinin uzunluğunu hesablayın ($\sin 30^\circ = \frac{1}{2}$).

- A) 3 m
- B) 0,15 m
- C) 0,6 m
- D) 0,4 m
- E) 1,5 m

58. Şekilde üßüqi istiqamətdə atılmış iki cismiin sürət vektorları və trayektoriyaları təsvir edilmişdir. Cisimlərin uçus müddətləri arasında hansı münasibət doğrudur (havanun müqaviməti nəzərə alınmur)?


- A) $t_2=2t_1$ B) $t_1=2t_2$
D) $t_2=4t_1$ E) $t_1=t_2$




- | <i>T</i> | <i>R</i> |
|-------------|----------|
| A) dəyişməz | artar |
| B) artar | dəyişməz |
| C) azalar | azalar |
| D) dəyişməz | azalar |
| E) artar | azalar |

59. Radioaktiv maddənin kütlösinin zamanlı asılılıq qrafiki verilmişdir. Maddənin yarımparçalanma periodunu hesablayın.

- A) 21 sutka
B) 14 sutka
C) 18 sutka
D) 7 sutka
E) 10 sutka



60. M və N nöqtələri arasındaki gərginliyi sabit saxlamaqla reostatın sürgüsünü sola sürüdürdükdə V_1 və V_2 voltmetrlərinin göstərişi necə dəyişir?




- | | |
|------------------------------|------------------------------|
| V_1 voltmetrinin göstərişi | V_2 voltmetrinin göstərişi |
| A) artar | artar |
| B) artar | azalar |
| C) dəyişməz | azalar |
| D) dəyişməz | dəyişməz |
| E) azalar | artar |

61. Aktiv müqaviməti 20 Om olan naqilda gərginlik $u=50\cdot\cos 5\pi t$ (V) qanunu ilə dəyişir. Rəqsin perioduna bərabər olan müddətdə naqilda ayrılan istilik miqdərini hesablayın.
A) 40 C B) 10 C C) 25 C
D) 80 C E) 45 C

62. Bircins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüksək zərraciyin impulsu azalırsa, onun fırlanma periodu (T) və cizdiçi çevrənin radiusu (R) necə dəyişir?


63. Cismiin impulsunun proyeksiyasının zamanlı asılılıq qrafiki verilmişdir. Qrafikin göstərilən hissələrində cismə təsir edən əvəzlayıcı qüvvənin proyeksiyaları arasında hansı münasibət doğrudur?



- | | |
|-------------------------------------|-------------------------------------|
| A) $F_{x_2} > F_{x_1} > F_{x_3}$ | B) $F_{x_1} > F_{x_3}; F_{x_2} = 0$ |
| C) $F_{x_3} > F_{x_2} > F_{x_1}$ | D) $F_{x_1} > F_{x_2} > F_{x_3}$ |
| E) $F_{x_3} > F_{x_1}; F_{x_2} = 0$ | |

64. Çevrə üzrə $3 \frac{\text{m}}{\text{san}}$ sürətlə hərəkət edən maddi nöqtənin dövretmə tezliyi 2 san^{-1} -dir. Çevrənin radiusunu hesablayın ($\pi=3$).
A) 60 sm B) 20 sm C) 30 sm
D) 25 sm E) 40 sm

65. İki cismi x oxu boyunca aks istiqamətlərdə hərəkət edir. Əgər hər iki cismi bərabərəvayaşyan hərəkət edirsə, onların tacillərinin proyeksiyaları üçün hansı münasibət doğrudur?




- | | |
|-------------------------------|-------------------------------|
| A) $a_{x_1} < 0; a_{x_2} > 0$ | B) $a_{x_1} > 0; a_{x_2} = 0$ |
| C) $a_{x_1} > 0; a_{x_2} > 0$ | D) $a_{x_1} < 0; a_{x_2} < 0$ |
| E) $a_{x_1} > 0; a_{x_2} < 0$ | |

66. Maqnit səli 5 Vb olan cərəyanlı sarğacın maqnit sahəsinin enerjisi 10 C olarsa, cərəyan şiddətini hesablayın.
A) 50 A B) 20 A C) 4 A
D) 2 A E) $2,5\text{ A}$

67. Eyni kütülli 5 cismin hərəkət təhlilkləri verilmişdir. Hansı cismin impulsunun modulu ən böyükdür?
- A) $x=10-8t$ B) $x=6+5t$ C) $x=5+6t$
 D) $x=8-10t$ E) $x=5-3t$


68. Şəkildə sürüşmə sürütünmə qüvvəsinin təzyiq qüvvəsindən asılılıq qrafiki göstərilmişdir. Sürütünmə əmsalı ədədi qiymət cənəvə bərabərdir?



69. $\frac{kq}{\text{mol}}$ ifadəsi hansı fiziki kəmiyyatın vahidinə uyğundur?
- A) həcm B) molar kütünlərin konsentrasiyanı
 C) tozyiqin D) sıxlığın
 E) sıxlığın


70. Hansı qanun "Sistem bir haldan başqa hala keçidkədə daxili enerjinin dəyişməsi xarici qüvvələrin işi ilə sistemə verilən istilik miqdarnın cəmına bərabərdir." kimi ifadə olunur?
- A) Gey-Lüssak qanunu
 B) termodinamikanın I qanunu
 C) Şarl qanunu
 D) termodinamikanın II qanunu
 E) Boyl-Mariot qanunu

71. Radioqəbuləcicini daha qısa dalgalara kökləmək üçün nə etmək lazımdır?




- A) C_2 kondensatorunun tutumunu azaltmaq
 B) D diodunu əks istiqamətdə qoşmaq
 C) C_1 kondensatorunun tutumunu artırmaq
 D) C_2 kondensatorunun tutumunu artırmaq
 E) C_1 kondensatorunun tutumunu azaltmaq


72. Cisim A tarazlıq vəziyyəti strafında x_m amplitudu ilə harmonik rəqs edir. Trayektoriyanın hansı nöqtəsində cisimin tacilinin modulu ən böyükdür?
- A) 3 B) 4 C) 2 D) 1 E) 5




73. Proton bircins maqnit sahəsinin qüvvə xətləri istiqamətində sahəyə daxil olur. Protonun impulsunun zamanından asılılıq qrafiki hansıdır?



74. Bircins elektrik sahəsinə gətirilmiş elektrik dipolu sonda hansı vəziyyəti alır?



75. Silindrde porşen altında olan buxarin izotermik genişlənməsi zamanı halının dəyişməsi (p, V) diaqramında təsvir olunmuşdur. Diaqramın AB və BC hissələrində buxarin kütlesi necə dəyişir (p – təzyiq, V – həcmidir)?



- | <u>AB hissəsində</u> | <u>BC hissəsində</u> |
|----------------------|----------------------|
| A) artar | artar |
| B) artar | dəyişməz |
| C) azalar | artar |
| D) azalar | azalar |
| E) azalar | dəyişməz |

2010

I qrup, Variant A


51. A nöqtəsində nöqtəvi yüklerin yaratdıqları elektrik sahəsinin yekun intensivliyi:

$$-2q \text{ at } A, +2q \text{ at } B$$


- A) aşağıya yönəlmışdır
- B) sıfıra bərabərdir
- C) sağa yönəlmışdır
- D) yuxarıya yönəlmışdır
- E) sola yönəlmışdır

52. Rəqs edən maddi nöqtənin kinetik enerjisi hansı nöqtədə sıfıra bərabərdir?

A) 4 B) 3 C) 1
D) 2 E) 5




53. Arximed qüvvəsinin cismin mayeaya batan hissəsinin həcmindən asılılıq qrafiki verilmişdir. Mayenin sıxlığını hesablayın
 $(g = 10 \frac{\text{m}}{\text{san}^2})$.




- A) $900 \frac{\text{kq}}{\text{m}^3}$
- B) $600 \frac{\text{kq}}{\text{m}^3}$
- C) $850 \frac{\text{kq}}{\text{m}^3}$
- D) $800 \frac{\text{kq}}{\text{m}^3}$
- E) $700 \frac{\text{kq}}{\text{m}^3}$

54. Havada yerləşən şüşa prizmanın üzərinə aq işıq şüası düşür. Hansı halda qızılı (Q) və bənövşayı (B) şüaların yolu düzgün göstərilmişdir?



55. İpin gərilinə qüvvəsini hesablayın (blokda sürtünmə nəzərə alınmır,
 $g = 10 \frac{\text{m}}{\text{san}^2}$).



- A) 25 N
- B) 15 N
- C) 30 N
- D) 10 N
- E) 20 N

56. 9 saat ərzində saat aqrabinin üç nöqtəsinin getdiyi yol onun yerdəyişməsindən neçə dəfə böyükdür ($\pi=3$)?


- A) 1,5 dəfə
- B) $3\sqrt{2}$ dəfə
- C) $\frac{3}{\sqrt{2}}$ dəfə
- D) 3 dəfə
- E) $\frac{9}{2\sqrt{2}}$ dəfə

57. II avtomobilin I-yə nisbətən sürətinin modulu nəyə bərabərdir?



- A) 90 $\frac{\text{km}}{\text{saat}}$
- B) 170 $\frac{\text{km}}{\text{saat}}$
- C) 85 $\frac{\text{km}}{\text{saat}}$
- D) 10 $\frac{\text{km}}{\text{saat}}$
- E) 5 $\frac{\text{km}}{\text{saat}}$


58. Şəquli istiqamətdə aşağı atılmış cismin tam mexaniki enerjisinin onun yerdəyişməsindən asılılıq qrafiki hansıdır (havanın müqaviməti nəzərə alınmır)?



59. Aşqarsız yarımköçiricinin atomlarında cüt-elektron rabişlerinin qırılması hansı hadisə ilə müşayiət olunur?


- A) yalnız müsbət yüklü ionların yaranması ilə
- B) yalnız deşiklərin yaranması ilə
- C) sərbəst elektronların və deşiklərin yaranması ilə
- D) mənfi yüklü ionların yaranması ilə
- E) yalnız sərbəst elektronların yaranması ilə

60. Verilmiş kondensatorun elektrik tutumunun onun köynəkləri arasındaki gərginlikdən asılılıq qrafiki hansıdır?



61. Silindrik qabda porşen altında olan doymamış buxarın izotermik sıxılmaqla mayeşa çevrilmesi prosesi diaqramda (p ; V) təsvir olunmuşdur. 1, 2 və 3 nöqtələrinə uyğun buxarın sıxlıqları arasında hansı münasibət doğrudur (p - təzyiq, V - həcmidir)?

- A) $p_3 = p_2 = p_1$
- B) $p_3 > p_2 > p_1$
- C) $p_3 = p_2 > p_1$
- D) $p_3 < p_2 < p_1$
- E) $p_3 = p_2 < p_1$



62. Detektorlu qabuledicinin sxemi göstərilmişdir. Dəyişən tutumlu kondensator hansı rəqəmələ işarə edilmişdir?

- A) 1
- B) 3
- C) 5
- D) 4
- E) 2


63. Porşenlə qapanmış silindrin içərisində verilmiş kütləli ideal qaz var. Hansı prosesdə qaz tərəfindən porşenə təsir edən qüvvənin qiyməti *dəyişmir*?

- A) izobar sıxılmada
- B) izotermik genişlənmədə
- C) izoxor qızdırma
- D) izotermik sıxılmada
- E) izoxor soyumada

64. Ədədi qiymətcə qravitasıya sahəsində vahid kütləli maddi nöqtəyə təsir edən cəzibə qüvvəsinə bərabər olan fiziki kəmiyyət necə adlanır?

- A) cismin potensial enerjisi
- B) qravitasıya sahəsinin intensivliyi
- C) cismin sıxlığı
- D) ağırlıq qüvvəsi
- E) cismin çöküsü

65. Dövrənin tutum mülqaviməti hansı ifadə ilə müəyyən olunur?




- A) $\frac{2}{\omega C}$
- B) $\frac{1}{2\omega C}$
- C) $\frac{1}{4\omega C}$
- D) $\frac{4}{\omega C}$
- E) $\frac{1}{\omega C}$

66. Yüklü hissəcik intensivliyi $20 \frac{\text{kV}}{\text{m}}$ olan bircins elektrik sahəsində $100 \frac{\text{m}}{\text{san}^2}$ tacillə hərəkət edir. Hissəciyin yükünün onun kütləsinə olan nisbəti nəyə bərabərdir (ağırlıq qüvvəsinin təsiri nəzərə alınmır)?

- A) $2,5 \cdot 10^4 \frac{\text{Kl}}{\text{kq}}$
- B) $4 \cdot 10^{-3} \frac{\text{Kl}}{\text{kq}}$
- C) $2,5 \cdot 10^3 \frac{\text{Kl}}{\text{kq}}$
- D) $5 \cdot 10^{-3} \frac{\text{Kl}}{\text{kq}}$
- E) $1,5 \cdot 10^4 \frac{\text{Kl}}{\text{kq}}$

67. Qrafiklərdən hansı verilmiş radioaktiv maddənin yarımparçalanma periodunun parçalanan nüvələrin sayıdan asılılığına uyğundur?



68. Verilmiş kütləli ideal qaz göstərilən izoproseslərdə eyni istilik miqdarı alır. Qazın daxili enerjisinin dəyişmələri arasında hansı münasibət doğrudur (p -qazın təzyiqi, V -həcmidir, $0 \rightarrow 1$ hiperboladır)?

- A) $\Delta U_3 > \Delta U_2$; $\Delta U_1 = 0$ B) $\Delta U_1 > \Delta U_2 > \Delta U_3$
 C) $\Delta U_3 = \Delta U_2 \neq 0$; $\Delta U_1 = 0$ D) $\Delta U_1 = \Delta U_2 = \Delta U_3$
 E) $\Delta U_3 < \Delta U_2$; $\Delta U_1 = 0$


69. Hansı halda fiziki kəmiyyatların vahidi düzgün göstərilmişdir?

<i>Cərəyanın işi</i>	<i>Cərəyan siddəti Müqavimət</i>
A) coul	om
B) om	amper
C) coul	amper
D) amper	om
E) amper	coul


70. Sarğacda cərəyan şiddəti 10 A-dən 8 A-ə qədər azaldıqda, maqnit sahəsinin enerjisi 18 C azalır. Sarğacın induktivliyini hesablayın.

- A) 1 Hn B) 0,9 Hn
 C) 1,8 Hn D) 0,5 Hn
 E) 5 Hn

71. Yalnız sürütmə qüvvəsinin təsirinə məruz qalan cismən təməz müddətinin onun başlangıç impulsundan asılılıq qrafiki hansıdır ($F_{\text{tar.}} = \text{const}$)?



72. Bircəns maqnit sahəsinin induksiya vektoru hansı istiqamətdə yönəldikdə cərəyanlı haqla təsir edən Amper qüvvəsi sıfır olar?




- A) 5 B) 3
 C) 2 D) 4
 E) 1

73. Fotonun enerjisi hansı ifadə ilə müayyən olunur (v -fotonun tezliyi, h -Plank sabitidir)?

- A) $\frac{v^2}{h}$
 B) $\frac{h^2}{v}$
 C) hv^2
 D) hv
 E) $\frac{v}{h}$


74. Konturlar bircins maqnit sahəsində yerləşdirilmişdir ($S_1=S_2=S_3$). Konturlarla hədudlaşmış sahələrdən keçən maqnit selləri arasında rəsədi mühnəsi薄ur doğrudur?

- A) $\Phi_1 > \Phi_2 > \Phi_3$
- B) $\Phi_1 = \Phi_3 < \Phi_2$
- C) $\Phi_1 = \Phi_3 > \Phi_2$
- D) $\Phi_1 = \Phi_2 = \Phi_3$
- E) $\Phi_3 > \Phi_2 > \Phi_1$



75. Bircins maqnit sahəsinə qüvvə xətlərinə perpendikulyar istiqamətdə daxil olan yüksək zərrəciyi təsir edən Lorens qüvvəsinin maqnit induksiyasından asılılıq qrafiki verilmişdir. Zərrəciyin yüksək hansı ifadə ilə müəyyən olunur (v -zərrəciyin sərətidir)?

- A) $\frac{v}{ctg\alpha}$
- B) $\frac{\sin\alpha}{v}$
- C) $\frac{v}{\operatorname{tg}\alpha}$
- D) $\frac{\operatorname{tg}\alpha}{v}$
- E) $\frac{\cos\alpha}{v}$



2010 I qrup, Variant B

51. Kütləsi $6 \cdot 10^{-8}$ kq olan yüksək həssəcik intensivliyi $120 \frac{\text{kV}}{\text{m}}$ olan bircins elektrik sahəsində $500 \frac{\text{m}}{\text{san}^2}$ tacillə hərəkət edir.






Hissəciyin yüksək nəyə bərabərdir (ağırlıq qüvvəsinin təsiri nəzərə alınır)?

- A) $2,5 \cdot 10^{-10}$ KI
- B) $3 \cdot 10^{-12}$ KI
- C) $4 \cdot 10^{-9}$ KI
- D) $6 \cdot 10^{-8}$ KI
- E) $2 \cdot 10^{-11}$ KI

52. Fotonun impulsu hansı ifadə ilə müəyyən olunur (v -fotonun tezliyi, h -Plank sabiti, c -ışığın vakuümda sürətidir)?

- A) hvc^2
- B) hvc
- C) $\frac{hc}{v}$
- D) $\frac{hv}{c}$
- E) $\frac{hv}{c^2}$

53. Qrafiklərdən hansı verilmiş radioaktiv maddənin yarımparçalanma periodunun maddənin başlangıç kütləsindən asılılığına uyğundur?



54. Silindrik qabda porşen altında olan doymamış buxarıñ izotermik sıxılmaqla mayeşa çevrilmesi prosesi diaqramda (p ; V) təsvir olunmuşdur. 1, 2 və 3 nöqtələrinə uyğun buxarıñ konsentrasiyaları arasında hansı münasibat doğrudur (p -təzyiq, V -həcmidir)?

- A) $n_1 = n_2 = n_3$ B) $n_1 < n_2 < n_3$ C) $n_3 = n_2 > n_1$
 D) $n_3 > n_2 > n_1$ E) $n_1 = n_2 < n_3$

55. Dövrənin tutum müqaviməti hansı ifadə ilə müəyyyan olunur?

$$\text{Dövrənin tutum müqaviməti: } \frac{H}{W} \cdot \sin\alpha$$


A) $\frac{4}{\omega C}$ B) $\frac{2}{\omega C}$ C) $\frac{1}{4\omega C}$
 D) $\frac{1}{\omega C}$ E) $\frac{1}{2\omega C}$

56. Bircins maqnit sahəsinə qüvvə xətlərinə perpendikulyar istiqamətdə daxil olan yüksək zərrəciyi təsir edən Lorens qüvvəsinin maqnit induksiyasından asılılıq qrafiki verilmişdir. Zərrəciyin sərəti hansı ifadə ilə müəyyyan olunur (q -zərrəciyin yüküdür)?



- A) $\frac{\cos\alpha}{q}$ B) $\frac{q}{\operatorname{tg}\alpha}$ C) $\frac{\sin\alpha}{q}$
 D) $\frac{\operatorname{tg}\alpha}{q}$ E) $\frac{q}{\operatorname{ctg}\alpha}$

57. A nöqtəsində nöqtəvi yüklerin yaratdıqları elektrik sahəsinin yekun intensivliyi:


A) yuxarıya yönəlmüşdür
 B) sağa yönəlmüşdür
 C) aşağıya yönəlmüşdür
 D) sola yönəlmüşdür
 E) sıfır bərabərdir



58. Havada yerləşən şüşə prizmanın üzərinə ağı işıq şüası düşür. Hansı halda qırmızı (Q) və bənövşəyi (B) şüaların yolu düzgün göstərilmişdir?



59. Yalnız sürütmə qüvvəsinin təsirinə məruz qalan cismiñ tormoz yolunun onun başlangıç impulsundan asılılıq qrafiki hansıdır ($F_{\text{sur}} = \text{const}$)?



60. Hansı halda fiziki kəmiyyatların vahidi düzgün göstərilmişdir?
Gərginlik Cərəyan şiddəti Cərəyanın gücü

A) amper	volt	vatt
B) volt	amper	vatt
C) vatt	volt	amper
D) volt	vatt	amper
E) vatt	amper	volt

61. 45 dəqiqə ərzində dəqiqə əqrəbinin uc nöqtəsinin getdiyi yol onun yerdəyişməsindən neçə dəfə böykdür ($\pi=3$)?
A) 3 dəfə B) $\frac{3}{\sqrt{2}}$ dəfə C) $3\sqrt{2}$ dəfə
D) $\frac{9}{2\sqrt{2}}$ dəfə E) 1,5 dəfə

62. Verilmiş kütləli ideal qaz göstərilən izoproseslərdə eyni istilik miqdarı alır. Qazın gördüyü işlər arasında hansı münasibət doğrudur (V -həcm, T -temperaturdur)?


- A) $A'_1 = A'_2 = A'_3$
B) $A'_1 = A'_3 = 0, A'_2 \neq 0$
C) $A'_1 > A'_2 > A'_3$
D) $A'_1 > A'_3, A'_2 = 0$
E) $A'_3 > A'_1, A'_2 = 0$

63. II avtomobilin I-ya nisbətən sürətinin modulu neyə bərabərdir?




- A) $10 \frac{\text{km}}{\text{saat}}$
B) $170 \frac{\text{km}}{\text{saat}}$
C) $85 \frac{\text{km}}{\text{saat}}$
D) $90 \frac{\text{km}}{\text{saat}}$
E) $5 \frac{\text{km}}{\text{saat}}$

64. Sərbəst düşən cisinin tam məxaniki enerjisinin onun ani sürətindən asılılıq qrafiki hansıdır (havanın müqaviməti nəzərə alınmur)?



65. Detektorlu qəbuledicinin sxemi göstərilmişdir. Detektor hansı rəqəmə ilə işarə edilmişdir?




- A) 4 B) 2 C) 5 D) 3 E) 1

66. Sarğacda cərəyan şiddəti 2 A-dan 5 A-ə qədər artdıqda, maqnit sahəsinin enerjisi 84 C artır. Sarğacın induktivliyini hesablayın.
A) 4 Hn B) 2 Hn C) 8 Hn
D) 16 Hn E) 1 Hn


67. Porşenla qapanmış silindirin içərisində verilmiş kütləli ideal qaz var. Hansı prosesdə qaz tərəfindən porşenə təsir edən qüvvənin qiyməti *dəyişmir*?
A) izobar genişlənmədə
B) izotermik genişlənmədə
C) izoxor qızdırma
D) izoxor soyumada
E) izotermik sıxlımada

68. Bircins maqnit sahəsinin induksiya vektoru hansı istiqamətdə yönəldikdə cərəyanlı naqılə təsir edən Amper qüvvəsi maksimum olar?




- A) 5 B) 1 C) 4 D) 2 E) 3

69. Kontur növbə ilə bircins məqnit sahələrində yerləşdirilmişdir ($B_1=B_2=B_3$). Həmin konturla hədudlanmış səthdən keçən məqnit selləri arasında hansı münasibət doğrudur?



- A) $\Phi_1=\Phi_2>\Phi_3$
B) $\Phi_1=\Phi_2=\Phi_3$
C) $\Phi_1<\Phi_2<\Phi_3$
D) $\Phi_1>\Phi_2>\Phi_3$
E) $\Phi_1=\Phi_3<\Phi_2$


70. Rəqs edən maddi nöqtənin potensial enerjisi hansı nöqtədə ən böyükdür?



71. Elektron nəzəriyyəsinə əsasən metal naqılın elektrik müqavimətinin yaranma səbəbi nədir?
A) elektronların atalət üzrə hərəkəti
B) ionların elektrik sahəsində sürətlənməsi
C) sərbəst elektronların elektrik sahəsində sürətlənməsi
D) ionların atalət üzrə hərəkəti
E) sərbəst elektronların kristal qəfəsin ionları ilə toqquşması


72. Qravitasiya sahəsində sınaq cisimlərinə təsir edən qüvvənin bu cisimin kütləsinə nisbətən ölçülən vektorial fiziiki kəmiyyət necə adlanır?
A) cismin potensial enerjisi
B) cismin çəkisi
C) cismin sıxlığı
D) qravitasiya sahəsinin intensivliyi
E) ağırlıq qüvvəsi

73. Arximed qüvvəsinin cismin mayeyə batan hissəsinin həcmindən asılılıq qrafiki verilmişdir. Mayenin sıxlığını hesablayın ($g=10 \frac{\text{m}}{\text{san}^2}$).




- A) $850 \frac{\text{kq}}{\text{m}^3}$
B) $1000 \frac{\text{kq}}{\text{m}^3}$
C) $800 \frac{\text{kq}}{\text{m}^3}$
D) $1100 \frac{\text{kq}}{\text{m}^3}$
E) $900 \frac{\text{kq}}{\text{m}^3}$

74. İpin gərilmə qüvvəsini hesablayın (blokda sürətlənmə nəzərə alınmur, $g = 10 \frac{\text{m}}{\text{san}^2}$).



- A) 12 N B) 8 N C) 5 N
D) 15 N E) 10 N

75. Verilmiş kondensatorun elektrik tutumunun onun yükündən asılılıq qrafiki hansıdır?



2010

IV qrup, Variant A

51. $\frac{1}{m}$ hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) linsanın fokus məsafəsinin
- B) nisbi sindirimə əmsalının
- C) linsanın optik qüvvəsinin
- D) difraksiya qəfəsinin periodunun
- E) linsanın xətti böylütməsinin


52. Bircins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşmiş konturun sahəsini 3 dəfə artırıqda ondan keçən maqnit seli 40 mVb artır. Maqnit selinin başlangıç qiymatını hesablayın.

- A) 60 mVb
- B) 20 mVb
- C) 40 mVb
- D) 30 mVb
- E) 50 mVb

53. Ədədi qiymatca vahid zamanda yerdəyişməyə bərabər olan fiziki kəmiyyət necə adlanır?



- A) sürət
- B) güc
- C) tacil
- D) iş
- E) qüvvə

54. Müxtəlif mail müstəvилər üzrə sürüşən eyni kütləli cisimlərə təsir edən sürüşmə sırtfunma qüvvəsi hansı halda ən böyükdür (bütün hallarda sürüşmə əmsali cynidir)?



- A) 3
- B) 4
- C) 1
- D) 2
- E) Bütün hallarda qüvvə cynidir.

55. Verilmiş sarğacın maqnit sahəsinin enerjisinin ondakı cərəyan şiddətindən asılılıq qrafiki hansıdır?




56. Psixrometr təyin edir:

- A) buxarin kütləsini
- B) buxarin konsentrasiyasını
- C) havanın nisbi rütubətini
- D) buxarin sıxlığını
- E) atmosfer təzyiqini

57. Verilmiş kütləli ideal qazın təzyiqinin mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. Qazın həcmi hansı ifadə ilə təyin olunur (v -maddə miqdarı, R -universal qaz sabitidir)?

- A) $\frac{\operatorname{tg} \alpha}{vR}$
- B) $vR \cdot \operatorname{tg} \alpha$
- C) $\frac{v \cdot \operatorname{tg} \alpha}{R}$
- D) $vR \cdot \operatorname{ctg} \alpha$
- E) $\frac{R \cdot \operatorname{ctg} \alpha}{v}$



58. Verilmiş kütləli ideal qaz adiabat sırtfunqda təzyiqi (p), temperaturu (T) və daxili enerjisi (U) necə dəyişər?

- | p | T | U |
|-----------|--------|--------|
| A) artar | artar | azalar |
| B) azalar | artar | artar |
| C) azalar | azalar | artar |
| D) artar | azalar | azalar |
| E) artar | artar | artar |

59. Verilmiş induktivlikli sarğac dəyişən cərəyan dövrəsinə qoşulub. Rəqslərin tezliyini 2 dəfə azaltdıqda cərəyan şiddətinin amplitud qiyməti necə dəyişər (aktiv mülqavimət nəzərə alınır, $U_m = \text{const}$)?


- A) 2 dəfə azalar
- B) 4 dəfə azalar
- C) dəyişməz
- D) 2 dəfə artar
- E) 4 dəfə artar

60. $^{55}_{25}\text{Mn} + {}_1^1\text{H} \rightarrow {}_{26}^{55}\text{Fe} + ?$ nüvə reaksiyasında naməlum zərrəciyi müəyyən edin.


- A) ${}^0_1\text{e}$
- B) ${}^1_0\text{n}$
- C) ${}^4_2\text{He}$
- D) ${}^0_{-1}\text{e}$
- E) ${}^2_1\text{H}$

61. Ling va tərəpanan blokdan ibarət sistem qüvvadə neçə dəfə qazanc verir (lingin kütłüsü nəzərə alınmur, bölgülər arasındaki məsafələr ceynidir)?

- A) 8 dəfə B) 6 dəfə C) 4 dəfə
 D) 2 dəfə E) 3 dəfə



62. İzolyator üzərində bir-birinə toxunan yüksək potensialda olan iki metal kürənin səthində potensial φ olarsa, 2-ci kürənin səthində potensialı müəyyən edin.




- A) 4φ B) 2φ C) φ D) $\frac{\varphi}{4}$ E) $\frac{\varphi}{2}$



63. Fotoeffekt üçün Eynşteyn tənliyini göstərin.

- A) $\frac{h}{\lambda} = mv$ B) $\frac{hc}{\lambda} = \frac{mv^2}{2}$ C) $\frac{hc}{\lambda} = mc^2$
 D) $E = \frac{hc}{\lambda}$ E) $\frac{hc}{\lambda} = A + \frac{mv^2}{2}$

64. Yükləndikdən sonra gərginlik mənbəyindən ayrılmış müstəvi kondensatorun elektrik sahəsinin intensivliyinin modulunun lövhələrin sahəsində asılılıq qrafiki hansıdır (lövhələr arasındaki məsafə sabitdir)?




65. Hansı qrafik bircins elektrik sahəsinə daxil olan elektronun göstərilən istiqamətdə hərəkəti nə uyğundur (x-koordinat, t-zamandır)?




66. Rəqs periodu 0,2 saniyə olan riyazi rəqqasının tezliyini hesablayın.

- A) 1 Hz B) 5 Hz C) 4 Hz
 D) 2 Hz E) 3 Hz

67. Yer səthində eyni hündürlükdə yerləşdirilmiş cisimlərin potensial enerjisinin onların kütłüsündən asılılıq qrafiki hansıdır?



68. Bircins maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar yerləşmiş cərəyanlı düz naqılə təsir edən Amper qüvvəsinin qiymətinin naqılın uzunluğundan asılılıq qrafiki hansıdır?



69. Vakuum diodunun katodundan bir saniyede $3 \cdot 10^{18}$ sayıda elektron çıkar. Doyma cərəyan şiddəti nəyə bərabərdir ($e = 1,6 \cdot 10^{-19}$ KJ)?
- A) 0,32 A B) 0,16 A
 C) 0,48 A D) 0,64 A
 E) 0,8 A


70. Hava kondensatorundan və içliksiz sarğacdan ibarət rəqs konturundakı rəqslərin periodu T -dir. Kondensatoru dielektrik nüfuzluğu ϵ olan dielektriklə doldursaq, rəqslərin periodu nəyə bərabər olar?
- A) $\sqrt{\epsilon} \cdot T$ B) T C) $\epsilon \cdot T$
 D) $\frac{T}{\sqrt{\epsilon}}$ E) $\frac{T}{\epsilon}$

71. 125 m hündürlükdən sərbəst düşən cismin uçuş müddətini hesablayın $(g = 10 \frac{m}{san^2})$.
- A) 5 san B) 3 san C) 4 san
 D) 2 san E) 16 san

72. Bircins maqnit sahəsində çəvrə üzrə hərəkət edən protonun sürətinin istiqamətini göstərin (\vec{B} vektoru şəkil mütəvvisinə daxil olur).
- A) 5 B) 2 C) 3
 D) 4 E) 1




73. Sxemdəki ampermətrlərin göstərişləri arasında hansı münasibət doğrudur?



- A) $I_3 > I_2 > I_1$
 B) $I_1 < I_2 = I_3$
 C) $I_1 > I_2 > I_3$
 D) $I_1 = I_2 = I_3$
 E) $I_1 > I_3 > I_2$

74. Qab sıxlıqları ρ_1 və ρ_2 olan və bir-biri ilə qarışmayan mayelərlə doldurulmuşdur. Sıxlığı ρ olan cisim şəkildə göstərilən vəziyyətdə tarazlıqdadır. Sıxlıqlar arasında hansı münasibət doğrudur?



- A) $\rho_1 < \rho_2 = \rho$
 B) $\rho_1 = \rho_2 > \rho$
 C) $\rho_1 = \rho_2 < \rho$
 D) $\rho_2 < \rho_1 < \rho$
 E) $\rho_2 < \rho = \rho_1$

75. İşıq bir mühitdən digərinə keçərkən sürəti 2,3 dəfə azalarsa, dalğa uzunluğu necə dəyişir?
- A) dəyişməz
 B) 4,6 dəfə artar
 C) 2,3 dəfə artar
 D) 4,6 dəfə azalar
 E) 2,3 dəfə azalar

2010

IV qrup, Variant B

51. Hava kondensatorundan və içliksiz sarğacdan ibarət rəqs konturundakı rəqslərin tezliyi v -dür. Kondensatoru dielektrik nüfuzluğu ϵ olan dielektriklə doldursaq, rəqslərin tezliyi nəyə bərabər olar?


- A) $\frac{v}{\sqrt{\epsilon}}$ B) $\sqrt{\epsilon} \cdot v$ C) v
 D) $\frac{v}{\epsilon}$ E) $\epsilon \cdot v$

52. Bircins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşmiş konturun sahəsinə 4 dəfə artırdıqda ondan keçən maqnit səli 120 mVb artır. Maqnit selinin başlangıç qiymətini hesablayın.
 A) 60 mVb B) 40 mVb C) 30 mVb
 D) 150 mVb E) 20 mVb

53. Fotoeffekt üçün Eynşteyn tənliyini göstərin.

- A) $h\nu = A + E_k$ B) $E = h\nu$
 C) $\frac{h\nu}{c} = mv$ D) $h\nu = \frac{mv^2}{2}$
 E) $h\nu = mc^2$

54. Bircins maqnit sahəsinin qüvvə xətlərinə perpendikulyar yerləşmiş düz cərəyanı naqılıq təsir edən Amper qüvvəsinin qiymətinin naqıldakı cərəyan şiddətindən asılılıq qrafiki hansıdır?



55. Ədədi qiymətcə vahid zamanda sürətin dəyişməsinə bərabər olan fiziki kəmiyyət necə adlanır?

- A) yerdəyişmə B) qüvvə C) iş
 D) tacil E) güc


56. 180 m hündürlükdən sərbəst düşən cismin uçuş müddətini hesablayın ($g = 10 \frac{m}{s^2}$).

- A) 2,5 san B) 2 san C) 6 san
 D) 1 san E) 4 san


57. Verilmiş kütləli ideal qaz adiabat genişləndikdə təzyiqi (p), temperaturu (T) və daxili enerjisi (U) necə dəyişər?

	p	T	U
A)	azalar	azalar	azalar
B)	artar	artar	azalar
C)	azalar	artar	artar
D)	artar	azalar	artar
E)	artar	azalar	azalar

58. Verilmiş kütləli cismin potensial enerjisinin yer səthindən olan hündürlükdən asılılıq qrafiki hansıdır (yer səthi potensial enerjinin sıfır səviyyəsi qəbul edilir, $g=\text{const}$)?




59. İzolyator üzərində bir-birinə toxunan yüksək metal kürələr verilmişdir. 2-ci kürənin səthində potensial ϕ olarsa, 1-ci kürənin səthində potensialı müəyyən edin.




- A) 2ϕ B) 4ϕ C) $\frac{\phi}{4}$ D) ϕ E) $\frac{\phi}{2}$

60. Ling və tərəpanən blokdan ibarət sistem qüvvədə neçə dəfə qazanc verir (lingin kütəsi nəzərə alınmır, bölgülər arasındakı məsafələr eynidir)?

- A) 6 dəfə B) 2 dəfə C) 4 dəfə
D) 8 dəfə E) 3 dəfə



61. Müxtalif mail müstəvilər üzrə sürüşən cini kütəli cisimlərə təsir edən sürüşmə sürflənmə qüvvəsi hansı halda ən kiçikdir (bütün hallarda sürflənmə əmsali eynidir)?



- A) 2 B) 4
C) 3 D) 1
E) Bütün hallarda qüvvə eynidir.


62. Havanın nisbi rütubəti təyin edilir:

- A) manometriə B) areometriə
C) ampermetriə D) dinamometriə
E) psixrometriə


63. Rəqəs tezliyi 4 Hz olan riyazi rəqəqasın rəqəs periodunu hesablayın.

- A) 2 san B) 10 san C) 0,25 san
D) 1 san E) 0,5 san

64. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun elektrik sahəsinin intensivliyinin modulunun lövhələrin sahəsindən asılılıq qrafiki hansıdır (lövhələr arasındakı məsafə sabitdir)?



65. Verilmiş kütəli ideal qazın həcminin mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. Qazın təzyiqi hansı ifadə ilə təyin olunur (v-maddə miqdarı, R-universal qaz sabidi)?




- A) $\frac{R \cdot \operatorname{tg} \alpha}{V}$ B) $\frac{\operatorname{tg} \alpha}{V \cdot R}$
C) $V \cdot R \cdot \operatorname{tg} \alpha$ D) $\frac{R \cdot \operatorname{ctg} \alpha}{V}$
E) $V \cdot R \cdot \operatorname{ctg} \alpha$


66. $^{55}_{23}\text{Mn} + ? \rightarrow ^1_0\text{n} + ^{55}_{26}\text{Fe}$ nüvə reaksiyasında nəməhum zəmərəyi təmsil etdi?

- A) $^{+1}_1\text{e}$ B) $^{+4}_2\text{He}$ C) $^{+1}_0\text{n}$
D) $^{-1}_1\text{e}$ E) $^{+1}_1\text{H}$


67. Hansı qrafik bircins elektrik sahəsinə daxil olan protonun göstərilən istiqamətdə hərəkətinə uyğundur (x -koordinat, t -zamandır)?



68. Cərəyan şiddətinin verilmiş qiymətində sərgacın məqnit sahəsinin enerjisinin onun induktivliyindən asılılıq qrafikini hansıdır?



69. Qab sıxlıqları ρ_1 və ρ_2 olan və bir-biri ilə qarışmayan mayeklärə doldurulmuşdur. Sıxlığı ρ olan cisim şəkildə göstərilən vəziyyətdə tarazlıqdadır. Sıxlıqlar arasında hansı mütləqisət doğrudur?



- A) $\rho_2 > \rho > \rho_1$ B) $\rho_1 < \rho_2 < \rho$
 C) $\rho < \rho_2 < \rho_1$ D) $\rho = \rho_2 < \rho_1$
 E) $\rho_2 < \rho = \rho_1$

70. Sabit tezlikli dəyişən cərəyan dövrəsinə sərgac qoşulub. Sərgacın induktivliyini 4 dəfə artırıqda, cərəyan şiddətinin amplitud qiyməti necə dəyişir (aktiv mühəvəmət nəzərə alınır, $U_m = \text{const}$)?

- A) 2 dəfə artar B) 4 dəfə azalar
 C) 2 dəfə azalar D) 4 dəfə artar
 E) dəyişməz

71. Bircins məqnit sahəsində çəvrə üzrə hərəkət edən elektronun sürətinin istiqamətini göstərin (\vec{B} vektoru şəkil mütəvəvisinə daxil olur).

- A) 1 B) 5 C) 3
 D) 2 E) 4


72. Hansı vahid linsanın optik qüvvəsinə uyğundur?

- A) $\frac{kq}{m \cdot \text{san}^2}$ B) m C) $\frac{kq \cdot m}{\text{san}^2}$
 D) $\frac{1}{m}$ E) $\frac{1}{\text{san}}$

73. İşıq bir mühitdən digərinə keçərkən dalğa uzunluğu 1,9 dəfə azalırsa, sürəti necə dəyişir?

- A) dəyişməz B) 1,9 dəfə azalar
 C) 3,8 dəfə azalar D) 3,8 dəfə artar
 E) 1,9 dəfə artar

74. Şəmdəki ampermətrişlərin göstərişləri arasında hansı mütləqisət doğrudur?



- A) $I_1 > I_2 > I_3$ B) $I_1 < I_2 = I_3$
 C) $I_1 = I_2 = I_3$ D) $I_1 > I_2 > I_3$
 E) $I_3 > I_2 > I_1$

75. Vakuum diodunda doyma cərəyan şiddəti 32 mA-dır. Bir saniyədə katoddan qopan elektronların sayı nəyə bərabərdir ($e=1,6 \cdot 10^{-19}$ KJ)?

- A) $2 \cdot 10^{17}$ B) $3 \cdot 10^{16}$ C) $8 \cdot 10^{19}$
 D) $4 \cdot 10^{16}$ E) $4 \cdot 10^{18}$

B 311
 2014 - qəbil Amur

2011

I qrup, Variant A


26. Maqnit induksiyası vahidinin əsas vahidlərlə ifadəsi hansıdır?

- A) $\frac{kq}{A \cdot \text{san}^2}$ B) $\frac{kq \cdot A}{\text{san}^2}$ C) $\frac{kq \cdot m^2}{A \cdot \text{san}}$
 D) $\frac{kq \cdot m}{A \cdot \text{san}^2}$ E) $\frac{\text{A} \cdot \text{san}}{kq^2}$

27. Cismin mayedə çəkişinin ona təsir edən Arximed qüvvəsindən asılılıq qrafiki verilmişdir. Cismin vakuumdakı çəkisini müəyyən edin.

- A) 14 N B) 10 N C) 8 N
 D) 16 N E) 24 N

28. Ferromaqnit içlik sarğaca daxil edilir. Sarğacda maqnit sahəsinin enerjisi və maqnit seli necə dəyişir?



- | | |
|----------------------------------|--------------------|
| <i>Maqnit sahəsinin enerjisi</i> | <i>Maqnit seli</i> |
| A) artır | azalır |
| B) artır | artır |
| C) azalır | artır |
| D) azalır | azalır |
| E) azalır | dəyişmir |

29. Şüalanmanın dalğa uzunluğu 2 dəfə azalırsa, fotonun enerjisi necə dəyişir?

- A) 4 dəfə azalar B) 2 dəfə artar
 C) 4 dəfə artar D) 2 dəfə azalar
 E) dəyişməz


30. Bircins maqnit sahəsinə induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan yüksülü zərərciyin sürətini 2 dəfə azaldıb, maqnit sahəsinin induksiyasını 6 dəfə artırdıqda ona təsir edən Lorens qüvvəsi necə dəyişir?
 A) 12 dəfə artar B) 12 dəfə azalar
 C) 3 dəfə azalar D) dəyişməz
 E) 3 dəfə artar

31. Saatin 4 sm uzunluqlu saniyə əqrəbinin uc nöqtəsinin 15 saniyə ərzində getdiyi yolu hesablayın ($\pi=3$).

- A) 12 sm B) 18 sm
 C) 24 sm D) 6 sm
 E) 4 sm

32. 1 və 2 nöqtələrində elektrik sahəsinin potensialları və intensivlikləri arasındaki hansı münasibət doğrudur?


- A) $\varphi_1 = \varphi_2$ $E_1 < E_2$
 B) $\varphi_1 > \varphi_2$ $E_1 > E_2$
 C) $\varphi_1 = \varphi_2$ $E_1 = E_2$
 D) $\varphi_1 < \varphi_2$ $E_1 < E_2$
 E) $\varphi_1 = \varphi_2$ $E_1 > E_2$



33. OX oxu istiqamətində

$$v_0 = 10 \frac{\text{m}}{\text{san}}$$


başlangıç sərətilə hərəkat edən cismin təciliinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir.



Bu cismin ilk 9 saniyədə yerdəyişməsini hesablayın.

- A) 28 m B) 171 m C) 180 m
 D) 81 m E) 9 m

34. Verilmiş kütləli ideal qazın halının dəyişməsi ($p; T$) diaqramında təsvir olunmuşdur. Diaqramın AB və BC hissələrində qazın sıxlığı necə dəyişir (p – təzyiq, T – mütləq temperaturdur)?



AB hissəsində *BC* hissəsində

- | | |
|-------------|----------|
| A) dəyişməz | dəyişməz |
| B) dəyişməz | artar |
| C) azalar | artar |
| D) azalar | azalar |
| E) dəyişməz | azalar |

35. Harmonik rəqs edən maddi nöqtənin sürətinin amplitudu v_m -dir. Maddi nöqtənin potensial enerjisi onun kinetik enerjisindən 2 dəfə böyük olan anda sürətin ani qiyməti nəyə bərabərdir?



- A) $\frac{v_m}{2}$ B) $\frac{v_m}{3}$ C) $\frac{v_m}{5}$
 D) $\frac{v_m}{\sqrt{2}}$ E) $\frac{v_m}{\sqrt{3}}$

36. Hidrogen atomu enerjisi $-0,85$ eV olan səviyyədən enerjisi $3,4$ eV olan səviyyəyə keçmişdir. Hansı ifadə doğrudur?
 A) atom $2,55$ eV enerjili foton şüalandırmışdır
 B) atom $1,7$ eV enerjili foton şüalandırmışdır
 C) atom $4,25$ eV enerjili foton udmuşdur
 D) atom $4,25$ eV enerjili foton şüalandırmışdır
 E) atom $2,55$ eV enerjili foton udmuşdur


37. 100 kg kütləli cismi tərpanmaçı blok vasiatı ilə 6 m yüksəkliyə bərabər sürətlə qaldırıldıqda ipin sərbəst ucuna tətbiq olunan qüvvənin (F) va ipin sərbəst ucunun yerdəyişməsinin (S) modulu nəyə bərabərdir (sürtünmə nəzərə alınımır, $\mu = 10 \frac{\text{m}}{\text{san}^2}$)

F	S
A) 1000 N	6 m
B) 1000 N	12 m
C) 4000 N	3 m
D) 2000 N	3 m
E) 500 N	12 m

38. Şəquli istiqamətdə yuxarı atılmış cismiñ tam mexaniki enerjisiniñ onun ani sürətdən asılılıq qrafiki hansıdır (havanın müqaviməti nəzərə alınır)?




39. Bircins maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə irəliləmə hərəkatı edən naqlin yerdəyişməsinin zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu naqildən axan induksiya cərəyanı şiddətinin zamandan asılılığını ifadə edir?



40. $Q_1 - i$ ifadəsi ilə hansı fiziki kəməyə təyin olunur (A' – istilik mühərrikində işçi cismiñ gördüyü iş, Q_1 – qızdırıcıdan alınan istilik miqdardır)?

- A) qızdırıcının temperaturu
 B) mühərrikin FİG
 C) soyuducuya verilən i iş miqdarı
 D) soyuducunun temperaturu
 E) mühərrikin guev

41. Ağrı bağlı qabılarda su və onun uzañda doymuş su buxarı var. Qabılardakı doymuş buxarlarla sıxılığının erasının təqribən inanabsız degrudur.



- A) $p_1 > p_2 > p_3$
 B) $p_1 > p_2 > p_3$
 C) $p_1 = p_2 = p_3$
 D) $p_1 < p_2 < p_3$
 E) $p_1 = p_2 = p_3$

42. Dövrədə cərəyan şiddətini tənzimləmək üçün nədən istifadə olunur?


- A) voltmetrən B) dinamometrdən
C) wattmetrdən D) ampermetrdən
E) reostatdan

43. Hansı sənli işıq mənbəyidir?

- A) ildirim B) reklam borusu
C) şimal parıltısı D) ıldız
E) Güneş

44. Müxtəlif mail müstəvilər üzərində olan eyni kütləli cisimlər süküntədədir. Hansı halda cismə təsir edən süküntə sürütünmə qüvvəsi ən böyükdür?

- A) 3 B) süküntə sürütünmə qüvvələri eynidir
C) 2 D) 4 E) 1




45. Şəquli yuxarı atılan cismin maksimal qalxma hündürlüyü 45 m-dir. Cismin başlangıç sürətini hesablayın (havanın müqaviməti

nazara alınmur, $g = 10 \frac{m}{s^2}$)


- A) $40 \frac{m}{s}$ B) $20 \frac{m}{s}$ C) $10 \frac{m}{s}$
D) $30 \frac{m}{s}$ E) $\frac{m}{s}$

46. Hansı qrafik elektrölyz zamanı cektroddə ayrılan maddənin kütləsinin cərəyanın keçmə müddətindən asılılığını ifadə edir ($I = \text{const}$)?




47. Rəqs konturunda sənməyən elektromaqnit rəqsləri zamanı sarğacın maqnit sahəsinin enerjisinin kondensatorun elektrik sahəsinin enerjisindən asılılıq qrafiki verilmişdir. Qrafikin A nöqtəsinə uyğun maqnit sahəsinin enerjisini hesablayın.

- A) 40 mC B) 30 mC C) 80 mC
D) 20 mC E) 50 mC



48. Birinci kondensatorun iövhələri arasındaki potensiallar fərqi U olarsa, M və N nöqtələri arasındaki potensiallar fərqi nəyə bərabərdir?

- A) $4U$ B) $\frac{5}{4}U$ C) $3U$
D) $\frac{2}{3}U$ E) U




49. Dayışan cərəyan dövrsindəki ampermetrin göstərişi 5 A olarsa, bu dövrədə cərəyan şiddətinin təsireddi qiyməti nəyə bərabərdir?

- A) $\frac{5}{\sqrt{2}} A$ B) $2.5 A$ C) 10 A
D) 5 A E) $5\sqrt{2} A$

50. Sabit gərginlik mənbəyini hansı nöqtələrə qoşduqda dövrədə cərəyan şiddəti ən kiçik olar?

- A) 1 və 3 B) 1 və 2
C) 1 və 4 D) 2 və 4
E) cərəyan şiddəti bütün hallarda eyni olar




2011

I qrup, Variant B

26. Bircəns məqnit sahəsinə induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan yüksək zərəciyin sıxlığını 2 dəfə artırıb, məqnit sahəsinin induksiyasını isə 4 dəfə azaltıqda ona təsir edən Lorens qüvvəsi necə dəyişir?
- A) 2 dəfə azalar B) 2 dəfə artar
 C) 4 dəfə artar D) 8 dəfə artar
 E) 4 dəfə azalar

27. Hansı təbii işıq mənbəyidir?
- A) gündüz işığı lampası
 B) közərmə lampası
 C) lazer
 D) reklam borusu
 E) ildirim


28. Cisinin mayedə çəkisinin ona təsir edən Arximed qüvvəsindən asılılıq qrafiki verilmişdir. Arximed qüvvəsinin A nöqtəsinə uyğun qiymətini müzayyan edin.
- A) 40 N B) 30 N C) 25 N
 D) 10 N E) 20 N



29. Harmonik rəqs edən maddi nöqtənin sürətinin amplitudu v_m -dir. Maddi nöqtənin potensial enerjisi onun kinetik enerjisindən 24 dəfə böyük olan anda sürətin ani qiyməti nəyə bərabərdir?


- A) $\frac{v_m}{24}$ B) $\frac{v_m}{12}$ C) $\frac{v_m}{5}$
 D) $\frac{v_m}{3}$ E) $\frac{v_m}{6}$

30. Müxtəlif mail müstəvилər üzərində olan eyni kütləli cisimlər sükunətdədir. Hansı halda cismə təsir edən sükunət sürətinə qüvvəsi ən kiçikdir?
- A) 2 B) sükunət sürətinə qüvvələri eynidir
 C) 3 D) 1 E) 4




31. Ağzı bağlı qablardarda su və onun üzərində doymuş su buxarı var. Qablardakı doymuş buxar molekullarının konsentrasiyaları arasındakı hansı münasibat doğrudur?
- A) $n_1 < n_2 < n_3$ B) $n_3 > n_2 > n_1$
 C) $n_1 = n_2 < n_3$ D) $n_1 < n_2 = n_3$ E) $n_1 = n_2 = n_3$

32. Sabit gərginlik manbayını hansı nöqtələrə qəşdəndə dövrədə cərəyan şiddəti ən böyük olar?
- A) 1 və 4
 B) cərəyan şiddəti bütün hallarda cənə olar
 C) 1 və 2
 D) 2 və 4
 E) 1 və 3




33. Verilmiş kütləli ideal qazın halının dəyişməsi ($p; T$) diaqramında təsvir olunmuşdur. Diaqramın AB və BC hissələrində qazın sıxlığı necə dəyişir (p - təzyiq, T - mütləq temperaturdur)?



- | | |
|----------------------|----------------------|
| <u>AB</u> hissəsində | <u>BC</u> hissəsində |
| A) dəyişməz | azalar |
| B) azalar | azalar |
| C) azalar | dəyişməz |
| D) dəyişməz | artar |
| E) azalar | artar |

34. $A' + Q_2$ ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur (A' – istilik mühərrikində işçi cismən gördüyü iş,
 Q_2 – soyuducuya verilən istilik miqdarı)?
- A) mühərrikin gücü
 B) qızdırıcının temperaturu
 C) mühərrikin FlƏ
 D) qızdırıcıdan alınan istilik miqdarı
 E) soyuducumun temperaturu

35. Birinci kondensatorun
lövhələri arasındaki
potensiallar fərqi U olarsa,
 M və N nöqtələri
arasındaki potensiallar
fərqi nəyə bərabardır?




- A) $2U$ B) $\frac{4}{3}U$ C) $\frac{2}{5}U$
D) $3U$ E) U

36. Dövrədə cərayan şiddəti kəskin artan zaman
dövrəni avtomatik açmaq üçün nədən istifadə
olunur?

- A) ampermetrdən B) dinamometrdən
C) vattmetrdən D) qoruyucudan
E) voltmetrdən

37. Rəqs konturunda sönməyən elektromaqnit
rəqsleri zamanı sarğacın maqnit sahəsinin
enerjisinin
kondensatorun elektrik W_e , mC
sahəsinin enerjisindən
asılılıq qrafiki
verilmişdir. Qrafikin A
nöqtəsinə uyğun
elektrik sahəsinin
enerjisini hesablayınız.



- A) 20 mC B) 40 mC C)
30 mC D) 50 mC E) 80 mC

38. Dəyişən cərayan dövrəsindəki ampermetrin
göstərişi 5 A olarsa, bu dövrədə cərayan
şiddətinin amplitudu nəyə bərabardır?

- A) 10 A B) $\frac{5}{\sqrt{2}} \text{ A}$ C) $5\sqrt{2} \text{ A}$
D) 5 A E) $2,5 \text{ A}$

39. Cisim $40 \frac{\text{m}}{\text{san}}$ sürətlə şaquli yuxarı atılmışdır.
Onun maksimal qalxma hündürlüyü nü
hesablayın (havanın müqaviməti nəzərə
alınır, $g = 10 \frac{\text{m}}{\text{san}^2}$).

- A) 60 m B) 30 m C) 20 m
D) 40 m E) 80 m

40. 200 kq kütləli cismi tərpənməz blok vasitəsi
ilə 4 m yüksəkliyə bərabər sürətlə qaldırıldıqda
ipin sərbəst ucuna tətbiq olunan qüvvənin (F)
və ipin sərbəst ucunun yerdəyişməsinin (S)
modulu nəyə bərabərdir (sürtünmə nəzərə

alınır, $g = 10 \frac{\text{m}}{\text{san}^2}$)?

- A) 2000 N B) 1000 N 8 m
C) 2000 N D) 2000 N 4 m
E) 4000 N E) 2 m


41. 1 və 2 nöqtələrində elektrik
sahəsinin potensialları və
intensivlikləri arasındaki
hansi münasibət doğrudur?

$\Phi_1 = \Phi_2$	$E_1 < E_2$
$\Phi_1 = \Phi_2$	$E_1 > E_2$
$\Phi_1 > \Phi_2$	$E_1 = E_2$
$\Phi_1 = \Phi_2$	$E_1 = E_2$
$\Phi_1 < \Phi_2$	$E_1 = E_2$

42. Maqnit selinin vahidinin əsas vahidlərlə
ifadəsi hansıdır?


- A) $\frac{\text{kq} \cdot \text{A}^2}{\text{san}^2 \cdot \text{m}}$ B) $\frac{\text{kq} \cdot \text{m}^3}{\text{san} \cdot \text{A}^2}$ C) $\frac{\text{kq} \cdot \text{m}}{\text{san}^2 \cdot \text{A}}$
D) $\frac{\text{kq} \cdot \text{m}}{\text{san} \cdot \text{A}}$ E) $\frac{\text{kq} \cdot \text{m}^2}{\text{san}^2 \cdot \text{A}}$

43. Hansı qrafik elektroliz zamanı elektroddə
ayrılan maddənin kütləsinin cərayan şiddə
tindən asılılığını ifadə edir ($\Delta t = \text{const}$)?




44. Ferromaqnit içlik sargacdan çıkarılır.
Sargacda maqnit sahəsinin enerjisi və maqnit seli necə dəyişir?

Maqnit sahəsinin enerjisi		Maqnit seli
A)	azalır	azalır
B)	azalır	artır
C)	artır	artır
D)	artır	azalır
E)	artır	dəyişmir





45. OX oxu istiqamətində

$v_0 = 20 \frac{m}{\text{san}}$ başlangıç süratilərən hərəkət edən cismin tacilinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin ilk 6 saniyədə yerdəyişməsini hesablayın.





- A) 110 m B) 174 m C) 66 m
 D) 180 m E) 120 m
46. Hidrogen atomu enerjisi $-1,51 \text{ eV}$ olan səviyyədən enerjisi $-13,6 \text{ eV}$ olan səviyyəyə keçmişdir. Hansı ifadə doğrudur?
- A) atom $12,09 \text{ eV}$ enerjili foton şüalandırmışdır
 B) atom $15,11 \text{ eV}$ enerjili foton şüalandırmışdır
 C) atom $3,4 \text{ eV}$ enerjili foton şüalandırmışdır
 D) atom $15,11 \text{ eV}$ enerjili foton udmuşdur
 E) atom $12,09 \text{ eV}$ enerjili foton udmuşdur

47. Şəquli istiqamətində aşağı atılmış cismin tam mexaniki enerjisinin onun anı sırasından asılılıq qrafiki hansıdır (həvənin müqaviməti nəzəra alınmışdır)?



48. Bircins maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə irəliləmə hərəkəti edən naqlin yerdəyişməsinin zamandan asılılıq qrafiki verilmişdir. Hansı qrafik bu naqıldan axan induksiya cərəyan şiddətinin zamandan asılılığını ifadə edir?



49. Şüalanmanın dalğa uzunluğu 2 dəfə artarsa, fotonun enerjisi necə dəyişir?
- A) 4 dəfə azalar B) 2 dəfə artar
 C) 4 dəfə artar D) dəyişməz
 E) 2 dəfə azalar

50. Saatin 2 sm uzunluqlu saat əqrəbinin üç nöqtəsinin 3 saat ərzində getdiyi yolu hesablayın ($\pi=3$).
- A) 12 sm B) 3 sm C) 6 sm
 D) 4 sm E) 2 sm

2011

IV qrup, Variant A

26. Induksiya xətlərinə perpendikulyar istiqamətdə bircins maqnit sahəsinə daxil olan iki proton üçün hansı fiziki kəmiyyatın qiyməti eynidir?

$$\vec{B} \times \vec{v}_1 = v$$


$$\vec{B} \times \vec{v}_2 = 2v$$

- A) dövretmə tezliyinin
- B) kinetik enerjinin
- C) impulsun
- D) tacilin
- E) trayektoriyanın ayrılık radiusunun

27. Qapalı keçirici konturla hüdudlanmış səthdən keçən maqnit seli dəyişən zaman bu konturda elektrik cərəyanının yaranması hadisəsi necə adlanır?

- A) termoelektron emissiyası
- B) elektromaqnit induksiyası
- C) elektroliz
- D) rezonans
- E) fotoeffekt

28. Üfűqi səthdə bərabər yavaşışan hərəkət edən cisimlərin tormoz müddətləri arasında hansı münasibət doğrudur ($\mu_1 = \mu_2$, $F_{\text{dərt}} = 0$)?




- A) $t_2 = \frac{t_1}{4}$
- B) $t_2 = 4t_1$
- C) $t_2 = 2t_1$
- D) $t_2 = \frac{t_1}{2}$
- E) $t_2 = t_1$

29. Müstəvi kondensator sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorun lövhələri arasındaki dielektriki çıxartdıqda onun elektrik tutumu (C) və yüksü (q) necə dəyişər?

- | | |
|-------------|----------|
| C | q |
| A) artar | artar |
| B) dəyişməz | artar |
| C) azalar | dəyişməz |
| D) azalar | azalar |
| E) artar | azalar |

30. I müstəvi güzgү üzərində düşən şün II müstəvi güzgündən qayıtdıqda hansı nöqtədən keçər?



- A) L
- B) M
- C) N
- D) Q
- E) K


31. Yalnız konservativ qüvvələr təsir edən qapalı cisimlər sisteminin potensial, kinetik və tam mexaniki enerjiləri haqqında ifadələrdən hansılar doğrudur?

1. Tam mexaniki enerji dəyişmir
 2. Sistemin potensial enerjisi artıqda, kinetik enerjisi azalır
 3. Sistemin kinetik enerjisi artıqda, potensial enerjisi artır
- A) yalnız 1
 - B) yalnız 2
 - C) 1 və 2
 - D) 2 və 3
 - E) 1 və 3

32. Maddi nöqtə R radiuslu çevre üzrə bərabərsürlü hərəkət edir. $t = \frac{1}{2}T$ müddətində onun getdiyi yolu hesablayın (T - dövretmə periodudur).


- A) $3\pi R$
- B) $1,5\pi R$
- C) $2\pi R$
- D) $2,5\pi R$
- E) πR

33. Rezistorda sabit cərəyanın gücünü hesablayın.



- A) 120 Vt
- B) 180 Vt
- C) 720 Vt
- D) 60 Vt
- E) 240 Vt

34. Harmonik rəqs edən 300 q kütləli cismin təciliinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Cismin impulsunun maksimal qiymətini hesablayın ($\pi=3$).




- A) $4 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
 B) $0,6 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
 C) $1,2 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
 D) $1,8 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
 E) $2,4 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$

35. Üfliqlə 45°-lik bucaq altında atılmış cismin uçuş məsafəsi 20 m olarsa, onun maksimal qalxma hündürlüyünü hesablayın (havanın müqaviməti nəzərə alınır, $\sin 45^\circ = \frac{1}{\sqrt{2}}$, $\sin 90^\circ = 1$).

- A) 5 m B) 15 m C) 7,5 m
 D) 10 m E) 2,5 m

36. Suyun qabların dibində göstərdiyi hidrostatik təzyiqlərin nisbəti $\left(\frac{p_1}{p_2}\right)$ naya bərabərdir?


- A) 9 B) 1 C) $\frac{1}{9}$
 D) $\frac{1}{3}$ E) 3



37. Fotoeffekt üçün Eynsteyn tənliyini göstərin.

- A) $h\nu = h\nu_{\min} + \frac{mv^2}{2}$
 B) $h\nu = A - \frac{mv^2}{2}$
 C) $h\nu_{\min} = \frac{mv^2}{2} - A$
 D) $h\nu = mc^2$
 E) $h\nu = mc^2$


38. q_1 və q_2 nöqtəvi yükler yalnız Kulon qüvvəsinin təsiri ilə necə hərəkat edəcəkdir (v_1 və v_2 - yüklerin başlangıç sürətləridir)?
- A) artan təcillə yavaşışan
 B) hərəkəryavaşışan
 C) hərəkəyeyinleşən
 D) artan təcillə yeyinleşən
 E) azalan təcillə yeyinleşən



39. Bağlı qabdakı ideal qazın 14 K qızdırıldığda onun təzyiqi 7% artarsa, qazın başlangıç temperaturunu hesablayın ($V=\text{const}$).
- A) 400 K B) 300 K C) 200 K
 D) 100 K E) 600 K

40. Vakuum diodundan istifadə olunur:
- A) zəif işıq selini ölçmək üçün
 B) gərginliyi sabit saxlamaq üçün
 C) zəif elektromaqnit rəqslarını gücləndirmək üçün
 D) dəyişən carayıni düzəndirmək üçün
 E) müqaviməti ölçmək üçün

41. Nöqtəvi yükün elektrik sahəsinin potensialının verilmiş nöqtədə bu yükün miqdərindən asılılıq qrafiki hansıdır?



42. Elektron-şüa borusunda elektronlar katoddan hansı hadisə nəticəsində qopurlar?
- A) fotoeffektin
 B) elektrolizin
 C) katodun ionları bombardman edilməsinin
 D) elektrolitik dissosiasiyasının
 E) termoelektron emissiyasının

43. Cismin hərəkət tənliyi $x=10+5t$ şəklindədir. Hərəkət tənlikləri verilmiş hansı cisim nəzərən bu cismin sürətinin modulu ən kiçikdir?
- A) $x=10+5t$ B) $x=10-5t$ C) $x=10+2t$
 D) $x=10-2t$ E) $x=10+t$

44. Yunq modulunun vahidi əsas vahidlərlə necə ifadə olunur?

A) $\frac{kq^2}{m \cdot \text{san}}$	B) $\frac{kq}{m \cdot \text{san}}$	C) $\frac{kq \cdot \text{san}^2}{m^2}$
D) $\frac{kq \cdot \text{san}}{m^2}$	E) $\frac{kq}{m \cdot \text{san}^2}$	


45. $^{238}_{92}\text{U}$ nüvəsinin bir α - və iki β^- - çevriləməsindən sonra alınan elementin nüvəsinin yükünü və kütla ədədini müəyyən edin.

Z (yük)	A (kütla ədədi)
A) 90	232
B) 92	234
C) 230	96
D) 89	231
E) 232	90

46. Diaqramın hansı hissələri verilmiş kütləli ideal qazın istilik miqdarı almasına uyğundur (U – ideal qazın daxili enerjisi, V – həcmidir)?

- A) $1 \rightarrow 2; 3 \rightarrow 4$
 B) $1 \rightarrow 2; 2 \rightarrow 3$
 C) $3 \rightarrow 4; 4 \rightarrow 1$
 D) $1 \rightarrow 2; 4 \rightarrow 1$
 E) $2 \rightarrow 3; 4 \rightarrow 1$


47. Rəqs konturundakı cərəyan şiddətinin amplitud qiymətinin xarici gərginliyin dövrü tezliyindən asılılıq qrafiki verilmişdir. Rezonans anında sarğacdakı gərginliyin amplitud qiymətini hesablayın (kondensatorun elektrik tutumu 20 mF -dır).



- A) 6 V B) 8 V C) 10 V
 D) 20 V E) 12 V

48. Bircəns maqnit sahəsində qüvvə xatlarına perpendikulär yerləşdirilmiş cərəyanlı düz naqılə təsir edən Amper qüvvəsinin maqnit induksiyasından asılılıq qrafiki verilmişdir. Naqılda cərəyan şiddəti 5 A olarsa, naqılın aktiv hissəsinin uzunluğunu hesablayın.


- A) 1,5 m B) 5 m C) 2 m
 D) 2,5 m E) 4 m



49. Cərəyanlı sarğacın induktivliyini 2 dəfə artırıqda onun maqnit sahəsinin enerjisi necə dəyişər ($I=\text{const}$)?

- A) 2 dəfə artar B) 2 dəfə azalar
 C) 4 dəfə artar D) 4 dəfə azalar
 E) dəyişməz

50. \vec{F}_1 və \vec{F}_2 qüvvələrinin əvəzləyicisinin proyeysiyanlarını hesablayın (küvvənin proyeysiyanları nyutonlarla verilmişdir).



- A) $F_y=2 \text{ N}$ $F_x=3 \text{ N}$
 B) $F_y=-6 \text{ N}$ $F_x=-4 \text{ N}$
 C) $F_y=1 \text{ N}$ $F_x=2 \text{ N}$
 D) $F_y=4 \text{ N}$ $F_x=-4 \text{ N}$
 E) $F_y=3 \text{ N}$ $F_x=2 \text{ N}$


2011

IV qrup, Variant B

26. Müstəvi kondensator sabit gərginlik mənbəyinə qoşulmuşdur. Kondensatorun lövhələri arasına dielektrik daxil etdikdə onun elektrik tutumu (C) və yüksək (q) necə dəyişir?

C	q
A) artar	artar
B) dəyişməz	azalır
C) azalar	artar
D) artar	dəyişməz
E) azalar	azalır


27. Diaqramın hansı hissələri verilmiş kütləli ideal qazın istilik miqdəri verməsinə uyğundur (U – ideal qazın daxili enerjisi, V – həcmidir)?



- A) $1 \rightarrow 2; 3 \rightarrow 4$
B) $3 \rightarrow 4; 4 \rightarrow 1$
C) $1 \rightarrow 2; 2 \rightarrow 3$
D) $1 \rightarrow 2, 4 \rightarrow 1$
E) $2 \rightarrow 3; 4 \rightarrow 1$


28. İnduksiya xəllərinə perpendikulyar istiqamətdə bircinc mənənət sahəsinə daxil olan iki proton üçün hansı fiziki kamıyyatın qiyməti eynidir?
- A) impulsun
B) dövretmə periodunun
C) trayektoriyanın əyrilik radiusunun
D) kinetik enerjinin
E) protonlara təsir edən Lorens qüvvəsinin

29. I müstəvi düzgüt üzərinə düşən şüa II müstəvi düzgütindən qayıtdıqda hansı nöqtədən keçir?



- A) M B) L C) N D) Q E) K

30. Harmonik rəqs edən 200 q kütləli cismin yerdəyişməsinin zamandan asılılıq qrafiki verilmişdir. Cismin impulsunun maksimal qiymətini hesablayın ($\pi = 3$).



- A) $1,5 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$ B) $1,2 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$ C) $0,3 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$
D) $2,4 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$ E) $0,6 \frac{\text{kq} \cdot \text{m}}{\text{san}}$

31. Fotoeffekt üçün Eynsteyn təsliyini göstərin.


$$\begin{aligned} A) & hv = mc^2 \\ B) & hv = mc \\ C) & hv = A - \frac{mc^2}{2} \\ D) & hv = A + \frac{mc^2}{2} \\ E) & hv_{\min} = \frac{mc^2}{2} \cdot A \end{aligned}$$

32. Səthi görilmə ömsalının vahidi əsas vahidlərlə necə ifadə olunur?



- A) $\frac{\text{kq} \cdot \text{m}}{\text{san}^3}$ B) $\frac{\text{kq} \cdot \text{m}}{\text{san}^2}$
C) $\frac{\text{kq}}{\text{san}^2}$ D) $\frac{\text{kq} \cdot \text{m}^2}{\text{san}^2}$
E) $\frac{\text{kq} \cdot \text{m}^2}{\text{san}^3}$


33. \vec{F}_1 və \vec{F}_2 qüvvələrinin

əvəzlayıcısının proyeysiyanlarını hesablayın (qüvvənin proyeysiyanları nyutonlarla verilmişdir).



- A) $F_y = 2 \text{ N}$ $F_x = 4 \text{ N}$
B) $F_y = 4 \text{ N}$ $F_x = 3 \text{ N}$
C) $F_y = 1 \text{ N}$ $F_x = 4 \text{ N}$
D) $F_y = 3 \text{ N}$ $F_x = 2 \text{ N}$
E) $F_y = 4 \text{ N}$ $F_x = 6 \text{ N}$

34. Yalnız konservatif qüvvələr təsir edən qapalı cisimlər sisteminin potensial, kinetik və tam mexaniki enerjiləri haqqında ifadələrdən hansılar doğrudur?
- Tam mexaniki enerji dəyişmir
 - Sistemin potensial enerjisi artıqda, kinetik enerjisi artır
 - Sistemin kinetik enerjisi artıqda, potensial enerjisi azalır
- A) 2 və 3 B) yalnız 1 C) 1 və 3
D) yalnız 2 E) 1 və 2
35. q_1 və q_2 nöqtəvi yükler yalnız Kulon qüvvəsinin təsiri ilə dayanana qədər necə hərəkət edəcəkdir (v_1 və v_2 – yüklerin başlangıç sürətləridir)?
- artan təcillə yavaşıyan
 - azalan təcillə yeyinləşən
 - bərabər yavaşıyan
 - bərabər yeyinləşən
 - azalan təcillə yavaşıyan
36. Suyun qabların dibinə göstərdiyi hidrostatik təzyiqlərin nisbəti $\left(\frac{p_1}{p_2}\right)$ nəyə bərabərdir? 
- A) $\frac{1}{4}$ B) $\frac{1}{2}$ C) 4 D) 1 E) 2
37. $^{219}_{86}\text{Rn}$ nüvəsinin iki α - və iki β^- çevriləməsindən sonra alınan elementin nüvəsinin yüksəkünü və kütłə adədini müəyyən edin.
- | Z (yüük) | A (kütłə adədi) |
|----------|-----------------|
| A) 84 | 211 |
| B) 82 | 207 |
| C) 86 | 209 |
| D) 209 | 86 |
| E) 221 | 82 |
38. Rezistorda sabit cərəyanın güclənəsi hesablayın. 
- A) 200 Vt B) 30 Vt C) 80 Vt
D) 100 Vt E) 120 Vt
39. Dəyişən cərəyanı düzləndirmək üçün istifadə olunur:
- ampermetrdən
 - rezistordan
 - transformatorдан
 - yarımkeçirici dioddan
 - reostatdan
40. Bircins maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar yerləşdirilmiş cərəyanlı düz naqılə təsir edən Amper qüvvəsinin naqıldəki cərəyan şiddətindən asılılıq qrafiki verilmişdir. Naqılın aktiv hissəsinin uzunluğu 6 m olarsa, maqnit induksiyasını hesablayın.
- A) 4 Tl B) 0,6 Tl C) 1 Tl
D) 2 Tl E) 0,3 Tl
41. Cismiñ hərəkət tənliyi $x=10+5t$ şəklindədir. Hərəkət tənlikləri verilmiş hansı cism nəzəron bu cismiñ sürətinin modulu on böyükdür?
- A) $x=10+5t$
B) $x=10-5t$
C) $x=10-2t$
D) $x=10+2t$
E) $x=10-t$
42. Bağlı qabdakı ideal qazı 150 K qızdırıldıqda onun təzyiqi 50% artarsa, qazın başlangıç temperaturunu hesablayın ($V=\text{const}$).
- A) 300 K B) 100 K
C) 150 K D) 250 K
E) 500 K
43. Sarğıcdakı cərəyan şiddətini 3 dəfə artırıqda onun maqnit sahəsinin enerjisi necə dəyişir. ($L=\text{const}$)?
- A) 9 dəfə artar
B) 9 dəfə azalar
C) 3 dəfə artar
D) 3 dəfə azalar
E) dəyişməz



44. Üfüqlə 45°-lik bucaq altında atılmış cismin maksimal qalxma hündürlüyü 2 m olarsa, onun uçuş məsafəsini hesablayın (havanın müqaviməti nəzərə alınmır, $\sin 45^\circ = \frac{1}{\sqrt{2}}$, $\sin 90^\circ = 1$).

A) 6 m B) 2 m C) 8 m
D) 4 m E) 10 m

45. Üfüki səthdə

bərabərəyavaşışlı hərəkət edən cisimlərin tormoz yolları arasında hansı münasibət doğrudur ($\mu_1 = \mu_2, F_{dan} = 0$)?

A) $S_2 = S_1$ B) $S_2 = \frac{S_1}{4}$ C) $S_2 = 4S_1$
D) $S_2 = 8S_1$ E) $S_2 = \frac{S_1}{8}$


46. Maddi nöqtə R radiuslu çevrə üzrə bərabər-sürətli hərəkət edir. $t = \frac{1}{6}T$ müddətində onun getdiyi yolu hesablayın (T – dövretmə periodudur).

A) $6\pi R$ B) $\frac{\pi R}{3}$ C) $4\pi R$
D) $2\pi R$ E) $\frac{3\pi R}{2}$


47. Bircins maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar yerləşən konturun sahənin sahəsi ilə maqnit induksiya vektorunun modulu hasilinə barabər olan kəmiyyət necə adlanır?
 A) induksiya EHQ
 B) maqnit induksiya seli
 C) elektrik tutumu
 D) induksiya cərçeyanının şiddəti
 E) konturun induktivliyi

48. Vakuum diodunda elektronlar katoddan hansı hadisə nəticəsində qopurlar?
 A) elektrolizin
 B) fotoeffektin
 C) katodun ionlarla bombardman edilməsinin
 D) elektrolitik dissosiasiyasının
 E) termoelektron emissiyasının

49. Nöqtəvi yükün elektrik sahəsinin potensialının bu yüksəklikdən olan məsafədən asılılıq qrafiki hansıdır?



50. Rəqs konturundakı cərçeyan şiddətinin amplitud qiymətinin xarici gərginliyin dövri tezliyindən asılılıq qrafiki verilmişdir. Rezonans anında kondensatordakı gərginliyin amplitud qiymətini hesablayın (sarğacın induktivliyi 30 mHn -dir).



A) 8 V B) 12 V C) 24 V
D) 16 V E) 6 V

2012-ci ildə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRIQLARI

Aşağıda 2012-ci ilin qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları ilə bərabər, onların hər birinə abituriyentlər tərəfindən verilmiş cavabların statistik göstəriciləri da təqdim edilir.

2012

I qrup, Variant A

76. İki paralel cərəyanlı naqıl arasındaki mənqit qarşılıqlı təsir qüvvələrinin istiqaməti hansı şəkildə düzgün təsvir edilmişdir?




Düzgün cavabların faizi - 24.20,
səhv cavabların faizi - 49.11.

77. Yaylı rəqqas 1 və 3 kənar vəziyyətləri arasında, 2 tarazlıq vəziyyəti ətrafında harmonik rəqs edir. Hansı vəziyyətdə yüksək tacilinin modulu ən kiçikdir?

- A) 1, 3 B) yalnız 3 C) 1, 2, 3
D) yalnız 1 E) yalnız 2

Düzgün cavabların faizi - 20.72,
səhv cavabların faizi - 43.33.

78. Alüminiumdan hazırlanmış və sapdan asılmış yüngül qapalı həlqədən mənqit uzaqlaşdırıldıqda halqə:




- A) üfüqi vəziyyət ələr B) sükunətdə qalar
C) maqnita cəzb olunar D) maqnitdən itələnər
E) şaquli yuxarı qalxar

Düzgün cavabların faizi - 26.02,
səhv cavabların faizi - 54.61.

79. Hansı nöqtədə Yerin gravitasiya sahəsinin intensivliyi ən böyükdür?

- A) 3 B) 2 C) 5
D) 1 E) 4




Düzgün cavabların faizi - 51.63,
səhv cavabların faizi - 33.00.

80. Hidrostatik presin iş prinsipi hansı qanuna əsaslanır?

- A) Paskal qanununa B) Huk qanununa
C) Kulon qanununa D) Amper qanununa
E) Ümumdünya cəzibə qanununa

Düzgün cavabların faizi - 42.62,
səhv cavabların faizi - 44.89.

81. Gərginlik sabit qalmaqla bağlı K açıları açılsarsa, dövrədə cərəyanın güclü necə dəyişər?




- A) 4 dəfə artar B) 2 dəfə artar
C) 4 dəfə azalar D) 2 dəfə azalar
E) dəyişməz

Düzgün cavabların faizi - 15.50,
səhv cavabların faizi - 50.98.

82. Biratomlu ideal qaz 1 halündən 2 halına keçdiğdə onun daxili enerjisi neçə dəfə artar?

- A) 12 B) 8 C) 15 D) 2 E) 4

Düzungün cavablarının faizi - 26.81,
səhv cavablarının faizi - 45.86.



83. Müstəvi kondensator yüklənmiş və gərginlik mənbəyindən açılmışdır. Onun lövhələri arasında məsafəni 2 dəfə azaltdıqda, kondensatorun enerjisi necə dəyişir?

- A) 4 dəfə azalar B) 2 dəfə artar
C) dəyişməz D) 2 dəfə azalar
E) 4 dəfə artar

Düzungün cavablarının faizi - 24.56,
səhv cavablarının faizi - 48.18.


84. $\frac{C}{m^3}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
A) möhkəmlik həddinin B) nisbi uzanmanın
C) qüvvənin D) kütlənin
E) en kəsiyinin sahəsinin

Düzungün cavablarının faizi - 38.55,
səhv cavablarının faizi - 41.49.



85. Diaqram verilmiş kütləli ideal qaz üzərində baş verən hansı prosesə uyğundur?

- A) izoxor qızmeye
B) izoxor soyumaya
C) izobar qızmeye
D) izotermik genişlənməye
E) izobar soyumaya

Düzungün cavablarının faizi - 37.88,
səhv cavablarının faizi - 40.72.



86. Məftilin sərtliyinin onun en kəsiyinin radiusundan asılılıq qrafiki hansıdır (məftilin hazırlanlığı maddə və uzunluğu dəyişmir)?



Düzungün cavablarının faizi - 17.87,
səhv cavablarının faizi - 53.50.

87. Bircins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüksək zərraciyin $\Delta t = \frac{3T}{4}$ müddətində impulsunun dəyişməsinin modulu hansı ifadə ilə müəyyən edilir (B – maqnit sahəsinin induksiyası, T – dövretmə periodu, r – çevrənin radiusu, q – zərraciyin yüküdür)?

- A) qBr B) 0 C) $2qBr$
D) $\frac{qBr}{2}$ E) $\sqrt{2}qBr$

Düzungün cavablarının faizi - 27.30,
səhv cavablarının faizi - 36.91.

88. Tutumları eyni olan iki kondensator gərginlikləri $u_1=100\cos 20\pi t$ və $u_2=900\cos 60\pi t$ qanunu ilə dəyişən müxtəlif mənbələrə qoşulmuşdur. Kondensatorların tutum müqavimətləri arasındaki hansı münasibət doğrudur?

- A) $X_{C1}=X_{C2}$ B) $X_{C1}=9X_{C2}$ C) $X_{C2}=3X_{C1}$
D) $X_{C2}=9X_{C1}$ E) $X_{C1}=3X_{C2}$

Düzungün cavablarının faizi - 18.16,
səhv cavablarının faizi - 40.80.

89. Elektromaqnit dalğası vakuumda yayılır. Dalğanın yayılma istiqaməti ilə maqnit sahəsinin induksiya vektoru (\vec{B}) arasındaki bucaq növə bərabərdir?

- A) 0° B) 90° C) 30°
D) 60° E) 180°

Düzungün cavablarının faizi - 29.34,
səhv cavablarının faizi - 34.80.

90. Müsbət q_0 yükünün yaratdığı elektrik sahəsində mənfi q yükü qapalı $ABCD$ konturu üzrə hərəkət etdirilmişdir. Hansı hissədə yüklerin qarşılıqlı təsirinin potensial enerjisi azalmışdır?

- A) bütün hissələrdə azalmışdır
B) CD
C) AB
D) DA
E) BC

Düzgün cavabların faizi - 16.36,
səhv cavabların faizi - 40.43.



94. X oxu boyunca düzxətli hərəkət edən cismin koordinatının zamanından asılılıq qrafiki verilmişdir. Bu cismin 6 sənəzdə getdiyi yolu hesablayın.

- A) 20 m
B) 80 m
C) 120 m
D) 40 m
E) 0

Düzgün cavabların faizi - 11.72,
səhv cavabların faizi - 53.38.

91. Qarşılıqlı təsirdə olan iki cismin kütlələrinin nisbəti $\frac{m_1}{m_2} = 4$ olarsa, onların tacillərinin $\frac{a_2}{a_1}$ nisbətini hesablayın.

- A) 4
B) $\frac{1}{8}$
C) $\frac{1}{4}$
D) 1
E) 8


Düzgün cavabların faizi - 36.31,
səhv cavabların faizi - 46.58.

92. $\sqrt{\frac{2W}{L}}$ ifadəsi ilə hansı fiziki kəmiyyət müəyyən olunur (W – maqnit sahəsinin enerjisi, L – induktivlikdir)?

- A) maqnit səli
B) maqnit induksiyası
C) maqnit sahəsinin enerji sıxlığı
D) cərəyan şiddəti
E) konturun sahəsi


Düzgün cavabların faizi - 43.71,
səhv cavabların faizi - 31.58.

93. Termorezistor soyudularsa, voltmeterlərin göstərişi necə dəyişər?




- | | |
|-----------|----------|
| V_1 | V_2 |
| A) azalar | azalar |
| B) azalar | artar |
| C) azalar | dəyişməz |
| D) artar | artar |
| E) artar | dəyişməz |

Düzgün cavabların faizi - 17.33,
səhv cavabların faizi - 34.49.



95. Hansı qrafik verilmiş metalda fotoeffekt zamanı elektronların çəkix işinin metalin səthinə düşən işığın dalğa uzunluğundan asılılığını ifadə edir?



Düzgün cavabların faizi - 29.13,
səhv cavabların faizi - 37.17.

96. Radioaktiv elementin yarımcəvrilmə periodu 4 sutkadir. Neçə sutka ərzində bu elementin verilmiş sayıda nüvələrinin $\frac{7}{8}$ hissəsi çevrilər?

Düzgün cavabların faizi - 8.90,
səhv cavabların faizi - 27.38.


97. Saatin saat aqrabi 12 sutkada neçə dövr edər?
Düzgün cavabların faizi - 24.00,
səhv cavabların faizi - 42.88.

98. Hansı ifadələr doğrudur?


Sudan havaya keçən işq şüasının

1. Yayılma istiqaməti dəyişmir
2. Sürəti azalır
3. Sürəti artır
4. Dalğa uzunluğu azalır

Düzgün cavabların faizi - 8.46,
səhv cavabların faizi - 40.71.



99. Düzxətti hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafikləri və ifadələr arasında uyğunluğu müəyyən edin.




- a. sürət artır
- b. sürət azalır
- c. sürət sıfır bərabərdir
- d. kinetik enerji artır
- e. kinetik enerji sabitdir

Düzgün cavabların faizi - 13.23,
səhv cavabların faizi - 43.22.

100. Qeyri-bircins elektrik sahəsinə daxil olan zərracıklar və ifadələr arasında uyğunluğu müəyyən edin (zərracıklarə göstərilən digər təsirlər nəzərə alınmır).

1. Proton
2. Elektron
3. Neytron




- a. azalan tacilla yeyinləşən hərəkət edir
- b. azalan tacilla yavaşıyan hərəkət edir
- c. düzxətti bərabərsürtli hərəkət edir
- d. zərrəciyə qüvvə təsir etmir
- e. barabəryeyinləşən hərəkət edir

Düzgün cavabların faizi - 5.68,
səhv cavabların faizi - 43.14.

2012

I qrup, Variant B

76. Məstilin sərtliyinin onun en kəsiyinin diametrindən asılılıq qrafiki hansıdır (məstilin hazırlanlığı maddə və uzunluğu dəyişmir)?



Düzgün cavabların faizi - 18.11,
səhv cavabların faizi - 60.96.

77. $\sqrt{2WL}$ ifadəsi ilə hansı fiziki kəmiyyət müəyyən olunur (L – induktivlik, W – maqnit sahəsinin enerjisidir)?

- A) konturun sahəsi
- B) cərəyan şiddəti
- C) maqnit sahəsinin enerji sıxlığı
- D) maqnit sahəsinin induksiyası
- E) maqnit seli


Düzgün cavabların faizi - 35.01,
səhv cavabların faizi - 46.15.

78. Areometrin iş prinsipi hansı qüvvənin təsirinə əsaslanır?

- A) sürtünmə qüvvəsinin
- B) elastiklik qüvvəsinin
- C) müqavimət qüvvəsinin
- D) Amper qüvvəsinin
- E) Arximed qüvvəsinin

Düzgün cavabların faizi - 45.68,
səhv cavabların faizi - 34.62.

79. Gərginlik sabit qalmaqla K açarı qapanarsa, dövrədə cərəyanın gücü necə dəyişir?



- A) 2 dəfə artar
B) 4 dəfə azalar
C) dəyişməz
D) 4 dəfə artar
E) 2 dəfə azalar

$$P = \frac{U^2}{R}$$

Düzgün cavabların faizi - 24.27,
səhv cavabların faizi - 46.61.

80. Bircins maqnit sahəsində çevrə üzrə hərəkət edən yüksək zərraciyin $\Delta t = \frac{T}{4}$ müddətində impulsunun dəyişməsinin modulu hansı ifadə ilə müəyyən edilir (B – maqnit sahəsinin induksiyası, T – dövretmə periodu, r – çevrənin radiusu, q – zərraciyin yüküdür)?

- A) $\sqrt{2}qBr$
B) 0
C) qBr
D) $\frac{qBr}{2}$
E) $2qBr$

Düzgün cavabların faizi - 30.62,
səhv cavabların faizi - 36.18.

81. Yaylı rəqqas 1 və 3 kənar vəziyyətləri arasında, 2 tarazlıq vəziyyəti ətrafında harmonik rəqs edir. Hansı vəziyyətdə yükün tacilinin modulu ən böyükdür?

- A) yalnız 1
B) 1, 2, 3
C) yalnız 3
D) 1, 3
E) yalnız 2

Düzgün cavabların faizi - 19.92,
səhv cavabların faizi - 43.87.

82. Elektromaqnit dalğası vakuumda yayılır. Dalğanın yayılma istiqaməti ilə elektrik sahəsinin intensivlik vektoru (\vec{E}) arasındaki bucaq nəyə bərabərdir?

- A) 180°
B) 30°
C) 60°
D) 0°
E) 90°

Düzgün cavabların faizi - 20.76,
səhv cavabların faizi - 42.12.

83. Müstəvi kondensator yüklənmiş və gərginlik mənbəyindən açılmışdır. Onun lövhələri arasında məsafəni 1,4 dəfə artırıqda, kondensatorun enerjisi necə dəyişir?


- A) 1,4 dəfə artar
B) 1,4 dəfə azalar
C) 2,8 dəfə artar
D) dəyişməz
E) 2,8 dəfə azalar

Düzgün cavabların faizi - 27.08,
səhv cavabların faizi - 44.63.


84. Müsbət q_0 yükünün yaratdığı elektrik sahəsində mənfi q yükü qapalı $ABCD$ konturu üzrə hərəkət etdirilmişdir. Hansı hissədə yüklerin qarşılıqlı təsirinin potensial enerjisi artmışdır?

- A) DA
B) CD
C) BC
D) bütün hissələrdə artmışdır
E) AB

Düzgün cavabların faizi - 18.01,
səhv cavabların faizi - 43.49.




85. Termorezistor qızdırılsara, voltmetrlərin göstərişi necə dəyişir?



- | | |
|-----------|----------|
| V_1 | V_2 |
| A) azalar | azalar |
| B) artar | artar |
| C) artar | dəyişməz |
| D) artar | azalar |
| E) azalar | artar |

Düzgün cavabların faizi - 16.24,
səhv cavabların faizi - 38.58.

86. Diaqram verilmiş kütləli ideal qaz üzərində baş verən hansı prosesə uyğundur?



- A) izoxor soyumaya
B) izotermik sıxılmaya
C) izobar soyumaya
D) izotermik genişlənməyə
E) izobar qızmaya

Düzgün cavabların faizi - 40.46,
səhv cavabların faizi - 37.53.


87. $\frac{C}{m^3}$ ifadesi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) nisbi uzanmanın
- B) kütlənin
- C) en kasiyinin sahəsinin
- D) elastiklik həddinin
- E) mütləq uzanmanın

Düzgün cavabların faizi - 32.39,
səhv cavabların faizi - 39.66.

88. Hansı nöqtədə Yerin qravitasiyası sahəsinin intensivliyi ən kiçikdir?

- A) 1
- B) 4
- C) 5
- D) 3
- E) 2




Düzgün cavabların faizi - 50.61,
səhv cavabların faizi - 31.46.

89. Tutumları eyni olan iki kondensator gərginlikləri $u_1=100\cos 50\pi t$ və $u_2=400\cos 100\pi t$ qanunu ilə dəyişən müxtəlif mənbələrə qoşulmuşdur. Kondensatorların tutum müqavimətləri arasındaki hansı münasibat doğrudur?

- A) $X_{C2}=4X_{C1}$
- B) $X_{C1}=2X_{C2}$
- C) $X_{C1}=X_{C2}$
- D) $X_{C1}=4X_{C2}$
- E) $X_{C2}=2X_{C1}$

Düzgün cavabların faizi - 20.58,
səhv cavabların faizi - 35.85.

90. İki paralel cərəyanlı naqıl arasındakı maqnit qarşılıqlı təsir qüvvələrinin istiqaməti hansı şəkildə düzgün təsvir edilmişdir?




Düzgün cavabların faizi - 27.45,
səhv cavabların faizi - 35.89.

91. Biratomlu ideal qaz 1 halından 2 halinə keçdiğində onun daxili enerjisi neçə dəfə azalar?


- A) 6
- B) 2
- C) 4
- D) 8
- E) 5

Düzgün cavabların faizi - 24.00,
səhv cavabların faizi - 46.82.



92. X oxu boyunca düzxətti hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin 6 saniyəzində getdiyi yolu hesablayın.

- A) 20 m
- B) 60 m
- C) 30 m
- D) 10 m
- E) 0




Düzgün cavabların faizi - 13.42,
səhv cavabların faizi - 56.76.

93. Qarşılıqlı təsirdə olan iki cismin kütlələrinin nisbatı $\frac{m_1}{m_2} = 2$ olarsa, onların tacillərinin $\frac{a_1}{a_2}$ nisbotini hesablayın.

- A) 1
- B) $\frac{1}{4}$
- C) $\frac{1}{2}$
- D) 4
- E) 2

Düzgün cavabların faizi - 50.35,
səhv cavabların faizi - 34.84.


94. Alüminiumdan hazırlanmış və sapdan asılmış yüngül qapaklı həlqəyə maqnit yaxınlaşdırıldığda həlqə:



- A) maqnidən itələnir
- B) sükunətdə qalar
- C) üfüqi vəziyyətə alar
- D) maqnitə cəzb olunur
- E) şaqılı yuxarı qaixır

Düzgün cavabların faizi - 12.79,
səhv cavabların faizi - 67.61.

95. Hansı qrafik verilmiş metalda fotoeffektin qırmızı sərhədinin düşən işığın dalğa uzunluğundan asılılığını ifadə edir?




Düzungün cavablarının faizi - 28.31,
səhv cavablarının faizi - 40.27.

96. Saatin saniyə əqrəbi neçə saatda 120 dövr edər?

Düzungün cavablarının faizi - 46.05,
səhv cavablarının faizi - 21.41.

97. Hansı ifadələr doğrudur?

Havadan suya keçən işığın
şüasının:



1. Yayılma istiqaməti dəyişmir
2. Sürəti azalır
3. Sürəti artır
4. Dalğa uzunluğu artır


Düzungün cavablarının faizi - 10.11,
səhv cavablarının faizi - 45.44.

98. Radioaktiv elementin yarımcəvrimə periodu 8 sutkadir. Neçə sutka ərzində bu elementin
verilmiş sayıda nüvələrinin $\frac{15}{16}$ hissəsi
çevrilər?

Düzungün cavablarının faizi - 6.41,
səhv cavablarının faizi - 29.99.

99. Qeyri-bircins elektrik sahəsinə daxil olan
zərrəciklər və ifadələr arasında uyğunluğu
müləyyən edin (zərrəciklərə göstərilən digər
təsirlər nəzərə alınmır).


1. Proton
2. Elektron
3. Neytron



- a. artan tacillə yavaşıyan hərəkət edir
- b. artan tacillə yeyinləşən hərəkət edir
- c. düzxətli bərabərsürlü hərəkət edir
- d. zərrəciyi qüvvə təsir etmir
- e. bərabəryavaşıyan hərəkət edir

Düzungün cavablarının faizi - 7.00,
səhv cavablarının faizi - 43.90.

100. Düzxətli hərəkət edən cismin koordinatının
zamandan asılılıq qrafikləri və ifadələr
arasında uyğunluğu müləyyən edin.



- a. kinetik enerjisi azalır
- b. kinetik enerjisi artır
- c. kinetik enerjisi sıfır bərabərdir
- d. impulsu artır
- e. impulsu sabittir

Düzungün cavablarının faizi - 11.10,
səhv cavablarının faizi - 40.68.

2012

IV qrup, Variant A

26. Nöqtəvi yükün özündən r məsafəsində yaradığı elektrik sahənin intensivliyinin modulu E olarsa, $3r$ məsafəsində nəya bərabər olar?

A) $\frac{1}{6}E$ B) $6E$ C) $9E$ D) $\frac{1}{9}E$ E) $\frac{1}{3}E$

Düzungün cavablarının faizi - 29.16,
səhv cavablarının faizi - 43.53.

27. Kütlələri $m_1 = m$, $m_2 = 2m$ olan cisimlər maye səthində üzür. Onlara təsir edən Arximed qüvvələri üçün hansı münasibət doğrudur?


A) $F_1 = F_2$ B) $F_1 = 4F_2$ C) $F_2 = 2F_1$
D) $F_1 = 2F_2$ E) $F_2 = 4F_1$

Düzungün cavablarının faizi - 29.75,
səhv cavablarının faizi - 47.25.



28. Konturda yaranan induksiya EHQ-nin zamandan asılılıq qrafiki verilmişdir. 5 san ərzində kontur-la hüdudlanmış səth-dən keçən mənqit selinin dəyişməsinin modulunu hesablayın.
- A) 10 Vb B) 2 Vb C) 12 Vb
D) 5 Vb E) 8 Vb

Düzungün cavablarının faizi - 23.21,
səhv cavablarının faizi - 41.65.




29. $\frac{\sqrt{C \cdot F}}{\text{san}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?
- A) müqavimətin
B) cərəyan şiddətinin
C) elektrik yükünün
D) elektrik gərginliyinin
E) intensivliyin

Düzungün cavablarının faizi - 30.93,
səhv cavablarının faizi - 31.63.

30. Sabit təzyiqdə ideal qazın həcminin mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. Hansı hissələrdə qazın kütləsi azalır?

A) 2→3; 3→4 B) 1→2; 2→3
C) 1→2; 4→1 D) 3→4; 4→1
E) 2→3; 4→1


Düzungün cavablarının faizi - 20.15,
səhv cavablarının faizi - 50.97.



31. Sabit kütləli bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin qrafiki verilmişdir. İzobar sıxlımda qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə müəyyən edilir (p – qazın təzyiqi, V – həcmidir)?

A) $8p_0V_0$
B) $-3p_0V_0$
C) $4p_0V_0$
D) $-2p_0V_0$
E) $6p_0V_0$

Düzungün cavablarının faizi - 19.17,
səhv cavablarının faizi - 32.46.




32. Sürtünmə qüvvəsini necə artırmaq olar?

1. Qişda yollarla qum səpməklə
2. Diyircəkli yastiqlardan istifadə etməklə
3. Avtomobil takərlərini naxışlı hazırlamaqla
A) yalnız 3 B) 2, 3 C) yalnız 2
D) 1, 2 E) 1, 3

Düzungün cavablarının faizi - 32.85,
səhv cavablarının faizi - 45.79.


33. K açarını 1 vəziyyətindən 2 vəziyyətinə keçirdikdə dəyişən carəyan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişər ($U_m = \text{const}$)?

A) 4 dəfə artar
B) 2 dəfə artar
C) 4 dəfə azalar
D) dəyişməz
E) 2 dəfə azalar



Düzungün cavablarının faizi - 14.23,
səhv cavablarının faizi - 37.47.

34. Cismin sürerinin modulunun zamandan asılılığı qrafiki verilmiştir. Qrafikin 1, 2 və 3 hissələrində əvəzlayıcı qüvvənin cisim üzərində gördüyü A_1 , A_2 , A_3 işləri üçün hansı münasibət doğrudur?



- A) $A_1 > 0$, $A_2 > 0$, $A_3 > 0$
 B) $A_1 > 0$, $A_2 = 0$, $A_3 > 0$
 C) $A_1 < 0$, $A_2 < 0$, $A_3 < 0$
 D) $A_1 > 0$, $A_2 = 0$, $A_3 < 0$
 E) $A_1 > 0$, $A_2 > 0$, $A_3 < 0$


Düzgün cavabların faizi - 39.11,
səhv cavabların faizi - 25.26.

35. Koherent dalğalar adlanır:

- A) tezliyi cyni olan
 B) amplitudları və başlangıç fazaları cyni olan
 C) dalğa uzunluğu cyni, fazalar fərqi sabit qalan
 D) başlangıç fazaları cyni olan
 E) cyni amplituda malik olan

Düzgün cavabların faizi - 30.27,
səhv cavabların faizi - 29.82.

36. Sabit gərginlik mənbəyinə termorezistor və iki lampa birləşdirilmişdir. Termorezistoru qızdırıldığda lampaların parlaqlığı necə dəyişir?



- A) attar artar
 B) dəyişməz azalar
 C) azalar dəyişməz
 D) attar dəyişməz
 E) dəyişməz artar


Düzgün cavabların faizi - 19.17,
səhv cavabların faizi - 39.77.

37. Müstəvi kondensator yükləndikdən sonra sabit gərginlik mənbəyindən açılmışdır. Kondensatorun ləvhaları arasını dielektriklə doldurduğda kondensatorun enerjisi (W) və onun elektrik sahəsinin intensivliyi (E) necə dəyişir?

- | | |
|-------------|----------|
| <i>W</i> | <i>E</i> |
| A) artar | artar |
| B) azalar | artar |
| C) artar | dəyişməz |
| D) azalar | azalar |
| E) dəyişməz | azalar |

Düzgün cavabların faizi - 17.75,
səhv cavabların faizi - 33.26.

38. Birləşmələrdə bərabər zaman müddətində cyni istilik miqdarı ayrılsa, birləşmələrin uclarındakı gərginliklər arasındaki münasibəti müəyyyan edin.



- A) $U_1=2U_2$ B) $U_1=6U_2$ C) $U_2=4U_1$
 D) $U_1=4U_2$ E) $U_2=2U_1$

Düzgün cavabların faizi - 19.73,
səhv cavabların faizi - 34.79.

39. Disk mərkəzindən keçən ox ətrafında

bərabər sürətlə sırlanır. $\frac{OA}{OB} = 2$ olarsa, A və B nöqtələrinin sırlanma tezlik-




lərinin nisbatını $\left(\frac{n_A}{n_B}\right)$ müəyyyan edin.

- A) 1 B) $\frac{1}{2}$ C) $\frac{1}{4}$ D) 4 E) 2

Düzgün cavabların faizi - 28.01,
səhv cavabların faizi - 33.51.

40. Cərəyanlı düz naqılın en kəsiyi təsvir edilmişdir. M nöqtəsində onun yaratdığı maqnit sahəsinin induksiya vektorunun istiqaməti hansıdır?



- A) 1 B) 3 C) 4 D) 5 E) 2

Düzgün cavabların faizi - 17.54,
səhv cavabların faizi - 38.34.

41. Cismi optik qüvvəsi 10 dptr olan linsadan hansı məsafədə yerləşdirmək lazımdır ki, onun xaxalı özü boyda alınsın?


- A) 5 sm B) 20 sm C) 10 sm
 D) 80 sm E) 40 sm

Düzgün cavabların faizi - 23.17,
səhv cavabların faizi - 36.57.

42. Bircins maqnit sahəsində yerləşdirilmiş Vilson kamerasında yüklü zərraciyin izi MN qövsü şəklinədir. Bu, hansı zərracıkdır?

- A) pozitron B) neytron C) elektron
D) proton E) α -zərracık

Düzungün cavablarının faizi - 17.88,
səhv cavablarının faizi - 36.22.



43. İki Yer radiusuna bərabər olan hündürlükde sərbəstdilşəmə tacilinin qiyməti onun Yer sahindəki qiymətindən neçə dəfə azdır?
- A) 6 dəfə B) 16 dəfə C) 3 dəfə
D) 4 dəfə E) 9 dəfə

Düzungün cavablarının faizi - 26.13,
səhv cavablarının faizi - 33.30.

44. Enerjisi 7 eV olan fotonun təsiri ilə fotoeffekt baş verir. Elektronun metaldan çıxış işi 3 eV olarsa, onun maksimal kinetik enerjisini hesablayın ($1 \text{ eV} = 1,6 \cdot 10^{-19} \text{ C}$).
- A) $6,4 \cdot 10^{-19} \text{ C}$ B) $1,6 \cdot 10^{-19} \text{ C}$
C) $9,6 \cdot 10^{-19} \text{ C}$ D) $4,8 \cdot 10^{-19} \text{ C}$
E) $3,2 \cdot 10^{-19} \text{ C}$

Düzungün cavablarının faizi - 27.84,
səhv cavablarının faizi - 22.03.

45. $\frac{v}{Br}$ ifadəsi ilə hansı fiziki kəmiyyət müəyyən edilir (B – bircins maqnit sahəsinin induksiyası, v – zərraciyin sürəti, r – trayektoriyanın öyrilik radiusudur)?
- A) zərraciyin çevrə üzrə dövretmə tezliyi
B) zərraciyin kinetik enerjisi
C) zərraciyin çevrə üzrə dövretmə periodu
D) zərraciyin xüsusi yükü
E) zərraciyin kütfəsi

Düzungün cavablarının faizi - 27.56,
səhv cavablarının faizi - 25.61.

46. Silindriq formalı çubuğun Yunq modulu asılı deyil:


1. maddənin növündən
2. onun uzunluğundan
3. onun en kəsiyinin sahəsindən
Hansı ifadə doğrudur?
- . A) yalnız 2 B) 2, 3 C) 1, 3
D) yalnız 1 E) yalnız 3

Düzungün cavablarının faizi - 26.34,
səhv cavablarının faizi - 36.12.


47. Cismən impulsunun proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Qrafikin göstərilən hissələrində cismən təsir edən əvəzlayıcı qüvvənin proyeksiyaları arasında hansı münasibət doğrudur?

- A) $F_{3r} > F_{2r} > F_{1r}$,
B) $F_{2r} > F_{1r} > F_{3r}$,
C) $F_{2r} > F_{3r} > F_{1r}$,
D) $F_{1r} > F_{2r} > F_{3r}$,
E) $F_{1r} > F_{3r} > F_{2r}$

Düzungün cavablarının faizi - 31.77,
səhv cavablarının faizi - 22.51.



48. Hansı qrafik riyazi rəqəsin sərbəst rəqslərinin periodunun rəqsin amplitudundan asılılığına uyğundur?




Düzungün cavablarının faizi - 31.91,
səhv cavablarının faizi - 27.28.

49. Röqs konturunda elektrik sahəsi enerjisinin maqnit sahəsi enerjisindən asılılıq qrafiki verilmişdir. A nöqtəsində kondensatorun gərginliyinin ani qiyməti onun maksimal qiymətinin dən 2 dəfə az olarsa, bu anda maqnit sahəsinin enerjisini hesablayın (enerji itkisi nəzərə alınmır).
- A) 150 mC
B) 100 mC
C) 125 mC
D) 75 mC
E) 25 mC

Düzungün cavablarının faizi - 9.36,
səhv cavablarının faizi - 37.02.

50. İnduktivliyi 7 mH və aktiv müqaviməti 0.8Ω olan sarğac EHQ-si 1.8 V , daxili müqaviməti 0.1Ω olan sabit cərəyan mənbəyinə qoşulmuşdur. Sarğacın maqnit sahəsinin enerjisini hesablayın.
- A) 6 mC
B) 21 mC
C) 14 mC
D) 35 mC
E) 9 mC


Düzungün cavablarının faizi - 24.84,
səhv cavablarının faizi - 18.48.



2012 IV qrup, Variant B

26. Sabit gərginlik mənbəyinə termorezistor və iki lampa birləşdirilmişdir. Termorezistor soyutduqda lampaların parlaqlığı necə dəyişər?


- | | |
|-------------|----------|
| L_1 | L_2 |
| A) dəyişməz | artar |
| B) artar | dəyişməz |
| C) artar | artar |
| D) dəyişməz | azalar |
| E) azalar | dəyişməz |



Düzungün cavablarının faizi - 21.57,
səhv cavablarının faizi - 43.97.

27. Sabit təzyiqdə ideal qazın höcminin mütləq temperaturdan asılılıq qrafiki verilmişdir. Hansı hissələrdə qazın kütləsi artır?

- A) 2 → 3; 3 → 4
B) 4 → 1; 1 → 2
C) 1 → 2; 2 → 3
D) 3 → 4; 4 → 1
E) 1 → 2; 3 → 4




Düzungün cavablarının faizi - 19.38,
səhv cavablarının faizi - 50.49.

28. Fotoeffekt zamanı enerjisi 9 eV olan fotonun çıxardığı elektronun kinetik enerjisi 7 eV olarsa, elektronun metaldan çıkış işini hesablayın ($1 \text{ eV} = 1.6 \cdot 10^{-19} \text{ C}$).

- A) $1.6 \cdot 10^{-19} \text{ C}$
B) $3.2 \cdot 10^{-19} \text{ C}$
C) $2.4 \cdot 10^{-19} \text{ C}$
D) $9.6 \cdot 10^{-19} \text{ C}$
E) $11.4 \cdot 10^{-19} \text{ C}$

Düzungün cavablarının faizi - 33.81,
səhv cavablarının faizi - 21.74.

29. Çarşyanlı düz naqilin en kəsiyi təsvir edilmişdir. M nöqtəsində onun yaratdığı maqnit sahəsinin induksiya vektorunun istiqaməti hansıdır?



- A) 5 B) 4 C) 2 D) 3 E) 1

Düzungün cavablarının faizi - 17.86,
səhv cavablarının faizi - 47.36.

30. Mühitin sindırma əmsalının düşən işığın dalğa uzunluğundan asılılığı adlanır:

- A) polyarlaşma
B) difraksiya
C) dispersiya
D) interferensiya
E) tam daxili qayıtma

Düzungün cavablarının faizi - 18.72,
səhv cavablarının faizi - 43.65.

31. Disk mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanır.

$$\frac{OA}{OB} = 2 \text{ olarsa, } A \text{ və } B$$

nöqtələrinin fırlanma

$$\text{periodlarının nisbatını } \left(\frac{T_A}{T_B} \right)$$

müəyyən edin.

- A) 4 B) $\frac{1}{4}$ C) $\frac{1}{2}$
D) 1 E) 2

Düzungün cavablarının faizi - 27.81,
səhv cavablarının faizi - 37.21.

32. Cisim toplayıcı linzadan 40 sm məsafədə yerləşəndə onun xəyalı özü boyda alınırsa, linzanın optik qüvvəsi nəyə bərabərdir?

- A) 1 dptr B) 5 dptr C) 4 dptr
D) 10 dptr E) 20 dptr

Düzungün cavablarının faizi - 18.34,
səhv cavablarının faizi - 45.35.

33. $|q|Br$ ifadəsi ilə hansı fiziki kəmiyyat müəyyən edilir (q – zərrəciyin yüksü, r – trayektoriyanın əyrlilik radiusu, B – bircins maqnit sahəsinin induksiyasıdır)?

- A) zərrəciyin çevrə üzrə dövretmə tezliyi
B) zərrəciyin impulsu
C) zərrəciyin çevrə üzrə dövretmə periodu
D) zərrəciyin təcili
E) zərrəciyin kinetik enerjisi

Düzungün cavablarının faizi - 29.44,
səhv cavablarının faizi - 28.26.

34. Sixləqləri eyni və həcmli V₁=V, V₂=3V olan cisimlər maye səthində üzür. Onlara təsir edən Arximed qüvvələri üçün hansı münasibət doğrudur?


- A) F₂=3F₁ B) F₁=9F₂ C) F₁=3F₂
D) F₂=9F₁ E) F₁=F₂



Düzungün cavablarının faizi - 26.25,
səhv cavablarının faizi - 41.99.

35. Cisinin impulsunun modulunun zamandan asılılıq qrafiki verilmişdir. Qrafikin 1, 2 və 3 hissələrində əvəzlayıcı qüvvənin cisim üzərində gördüyü A₁, A₂, A₃ işləri üçün hansı münasibət doğrudur?


- A) A₁<0, A₂<0, A₃<0
B) A₁>0, A₂>0, A₃>0
C) A₁>0, A₂=0, A₃<0
D) A₁>0, A₂<0, A₃<0
E) A₁>0, A₂=0, A₃>0



Düzungün cavablarının faizi - 40.40,
səhv cavablarının faizi - 24.51.

36. Cisinin impulsunun proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Qrafikin göstərilən hissələrində cisimə təsir edən əvəzlayıcı qüvvənin proyeksiyaları arasında hansı münasibət doğrudur?

- A) F_{3x}>F_{2x}>F_{1x} B) F_{2x}>F_{3x}>F_{1x}
C) F_{2x}>F_{1x}>F_{3x} D) F_{1x}>F_{2x}>F_{3x}
E) F_{1x}>F_{3x}>F_{2x}



Düzungün cavablarının faizi - 24.48,
səhv cavablarının faizi - 29.89.

37. Müstəvi kondensator yükləndikdən sonra sabit gərginlik mənbəyindən açılmışdır. Kondensatorun lövhələri arasındakı dielektriqi çıxardıqda kondensatorun enerjisi (W) və onun lövhələri arasındakı elektrik sahəsinin intensivliyi (E) necə dəyişir?

W	E
A) azalar	azalar
B) artar	artar
C) artar	azalar
D) dəyişməz	artar
E) azalar	dəyişməz

Düzgün cavabların faizi - 17.86,
səhv cavabların faizi - 35.61.

38. Bircins maqnit sahəsində yerləşdirilmiş Vilson kamerasında yüklü zərracının izi MN qövsü şəklindədir. Bu, hansı zərracıkdır?

- A) proton
- B) α -zərracık
- C) elektron
- D) neytron
- E) pozitron


Düzgün cavabların faizi - 19.00,
səhv cavabların faizi - 37.59.



39. Birləşmələrdə cini istilik miqdarı ayrılan zaman müddətləri arasındaki doğru münasibəti müəyyən edin (birləşmələrin uclarındaki gərginlik cynidir).

- A) $t_1=4t_2$
- B) $t_2=2t_1$
- C) $t_1=6t_2$
- D) $t_1=2t_2$
- E) $t_2=4t_1$

Düzgün cavabların faizi - 18.41,
səhv cavabların faizi - 33.46.



40. Sürütünmə qüvvəsini necə azaltmaq olar?

1. Qişda yollara qum səpmək
 2. Diyircəkli yastıqlardan istifadə etmək
 3. Avtomobil təkərlərini naxışlı hazırlamaqla
- A) yalnız 3
 - B) 1, 2
 - C) yalnız 2
 - D) 1, 3
 - E) 2, 3

Düzgün cavabların faizi - 15.46,
səhv cavabların faizi - 65.50.

41. Sabit kütləli biratomlu ideal qaz üzərində gedən qapalı prosesin qrafiki verilmişdir. İzobar genişlənmədə qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə müəyyən edilir (p – qazın təzyiqi, V – həcmidir)?

- A) $9p_0V_0$
- B) $6p_0V_0$
- C) $-8p_0V_0$
- D) $-12p_0V_0$
- E) $15p_0V_0$

Düzgün cavabların faizi - 20.80,
səhv cavabların faizi - 29.89.

42. Rəqs konturunda elektrik sahəsi enerjisinin maqnit sahəsi enerjisindən asılılıq qrafiki verilmişdir. A nöqtəsində kondensatorun yükünün ani qiyməti onun maksimal qiymətindən 2 dəfə az olarsa, bu anda maqnit sahəsinin enerjisini hesablayın (enerji itkisi nəzərə alınır).

- A) 75 mC
- B) 45 mC
- C) 60 mC
- D) 50 mC
- E) 35 mC

Düzgün cavabların faizi - 10.96,
səhv cavabların faizi - 41.78.

43. İnduktivliyi 4 mHn və aktiv müqaviməti 0,6 Om olan sarğac daxili müqaviməti 0,1 Om olan sabit cərəyan mənbəyinə qoşulmuşdur. Sarğacdakı maqnit sahəsinin enerjisi 18 mC olarsa, mənbənin EHQ-ni hesablayın.



- A) 1,8 V
- B) 1,2 V
- C) 2,1 V
- D) 2,8 V
- E) 3,6 V

Düzgün cavabların faizi - 20.21,
səhv cavabların faizi - 22.54.

44. $\frac{\text{Pa} \cdot \text{m}}{\text{Tl}}$ ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur?

- A) maqnit selinin
- B) işin
- C) elektrik gərginliyinin
- D) cərəyan şiddətinin
- E) sərtliyin

Düzgün cavabların faizi - 26.46,
səhv cavabların faizi - 31.62.




45. Beş Yer radiusuna bərabər olan hündürlükda sərbəstdüsmə təciliinin qiyməti onun Yer səthindəki qiymətindən neçə dəfə azdır?
- A) 12 dəfə B) 6 dəfə C) 25 dəfə
 D) 8 dəfə E) 36 dəfə

Düzgün cavabların faizi - 27.08,
 səhv cavabların faizi - 36.58.

46. K açarını 1 vəziyyətindən 2 vəziyyətinə keçirdikdə dəyişən carayın dövrəsinə qoşulmuş ampermetrin göstərişi neçə dəyişir ($U_m = \text{const}$)?
- A) 2 dəfə azalar
 B) 4 dəfə artar
 C) 4 dəfə azalar
 D) dəyişməz
 E) 2 dəfə artar



Düzgün cavabların faizi - 16.19,
 səhv cavabların faizi - 31.17.



47. Silindirik formalı çubuğun Yung modulu asılıdır:
- maddənin növündən
 - onun uzunluğundan
 - onun en kəsiyinin sahəsindən
- Hansı ifadə doğrudur?
- A) 2, 3 B) yalnız 2
 C) yalnız 3 D) yalnız 1
 E) 1, 2

Düzgün cavabların faizi - 26.84,
 səhv cavabların faizi - 35.30.

48. Hansı qrafik riyazi rəqəsinin sərbəst rəqəslərinin periodunun cismin kütləsindən asılılığına uyğundur?




Düzgün cavabların faizi - 30.44,
 səhv cavabların faizi - 34.22.

49. Nöqtəvi yükün özündən r məsafəsində yaradığı elektrik sahənin intensivliyinin modulu E olarsa, $\frac{1}{3}r$ məsafəsində nəyə bərabər olar?
- A) $3E$ B) $6E$ C) $9E$
 D) $\frac{1}{9}E$ E) $\frac{1}{3}E$

Düzgün cavabların faizi - 22.78,
 səhv cavabların faizi - 36.27.

50. İnduktivliyi 1 Hn olan naqıldə yaranan öz-özünə induksiya EHQ-nin zamandan asılılıq qrafiki verilmişdir. 8 san ərzində naqıldəki carayın şiddətinin dəyişməsinin modulunu hesablayın.
- A) 11 A B) 3 A C) 10 A
 D) 6 A E) 22 A



1992-2012-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRİQLARININ CAVABLARI

Qeyd. Vaxtı ilə texniki sahvlara yol verildiyinə görə lağv edilmiş test tapşırıqlarının düzgün cavabı (*) işarəsi ilə qeyd olunmuş və həmin testlərin cavabları abituriyentlərin veyirinə hesablanmışdır.

1992 (I, II, III qruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20
D	B	B	C	A	A	B	B	C	E	A	B	C	C	E	A	E	D	E	A

1993, Bakı (I, II, III qruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20
D	D	B	C	D	D	C	A	C	A	C	A	*	B	A	B	B	*	A	

1993, Bakı (I, II, III qruplar, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20
E	C	B	D	E	C	E	C	D	C	A	C	B	B	E	E	C	A	D	*

1993, Naxçıvan (I, II, III qruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20
B	B	E	B	C	D	E	A	E	D	C	E	B	D	C	C	E	D	C	C

1993, Naxçıvan (I, II, III qruplar, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20
C	B	E	A	E	D	C	B	A	B	D	E	B	C	E	D	A	D	E	C

1994 (I, II, III qruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20
A	C	B	D	A	E	C	A	*	C	B	C	D	A	B	C	E	D	B	C

1994 (I, II, III qruplar, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20
B	C	E	D	A	E	B	D	C	C	B	E	A	D	B	C	E	A	D	A

1995 (I qrup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
C	A	C	B	A	E	C	D	C	E	B	E	C	A	E	B	C	D	E	D	C	A	E	D	D	B	A	E	B	

1995 (I qrup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
C	B	A	E	D	C	I	D	C	A	E	A	C	B	E	A	A	E	B	D	E	B	A	D	A	D	C	E	C	

1995 (IV qrup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
C	A	D	C	A	E	D	B	C	D	A	D	B	B	E	A	B	C	A	B	D	A	D	B	C	C	D	E	C	

1995 (IV qrup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
C	B	D	E	C	C	D	D	B	B	B	B	B	C	E	A	B	D	A	D	E	A	D	A	D	D	C	B	B	

1996 (I, VI gruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
C	D	A	C	A	C	B	B	C	C	D	D	E	A	D	C	C	E	D	B	A	E	B	A	A	E	D	B	D	A

1996 (I, VI gruplar, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
B	D	C	C	C	E	D	B	A	C	E	D	B	A	C	E	D	B	E	D	A	D	B	E	B	A	B	A	B	

1996 (IV grup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
C	B	E	B	D	A	A	D	E	E	C	D	A	B	C	C	E	B	A	E	E	B	A	D	C	E	D	A	B	

1996 (IV grup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
D	D	E	C	D	E	B	E	B	C	A	C	C	E	E	A	C	C	B	A	E	D	D	B	A	B	A	C	C	

1997 (I, VI gruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
B	C	D	D	C	B	D	B	C	C	A	D	A	E	A	A	D	B	E	E	C	A	B	B	D	A	B	C	C	

1997 (I, VI gruplar, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	B	B	A	E	C	D	B	E	B	C	A	C	C	E	E	A	C	C	B	A	E	D	D	B	A	B	A	C	

1997 (IV, VIII gruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
D	D	A	D	A	C	A	C	E	C	D	C	A	B	D	D	A	A	C	E	B	E	E	A	A	D	E	C	E	

1997 (IV, VIII gruplar, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
B	B	A	B	C	B	C	E	E	B	A	D	A	C	D	E	B	D	E	B	D	E	D	C	D	C	B	C	B	

1998 (I, VI gruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
A	E	B	C	D	E	A	C	D	C	A	B	D	C	B	E	B	A	B	E	B	C	E	A	D	E	D	A	C	

1998 (I, VI gruplar, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
B	C	D	A	C	A	E	A	E	B	C	E	D	B	A	D	B	A	D	B	E	B	D	E	D	C	D	C	B	

1998 (IV, VIII gruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
C	A	B	C	A	E	C	D	B	C	A	C	B	D	E	D	B	D	E	B	D	E	A	B	C	D	C	B	C	

1998 (IV, VIII gruplar, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	D	A	D	E	A	C	E	B	E	C	D	C	D	B	A	B	C	D	B	D	E	D	A	E	C	A	B	A	

1999 (I grup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	D	A	D	E	C	E	B	E	C	D	C	D	B	A	B	C	D	B	D	E	C	A	E	C	A	B	A	B	

1999 (I grup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	D	E	B	A	D	E	C	A	D	C	A	C	D	B	A	B	A	D	C	E	B	A	B	E	C	B	C		

1999 (I grup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
A	C	B	C	B	A	B	C	E	B	C	E	C	E	D	A	D	C	B	A	D	B	A	D	E	A	E	D	D	

1999 (IV grup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
D	E	A	E	B	E	C	A	D	B	A	D	B	C	A	B	A	D	C	A	E	D	C	B	E	B	D	C	E	

1999 (IV grup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
D	C	B	E	B	D	A	B	A	B	C	A	C	D	B	A	E	D	E	B	D	C	E	C	D	C	E	A	A	

2000 (I grup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
D	C	C	E	A	A	C	B	A	A	C	B	E	B	E	E	B	D	B	E	D	A	A	D	B	E	D	C	D	

2000 (I grup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
D	B	D	E	C	A	C	C	E	D	D	B	D	D	A	E	B	C	E	E	A	A	E	A	C	B	C	B	B	

2000 (IV grup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
C	B	C	A	A	D	A	D	A	E	B	C	D	D	A	C	E	B	C	D	B	E	A	E	C	B	E	D	E	

2000 (IV grup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
C	E	C	D	B	A	E	D	E	C	A	C	C	E	D	B	C	B	A	B	D	A	E	D	A	A	B	B	D	

2001 (I grup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
B	E	B	A	E	B	D	C	C	D	D	E	C	E	B	E	C	B	A	A	D	A	D	A	C

2001 (I grup, Variant B)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
A	B	B	E	D	C	B	E	A	A	B	D	E	B	E	C	C	A	C	E	C	D	D	A	D

2001 (II grup, Variant A)

101	102	103	104	105
D	A	E	D	A

2001 (II grup, Variant B)

101	102	103	104	105
D	A	A	B	E

2001 (III grup, Variant A)

109	110	111	112
D	B	C	C

2001 (III grup, Variant B)

109	110	111	112
C	E	E	A

2001 (IV grup, Variant A)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
B	C	A	A	E	B	A	E	E	C	A	B	B	E	D	D	E	D	D	C	D	B	C		

2001 (IV qrup, Variant B)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
C	B	B	E	D	D	E	C	D	A	E	E	B	E	B	A	A	D	A	C	D	A	C	B	

2001 (V qrup, Variant A)

101	102	103	104	105
E	A	E	B	B

2001 (V qrup, Variant B)

101	102	103	104	105
D	A	A	C	A

2002, Bakı (I qrup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
E	C	B	E	E	B	A	E	E	B	C	A	D	B	C	A	D	C	C	D	B	D	A	A	

✓

2002, Bakı (I qrup, Variant B)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
E	D	D	E	C	D	B	B	E	D	D	C	A	B	B	C	E	C	E	A	C	A	B	A	

2002, Bakı (II qrup, Variant A)

101	102	103	104	105
B	B	C	A	B

2002, Bakı (II qrup, Variant B)

101	102	103	104	105
D	B	B	A	A

2002, Bakı (III qrup, Variant A)

106	107	108	109
D	B	C	B

2002, Bakı (III qrup, Variant B)

106	107	108	109
D	C	E	D

2002, Bakı (IV qrup, Variant A)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
E	B	E	A	B	E	A	A	E	C	A	E	C	A	C	C	D	C	B	B	D	D	B	D	

2002, Bakı (IV qrup, Variant B)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
C	A	B	D	C	C	E	C	B	A	C	D	A	B	A	E	B	E	A	E	B	D	D	E	

2002, Bakı (V qrup, Variant A)

101	102	103	104	105
B	B	A	D	A

2002, Bakı (V qrup, Variant B)

101	102	103	104	105
A	C	B	C	A

2002, Naxçıvan (I qrup)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
A	A	E	C	A	E	D	B	A	A	E	C	B	E	C	C	D	B	E	C	D	D	B	B	

2002, Naxçıvan (II qrup)

101	102	103	104	105
A	C	C	B	B

2002, Naxçıvan (III qrup)

106	107	108	109
C	A	E	C

2002, Naxçıvan (IV qrup)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
B	B	A	E	A	C	D	D	E	C	A	A	B	C	B	C	C	D	D	A	E	D	E	B	

2002, Naxçıvan (V qrup)

26	27	28	29	30
D	A	E	C	D

2003 (I qrup, Variant A)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
C	C	D	I	A	E	A	D	E	C	B	D	E	B	A	A	E	B	B	E	A	C	A	C	

2003 (I qrup, Variant B)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
B	D	D	C	A	B	A	C	B	D	A	A	E	B	E	C	B	A	A	D	B	C	C	E	

2003 (II qrup, Variant A)

111	112	113
D	C	B

2003 (II qrup, Variant B)

111	112	113
A	C	A

2003 (III qrup, Variant A)

114	115	116
B	D	A

2003 (III qrup, Variant B)

114	115	116
E	A	B

2003 (IV qrup, Variant A)

36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50	51	52	53	54	55	56	57	58	59	60
B	C	A	E	C	D	E	D	B	A	D	D	A	A	C	E	A	A	E	D	E	B	C	C	

2003 (IV qrup, Variant B)

36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50	51	52	53	54	55	56	57	58	59	60
D	C	D	D	A	A	C	E	A	D	C	B	B	E	C	C	D	D	C	A	E	A	E	E	

2003 (V qrup, Variant A)

111	112	113
A	D	A

2003 (V qrup, Variant B)

111	112	113
A	B	A

2004 (I grup, Variant A)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
D	A	B	A	E	E	A	A	E	A	D	C	C	D	A	B	E	C	E	E	C	D	B	B	

2004 (I grup, Variant B)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
C	E	C	A	B	A	E	D	E	A	D	B	D	A	A	E	B	C	C	A	E	C	D	B	

2004 (II grup, Variant A)

1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1
A	C	I	B																					

15
 6
 15 23

2004 (II grup, Variant B)

1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1	1
D	E	C																						

2004 (III grup, Variant A)

1	1	4	1	1	5	1	1	6
C	D	C						

2004 (III grup, Variant B)

1	1	4	1	1	5	1	1	6
D	B	B						

2004 (IV grup, Variant A)

36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50	51	52	53	54	55	56	57	58	59	60
A	C	E	D	A	C	A	B	A	D	E	D	E	B	C	B	C	D	C	E	C	E	B	D	

2004 (IV grup, Variant B)

36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50	51	52	53	54	55	56	57	58	59	60
C	E	A	B	E	C	B	E	A	C	A	C	A	E	D	E	B	E	D	B	D	C	D	A	

2004 (V grup, Variant A)

1	1	1	2	1	1	3
D	E	D				

2004 (V grup, Variant B)

1	1	1	2	1	1	3
A	D	B				

2005 (I grup, Variant A)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
A	A	D	C	C	A	B	C	E	E	D	C	B	D	B	B	C	C	A	B	B	D	E	A	

2005 (I grup, Variant B)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
B	B	A	C	A	C	B	C	C	D	D	C	C	A	B	E	E	A	B	E	E	D	B	A	

2005 (II grup, Variant A)

1	1	1	2	1	1	3
B	B	C				

2005 (II grup, Variant B)

1	1	1	2	1	1	3
A	B	B				

2005 (III grup, Variant A)

114 115 116
B E C

2005 (III grup, Variant B)

114 115 116
D C E

2005 (IV grup, Variant A)

36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
A C B A E E B D A E C B C E D E D C D E B D A C A

2005 (IV grup, Variant B)

36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
A B C E B I D C C B E A A D E A A D A D C B D E C

2005 (V grup, Variant A)

111 112 113
A C D

2005 (V grup, Variant B)

111 112 113
D E C

2006 (I grup, Variant A)

61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85
A D B E B E E D A C E D C C A B C B D A A E A B C

2006 (I grup, Variant B)

61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85
D B C C B C C A C D E C D E E A D D A B B E D A E

2006 (II grup, Variant A)

111 112 113
B D E

2006 (II grup, Variant B)

111 112 113
D A A

2006 (III grup, Variant A)

114 115 116
E C C

2006 (III grup, Variant B)

114 115 116
D C E

2006 (IV grup, Variant A)

36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
A A D E B B C C B E B D B D E A E B D E E C C D A

2006 (IV grup, Variant B)

36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60
E B B D A E B B C C A B B D C E C D A C D E E A A

2006 (V qrup, Variant A)

1	1	1	1	1	2	3	3
E	C	E					

2006 (V qrup, Variant B)

1	1	1	1	1	2	3	3
D	D	C					

2007 (I qrup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
A	D	B	A	C	B	C	A	B	C	E	C	B	D	A	A	D	E	C	E	D	E	C	E	

2007 (I qrup, Variant B)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
E	C	E	D	E	C	A	A	D	A	B	C	B	B	A	C	A	C	B	D	D	C	A	E	

2007 (IV qrup, Variant A)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
B	C	E	A	B	A	E	C	A	D	E	C	E	B	E	D	D	E	B	C	D	B	D	A	

2007 (IV qrup, Variant B)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
E	B	D	C	D	C	B	E	D	A	A	B	A	C	A	D	A	D	D	A	E	C	B	E	

2008 (I qrup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
C	A	D	D	B	B	C	D	B	C	A	C	E	D	B	E	A	D	E	A	A	E	A	E	

2008 (I qrup, Variant B)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
A	E	D	B	E	E	A	D	C	C	B	A	B	E	C	C	E	D	D	B	C	C	B	A	

2008 (IV qrup, Variant A)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
D	C	C	D	A	E	B	C	B	A	B	A	C	E	C	D	D	C	A	E	E	E	A	B	

2008 (IV qrup, Variant B)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
E	C	E	E	B	E	D	C	B	B	C	B	C	C	B	A	A	D	A	D	D	C	C	A	

2009 (I qrup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
B	E	D	E	A	E	C	E	E	A	B	B	C	A	A	C	B	C	B	D	B	D	D	C	

2009 (I qrup, Variant B)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
E	A	B	E	E	A	D	C	A	B	D	A	D	E	B	C	C	E	A	A	E	D	D	C	

2009 (IV qrup, Variant A)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
C	C	B	A	B	A	C	C	B	E	C	D	D	A	B	A	D	E	E	B	B	E	D	D	

2009 (IV grup, Variant B)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
C	E	A	E	B	E	D	A	D	B	C	D	E	D	A	C	D	C	B	B	E	D	C	A	B

2010 (I grup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
E	C	E	E	C	E	D	D	C	B	C	E	A	B	B	D	C	A	C	A	A	B	D	E	

2010 (I grup, Variant B)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
A	D	E	C	C	D	B	B	C	B	D	E	B	A	C	A	E	D	C	E	D	E	D	E	

2010 (IV grup, Variant A)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
C	B	A	C	E	C	D	E	D	B	B	C	E	D	B	B	A	D	C	A	A	C	E	E	

2010 (IV grup, Variant B)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
A	B	A	D	D	C	A	A	D	C	B	C	E	D	C	E	D	B	C	D	B	A	A		

2011 (I grup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
A	C	B	B	E	D	C	B	B	E	A	A	A	E	C	D	E	B	D	D	A	A	B	D	

2011 (I grup, Variant B)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
A	E	E	C	D	B	C	C	D	B	D	B	C	E	D	C	E	A	A	B	A	C	D	E	

2011 (IV grup, Variant A)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
A	B	C	D	E	C	E	A	D	A	B	A	D	C	D	B	E	A	E	B	B	C	C	A	

2011 (IV grup, Variant B)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
A	B	B	A	E	D	C	E	C	D	A	B	A	C	C	B	B	E	B	C	C	B	E		

2012 (I grup, Variant A)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
C	E	C	D	A	D	A	D	A	B	E	E	B	C	A	D	B	D	C	12	24	1;3	1.ad;2.e;3.c	1.a;2.b;3.cd	

2012 (I grup, Variant B)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
B	E	E	A	A	D	E	A	B	D	C	D	C	B	C	D	A	C	A	C	2	1;2	32	1.ad;2.b;3.cd	

2012 (IV grup, Variant A)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
D	C	E	B	B	E	E	D	C	E	D	A	A	B	C	E	A	D	B	A	B	A	C		

2012 (IV grup, Variant B)

26	27	28	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
D	D	B	E	C	D	B	B	A	C	D	B	C	A	C	A	A	C	D	E	E	D	B	C	